


Zülfüyyə Veysova



# FƏAL/İNTERRAKTİV TƏLİM:

MÜƏLLİMLƏR ÜÇÜN VƏSAİT



Azərbaycan Respublikası  
TƏHSİL NAZIRLIYI

unicef

Fəal/interaktiv təlim: müəllimlər üçün vəsait

Müəllif: Zülfiyə Veysova

© Birleşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF)

Redaktor : Faiq Şahbazlı

Rəssam : Elena Dontsova

Dizayn : "ARGO" PR Agensy.

Zülfüyyə Veysova

# FƏAL/İNTERRAKTİV TƏLİM:

MÜƏLLİMLƏR ÜÇÜN VƏSAİT



Azərbaycan Respublikası  
TƏHSİL NAZİRLİYİ



## MÜNDƏRİCAT

<b>GİRİŞ</b>	<b>4</b>
<b>I HİSSƏ. FƏAL(INTERAKTİV) TƏLİM HAQQINDA ÜMUMİ MƏLUMAT</b>	<b>5</b>
1. Yeni təlim üsulları nə üçün lazımdır?	6
2. Müasir təlim necə olmalıdır?	9
3. Fəal(interaktiv) təlim nə deməkdir?	11
3.1. Anlayış	11
3.2. Mexanizmləri	12
4. Fəal dərs necə qurulmalıdır?	18
5. Öyrədici mühit necə təşkil olunmalıdır?	24
5.1. Öyrədici mühitin növləri	24
5. 2. Öyrədici mühitin təşkili	28
6. Qiymətləndirmə necə aparılmalıdır?	31
7. Fəal(interaktiv) təlimin üstünlükləri nədən ibarətdir?	38
<b>II HİSSƏ. FƏAL(INTERAKTİV) TƏLİMİN KEÇİRİLMƏSİ ÜÇÜN GÖSTƏRİŞLƏR</b>	<b>41</b>
1. Fəal dərsi səmərəli keçirmək üçün müəllim nəyi bacarmalıdır?	42
1.1. Planlaşdırma bacarığı	42
1.2. Fasilitasiya bacarığı	46
2. Fəal(interaktiv) dərsin mərhələlərinin həyata keçirilməsi qaydaları və yolları	50
2.1. Mərhələ 1. Motivasiya, problemin qoyuluşu	50
2.2. Mərhələ 2. Tədqiqatın aparılması	52
2.3. Mərhələ 3. İnformasiya mübadiləsi	62
2.4. Mərhələ 4. İnformasiyanın müzakirəsi və təşkili	63
2.5. Mərhələ 5. Nəticələr, ümumiləşdirmənin dürüst ifadəsi	65
3. Fəal(interaktiv) təlimin metod və texnikaları	66
<b>ƏLAVƏLƏR</b>	<b>126</b>
<b>İŞ VƏRƏQLƏRİN NÜMUNƏLƏRİ</b>	<b>140</b>
<b>ƏDƏBİYYAT</b>	<b>146</b>
<b>İNDEKS</b>	<b>148</b>

*Mənə de - mən yaddan çıxarım.*

*Mənə göstər - mən yadda saxlayım.*

*Məni cəlb et - mən öyrənim.*

*(Çin hikməti)*

# Giriş

Dünya təcrübəsi göstərir ki, fəal(interaktiv) təlim metodu dərsin keyfiyyətini artırmaq məqsədi ilə güclü vasitə ola bilər. Bu metod şagirdlər üçün dərsi çox maraqlı və cəlbedici edir. Fəal(interaktiv) təlim həm məzmunun öyrənilməsinin, həm də tətbiqinin səmərəliliyini artırır və şagirdlərin dərkətmə fəaliyyətini daha da fəallaşdırır.

Azərbaycanda müasir təlim metodlarının tətbiqi layihəsi artıq 5 ildən çoxdur ki həyata keçirilir. Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində fəal(interaktiv) təlimin tətbiq edilməsi təhsil islahatının əsas məqsədlərindən biridir. Fəal(interaktiv) təlim metodunun tədris prosesinə daxil edilməsi şagirdlərin passivliyinin aradan qaldırılmasına, lazım olan təffəkkür xüsusiyyətlərinin, yaradıcılığın formalasdırılması və təlim keyfiyyətinin yüksəldilməsinə şərait yaradaraq Azərbaycan Respublikasının Təhsil İslahatı Programında göstərilən demokratikləşdirmə, humanistləşdirmə, diferensiallaşdırma, fərdiləşdirmə, integrasiya və humanitarlaşdırma prinsiplərini həyata keçirməyə imkan verir.

Fəal(interaktiv) təlimin tətbiqi məktəbdə şəraitə dəyişərək aşağıdakı qabiliyyətlərə malik şəxsiyyətin formalasmasına imkan yaradır:

- *biliklərə müstəqil yiyələnmək və yenilərini əldə etmək bu bilikləri yaradıcılıqla işləmək;*
- *onlardan həyatda məqsədlərinə çatmaq üçün istifadə etmək;*
- *öz yoldaşları ilə problemlərin həllində əməkdaşlıq etmək;*
- *öz qabiliyyətlərini gerçəkləşdirmək üçün yollar axtarmaq və s.*

Şagirdlərin özünə inamı artır, şəxsiyyətlərarası münasibətlər yaxşılaşır, məktəbə və oxumağa meyl, rəğbət çoxalır. Şəxsiyyətdə daim dəyişən şəraitə uyğunlaşma və onun həyata səmərəli keçməsinə imkan yaradan bu qabiliyyətlərin formalasdırılması fəal(interaktiv) təlimi zəruri etmişdir. Təlimin keyfiyyətinin yüksəldilməsinə şərait yaradan fəal(interaktiv) təlim metodu həm müəllimlər, həm də məktəb rəhbərləri tərefindən dərindən dərk edilməlidir. Buna görə də onlar üçün müntəzəm xüsusi treninglər keçilməli və fəal(interaktiv) təlimin tətbiqi üçün vacib olan bilik və bacarıqlar formalasdırılmalıdır. Bu sahədə fəaliyyət göstərən bir neçə beynəlxalq təşkilatın layihələri (UNICEF, Açıq Cəmiyyət İstututu, Dünya Bankı, Norveç Qaçqınlar Şurası, Britaniya Şurası və s.) vasitəsilə Respublikada fəal(interaktiv) təlimin tətbiqi üzrə işlər görülüb.

Lakin bu gün fəal(interaktiv) texnologiyalar ilə tanışlıq imkanları çox məhduddur. Treninqlərdə iştirak və məhdud sayda çap materialları mövcud ehtiyacları ödəyə bilmir. Fəal(interaktiv) texnologiyalardan daha səmərəli istifadə etmək üçün müəllimlərin bu sahədə bilik və bacarıqları olmalıdır. Müəllim fəal dərsin nə zaman, hansı məqsədlərə görə istifadəsini, necə qurulmasını, şagirdlərin səviyyəsine uyğunlaşdırılmasını, ayrı-ayrı metod və texnikaların seçilməsi prinsiplərini və fəal dərsin nəticələrinin necə qiymətləndirilməsini bilməlidir.


Sizə təqdim olunan fəal(interaktiv) təlim üzrə metodiki vəsait bu problemlərin həlli üçün yardım göstərəcək. Vəsaitin əsas məqsədi fəal(interaktiv) təlim metodu üzrə dərslərin müvəffəqiyyətlə planlaşdırılması və keçirilməsi işində müəllimlərə lazım olan bilik və bacarıqların aşilanmasıdır.

Metodiki vəsait UNİCEF və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2000-2004-cü illərdə həyata keçirdiyi «Fəal təlim və məktəb rəhbərliyi» layihəsi çərçivəsində tərəfimizdən 1999-cu ildə hazırlanmış orijinal “Fəal təlim konsepsiyası”na əsaslanır. Bu konsepsiya 2000-2006-ci illər ərzində UNICEF tərefindən dərc olunmuş və çoxlu sayda məktəb müdürüyyəti, ibtidai və orta məktəb müəllimləri, pedaqoji universitetlərin və müəllimlərin ixtisasartırma institutlarının müəllimləri üçün treninqlərdə tətbiq olunaraq sınaqdan keçirilmişdir və geniş təcrübə qazanmışdır.

Müəllif metodiki vəsaitin hazırlanmasında dəstək verdiklərinə görə həmkarları Xumar Əhmədbəyli, Bahar Kərimova, İradə Məmmədova, Viktoriya Nazarova və Leyla Əlievaya öz dərin minnətdarlığını bildirir.

I HISSE  
ESKİ

# FƏAL(İTERAKTİV) TƏLİM HAQQINDA ÜMUMİ MƏLUMAT



# 1 Yeni təlim üsulları nə üçün lazımdır?

- ✓ Müasir dövrdə müəllim köhnə tərzdə işləyə bilərmi?
- ✓ Müəllim öz şagirdləri üçün yeganə (əsas) bilik mənbəyi kimi qala bilərmi?
- ✓ Müasir uşaq üçün nə lazımdır: mümkün qədər çox məlumat vermək və ya ən mühüm bacarıqları öyrətmək?

## Müasir dövrdə həyatın tələbləri və təlimin məqsədləri

Bütün dünya kimi Azərbaycan 3-cü minilliyyə qədəm qoymuşdur. Bu gün məktəbdə təlim alan uşaqlar yaxın gələcəkdə cəmiyyətimizin tam hüquqlu üzvləri olacaqlar. Yəqin ki, elə bir adam tapılmaz ki, özünə belə bir sual verməsin: "Bizi XXI əsrə nə gözləyir? XXI əsrin xüsusiyyətlərini nəzərə almaqla, gələcəyin təlimi necə olmalıdır? XXI əsrə insanlara vacib olan bilik, bacarıq, vərdiş və keyfiyyətlər hansılardır?»

Bu suallara cavab vermək üçün müasir dövrün xüsusiyyətlərini tam aydın təsəvvür etmək zəruridir.

**1** **Biz sürətlə dəyişən dünyada yaşayıraq. Elmin, texnika və texnologiyanın, xüsusilə də kompyuter texnologiyasının sıçrayışlı inkişafının şahidləriyik.** Daima dəyişən həyatın şəraitinə uyğunlaşmaq üçün əvvəl olmaq, yeni şəraitə uyğunlaşmaq, öz qabiliyyətlərini gerçəkləşdirməyi bacarmaq, özünüñkişafa və özünütəkmilləşdirməyə hazır olmaq zəruridir.

**2** **Daima artan məlumat axını müasir insanın üzərinə sel kimi axır.** Müasir dövrdə gün ərzində aldığımız informasiyanı 200 il bundan əvvəl yaşayan insanlar bir il ərzində əldə edirdilər. Əldə olunan biliklər məlum olmamış köhnəlir və bu da insanlara mövcud problemlərin həlli üçün qazandıqları biliklərlə kifayətənməyə imkan vermir. Həyatda baş verən dəyişikliklərə uyğunlaşmaq və səmərəli fəaliyyət görmək yalnız o zaman mümkün olur ki, **insan həyatı boyu bilikləri müstəqil əldə etməyi bacarır və buna can atır.** Bu zaman başlıca köməkçi kimi dərkətəmə fəallığı və hər şeyi öyrənmək həvəsi, həmcinin, şəxsiyyətin əməksevərliyi böyük rol oynayır. **İnsan zəruri informasiyanı müstəqil qazanmalı, yenidən işləməyi, düzgün istifadə və tətbiq etməyi bacarmalıdır.**

**3** **Vaxtin məhdudiyyətinin artması fəal və yaradıcı olmaq və şəraitdən tez baş çıxarmaq, təşəbbüs göstərmək, müstəqil olaraq yeni məsələlər qarşıya qoymaq və qərar qəbul etməyi bacarmaq zərurətini yaradır.** Təşkilatlılıq, öz fəaliyyətini planlaşdırma vərdişləri və daxili nizam-intizam, vaxt məhdudiyyəti problemini həll etməkdə kömək edə bilər.

**4** **Cəmiyyətdə baş verən sosial proseslər də şəxsiyyətin inkişafına dair xüsusi tələblər irəli sürür.** Biz şəxsiyyət azadlığı dəyərinin artımını **cəmiyyətin demokratik prinsipləri dəstəkləməsində və eyni zamanda insan hüquqlarının pozulmasının genişlənməsində ifadə olunan sosial ziddiyyətlərdə müşahidə edirik.** Bütün bunlar **şəxsiyyətdən müstəqil, öz mühakimələrində və əməllərində azadlığı, məsuliyyətli və tənqididə düşünməyi, mövqeyini müdafiə etmək bacarığını tələb edir.** Öz hüquq və vəzifələrini bilib digərlərinin hüquq və vəzifələrinə hörmət etmək əsasında qarşılıqlı demokratik münasibətlərə yiyələnmədən demokratik cəmiyyətin dəyərlərinə hörmət etmək mümkün deyil.

**5 Cəmiyyətin təbəqələşmə tendensiyası** insanlar arasında fərqlərin dərinləşməsi, virtual (xeyali) tipli ünsiyyətin yayılması digər insanlarla **harmonik qarşılıqlı fəaliyyəti və ünsiyyəti** (karşılıqlı hörmət, etibar, dostluq, əməkdaşlıq, tolerantlıq) bacarmağı tələb edir.

**6 Ekoloji fəlakətlərin, terrorizmin, mədəniyyət vandalizminin artımı təbiət və mədəniyyətə qayğılı münasibətin aşınmasının, öz xalqının mənəvi dəyərlərinə, mədəniyyətinə və ənənələrinə yiyələnməyin və dünya sivilizasiyasının dəyərləri ilə tanış olmağın zəruriliyinə gətirib çıxarıır.**


Bu səbəbdən də təlim müasir uşağı dövrünün həyatına hazırlamağı bacarmalıdır. Təlim daim dəyişən dünyadan reallıqlarından kənarda mövcud ola bilməz. Hər hansı təlim və tərbiyə sisteminin qurulmasının başlıca istiqamətverici amili yetişdirdiyimiz şəxsiyyəti necə tərbiyə etmək istəyimizdən asılıdır.

Dünya təcrübəsindən məlum olduğu kimi, XXI əsrde həm cəmiyyətin, həm də onun hər bir üzvünün yaşaması və inkişafında başlıca dəyər **yaradıcı, özünü inkişaf etdirən şəxsiyyətidir**. Təhsil prosesi uşaqla özünü inkişaf qabiliyyəti formalasdırmalıdır. Bu da öz növbəsində aşağıda göstərilən fəallığa, dərkətmə tələbatına və qabiliyyətinə əsaslanır:

- Məntiqi düşünmə;
- Ətraf aləmin cisim və hadisələrinə tənqid etmə;
- Müstəqil olaraq qərar çıxarma;
- Ətrafdakıları yaradıcı surətdə dəyişmə;
- Bilikləri müstəqil əldə etmə;
- Praktiki problemləri həll etmə ;
- Şəxsiyyətin inkişafına dair yeni məqsədlər qarşıya qoyma.

## Ənənəvi təlimin imkanları

Ənənəvi pedaqoji prosesi təsvir edəndə biz ilk növbədə lövhənin qarşısında duran müəllimi və onun sakit dinləyiciləri olan şagirdləri görürük. Bu zaman müəllim çalışır ki, bilikləri çatdırırsın, şərh etsin və misallar götərsin. Sagirdlər isə bu məlumatları passiv şəkildə qavrayır, anlayır, mənimseməyir, sonra bilikləri möhkəmləndirmək üçün bunları təkrarlayır və ya məsələlərin həlli prosesində tətbiq edirlər. Yəni, ənənəvi dərsdə şagirdlər məlumatları yadda saxlamağa çalışırlar, müəllim isə nəticələri özü çıxararaq bilikləri hazır şəkildə şagirdlərə çatdırır. Öyrədici fəaliyyət ilk növbədə müəllimin fəallığı əsasında həyata keçirilir. Ənənəvi təlimin bu xüsusiyyətinə görə onu **izahedici-illüstrativ və ya reproduktiv (təkraredici)** təlim adlandırırlar. Bunu aşağıdakı sxem əsasında təsvir etmək olar.



Hamıya məlum olduğu kimi, hər hansı bir məlumat real həyatda tətbiq edilən zaman biliyə çevrilir. Şagirdin cavabına qoyulan tələblərin əsasını əslində biliklərin mənimsənilməsinin yoxlanılması yox, verilən məlumatların yadda saxlanması təşkil edir. Eyni zamanda, ənənəvi təlim prosesində biliklərin praktiki tətbiqini təsəvvür etmək üçün şagirdə müvafiq imkanlar yaradılmışdır. Dərsin məzmunu, adətən daha çox nəzəri öyrənilir və həyatın tələbatlarına uyğunlaşdırılır. Şagirdin şəxsi təcrübəsi, onun tələbatları, maraqları, qabiliyyətləri və fərdi xüsusiyyətləri nəzərə alınır. Bu cür prosesin nəticəsində heç kim əmin ola bilməz ki, bütün şagirdlər bu bilikləri lazımi səviyyədə dərk edəcək. Şagirdin hazır bilikləri mənimsəməsi nəyinkı onun təfəkkürünün inkişafı üçün stimul yaratır, eyni zamanda idrak prosesini kütləşdirir, uşağı yaradıcılıqdan, sərbəstlik, müstəqillik, təşəbbüskarlıq kimi keyfiyyətlərdən məhrum edir. Nəticədə təlimin səmərəliliyi azalır, çünkü onun keyfiyyəti şagirdin əqli qabiliyyətlərinin və hafizəsinin inkişaf səviyyəsi, idrak motivasiyasının olub-olmaması kimi psixoloji amillərdən birbaşa asılı olur.

Deməli, ənənəvi təlim zamanı şagirdlərin dərkətmə fəallığı passiv, reproduktiv xarakter daşıyır. Yəqin siz də razılaşarsınız ki, yalnız informasiyaların toplanmasına və yaddaşın məşq etdirilməsinə yönəlmış, həyatın real tələbatlarından kənar olan təhsil şəraitində müasir dövrün şəxsiyyətinin formalaşdırılması çətindir.

Ənənəvi təlim sisteminin ən mürəkkəb problemlərindən biri istifadə olunan pedaqoji texnologiyaların konservativizmi, qeyri-çevik olmasıdır. Müasir informasiya - kommunikasiya dövründə elmin müxtəlif sahələrində toplanmış bilik kütləsi elə sürətlə artır ki, təlimin **ənənəvi sxem və prinsiplərinə** əsaslanaraq onları həm öyrənənə çatdırmaq, həm də mənimsətmək, əslində qeyri-mümkin işə çevrilir. Əgər əvvəllər bilikləri əldə etmək üçün şagirdi iki əsas bilik mənbəyi (müəllim və dərslik) qane edirdisə, bu gün həmin mənbələr coxsayılı məlumat mənbələri ilə müqayisədə uduzur. Bu səbəbdən müasir təlimin başlıca vəzifələrindən biri **öyrənməyi öyrətməkdir**, yəni şagirdləri **bilikləri müstəqil əldə etməyə yiyələndirməkdir**. Yalnız təlim metodlarının keyfiyyətcə dəyişdirilməsi, onların şəxsiyyətə, onun tələbatlarına yönəldilməsi, bilikləri mənimsəmə zamanı yaradıcı təfəkkürdən fəal istifadə edilməsi şəraitində təlim böyük səməre verə bilər. Eyni zamanda, şəxsiyyətönümlü belə tədris prosesi inkişaf proseslərinin keyfiyyətinə də təsir edəcək: idraki və sosial fəallığı artırmaqla, şəxsiyyətin dəyərlərini və vərdişlərini formalaşdıracaq.

Bu tələblərin nəzərə alınması məhz məhsuldar, yaradıcı təfəkkürü və yeni biliklərə müstəqil yiyələnmə üsullarını özündə birləşdirən fəal(interaktiv) təlim texnologiyalarına üstünlük verməyi tamamilə zəruri edir.



# Müasir təlim necə olmalıdır?

## 2

- ✓ Təlimin müasir tələblərinə necə nail olmaq olar?
- ✓ Təlim prosesinə yeni yanaşma hansı prinsiplər ilə təsvir oluna bilər?
- ✓ Bu prinsiplər təlim-tərbiyə prosesinin səmərəsini necə artırıa bilər?

### Müasir təlimin prinsipləri

#### **1. Şəxsiyyətə yönəlmış təlim prinsipi**

Nə üçün uşaqlar erkən yaş dövründə daha fəal olurlar? Bir qədər inandırıcı olmasa da elmi araşdırırmalar gösterir ki, insan bütün ömrü boyu qazandığı məlumatın təxminən 70% -ni 6 yaşa qədər əldə edir. Paradoks ondan ibarətdir ki, məktəbə daxil olduqdan sonra uşağın idrak fəallığı müəyyən dərəcədə ləngiməyə başlayır. Bu nəyə görə baş verir?

İş ondadır ki, məktəbəqədər dövrdə uşaq dünyani bir tədqiqatçı kimi dərk edir: o, suallar verir, bu suallara cavab tapmaq üçün öz imkanı dairəsində müxtəlif məlumat mənbələrindən istifadə edir və ilk növbədə öz təcrübəsinə əsaslanır. Onu əhatə edən dünyani müstəqil dərk edərək uşaq öz maraqlarına görə fəaliyyət göstərir.

Birinci sinfə qəbul olarkən uşaq elə bir təlim mühitinə düşür ki, burada ondan adət etdiyi, təbii olan öyrənmə metodundan əl çəkmək tələb olunur. Müəllim tələb edir ki, uşaq ona diqqətlə qulaq asıb dediklərini yadda saxlasın, təlimatlarını dəqiq yerinə yetirsin və bu təlimata aid olmayan sualları az versin. Bununla şagirdə, demək olar ki, passiv mövqə tutmaq, tətqiqatçı rolundan imtina etmək və müəllim tərəfindən verilən məlumatla kifayətlənmək təklif olunur. Bu cür təlim prosesinin mərkəzində şagird yox, müəllim dayanır. Məhz müəllim təlim prosesinin fəal iştirakçısı olur və şagirdə nəyi və necə dərk edilməsini diktə edir. Bunun nəticəsində şagirdin dərkətmə imkanları məhdudlaşır, onun ehtiyacları, maraq və qabiliyyətləri nəzərə alınmır.

Deməli, şagirdin fəallaşması üçün ilk növbədə, onun, bir **şəxsiyyət kimi təlim prosesinin mərkəzi obyekti kimi çıxış etməsi** vacibdir. Təlim uşağın maraq və tələbatlarına, onun bilik səviyyəsinə, imkan və qabiliyyətlərinə yönəlməlidir. Müəllim tərəfindən şagirdə şəxsiyyət kimi yanaşılmalı, onun fərdi cəhətləri nəzərə alınmalıdır və ona hörmət əsasında münasibət göstərilməlidir.

#### **2. Fəal idrak prinsipi**

Tədris prosesi elə təşkil olunmalıdır ki, o, idrak fəallığı, təbii öyrənmə fəaliyyəti doğursun, şagirdə «ilk kəşf» sevinci keçirməyə imkan versin, onda yeni biliklərə yiylənənmək həvəsi yaratsın. İdrak fəallığı ilk növbədə təfəkkürün fəallaşdırılması əsasında yaranır. Buna nail olmaq üçün birinci növbədə təlim prosesində idrak fəallığını stimullaşdırın problemli situasiyalar yaradılmalıdır. Uşaqda bu problemin həlli tələbatının yaranması nəticəsində bütün idrak prosesləri də fəallaşır, o, yeni bilikləri kəşf etməyə yönəlir.

### 3. İnkişafedici təlim prinsipi

Görkəmli rus psixoloqu, müasir pedaqoji psixologiyanın banilərindən biri olan L.S.Viqotskinin nəzəriyyəsinə görə **təlim inkişafı qabaqlamalı**, uşağın «qarşidakı (yaxın) inkişaf zonasına» yönəlməlidir. **Bu inkişaf zonasında uşağın potensial imkanları mərkəzləşib**, onları aktuallaşdırmaq üçün xüsusi təlim şəraiti yaradılmalıdır. Buna nail olmaq üçün şagirdlərə imkanlarına uyğun, lakin bir qədər mürəkkəb tapşırıqları **müstəqil həll etmək təklif edilməlidir**. Eyni zamanda, müəllim və digər böyükler **suallar verməklə onları problemin həllinə istiqamətləndirməlidirlər**. Yəni təlim uşağın özünün müstəqil fəaliyyəti və ya böyüklərin köməyi sayəsində bilik və bacarıqları əldə etmək üzrə aşkarlanan potensial imkanlarının gerçəkləşdirilməsinə yönəlməlidir. İnkişafedici təlim ilk növbədə təfəkkürü və yaradıcılığı formalaşdırmalıdır.

### 4. «Qabaqlayıcı təlim» prinsipi

Müasir dövrdə baş verən sürətli dəyişikliklər təlimin qarşısında şagirdlərin həyata hazırlanması məsələsini daha kəskin qoyur. Bunun üçün ilk növbədə təlim cəmiyyətin inkişaf meyillərini eks etdirməli və yeni nəslə yaxın geləcəkdə həyat şəraiti hazırlamalıdır. Məktəb şagirdə baza bilik, bacarıq və vərdişləri verməklə kifayətlənməməlidir. O, eyni zamanda onda **idraki fəallığı, hər şeyi öyrənmək həvəsi və digər zəruri keyfiyyətləri formalaşdırmalıdır**. Təlim şagirdə zəruri olan informasiyanı müstəqil əldə etməyi, onu yenidən işləməyi, düzgün istifadə və tətbiq etməyi öyrətməlidir.

### 5. Təlim-tərbiyə sisteminin çevikliyi prinsipi

Təlim-tərbiyə sisteminin çevikliyi ilk növbədə onun real şəraitə uyğunlaşmaq qabiliyyətidir. İctimai mühitin və şagirdlərin dəyişən tələbləri nəzərə alınmaqla, tədris planları və programlarının məzmunu, təlim-tərbiyə prosesinin təşkili, pedaqoji texnologiyaların seçilməsi sistematik olaraq təzelənməlidir. Çevik təlim-tərbiyə sistemində, daha çox təlimin diferensiallaşmasına, şagirdlər tərəfindən müxtəlif məlumatların işlənilməsi və mənimşənilməsinə üstünlük verilir. Buna nail olmaq üçün müəllim hər bir şagirdə fərdi yanaşmağa, təlimdə müxtəlif bilik mənbələrindən və məlumatı təqdimetmə formalarından (görmə, eşitmə, hiss etmə və s. duyğulara əsaslanan) istifadə etməyə çalışmalıdır. Təlim-tərbiyə sisteminin çevikliyi bir nəticə olaraq biliklərin daha çox yaradıcı və tətbiqi olmasında öz əksini tapır, şagirdlər təlim məqsədlərini qoymağa özləri cəhd edirlər.

### 6. Əməkdaşlıq prinsipi

«Müəllim-şagird» qarşılıqlı münasibətləri sistemində bu subyektlərin hər biri təlim prosesində tərəf müqabili kimi iştirak etməlidirlər. Əməkdaşlıq ilk növbədə təlim prosesinin kollegial və dinamik keçməsində öz əksini tapır. Əgər şagird təlim prosesində müəllimlə bərabərhüquqlu şəxs kimi çıxış edirsə, bu onun fəaliyyətində yeni bir keyfiyyət yaradır: şagirdin özünə inamı artır, o öz fikrini çatdırmağa qorxmur, öz potensial imkanlarını gerçəkləşdirir. Əməkdaşlıq prinsipi müəllimdən tələb edir ki, o, şagirdin qiymətləndirilməsində daha çox dəstəkləyici qiymətlərdən istifadə etsin. Əməkdaşlıq təlim mühitini şagird üçün daha əlverişli, fəallaşdırıcı və ruhlandırıcı edir.

### 7. Dialoji təlim prinsipi

Məsələlərin birgə həlli gedişində özünün və qrup üzvlərinin fikirlərini, imkanlarını və təcrübələrini bölüşə bilmək və bundan qarşılıqlı faydalanaq məqsədi ilə hər bir şagirdin müzakirələrdə və qrupun işində iştirakı təmin edilməlidir. Təlim prosesində bütün şagirdlərin müxtəlif nöqtəyi-nəzərlərini və fikirlərini nəzərə almaqla, dialoji təlim fikir müxtəlifliyinə, tədrisin məzmununu daha da zənginləşdirməyə imkan yaradır, nəticəçixarma prosesinə müsbət təsir edir.

Bu prinsiplərin həyata keçirilməsi şagirddə səmərəli həyat fəaliyyətinin formalaşması və onun aramsız dəyişən şəraitə uyğunlaşması üçün təsireddi zəruri bacarıqların əldə olunmasına şərait yaradır. Bütün bu prinsiplərin təlim prosesində ən dolğun şəkildə tətbiqi **fəal(interaktiv) təlim metodları** vasitəsilə mümkündür.



# Fəal(interaktiv) təlim nə deməkdir?

# 3

- ✓ Siz etiraf edə bilərsiz ki, Sizin dərslərinizdə bütün uşaqlar fəal olur və bilikləri əldə etməyə cəhd göstərirlər?
- ✓ Necə edək ki, bütün uşaqlar dərsdə fəal olsunlar?

## 3.1. Anlayış

**“Fəal (interaktiv) təlim”** şagirdlərin **fəal idrak fəaliyyətinə** əsaslanan və təhsil prosesinin digər iştirakçıları ilə **əməkdaşlıq şəraitində** həyata keçirilən təlimi nəzərdə tutur.

Çox vaxt bu anlayışın sinonimi kimi **“interaktiv təlim metodları”** anlayışından istifadə olunur. Belə ki, “interaktivlik” termini “dialoqu, qarşılıqlı təsiri” bildirir. Bu təlim metodunu ifadə etmək üçün həmçinin **“problem - dialoji”**, **“problemlı”**, **“evristik təlim”** anlayışlarından istifadə olunur.

Fəal(interaktiv) təlim metodu yuxarıda göstərilən müasir prinsiplərə əsaslanan təlimdir.

**Fəal(interaktiv) təlim** tədrisin və idrak fəaliyyətinin təşkili və idarə olunması metodlarının məcmusudur. Bu təlim üçün aşağıdakı cəhətlər səciyyəvidir:

- müəllim tərəfindən şüurlu surətdə (iradi olaraq) idraki problem situasiyasının yaradılması;
- problemin həlli prosesində şagirdlərin fəal tədqiqatçı mövqeyinin stimullaşdırılması;
- şagirdlər üçün yeni və zəruri olan biliklərin müstəqil kəşfi, əldə edilməsi və mənimşənilməsi üçün şəraitin yaradılması.

Yeni yanaşmanın mahiyyəti ondadır ki, təlim şagirdlərin yaddaşının təkcə yeni elmi biliklərlə (informasiya ilə) zənginləşdirilməsinə deyil, həm də təfəkkürün müntəzəm inkişaf etdirilməsi əsasında daha çox biliklərin müstəqil əldə edilməsi və mənimşənilməsi, ən mühüm bacarıq və vərdişlərinin, şəxsi keyfiyyət və qabiliyyətlərin qazanılmasına yönəlib. Bu zaman şagirdlər müəllimin rəhbərliyi altında, xüsusi seçilmiş, asan başa düşülən və yadda qalan, ən vacib təlim materialının öyrənilmesi prosesində fakt və hadisələrin səbəb-nəticə əlaqələrini, qanuna uyğunluqlarını aşkar etməyi, nəticə çıxarmağı, mühüm və dərin ümumiləşdirmələr aparmağı öyrənirlər.



## Fərzİyyə yarat!

**TAPŞIRIQ 1:** Şagirddə öyrənmə (idrak) fəallığını yaratmaq və saxlamaq üçün nə etmək lazımdır?

- 1.
- 2.
- 3.
- 4.
- 5.

Növbəti hissəni oxuyarkən FƏRZİYYƏLƏRİNİZİ YOXLAYA BİLƏRSİNİZ!



### 3.2. Mexanizmləri

- ✓ Nə üçün fəal(interaktiv) təlim ənənəvi təlimdən daha səmərəli olur?
- ✓ Fəal(interaktiv) təlimin səmərəliliyini təmin edən psixoloji mexanizmlər nədən ibarətdir?

Aşağıda göstərilən mexanizmləri diqqətlə oxusınız görəcəksiniz ki, idrak fəallığının həm yaradılması, həm də saxlanması üçün xüsusi psixoloji mexanizmlər mövcuddur.

#### Mexanizm №1. Problemlı vəziyyətin yaradılması

Yuxarıda qeyd etdiyimiz **şəxsiyyətə yönəlmüş təlim** prinsipinə uyğun olaraq təlim prosesi yalnız şagirdin **tədqiqatçı mövqeyinə**, onun idrakı maraqlarına əsaslananda səmərəli olur. Bu mövqeyi yaratmaq üçün **mərkəzi təlim prosesi - tədqiqat** olmalıdır. **Hər tədqiqat isə ilk növbədə problemin qoyulmasından başlanır.**

Fəal(interaktiv) təlim metodu təqdim edilən informasiyanın ziddiyetli və yarımcıq olması səbəbindən əqli cəhətdən gərgin (problemlı) vəziyyətin yaradılmasına əsaslanır.

Bu cür vəziyyətin yaradılması şagirdləri qarşıya qoyulmuş məqsədə nail olmaq yollarını axtarmağa sövq edir və bununla da onların təfəkkürünü fəallaşdırır. Bu da öz növbəsində şagirdlərdə **idrak fəallığı** yaradır, onların **tədqiqat fəaliyyətini** artırır.

**Problemlı vəziyyət** - məsələnin həllində ziddiyətlərin, müxtəlif nöqtəyi-nəzərlərin və variantlarının mövcudluğunu ehtiva edən vəziyyətdir.



Mexanizm №1



### **Problemlı vəziyyətin yaradılması**

Problemin aşağıdakı xüsusiyyətlərini nəzərə almaqla problemlı vəziyyətin yaradılması və tədqiqi mümkündür:

- ✓ Diqqəti cəlb edən və maraqlı;
- ✓ Müxtəlif fərziyyələr yaranan;
- ✓ Müstəqil tədqiqat üçün mümkün olan;
- ✓ Şagirdin imkanlarına müvafiq (onun inkişaf səviyyəsinə uyğun gələn, lakin asan olmayan);
- ✓ Şagirdə öz bacarığını həyata keçirməyə imkan verən.

## **Fərziyyə yarat!**

**TAPŞIRIQ 2.** Bu üç məsələlərdən hansı problemlı vəziyyəti yaradacaq?

«Payız» mövzusu, 2-ci sınıf

**Məqsəd:** Şagirdləri payızın xüsusiyyətləri ilə tanış etmək.


1. Müəllim lövhəyə şəkil asır. Şəkildə arasında ox olan yaşıl və sarı yarpaqlar çəkilib. Müəllim soruşur: «Uşaqlar, siz bu şəkildə nə görürsünüz? Burada əks olunmuş dəyişmə hansı fəsilə aiddir?»
2. Müəllim payız meyvələri ilə səbəti stolun üstüne qoyur. Uşaqlardan soruşur: «Uşaqlar, səbətdə olan meyvələr hansı fəsildə yetişir?» «Payızın daha hansı xüsusiyyətləri var?»
3. Müəllim şagirdlərə yay və daha çox payız meyvələri əks etdirən şəkilləri təqdim edir və onlardan soruşur: «Bu meyvələr nə vaxt olur? Siz onları hansı qruplara böle bilərsiniz? Şagirdlər meyvələri təsnif edir və onların hansı fəsillərdə yetişdiyini deyr. "Hansı qrup daha böyük oldu?" suallına onlar payız meyvələrin daha çox olduğunu qeyd edirlər. Sonra müəllim bunu müzakirə edir və "Payızın digər xüsusiyyətləri hansıları?", "Onun digər fəsillər ilə hansı fərqi var?" sualları verir.



Cavablarınızı yoxlayın! (Bax Əlavə 1)

## Mexanizm №2. Dialoqun və əməkdaşlığın zəruriliyi

Problemin həlli zərurəti müxtəlif fərziyyə və baxışların nəzərdən keçirilməsini və ən optimal üsulun tapılmasını tələb edir. Bu isə məhz təlim prosesinin digər iştirakçıları ilə fəal əməkdaşlıq prosesində ən effektiv şəkildə əldə oluna bilər. Buna görə mövcud təlim metodunu ifadə etmək üçün “problem” və ya “problem - dialoji” təlim kimi anlayışlardan istifadə olunur.



Fərziyyə yarat!

**TAPŞIRIQ 3.** Dialoji təlimin üstünlüklerini nədə görürsünüz?

- 1.
- 2.
- 3.



Cavablarınızı yoxlayın! (Bax Əlavə 2)

## Mexanizm №3. Şagird - tədqiqatçı, müəllim - fasilitator


İdrak fəaliyyətinin fəallaşdırılmasının ən başlıca mexanizmlərindən biri ənənəvi təlim sxeminin dəyişdirilməsidir, yəni:

- ona tədqiqat xarakteri verilməsi;
- şagirdin biliklərin mənimşənilməsi prosesinin başlıca simasına, bərabərhüquqlu subyektinə çevrilməsidir.

Bu da təlim prosesində şagirdlərin və müəllimin mövqelərinin və onların funksiyalarının dəyişdirilməsi hesabına əldə oluna bilər.

**Şagirdin mövqeyi - “kəşf edən”, “tədqiqatçı” mövqeyidir; o, gücü çatdığı məsələlər və problemlərlə üzləşərkən, bunları müstəqil tədqiqat prosesində həll edir. Bu zaman təlimin mühüm şərti qismində uşağın təlimin məqsədlərini şüurlu surətdə tərkib hissələrinə bölgə bilməsi zərurəti çıxış edir: nəyi dərk etməli, nə üçün dərk etməli, nəyi öyrənməli, nə üçün öyrənməli, necə öyrənməli və bu, hansı nəticələrə gətirib çıxara bilər (təlimin bəhrəsi necə olmalıdır).**

**Müəllimin mövqeyi - “bələdçi” (fasilitator), “aparıcı” (istiqamət verən) mövqeyidir. Fəal təlim prosesində şagirdləri biliklərə aparan yolda müəllimin bir bələdçi kimi əsas funksiyası, təyinedici rolу **fasilitasiya** (ingilis dilində *facilitation* - əlverişli şərait yaratma) adlanır. Bu, müəllim liderliyinin yeni tipidir. Bu liderlik müəllimlə şagirdin təhsilin məqsədinə nail olmağa yönəldilmiş birgə fəaliyyətinə əsaslanır. Bu zaman müəllim şəksiz nüfuz sahibi kimi sinif üzərində “ağalıq” etmir və özünü ondan yüksəkdə tutmur. Əksinə o, sistemli, ardıcıl və məqsədyönlü şəkildə şagirdlərlə əməkdaşlıq edir: problemlə vəziyyəti təşkil edir, tədqiqat məqsədlərinin qoyuluşunda şagirdlərə istiqamət verir, bunların həllində metodik kömək göstərir, biliklərin əldə edilməsi və mənimşənilməsi yollarını öyrədir. Müəllimin vəzifəsi - **öyrənməyi öyrətməkdir**. Başqa sözlə desək, müəllim təlim fəaliyyətinin əsas tərkib hissələrini mənimsəməkdə uşağa kömək edir, eyni zamanda özü biliklərin əldə edilməsinə və tətbiqinə dair zəruri əqli üsul və vasitələrə praktik cəhətdən yiyələnir.**



Təlim prosesinin mövcud sxemi fəallıq keyfiyyətinə malikdir və hər bir şagirdin ona lazım olan bilikləri müstəqil əldə etməsinə və bütün həyatı boyu öyrənməyə qadir olan bacarıqlı, müstəqil tədqiqatçı kimi yetişməsinə kömək etmək üçün nəzərdə tutulub.

Lakin bu cür təlim sxemini həyata keçirmək üçün müəllim biliklərin qazanılması yolunda öz bələdçi roluna yiyələnməklə kifayətlənməməli, həm də öz konkret funksiyalarını bilməli və bunları həyata keçirməyi bacarmalıdır. Bunun üçün o, ilk növbədə fasilitasiya prosesinin mahiyyətini aydın başa düşüb dərk etməlidir.

- Fasilitasiya bir proses kimi yönəldici, köməkçi sualların effektli tətbiqinin köməyi ilə diskussiyaların təşkili və şagirdlərin fəallaşdırılması prosesindən ibarətdir.
- Fasilitasiyanın əsas xüsusiyyəti ondan ibarətdir ki, yeni bilgi müəllim tərəfindən deyil, şagirdlər tərəfindən aşkarla çıxarılır.
- Fasilitatorun mövqeyi, onun əsas funksiyası düşüncəni inkişaf etdirmək və onu lazımı məcra ya yönəltməkdən ibarətdir.
- Fasilitasiya yanaşmasının əsas məqsədi şagirdlərin öyrənmək və yaratmaq tələbatlarını tam ödəmək, onların öz potensialını həyata keçirə bilməsi üçün şərait yaratmaqdır.

## Fərziyyə yarat!

**TAPŞIRIQ 4.** Müasir təlim prinsiplərinin hansınlarında bu mexanizm əks olunub?

- 1.
- 2.
- 3.



Cavablarınızı yoxlayın! (Bax I hissə 2-ci bölmə).



## Mexanizm №4. Psixoloji dəstək: hörmət və etibar

Şagirdlərin fəal idrakı mövqeyinin lazımı səviyyədə qalması üçün müəllim:

- hər bir şagirdə mərhəmətli, hörmətcil, fərdi münasibət bəsləməsi;
- sinifdəki mühiti xüsusi həssaslıqla duyması zəruridir.

Müəllimin şagirdlərə xeyirxah münasibəti, hörməti, onları olduğu kimi qəbul etməsi və daim dəstəkləmək meyli, bacarıqlarına inandığını göstərməsi bunların hamısı şagirdlərdə belə bir inamı möhkəmləndirə bilər ki, qarşıya qoyulmuş problemin həllində onların istənilən cəhdin yaradıcı fikir kimi qiymətləndirilərək, ciddi və hörmətlə yanaşılacaqdır. Təlim prosesinin psixoloji mühitinin məhz bu şəkildə dəyişdirilməsi uğursuzluq qorxusunu, inamsızlıq hissini aradan götürə və şagirdlərin idrak fəallığını dərs boyu lazımı səviyyədə saxlaya bilər.

Şagirdə hörmətlə yanaşmaq, ona etibar etmək, onun cavablarını yaxşı və ya pis qiymətləndirməkdən imtina etmək onda həm özünə inam, həm də müəllimə hörmət və etibar hissini daha da artırır.

### Fərziyyə yarat!

**TAPŞIRIQ 5.** Hansı sözlərlə və hərəkətlərlə Siz şagirdə psixoloji dəstək verə bilərsiniz?

- 1.
- 2.
- 3.



Fərziyyələrinizi yoxlamaq üçün fasilitasiya bacarıqları haqqında bölməni oxuyun.

(Bax: II Hissə, 1.2. bənd)



# Fəal dərs necə qurulmalıdır?

# 4

Fəal dərsin əsas mərhələləri hansılardır?

Fəal dərs hansı təlim formalarda aparıla bilər?

Fəal dərsin quruluşu ənənəvi dərsdən nə ilə fərqlənir?

Yuxarıda göstərdiyimiz kimi, fəal(interaktiv) təlim metodu yeni bilginin kəşfi məqsədilə tədqiqatın aparılmasına əsaslanır. Buna görə fəal dərs tədqiqatın aparılma qanunlarına uyğun qurulur.

## Fəal dərsin ümumi quruluşu

### Dərsin I mərhələsi: Motivasiya, problemin qoyulması

Hər bir tədqiqatı başlamaq üçün **problemi** müəyyənləşdirmək lazımdır. Əsl problem həmişə çoxsaylı fərziyyələr, ehtimallar doğurur və bunları yoxlamaq üçün ilk növbədə tədqiqat suali formalasdırılmalıdır. Məhz tədqiqat suali yeni biliklərin kəşfinə aparan bələdçi, "yolgöstərən ulduz" rolunu oynayır. Fəal təlimin 1-ci mexanizminə əsasən məhz problemin olması idrak fəallığının yaranmasının başlıca addımı olur.

Bəs nə üçün biz dərsin bu mərhələsini **motivasiya** adlandırırıq? Psixoloji amil kimi motivasiya hər hansı fəaliyyətin mexanizmini işə salan sövqedici qüvvədir. Motivasiya qismində ortaya gətirilmiş problem və onun həlli tələbatı fəal dərsdə təfəkkür prosesini işləməyə sövq edən və şagirdlərin idrak fəallığını artırın amil kimi çıxış edir.

Bu prosesin ən mühüm nailiyətlərindən biri düşünmənin sərbəstliyi və müstəqilliyidir: uşaq öz fikrini "Zənnimcə...", "Mənə belə gəlir ki,...", "Mən belə hesab edirəm ki,..." sözlərindən istifadə etməklə ifadə edir.

### Dərsin II mərhələsi: Tədqiqatın aparılması

Problemin həlli üzrə irəli sürürlən fərziyyələri təsdiq və ya təkzib edən, habelə qoyulan tədqiqat sualına cavab verməyə kömək edə biləcək **faktları tapmaq** zərurəti ortaya çıxır. Buna, şagirdləri irəli sürülmüş problemin həllinə məqsədyönlü şəkildə aparan, özündə yeni informasiyanı və yeni sualları daşıyan müxtəlif çalışmalar kömək etməlidir. Məhz yeni faktların öyrənilməsi və bu suallara cavabların təpiləsi gedişində düşünmək və yeni bilgiləri kəşf etmək üçün münasib şərait yaranır.



Tədqiqat müxtəlif formalarda: **bütün siniflə birgə, kiçik qruplarda, cütlük şəklində və fərdi şəkildə** aparıla bilər. Lakin interaktiv təlim anlayışının özü ənənəvi təlimdə tətbiq edilən frontal və ya fərdi formalalarla müqayisədə daha fəal iş formallarının mövcudluğunu ehtiva edir. Təlimin interaktiv xarakteri kiçik qruplarda və ya cütlük şəklində aparılan işlərdə daha qabarlıq formada təzahür edir.

## İNTERRAKTİV İŞ FORMALARI

### Cütlük şəklində iş.

İşin bu forması zamanı şagirdlər cüt-cüt işləyirlər ki:

1. Hər hansı bir tapşırığın, qərarın, problemin yerinə yetirilməsində bir-birinə kömək etsinlər,
2. Öz işlərinin (sinif və ya ev tapşırıqları) nəticələri barədə fikir mübadiləsi aparsınlar,
3. Qarşılıqlı qiymətləndirmə, qarşılıqlı yoxlama keçirsinlər.

Bu hallarda zəruridir ki, şagirdlərin müxtəlif nöqtəyi-nəzerlərinin müqayisəsi və əlaqələndirilməsi, onların bir-birinə qarşılıqlı köməyi (güclü cütlük zəif şagird) tələb olunur. Cütlük şəklində iş şagirdlərin bir-birlərinin baxışlarını daha yaxşı başa düşməsinə, əməkdaşlıq etməsinə, bir-biriləri qarşısında öz məsuliyyətlərini dərk etməsinə imkan yaradır.

## İNTERRAKTİV İŞ FORMALARI

**Qrup şəklində iş** - bu, kiçik qrupda (3-6 nəfərdən ibarət) bir neçə şagirdin hansısa problemin həllinə yönəldilmiş birgə, uzlaşdırılmış fəaliyyətidir. Təlimin qrup forması fəal təlim şəraitindəki işin əsas formalalarından biridir. Qrup şəklində təlim "müəllim-şagird" dialoqundan imtina edilməsini və "müəllim-qrup-şagird" üçlüyünün qarşılıqlı münasibətlərinə keçməyi nəzərdə tutur. Qrup işinin gedişində şagirdlərin birgə fəaliyyəti nəinki əməkdaşlıq və müxtəlif problemləri bir yerdə həll etməyi öyrədir, həm də:

- ✓ hər bir şagirdin idrak prosesinə cəlb edilməsini təmin edir;
- ✓ hər bir uşağa öz fikrini söyləmək və başqalarını dinləmək imkanı verir;
- ✓ şagirdlərə problemin həllində müxtəlif baxışların, yanaşma və metodların mövcudluğunu göstərir;
- ✓ öz imkanlarını və qrupun digər üzvlərinin imkanlarını dərk etməsi və qiymətləndirilməsi üçün əlverişli şərait yaradır.

Bu da öz növbəsində, hər bir şagirdin təlim prosesində öz bacarığını nümayiş etdirməsi, özünə inamın artması, özünü tam dəyerli şəxsiyyət kimi dərk etməsi, problemin həlli üçün vacib olan fərdin və qrupun qarşılıqlı surətdə bir-birini tamamlaması principinin mənimsəməsi hesabına hər bir uşağın müstəqil şəxsiyyət kimi inkişafını təmin edir. Qrupda iş eyni zamanda biliyi sərbəst əldə etmək bacarıqlarının inkişaf etməsi üçün şərait yaradır.

Qrup şəklində təlimin müxtəlif formaları mövcuddur. Bir halda, sinif tərkibcə kiçik və çəvik qruplara bölünür və onların hər biri təlim materialına müxtəlif metodlarla yiyələnir. İkinci halda, qruplar eyni bir problemi müxtəlif materiallar əsasında öyrənir, onu müxtəlif mövqedən qiymətləndirirlər. Bundan əlavə, qrup işinin təşkilinin 3 variantını fərqləndirmək olar:

1. Bütün qruplar müxtəlif təlim materialı əsasında tapşırılmış mövzu üzərində işləyirlər.
2. Əgər material mühüm əhəmiyyət kəsb edirsə və ya qruplarda bələşdürülmək üçün kifayət qədər böyük deyilsə, onda bütün qruplar ondan eyni vaxtda bəhrələnlərlər.
3. Qruplar ardıcıl surətdə bir-birlərini əvəzleməklə eyni bir material əsasında işləyirlər (rotasiya metodu).

### Dərsin III mərhələsi: İnfomasiya mübadiləsi

Bu mərhələdə iştirakçılar tədqiqatın gedişində əldə etdikləri tapıntıların, yeni infomasiyanın mübadiləsini aparırlar. Qoyulmuş suala cavab tapmaq zərurəti tədqiqatın bütün iştirakçısını bir-birinin təqdimatını fəal dinləməyə sövq edir. Təqdimat bir növ yeni biliklərin dairəsini çizir və hələlik bu biliklər natamam və xaotik xarakter daşıyır. Məhz bu mərhələdə yeni bir tələbat - həmin bilikləri qaydaya salmaq, sistemləşdirmək, müəyyən bir nəticəyə gəlmək üçün tədqiqat sualına cavab tapmaq zərurəti yaranır.

### Dərsin IV mərhələsi: İnfomasiyanın müzakirəsi və təşkili

Bu, ən mürəkkəb mərhələdir və bütün bilik, bacarıq və vərdişlərin, təfəkkürün müxtəlif növlərinin (məntiqi, tənqid, yaradıcı) səfərbərliyini tələb edir. Müəllim fasilitasiya əsasında (yonəldici, köməkçi suallardan istifadə etməklə) əldə edilmiş faktların məqsədyönlü müzakirəsinə və onların təşkilinə kömək edir. İnfomasiyanın təşkili bütün faktlar arasında əlaqələrin aşkarılmasına ("körpülərin" quraşdırılması) və onların sistemləşdirilməsinə yönəldilir. Nəticədə mövcud tədqiqat sualına cavabın cizgiləri aydın seçilməyə başlayır. Məlumat sxem, qrafik, cədvəl, təsnifat formasında təşkil oluna bilər.

### Dərsin V mərhələsi: Nəticə, ümumiləşdirmə

Beləliklə, şagirdlərə yeni bilginin kəşfi yolunda son addımı atmaq: konkret nəticəyə gəlmək və ümumiləşdirməni aparmaq işi qalır. Bunun üçün şagird nəinki əldə olunan bilgiləri ümumiləşdirməli, həm də gəldiyi nəticəni tədqiqat sualı ilə (bu nəticə həmin suala cavab verirmi?) və irəli sürülmüş fərziyyələrlə (onların arasında düzgün olanı varmı?) müstəqil olaraq tutuşturmalıdır. Bu, çox mühüm məqamdır. Dərsin kulminasiyasını isə bilgiləri məhz özləri kəşf etdikləri üçün şagirdlərin duyduqları bənzərsiz sevinc və məmənuniyyət hissi təşkil edir.

### Dərsin VI mərhələsi: Yaradıcı tətbiqetmə

Biliklərin mənimsənilməsinin başlıca meyarı onun yaradıcı surətdə tətbiqidir. Yaradıcı tətbiqetmə biliyi möhkəmləndirir, onun praktiki əhəmiyyətini uşağa açıb göstərir. Buna görə müəllim imkan daxilində şagirdlərə təklif edə bilər ki, onlar müəyyən məsələlərin həlli üçün, yaxud hansısa yeni suallara cavab tapmaq üçün, qazanılmış bilikləri tətbiq etməyə çalışıslar. Əgər yaradıcı tətbiqetmə dərhal mümkün deyilsə və əvvəlcə biliklərin mənimsənilməsi yolunu sona qədər (model üzrə tətbiqdən başlamış, yeni şəraitdə tətbiqə qədər), keçmək tələb olunursa, deməli bu yolu keçmək lazımdır. Lakin son nəticədə yaxşı olar ki, şagirdlərə, onların kəşf etdikləri bilgilərin yaradıcı surətdə tətbiqinə dair çalışma verilsin ki, bu halda həmin bilgi həmişəlik onların şüurunda həkk olunur. Bu mərhələ vaxt etibarilə yalnız bir akademik dərslə məhdudlaşdırılmaya da bilər, yəni onun həyata keçirilməsi sonrakı dərslərdə də mümkündür.



## EV TAPŞIRİQLARI

Azərbaycanda ən geniş yayılmış sərbəst iş forması dərsdə alınmış bilik, bacarıq və vərdişlərin möhkəmləndirilməsi məqsədini güdən **ev tapşırıqlarıdır**. Lakin ev tapşırıqlarının reproduktiv (təkraredici) xarakter daşımıası, yəni tapşırıqlarda müstəqil tədqiqat və yaradıcılıq xarakterinin olmaması nəticəsində onların istifadəsi lazım olan sərbəst və yaradıcı düşünmə qabiliyyəti keyfiyyətlərini inkişaf etdirməyə imkan vermir. Bir qayda olaraq özünütəhsil vərdişləri kortebii yaranır və bir çox hallarda fragmentar xarakter daşıyır və onların tədris prosesində xüsusi çəkisi çox kiçik olur.

Bununla belə əgər məqsəd yaradıcı, inkişaf edən şəxsiyyət tərbiyə etməkdirsə, təlimin sərbəst, fərdi formasının əhəmiyyəti danılmazdır. Bu məqsədlə təlimin bu formasına münasibət aşağıdakı kimi dəyişməlidir:

- ✓ ev tapşırıqlarının xarakteri tədqiqat və yaradıcılıq elementləri (müxtəlif yaradıcı işlər, referatlar, layihələr, tədqiqatlar, modelləşdirmə və s.) ilə zənginləşdirilməlidir;
- ✓ lazım olan hallarda müstəqil mənimsənilmək üçün fərdi maraqları və tələbləri nəzərə alan fərdi proqramların tərtib edilməsini və tətbiqini daha geniş istifadə etmək lazımdır;
- ✓ şagirdlər yuxarı siniflərə keçidkə müstəqil iş üçün ayrılan dərs vaxtının faizi artırılmalıdır.

## Dərsin VII mərhələsi: Qiymətləndirmə və ya Refleksiya

Qiymətləndirmə istənilən prosesin təkmilləşdirilməsini təmin edən bir mexanizmdir. Təkmilləşmək üçün vaxtında öz qüsurlarını və öz nailiyyətlərini aşkar etmək, uğur qazanılmasına nələrin mane olduğunu və nələrin kömək etdiyini müəyyənləşdirmək vacibdir. Şagirdlərin təlim fəaliyyətini **qiymətləndirmə və refleksiya** prosesləri məhz bu məqsədə xidmət etməlidir.

Yuxarıda göstərildiyi kimi, fəal təlimin mühüm xüsusiyyətlərindən biri şagirdlərin müstəqil təlim (**öyrənməyi öyrənmək**), müstəqil özünüñkişaf vərdişlərinə yiyələnməsinə imkan yaratmaqdır. Dərs başa çatıldıqdan sonra göstərilmiş fəaliyyətlərdən birini - **qiymətləndirmə və ya refleksiyanı** həyata keçirərkən müstəqil öyrənmə proseslərinin nəzərdən keçirilməsi və bunun nəticəsində öz öyrənmə fəaliyyətinin təkmilləşdirilməsi məqsədə uyğun olardı.

**Özünüqiymətləndirmə** vərdişlərini formalasdırmaq məqsədile bütün sinfin və müəllimin qarşısında şagirdlərin **özlərinə qiymət verməsi təcrübəsindən, habelə qarşılıqlı qiymətləndirmədən** istifadə etmək olar. Bundan əlavə, qiymətləndirmə **meyarlar üzrə** aparılmalıdır, yəni konkret meyarlara əsaslanmalıdır. Müəllim şagirdləri öncədən bu meyarlarla tanış edə və ya qiymət verməklə onu əsaslaşdırıa bilər.

**Refleksiya** - artıq başa çatmış prosesin şüurda inikasıdır. Təlim prosesinin refleksiyası biliklərin mənimsənilməsinin bütün mərhələlərini təhlil etməyə və dərindən başa düşməyə imkan verən başlıca mexanizmlərdən biridir. Refleksiyanı həyata keçirmək üçün şagirdlərə onları yeni bilginin kəşfinə gətirib çıxarmış **təlim hərəkətlərinin alqoritmini (addımları) izləməyə** kömək edə biləcək bir neçə sual vermək kifayətdir (məsələn: Biz kəşfə necə gelib çıxdıq? Biz nə edirdik? Qarşıya qoyulmuş problemin həllində Sizə nə kömək etdi? və s). Nəticədə şagird öz tədqiqat fəaliyyətinin əsas mərhələlərini və komponentlərini, nailiyyət qazanmaq üçün amilləri dərk etmiş olur.

Bəzən qiymətləndirmə və refleksiyani dərsin müxtəlif mərhələlərinə daxil etmək olar, bunun özü də təlim prosesinin daha uğurla keçməsinə kömək edər.

Şagirdlərin işinin effektivlik dərəcəsi həm kəmiyyət, həm də keyfiyyətcə qiymətləndirilə bilər, müxtəlif metodlarla və müxtəlif formalarda həyata keçirilə bilər (bax: «Qiymətləndirmə» bölməsi). Lakin müəllim yadda saxlamalıdır ki, qiymətləndirmə ilk növbədə şagird üçün **özünüqiyəmtələndirmə və özünənəzarət vasitəsi rolunu oynamalıdır**.

## Fəal dərsin mərhələləri və nəticələri

Fəal dərsin quruluşunu ümumi, sistemli şəkildə qavramaq üçün və dərsi apararkən onun məqsədimizə uyğun olub-olmadığını müəyyən etmək üçün müəyyən meyarlar lazımdır. «Hər mərhələdə əsas hadisələr hansılardır?» və «Hər mərhələnin nəticəsində nə alınmalıdır?» sualları məhz bu meyarlar kimi çıxış edə bilər.

Aşağıda verilən cədvəldə biz oxucuya fəal dərsin hər bir mərhələsində baş verən **əsas hadisələr və onun nəticəsində alınan nəticələrlə tanış olmağa təklif edirik**.

FƏAL DƏRSİN MƏRHƏLƏLƏRİ	NETİCƏ
1. Motivasiya (Problemin qoyuluşu, fərziyyələrin irəli sürülməsi, tədqiqat sualının verilməsi)	Fərziyyələr və tədqiqat sualı
2. Tədqiqatın aparılması (fərziyyələri yoxlamaq və tədqiqat sualına cavabı tapmaq üçün faktların axtarılması)	Tədqiqat işi, yeni faktlar
3. İnformasiya mübadiləsi (alınmış informasiyanın və öz tədqiqatların təqdimati)	Müzakirə üçün yeni informasiya
4. İnformasiyanın müzakirəsi və təşkil (informasiyanın müzakirəsi, müxtəlif faktlar arasında əlaqənin tapılması, onların təsnifatı)	Sistemləşdirilmiş informasiya
5. Nəticələr və ümumiləşdirmə (ümumiləşdirmə və onun fərziyyələrlə müqayisəsi, onların təsdiq və ya təkzib edilməsi haqqında nəticə, tədqiqat sualına cavab)	Yeni bilgilər (ümumiləşdirmə)
6. Yaradıcı tətbiqetmə (yeni şəraitdə tətbiqetmə, praktiki məsələlərin həlli )	Təcrübə və biliklərin tətbiqi yollarının dərk edilməsi
7. Özünüqiyəmtələndirmə və refleksiya (şəxsi fəaliyyətin inikası və qiymətləndirilməsi; istənilən mərhələdə keçirililə bilər)	Özünüqiyəmtələndirmə vərdişləri, təlim fəaliyyəti qaydalarının mənimşənilməsi, müstəqil təlim vərdişləri

İndi isə fəal dərsin quruluşunu ənənəvi dərsin quruluşu ilə müqayisə edin.

### FƏAL DƏRSİN QURULUŞU

### ƏNƏNƏVI DƏRSİN QURULUŞU

**1. Motivasiya** (problemin qoyulması, fərziyyələrin irəli sürülməsi)

1. Ev tapşırığının yoxlanılması

**2. Tədqiqatın aparılması** (fərziyyələri yoxlamaq üçün tapşırıqları həll etmə prosesində məlumatların, faktların axtarılması və toplanılması)

2. Öyrənilən mövzuların sorğusu (frontal və fərdi sorğu)

**3. Məlumat mübadiləsi** (əldə edilmiş məlumatların təqdim olunması)

3. Yeni mövzuya dair mühazirə (yeni mövzunun izahı)

**4. Məlumatın müzakirəsi və təşkili** (məlumatın müzakirəsi, təsnifi, əlaqələndirilməsi)

4. Aydın olmayan məsələlərin açıqlanması və dəqiqləşdirilməsi

**5. Nəticələrin çıxarılması** (nəticələrin fərziyyələrlə müqayisəsi və onların təsdiq olunub-olunmaması haqqında nəticənin çıxarılması)

5. Yeni dərsin möhkəmləndirilməsi üçün sual və tapşırıqlar

**6. Produktiv (yaradıcı) tətbiq etmə**

6. Reproaktiv (təkraredici) tətbiqetmə

**7. Qiymətləndirmə və ya Refleksiya** (hər mərhələdə aparıla bilər)

7. Qiymətləndirmə (əsasən axırda və müəllim tərəfindən aparılır)

### Fərziyyə yarat!

**TAPŞIRIQ 6.** Fəal və ənənəvi təlimin quruluşunda olan fərqi daha nədə görürsünüz?

- 1.
- 2.
- 3.



Cavablarınızı yoxlayın! (Bax: Əlavə 3)



# 5

## Öyrədici mühit necə təşkil edilməlidir?

- ✓ Bilikləri hansı mənbələrdən əldə etmək olar?
- ✓ Şagirdləri müxtəlif bilik mənbələrinə nəcə yiyləndirmək olar?
- ✓ Öyrədici funksiyasını daşımaq üçün mühit hansı xüsusiyyətlərə malik olmalıdır?
- ✓ İnteraktiv və dinamik etmək üçün öyrədici mühiti necə təşkil etmək olar?

### 5.1. Öyrədici mühitin növləri

Təlimin qarşıya qoyduğu vəzifələrin və prinsiplərin həyata keçirilməsi təlim-tərbiyə prosesinə təsir edən amillərdən və şərtlərdən, məhz öyrədici mühitdən əhəmiyyətli dərəcədə asılıdır. Uşağı əhatə edən şəraitin onun dərk etmək tələbatına, maraqlarına və problemlərinə nə dərəcədə istiqamətlənmiş olması tədris prosesinə münasibəti ilə çox əlaqəlidir.

Öyrədici mühit şagirdi əhatə edən şəraitin aşağıdakı xassələrini əks etdirir:

- Əşyavi mühit;
- İformasiya mühiti;
- Sosial-psixoloji mühit.

Bu bölgü şərtidir, çünkü ətrafdakı müəyyən obyektlər eyni zamanda ayrı-ayrı mühit növlərinin elementləri ola bilər (məsələn, dərsliklər, didaktik və əyani vəsaitlər, lövhələr həm əşyavi mühitin, həm də informasiya mühitinin hissəsi ola bilər).

#### 1. Əşyavi mühit

**Əşyavi mühit** təlimin bütün maddi-texniki təminatı kompleksini özündə cəmləşdirir:

- **məktəb maddi mühiti:** dərsliklər, lövhələr, didaktik oyunlar və vəsaitlər, əyani vəsaitlər, texniki avadanlıq, laboratoriyalar, məktəb ləvaziməti və s.;
- **təbii mühit:** canlı və cansız təbiətin bilavasitə müşahidə oluna bilən əşyaları;
- **yaşayış şəraiti:** evin, yaşayış yerinin maddi əhatəsi, maddi mədəniyyət əşyaları, ictimai və mədəni müəssisələr və s.

Ənənəvi məktəb sistemində ən aktual və istifadə olunanı təlimin məktəb maddi mühitidir. *Təbii mühit tədris prosesinə nisbətən az cəlb olunur: adətən laboratoriya təcrübələri və müşahidələri aparıllarkən və ekskursiyalarda.* Təbii mühitin hərdən bir deyil, sistematik olaraq istifadə olunması üçün uşaqları əhatə edən təbiətin (bitkilərin, heyvanların, yer quruluşunun və s.) daha dərinəndən öyrənilməsi ilə əlaqədar olan müxtəlif tapşırıqların daha aktiv qoşulması və ya məktəbdən kənar dərslərin aparılması lazımdır.



Məktəbdən kənar dərslərin müxtəlif ictimai və mədəni müəssisələrdə keçirilməsi də təlim prosesinə yaşayış şəraitinin qoşulması vasitəsi ola bilər. Şagirdlərin müntəzəm olduqları teatr, kino, sirk, sərgi və s. fərqli olaraq adətən yaşayış şəraiti (məsələn, evin maddi əhatəsi) xüsusi öyrənmə vəsitəsi kimi çıxış etmir. Halbuki məhz burada uşaqq real həyat haqqında külli məqdarla lazımlı və praktiki məlumat alır və ala bilər. Ona görə də uşağı ev yaşayış şəraitindən dərkətmə prosesində istifadə olunmasına istiqamətləndirən ev tapşırıqları vermək məqsədə uyğundur.

## Fərziyyə yarat!

**TAPŞIRIQ 7.** Təlimdə yaşayış şəraitinində istifadə etmək üçün nə təklif edərdiniz?

Təkliflərinizi konkret tapşırıq formasında verin.

- 1.
- 2.
- 3.



## 2. İnfomasiya mühiti

**İnfomasiya mühitine** qavramaq və təlim prosesində həm məktəbdə, həm də ondan kənarda istifadə etmək üçün əldə olan bütün məlumat mənbələri kompleksi daxildir.

Şagirdin istifadə edə bilecəyi əsas məlumat mənbələri təxminən iyirmi addadır. Ənənəvi olaraq tez-tez mənbələrin çox məhdud dairəsindən istifadə olunur: **müəllim, dərslik, əyani və didaktik vəsaitlər**. Uşağı əhatə edən digər infomasiya mənbələri təlim prosesinə məqsədyönlü surətdə cəlb olunmur. Bununla belə **televiziya, mətbuat, başqa adamlarla ünsiyyət** kimi mühüm infomasiya mənbələri uşağın təhsilinin formallaşmasına öz-özlüyündə və əhəmiyyətli təsir göstərir. Bu və ya başqa çoxsaylı infomasiya mənbələrinin (**bədii, ensiklopedik, sorğu, elmi və elmi-kütləvi ədəbiyyat, bədii nəşrlər, kompyuter və onun infomasiya xidmətləri, müsahibə, müşahidə və eksperimentlər, televiziya, kino, teatrlar, muzeylər, sərgilər, ekskursiyalar, səyahətlər və s.**) təlim prosesində nəzərə alınmaması bir tərəfdən tədris prosesini zəiflədir, digər tərəfdən isə onların uşağın biliklərinə öz-özlüyündə heç də həmişə müsbət olmayan təsiri üçün şərait yaradır. *Birinci sinifdən başlayaraq bu uşağın mənbələri müstəqil axtarmağa, istifadə etməyə, qiymətləndirməyə sövq edilmiş olması, onlardan istifadə edilməsinin məqsədə uyğunluğunu başa düşməsi və buna can atması* çox vacibdir.

İnfomasiyanı dərk etməyə kömək edən psixoloji amilləri də unutmaq olmaz. Nəzərə almaq lazımdır ki, əgər uşaqlara **oynamaq, təcrübədən keçirmək, əl vurmaq, eşitmək, görmək, hiss etmək** imkanı yaradılırsa o hər bir məlumatı mənimseməyə qadirdir.

**Bir dərsdə müxtəlif bilik mənbələrindən istifadə imkanlarını aşağıdakı tapşırıqda göstərə bilərsiniz.**



## Fərziyyə yarat!

**TAPŞIRIQ 8.** Sizin fənn üzrə dərlərinizdə dərslikdən başqa hansı bilik mənbələrindən tez-tez istifadə etmək olar? Şagirdləri onlara necə yiyləndirə bilərik? Nə qədər bacarırsınız daha çox yeni ideyalar verin.

Nö	Bilik mənbələri	Necə yiyləndirmək?
1	Misal: Kitabxana	Şagirdlər üçün kitabxanaya ekskursiya təşkil edib, onlara kitabxanadan istifadə etmək üzrə bilik və bacarıqları öyrətmək (2-ci sinifdən)
2		
3		
4		



### 3. Sosial-psixoloji mühit

**Sosial-psixoloji mühitə** şagirdin həm digər insanlarla (təlim prosesinin bilavasitə və bilvasitə şagirdləri ilə), həm də öz daxili aləmi ilə təlimə həvəsinin formalaşmasına təsir edən qarşılıqlı əlaqələrinin bütün növləri aiddir:

- “şagird - şagird”;
- “müəllim - şagird”;
- “müəllim - şagird - valideyn”;
- “müdiriyət - şagird”;
- “müdiriyət - şagird - valideyn”;
- “ailə - şagird”;
- “dostlar - şagird”.



Təlim-tərbiyə prosesində yaşlıların rolü xüsusilə böyükdür. Onlar şagirdlə təhsilin məzmununu arasında vasitəçi rolunu oynayırlar.

Uşağın daxili qüvvələrinin və imkanlarının inkişaf etməsi üçün şərait yaratlığına görə əməkdaşlıq münasibətlərinin qurulması bu əlaqələrin təşəkkül tapmasının əsas vəzifəsidir. Ailə münasibətlərində bu, ailədə münasibətlərin münasib mühitinin yaradılması yolu ilə əldə olunur, məktəbdə isə bərabərlik əsasında (qiymətin əsasında qurulmamış) "müəllim-şagird" münasibətləri mühitinin formalaşması, "müdiriyət-şagird" münasibətlərinin demokratikləşməsi vasitəsi ilə qurulur.

Tərbiyənin məqsədləri cəmiyyət tərəfindən müəyyən edilir və tərbiyəçi onların həllinə can ataraq,

tərbiyə etdiklərinin gələcəyinə qayğı ilə yanaşaraq tez-tez onların bugünkü maraqlarının ziddinə hərəkət edir. Bu isə təlim üçün münasib sosial-psixoloji mühitin yaradılmasına imkan yaratmır, tez-tez münaqişələrə və nəticə etibarilə elmə və müəllimə mənfi münasibətə səbəb olur. Sosial-psixoloji mühitin yaradılması elə bir yanaşmaya əsaslanmalıdır ki, bu zaman pedaqoji prosesə xas olan vadaretmə elementi uşağın maraqlarının və şəxsiyyətinin xüsusiyyətlərinin nəzərə alınması ilə tərazlaşdırılsın.


Münasib olmayan sosial-psixoloji mühitə **valideyn iclaslarının aparılması** ənənəvi metodу misal ola bilər. Valideyn iclaslarının vəzifələrindən biri hər bir şagirdin nailiyyətlərinin və dərsə münasibətinin səviyyəsi haqqında məlumatın valideynlərin nəzərinə çatdırılması hesab edilir. Beləliklə, şagirdin şəxsiyyətinin inkişafına aid olan sırf gizli məlumat aşkarlanır. Bu isə uşağının belə problemləri olan valideyndə mənfi hisslerin əmələ gəlməsinə gətirib çıxarıır: əvvəla, bu faktın özünün xoşagelməz olmasına görə, ikincisi, ona görə ki, bu, kənar şexslərlə müzakirə mövzusu olur. Belə hissler keçirmiş valideynlərin az bir qismi ailədə münasib emosional mühit yaradaraq uşağa yaranmış çətinlikləri aradan qaldırmaq üçün müsbət psixoloji təsir göstərə bilər. Sosial-psixoloji mühitin düzgün təşkili baxımından valideyn iclaslarında ayrı-ayrı şagirdlərin inkişafı problemlərinə toxunmamaq və yalnız sinif kollektivinin həyatının təşkili məsələlərini müzakirə etmək məqsədə uyğun olardı. Şagirdin problemlərini müzakirə etmək üçün bunu yalnız məxfi olaraq və fərdi görüşlərdə (məsələn, «Açıq kapıları» günlərində) valideynlərə çatdırmaq lazımdır.

Bununla əlaqədar olaraq məktəbin psixoloji xidməti də yüksək əhəmiyyət kəsb edir ki, o, məktəbdə müsbət psixoloji mühitin qorunub saxlanılmasına yönəlmış profilaktik tədbirlər keçirməli, meydana çıxa biləcək psixoloji problemləri vaxtında müəyyən etməli və onların həllinə yardım göstərməlidir.

## Fərziyyə yarat!

**TAPŞIRIQ 9.** Axır illərdə sosial-psixoloji mühitdə müşahidə etdiyiniz və təlimə təsir edən hansı xoşagelməz münasibətləri qeyd edə bilərsiniz?  
Onları aradan qaldırmaq üçün Siz nə edərdiniz?

Nö	Xoşagelməz münasibətlər	Problemin həlli yolları
1		
2		
3		



### Öyrədici mühitin növləri

1. **Əşyavi mühit** aşağıdakılardan ibarətdir:

- ✓ **Məktəb əşyavi mühiti:** dərsliklər, stendlər, vəsaitlər, məktəb avadanlığı, məktəb ləvazimatları və s.
- ✓ **Təbii mühit:** canlı və cansız təbiət.
- ✓ **Yaşayış mühiti:** maddi mədəniyyət əşyaları, ictimai və mədəni müəssisələr, məişət mühiti.

2. **İnformasiya mühitində** təlim prosesində (həm məktəbdə, həm də ondan kənarda) istifadə edilən və şagirdlər tərəfindən qavranıla bilən bütün məlumat mənbələri kompleksi - müəllim, dərslik, əyani və didaktik vəsaitlər, televiziya, mətbuat, başqa adamlarla ünsiyət, bədii, ensiklopedik ədəbiyyat, elmi və elmi-kütüvi ədəbiyyat, bədii nəşrlər, kompyuter, müsahibə, müşahidə və eksperimentlər, televiziya, kino, teatr, muzey, sərgi, ekskursiya, səyahətlər və s. daxildir.

3. **Sosial-psixoloji mühit** təlimə həvəsin formallaşmasına təsir edən aşağıdakı tərkib hissələrindən ibarətdir:

- ✓ Şagirdin digər insanlar ilə əlaqəsi: müəllimlər, valideynlər, digər şagirdlər və s.,
- ✓ Şagirdin öz daxili aləmi ilə qarşılıqlı əlaqələrinin bütün növləri.

## 5.2. Öyrədici mühitin təşkili

Beləliklə, öyrədici mühitin təşkilinə əsas yanaşma aşağıdakılardan ibarətdir:

- bilik prosesinə müsbət münasibət, yeni biliklərin aşkar edilməsi, mənimşənilməsi və tətbiqi üçün münasib şəraitin yaradılması;
- şagirdin bilik əldə etmək, ünsiyyətdə, qarşılıqlı əlaqədə olmaq və əməkdaşlıq etmək imkanlarını genişləndirmək;
- şəxsiyyətin inkişafı üçün imkanları artırmaq.

Öyrədici mühit elə təşkil olunmalıdır ki, *tədrisin real həyatla əlaqəsi başa düşülsün, uşaqlar həm tədris, həm də sosial xarakterli problemlərin müstəqil həllinə cəlb olunsun, müxtəlif informasiya mənbələrindən istifadə edə bilsin, sistematik olaraq müstəqil şəkildə bilik ehtiyatını artırı bilsin.*

Təlimin məhsuldarlığının ciddi artımını nə vaxt gözləmək olar? İlk növbədə ətraf mühit şagirddə **canlı maraq oyatmalı, onu aktiv əməyə, axtarışa və kəşfə sövq etməlidir.** Bu zaman onun tədris fəaliyyəti fiziki və psixoloji cəhətdən yüngülləşir və səmərəli təşkil olunur.

Digər tərəfdən, öyrədici mühit **çeviklik və interaktivlik keyfiyyətlərinə** malik olmalıdır, təlim prosesi bütün şagirdlərin əməkdaşlığına imkan yaratmalıdır.


Şagird üçün əlverişli öyrədici mühitin yaradılması o deməkdir ki, mühit ona **açıq sual verməyi, problemləri araşdırmağı, tədqiqat aparmağı və müzakirə etməyi dəstəkləyir.**

Öyrədici mühiti təşkil edərkən, əvvəlcə **sinfın maddi mühitindən** başlayın.


**Partalar.** İnteraktiv işi qurmaq üçün partaları çevirmək və ətrafında şagirdləri otuzdurmaq lazım olur. Çalışın ki, sinifdə çevikliyin yaradılması üçün mümkün qədər **çox məkan olsun və lazımlı gəldikdə partaların qrup işi üçün quraşdırılmasına imkan olsun.** Bu məqsədlə, həmçinin partaların səthinin (yazı hissəsinin) maili olmaması da vacibdir.

Nəzərdə tutun ki, şagirdlərin həmişə qrup şəklində oturması mütləq deyil. Dərsin məqsədlərindən asılı olaraq (məsələn, bütün siniflə interaktiv işi aparmaq üçün) müəllim partaları ənənəvi formada da düzə bilər.


## Bütün siniflə birgə iş



## Cütlük şəklində iş



## Kiçik qruplarda iş



**Divarlar.** Sıfın divarlarında stendlərin olması zəruridir. Lakin onların yalnız az qismi statik və uzun müddət ərzində dəyişilməz ola bilər (məsələn, dövlət rəmzlərinə aid olan stend, mühüm didaktik materiallar və s.). Qalan stendlər **dinamik, çevik, yeni tez-tez dəyişilən** olmalıdır. Onların bir qismi didaktik xarakterli, keçilən dərslərlə birbaşa əlaqədə olmalı, digəri isə şagirdlərin işlərinin nümunələrini, yaradıcılığını eks etdirməlidir. Stendlərin hazırlanmasında və tərtibatında şagirdlərin iştirakı zəruridir.

Stendlərin həcmində də müəyyən tarazlıq olmalıdır. Həddindən artıq stendin olması darıxdırır və qavramanı çətinləşdirir.

**Şkaflar və ondakı əşyalar.** Şkaflarda ənənəvi olan kitab, ləvazimat, metodiki və didaktik materiallardan əlavə olaraq guşələr və «öyrənmə mərkəzləri» üçün məkan yaratmaq olar. «Öyrənmə mərkəzləri» yaradarkən nəzərə alınmalıdır ki, orada müəyyən fəaliyyətlər və bilik sahələri üzrə didaktik materiallar, oyun və ləvazimatların olması və bunların şagirdə sərbəst işləməyə imkanın yaradılması vacibdir. Eyni zamanda, yaradıcı işləri aparmağa lazım olan tullantılar və köhnə qazet və jurnallar üçün şkaflarda xüsusi məkan və ya yaşık ayırməq məsləhətdir. Təlim materiallarının bir gismi müəllim, valideyn və ya şagird tərəfindən hazırlanmış ola bilər. Bura müxtəlif şagirdlər tərəfindən toplanılmış kolleksiyalar da daxil ola bilər. Şkaflarda ensiklopedik və bədii ədəbiyyatdan ibarət olan kiçik kitabxananın olması da tədqiqatçılığı dəstəkləmək üçün çox zəruridir.

**Digər əşyalar.** Tədqiqat işini aparmaq üçün sinifdə digər lazımi materiallar və ləvazimatlar da olmalıdır. Məsələn, bizim siniflərimizdə bitkilərin olması ənənəvi haldır. Bitkilərdən yalnız sıfın tərtibatı və mühitin sağlamlığı üçün deyil, müxtəlif təbii eksperimentlərin aparılması üçün də istifadə edin.

Aşağıdakı şəkillərdə sıfın tərtibatında orijinal, yaradıcılığı dəstəkləyən əşyaları görə bilərsiniz.



# Qiymətləndirmə necə aparılmalıdır?

# 6

- ✓ Ənənəvi və fəal(interaktiv) təlimdə şagirdlərin nailiyyətlərinin qiymətləndirilməsi nə ilə fərqlənir?
- ✓ Qiymətləndirmə şagirdin fəallığını necə artırı bilər?
- ✓ Qiymətləndirmənin kəmiyyətcə və keyfiyyətcə həyata keçirilməsi yolları hansılardır?
- ✓ Qrup işini necə qiymətləndirmək olar?

Məktəb hər bir uşağa həyatın ən əsas tələbatı olan özünü tam mənada şəxsiyyət kimi hiss etmək isteyini gerçəkləşdirmək üçün yol açmalıdır.

Bütün uşaqların müvəffəqiyyətlə oxuya bilməsi və öz imkanlarını aşkara çıxarması üçün müəllim və tədris prosesinin başqa iştirakçıları tərəfindən nailiyyətlərə həvəsləndirən dayağın olması, onların xeyirxahlığını, uşağın uğurunda şəxsən maraqlı olmasının əhəmiyyəti az deyildir.

Qiymətləndirmə ilk növbədə uşaqda müsbət emosiyalar yaratmalıdır. Fəal(interaktiv) təlimdə müəllim ən çox şagirdin səhvlərini deyil, **nailiyyətlərini vurğulamalı, cəzadan çox dəstək verməyə arxalanmalıdır**. Qiymətləndirmə “**Səhv cavablar olmur, sadəcə, onlar müxtəlif olur**” prinsipi əsasında qurulur. Çox vacibdir ki, müəllim səhv cavaba «Sən düz demirsən» əvəzinə «Bir daha fikirləş», «Bu maraqlı fikirdir, lakin sualımız başqdadır» kimi əks-əlaqə yaratsın. Cəzalandırmağa gəldikdə isə, müəllim çalışmalıdır ki, aqressiv cəzanın əvəzinə şagirdə həm özünün, həm də sinifin münasibətini çatdırırsın və bununla onda müsbət münasibət qazanmaq ehtiyacını canlandırırsın.

## 6.1. Ənənəvi qiymətləndirmə

Ənənəvi olaraq şagirdlərin nailiyyətlərinin qiymətləndirilmə obyekti kimi, əsasən onların əldə etdikləri **bilik, bacarıq və vərdişlər götürülür**. Bunların qiymətləndirilməsi üçün istifadə olunan əsas formalar yoxlama yazı işləri (və ya testlər) və şifahi cavablardır. İki qiymət növü mövcuddur: cari və yekun qiymət. Cari qiymət ayrı-ayrı mövzu və bölmələrin şagird tərəfindən mənimsənilməsini yoxlaysı, yekun qiymət isə tədrisin nəticələrini ümumiləşdirir. Qiymətləndirmə daha çox kəmiyyətcə aparılır.

Təəssüf ki, qiymətləndirmənin ənənəvi praktikası ancaq cəmləyici qiymətə əsaslanır. Həm yekun qiymət, həm də cari qiymət cəmləyici xarakter daşıyır. Bundan başqa qiymətləndirmənin əsas problemlərindən biri yekun qiymətinin cari qiymətlərdən asılılığıdır. Yekun qiymətin çıxarılması praktikası şagirdin bütün cari qiymətlərinin ortalanmasından ibarətdir. Əgər şagird müxtəlif səbəblərə görə cari qiymətləndirmədə aşağı qiymətlər alıb, lakin yekun yoxlamalarda yüksək qiymətlər qazanıbsa, onun müsbət qiymət almaq imkanı çox azdır, orta qiymətin çıxarılması buna mane olur. Bu halda cari qiymət biliklərin əsl səviyyəsini eks etdirmir. Cari qiymət dəyişməz xarakter alır və şagirdlərin nailiyyətlərinin gələcək qeyri-obyektiv mənzərəsini "formalaşdırmağa" başlayır. Bununla da cari qiymətləndirmə bilikləri əldə etmək yolunda yeni məqsəd və vəzifələrin qoyulmasına sövq etmir.

Şagirdin aşağı qiymətləndirilən materialı yenidən cavab verməyə (bununla əvvəlki cari qiyməti ləğv etməyə) imkanının olmaması aşağıdakı nəticələrə getirib çıxarır:

- keçmiş kurs üzrə bilik, bacarıq və vərdişlərin təkmilləşdirilməsinə meylin qabaqcadan azalmasına;

- dərs materialının uzunmüddətli deyil, operativ yaddaşa arxalanmaq vərdişinə (biliklərin ümumi, tam mənzərəsini yaratmaq yox, ancaq yaxın dərsə hazırlaşmaq vərdişinə) əsaslanan hissə-hissə mənimsənilməsinə;
- nailiyyətləri sabit olmayan şagirdlərdə "məhkumluq" hissinin əmələ gəlməsinə, qiymətləndirmənin qeyri-obyekтивliyinə və nəticə etibarilə romantik dona salınmış "ikialan qəhrəman" rolunun ifadəsinə, dərsə biganəlik və s. kimi psixoloji müdafiə mexanizmlərinin meydana gəlməsinə.

## 6.2. Fəal(interaktiv) təlimdə qiymətləndirmə

Fəal(interaktiv) təlimdə şagirdlərin nailiyyətlərinin qiymətləndirmə obyektləri sırasına daha biri də **şagirdin şəxsi keyfiyyətləri** (məsələn, biliyə yiyələnmək həvəsi, sosial keyfiyyətlər, yaradıcılıq keyfiyyətləri, mənəvi keyfiyyətlər və s.) əlavə olunur. Ənənəvi olaraq şagirdlərin təlim nəticələrini müəyyən edən şəxsi keyfiyyətlərinin qiymətləndirilməsi sistemi mövcud deyildir. Daha təecüblüsü budur ki, təlimin məqsədlərini əks etdirən ənənəvi sənədlərin hamısında şəxsiyyətin təlim və tərbiyə prosesində formalaşmalı olan müxtəlif keyfiyyətləri haqqında danışılır. Ola bilsin bu onunla əlaqədardır ki, şəxsi keyfiyyətlərin kəmiyyətcə qiymətləndirilməsi praktiki olaraq həyata keçirilməsi çətin olan bir məsələdir. Buna baxmayaraq bilik, bacarıq və vərdişlərlə yanaşı, şəxsi keyfiyyətlərin qiymətləndirilməsinin nəticələrinin də nəzərə alınması təlim prosesinin yekunları haqqında tam təsəvvür yaratmağa imkan verə bilər. Fəal(interaktiv) təlimdə bu istiqamətdə müəyyən irəliləyiş vardır.

### Formativ və summativ qiymətləndirmə

Şagirdlərin nailiyyətlərinin qiymətləndirilməsi prosesinin təkmilləşdirilməsi qiymətin **iki əsas funksiyasını** nəzərə almalıdır:

- öz nailiyyətlərini yüksəltmək həvəsini saxlamaq məqsədilə bu və ya digər bilik sahəsindəki **irəliləyiş dərəcəsi barədə** şagirdlərə, onun müəllimlərinə və valideynlərinə bildirmək (**formativ/formalaşdırıcı/cari**);
- şagirdlərin tədris programında qoyulmuş **təlim məqsədlərinə nail olması** dərəcəsi haqqında məlumat vermək (**summativ/yekunlaşdırıcı/yekun**).

#### FORMATİV (CARI) QİYMƏT

1. Formalaşdırıcı qiymət.
2. Cari tədris fəaliyyəti zamanı verilir
3. Dəyişkəndir: geriyə dönəmə xüsusiyyətinə malikdir (yeni cavabla düzəlmə imkanına malikdir).
4. Hər hansı bir bilik sahəsinin öyrənilməsində şagirdin irəliləyiş dərəcəsi haqqında məlumat verir.

#### SUMMATİV (YEKUN) QİYMƏT

1. Cəmləşdirici qiymət.
2. Tədris fəaliyyətinin yekun qiymətləndirilməsi zamanı verilir.
3. Sabitdir: geriyə dönəmə xüsusiyyətinə malik deyil.
4. Təlim programı üzrə qarşıda qoyulan məqsədlərə şagirdlərin nail ola bilmələri haqqında məlumat verir (öyrənmənin nəticələrini ümumiləşdirir).

Formativ qiymətləndirmə həm şagird, həm də müəllim üçün böyük əhəmiyyətə malikdir.

**Şagirddə** təsadüfi, gözlənilməz şəraitlərdən müdafiə olunma hissi yaranır. O, daha yaxşı nailiyyətlər əldə etmək imkanı əldə edir.

**Müəllim** üçün imkan yaranır ki, tədris materialının qavranılmasında fragmentarlığın qarşısını alsın. Eyni zamanda, şagirdlərin öz nəticələrini təkmilləşdirmək həvəsi təlimin keyfiyyətini artırır.

Yuxarıda göstərilən çatışmazlıqlar cari dərs fəaliyyətinə görə verilən cəmləyici qiymətdən fərqli olaraq dəyişən olub təkrar cavabla düzələ bilən formalasdırıcı qiymət vasitəsilə aradan götürülür. Əgər uşağın onu qane etməyən qiyməti düzəltməyə hüququ varsa, bunun sayəsində əldə olunan psixoloji nəticələr aşağıdakılardan ibarətdir:

- təsadüfi xoşagelməz hallardan qorunma hissi;
- daha yaxşı nəticələr əldə etmək imkanı;
- özünütəkmilləşdirməyə, nailiyyətlərini yaxşılaşdırmağa həvəs;
- özünə sabit müsbət münasibət;
- seçim azadlığı və öz hərəkətlərinə görə məsuliyyət hissi.

Formalaşdırıcı qiymətin alınmasına yönəlmüş işlər aşağıdakı formalardan ibarət ola bilər:

- yazılı və şifahi sorğu;
- referatlar;
- yaradıcı işlər.

Summativ qiymətləndirmə üsulları da daha çevik və difenrensiallaşdırılmış olmalıdır. Onlar imkan daxilində qiymətləndirmə praktikasında mövcud olan yoxlamalar və ya testlərlə məhdudlaşmamalıdır. Fənnin xüsusiyyətindən asılı olaraq **yaradıcı nəzəri və ya praktiki kompleks tapşırıqlar**, məsələn, *layihələr, referatlar, inşalar, tədqiqatlar* və s.-dən istifadə oluna bilər.

Təəssüf ki, təlim prosesində qiymətin rolü o dərəcədə böyükdür ki, o, yeganə təlim motivinə çevrilən dərəcəsinə çatmışdır. Halbuki qiymət ilk növbədə şagird üçün özünüqiymətləndirmə və özünənəzarət vasitəsi kimi çıxış etməlidir. Özünüqiymətləndirmə vərdişlərini yaratmaq üçün bütün sinif və müəllimin iştirakı ilə qiymətin şagirdin özü tərəfindən qoyulmasını və eləcə də şagirdlərin bir-birinin işinə qiymət qoymasını tətbiq etmək olar. Bununla **yarış həvəsinin oyadılması, təbii nailiyyyət tələbatının (yəni daha yüksək bilik zirvələrinə qalxma istəyi)** formalaşması mümkün olur. Nəticədə təlimə müsbət motivasiyasının yaradılması müşahidə olunur.



## FORMATİV QİYMƏTLƏNDİRİMƏNİN NÜMUNƏSİ

Formalaşdırıcı qiymətin tətbiq olunması üsullarından biri müasir pedaqogikada mövcud olan fərdi tədrisin dinamikasını əks etdirən və aşağıdakılari əhatə edən metoddur:

1. Hər bir şagirdin tədris programına əsasən verilmiş fənn üzrə müəllim tərəfindən nəzərdə tutulmuş uzun dövrü (rüb, semestr) əhatə edən kompleks tapşırığı vardır.

2. Bu tapşırıqların yerinə yetirilməsi vaxtı sərt müəyyən edilməmişdir: şagird onları cari materialın öyrənilməsi gedişində tapşırıldıqda, eləcə də ondan tez və ya sonra yerinə yetirə bilər. Əgər şagird hər hansı bir səbəbdən ev tapşırığını vaxtında yerinə yetirməyib, o bu tapşırığı sonra yerinə yetirə bilər və ya heç yerinə yetirməyə bilər. Bu azad seçiminə görə məsuliyyəti o özü daşıyır və bununla nailiyətlərinin istədiyi səviyyəsini müəyyən edir.

3. Tapşırıqların yerinə yetirilməsinin fərdi dinamikası haqqında məlumat sinifdə lövhədə asılır və müəllim orada kimin nə qədər tapşırıq yerinə yetirdiyini qeyd edir. Qiymətləndirmənin meyarını (neçə tapşırıq görə hansı qiymət verildiyini) bilərək nəzərdə tutulmuş dövrün sonunda hər bir şagird özünün qiymətini əvvəlcədən müəyyən edə bilir.

4. Hər bir şagirdin nailiyətlərinin aşkar olması və bu səbəbdə onun sinifdə yüksək qiymət almağa təbii olaraq can atması (sinifdaxili yarış) tədris programının yerinə yetirilməsi üçün psixoloji stimuldur. Beləliklə, seçim azadlığına və real meyarlara əsaslanan qiymət özünün formalaşdırıcı funksiyasını yerinə yetirir.

## Keyfiyyətcə qiymətləndirmə

Qiymətləndirmə prosesinə kəmiyyət cəhətdən yanaşmanın ənənəvi olaraq üstün olması və bunun keyfiyyət cəhətdən az istifadə edilməsi **daha bir mühüm problemdir**.

Məsələn, kəmiyyət qiymətləri ilə yanaşı formativ qiymətləndirmədə aşağıdakı “keyfiyyətcə qiymətləndirmə” üsullarından da istifadə oluna bilər:

1. Yazılı testlərdə və yoxlamalarda **konstruktiv qeydlər**;

2. İbtidai məktəbdə ən səmərəli qiymətləndirmə mexanizmi "**portfolio**" sistemidir. "Portfolio" sistemi hər şagirdin xüsusi dosyesidir ki, burada şagirdə aid olan və aşağıda adları çəkilənlərlə birlikdə bütün məlumat və sənədlər qeydə alınır:

- cari qiymətlər;
- şagirdin dərs fəaliyyəti, onun əhval-ruhiyyəsi, iş qabiliyyəti, yaşıdları və yaşıllarla münasibəti üzərində gündəlik müşahidələr;
- meydana çıxan problemlərin təsviri və onların təhlili;
- müəllimin bu şagirdə yanaşmaya düzəlişlər edilməsi haqqında, onun təliminin fərdiləşdirilməsi istiqamətləri haqqında qeydləri və proqnozları;
- valideynlərin gəlib-getmələrinin qeydiyyatı, müəllimin onlarla müzakirə etdiyi mövzular, şagirdin ailə şəraiti haqqında qeydlər;
- psixoloqların psixoloji tədqiqatın nəticələri əsasında rəyi.

Bu zaman şagirdin müəyyən dövr ərzində dərs işləri toplanır və sonra onun nəticələrinin müəyyən edilməsi və həm nailiyətlərin, həm də problemlərin keyfiyyətcə təhlili aparılır. Bundan sonra şagirdin inkişafının fərdi programı tərtib olunur;

**3.** Yaddan çıxarmaq olmaz ki, qiymətləndirmənin ən mühüm üsullarından biri **sözdür**: o, müəllimin psixoloji dayağını, təqdirini və tənbəhini ifadə edə bilər. Şagirdin ancaq bilik, bacarıq və vərdişlərinin deyil, onun şəxsi keyfiyyətlərinin də sözlə (tərif və iradlarla, məsləhət və təkliflərlə) qiymətləndirilməsi mümkündür. Bu üsuldan əsasən ibtidai siniflərdə istifadə olunur, lakin bu yanaşmanın orta məktəbdə tətbiqi də realdır və məqsədə uyğundur. Verbal (sözlə) qiymətləndirmənin rolunun artması və eyni zamanda kəmiyyət qiymətinin əhəmiyyətdən düşməsi qiymətləndirmə prosesinin ən yaxşı göstəricisi kimi sayılı bilər.

**4.** "Keyfiyyətcə qiymətləndirmə"nin uyğun, çevik və fərqləndirici meyarlarının işlənib hazırlanması və **meyar cədvəli** vasitəsilə istifadəsi, şagirdin nailiyətlərinin kəmiyyətcə və keyfiyyətcə qiymətləndirilməsinin **adekvat meyarlarının** olması çox vacibdir (onların çeviklik, uyğunluq, fərqləndirilmə dərəcəsi və s.).

**Formativ və summativ qiymətləndirmə formalarının və yeni "keyfiyyətcə qiymətləndirmə" üsullarının tətbiqi qiymətləndirmənin keyfiyyətini, obyektivliyini və diferensiallığını yüksəldəcək.**

### QIYMƏTLƏNDİRMƏNİN «KEYFİYYƏT» ÜSULLARI

Yalnız "kəmiyyətcə qiymətləndirmə" üsullarından istifadə etmək kifayət deyil. Onunla yanaşı aşağıdakı "keyfiyyətcə qiymətləndirmə" üsullarından istifadə etmək məqsədə uyğundur:

- ✓ yazı və yoxlama işlərində konstruktiv qeydlər;
- ✓ «portfolio» sistemi;
- ✓ verbal (sözlə) qiymətləndirmə;
- ✓ qarşılıqlı qiymətləndirmə;
- ✓ özünüqimətləndirmə;
- ✓ reytinqin çıxarılması;
- ✓ rənglərlə qiymətləndirmə;
- ✓ şəkillərlə qiymətləndirmə;
- ✓ emosional münasibət yolu ilə qiymətləndirmə;
- ✓ meyar cədvəli.

### Qiymətləndirmənin obyektivliyin təmin olunması

Qiymətləndirmənin əsas problemlərdən biri obyektiv qiymətin təmin edilməsinin çətinliyidir: tədris prosesinin real tənzimləyicisi olmaq üçün qiymətin obyektivliyinə şagird əmin olmalı və onun nəyə görə verildiyini dəqiq təsəvvür etməlidir.

Obyektiv qiymət verilməsinə mane olan amillər aşağıdakılardır:

- kəmiyyət xarakterli qiymətlərin verilməsi üçün dəqiq olmayan (şərti) normativlərin mövcudluğu;
- qiymətləndirmənin kəmiyyət meyarlarının şagirdlə daha obyektiv əks-əlaqə yaratmağa imkan verən, daha diferensiallaşdırılmış və daha dəqiq sisteminin işlənib hazırlanması. Belə bir sistemin olması şagirdin nailiyətlərini dəqiq və müvafiq surətdə səciyyələndirməyə imkan verər və şagirdin irəliyə doğru hərəkətini təmin edə biləcək lazımi tapşırıqları müəyyən etməyə şərait

yarada bilər;

- şagirddə (bir çox hallarda müəllimdə) təlim prosesinin hansı məqsədləri və ya nəticələri (bilik, bacarıq və vərdişlər kompleksi şəklində) olması barədə təsəvvürlərin zəifliyi.

Obyektivliyin təmin edilməsi yollarından biri qiymətləndirmə prosesində şəffaflıq və aşkarlıq prinsipinin aşağıdakı kimi gözənilməsidir:

- şagirdlərin müəllimin istifadə etdiyi qiymətləndirmə meyarları ilə tanışlığı;
- qiymətləndirmə prosesinin aşkarlığı: bu zaman müəllim qiymət verərkən onu əsaslandırır;
- qarşılıqlı qiymətləndirmə və özünüqiymətləndirmə prosedurlarından istifadə edilməsi.

## Qrup işinin qiymətləndirilməsi

Fəal(interaktiv) təlimdə müəllimləri daha çox maraqlandıran məsələlərdən biri qrup işinin qiymətləndirilməsidir. Bu zaman çoxlu suallar yaranır:

1. Qrup işini hansı yollarla qiymətləndirmək olar?
2. Qrupun qiymətləndirməsində fərdi yanaşımı necə tətbiq etmək olar?
3. Hansı meyarlar əsasında qrup işini qiymətləndirmək olar?

Qrup işinin qiymətləndirilməsi meyar əsasında və müxtəlif vasitələr (qrafik, cədvəl, simvol, söz və üsullarla (müəllim tərəfindən, şagirdlərin qarşılıqlı qiymətləndirməsi, qruplararası qiymətləndirmə) keçirilə bilər.

1. **Qrafik.** Lövhədə qrafik çəkilir: şkalalar qiymətlər və qrupların nömrələrini əks etdirir. Qrupun nailiyətlərindən asılı olaraq qrafikdəki xətt ya qalxa, ya da enə bilər.
2. **Meyar cədvəli.** Cədvəlin sətirlərində qrupların nömrələri və sütunlarında qiymətləndirmə meyarları qeyd edilir. Qiymətləndirmə zamanı müəllim hər qrupun qarşısında meyara müvafiq olaraq «+», «-» işarələrilə və ya balla qrupun nailiyətlərini qeyd edir. Yekunda ümumi bal hesablanır.
3. **Qrupdaxili qiymətləndirmə.** Qrupun hər bir nümayəndəsinə qrup şagirdlərinin adları və qiymətləndirmə meyarları qeyd edilmiş cədvəl paylanılır. Hər nümayəndə həm özünü, həm də yoldaşlarını meyarlar əsasında «+» və ya «-» işarələrilə (və ya rəqəmlərlə) qiymətləndirir.

## Qrup işini qiymətləndirməsi üçün meyar cədvəlinin misalı

QRUP	M E Y A R L A R					
	Tapşırıq tam və uyğun yerinə yetirilib	Bir-birini dinləmə	Əməkdaşlıq	Əlavələr (suallar, cavablar)	Tərtibat	Vaxtında yetirilib
I						
II						
III						
IV						



## MÜƏLLİM ÜÇÜN QİYMƏTLƏNDİRİMƏ ÜZRƏ ÖRNƏKLƏR

**1. İstənilən uşaq - istər o, yaxşı və ya pis oxuyan, istər hərəkətli və ya astagel, istərsə də güclü və ya zəif olsun, - hörmət və məhəbbətə layiqdir. Onun dəyəri özündədir.**

**2. Yadda saxlayın ki, uşaq heç də başdan-başa çatışmazlıqdan, zəiflikdən, uğursuzluqdan ibarət deyil. Buna baxmayraq uşağı öz qüruru var, sadəcə olaraq, onu görməyi bacarmaq lazımdır.**

**3. Tərifi uşaqdan əsirgəməyin. Yalnız icraçını tərifləmək, işin yerinə yetirilməsini tənqid etmək lazımdır. Uşağı şəxsən tərifləyin, tənqid edəndə isə heç bir fərq qoymayın.**

**4. İstənilən uşağı artan tələbləri, əvvəlcədən də olsa, tərif etməklə başlayın.**

**5. Uşağı qarşısına onun çata biləcəyi məqsədlər qoyun.**

**6. Uşaq başa düşməlidir ki, onu nəyə görə cəzalandırırlar.**

**7. Uğursuzluqları üzə vurmayıñ, irad tutmayıñ.**

Uşağı özü haqqında müsbət təsəvvürə malik olması çox mühümdür - bunsuz psixi sağlamlıqdan və normal inkişafdan söhbət gedə bilməz.

**8. Əgər, uşaga qiymət verməyi çox istəyirsizsə, bu qiymətləndirmə mütləq keyfiyyət baxımından olmalıdır.**

Uşağı təbii inkişaf rejimində düz və ya səhv cavab, qərar anlayışlarına yer yoxdur. Qoy uşاقlar cəzalandırılmaqdan qorxmadan, hətta, gördükleri iş bəzən alınmasa belə özlərini bacardıqları və istədikləri kimi göstərsinlər.

**9. Münasib olmayan şəraitdə uşağı başqası ilə müqayisə etməyin, ona başqasını nümunə göstərməyin. Mühüm olan - onun nailiyyətlərinin nəticəsi yox, daxili azadlığı, emosional rifahıdır. Bunlar qənaətbəxş nəticənin təminatlarıdır. Uşاقlar özləri özlərinə nümunə seçəcəklər, ürəkləri kimi istəsə onu.**

**10.Uşaqlara qarşı diqqət və simpatiyanızı həddən ziyan formada göstərməyin. Bunun ziyanı ola bilər. Çünkü belə münasibətə alışmış uşaq ondan azacıq məhrum olduqda, narahatlıq keçirir, ona qarşı münasibətin dəyişməsində özünü günahkar sayır.**

**11.Uşağı sözlərdən istifadə etmədən həvəsləndirmə və cəsarətləndirmə üsullarına da müraciət edin - bunlar təbəssüm, əl sıxma, dostcasına ciyinə vurma və s. ola bilər.**

## **7 Fəal(interaktiv) təlimin üstünlükləri nədən ibarətdir?**

- ✓ Sizin adətən apardığınız dərs nə dərəcədə fəal(interaktiv) dərsə benzəyir?
- ✓ Dərsi nə zaman fəal dərs adlandırmaq olar?
- ✓ Fəal təlimin əsas xüsusiyyətləri hansılardır?
- ✓ Fəal təlimin öyrənmə prosesində hansı üstünlükləri ola bilər?

Bu suallara cavab vermək üçün ilk növbədə öz təcrübənizi nəzərdən keçirin. Aşağıdakı göstəricilərə əsasən öz dərsinizin fəal(interaktiv) xüsusiyyətlərə malik olub-olmaması dərəcəsini 3 ballı sistemlə qiymətləndirin.

No	Fəal dərsin xüsusiyyətləri	1 heç vaxt	2 hərdən bir	3 çox zaman
1	Dərsi başlayərkən müəllim problemi qoyub şagirdləri problemin həllinə yönəldir.			
2	Təlim dialoji şəkildə aparılır, müəllim və şagirdlər fikir mübadiləsi aparır, müəllim şagirdlərlə daimi əks əlaqə yaradır.			
3	Müəllim və şagirdlər qoyulmuş təlim problemini birgə, qarşılıqlı fəaliyyət əsasında həll etməyə çalışır, əməkdaşlıq edir.			
4	Dərs kiçik tədqiqata benzəyir, şagirdlər bilikləri müstəqil əldə edir, müəllim isə şagirdləri lazımi istiqamətə yönəldir.			
5	Biliklərin müstəqil kəşfi və mənimşənilməsi üçün müəllim lazımi şərait yaradır: fikri təhrik edir, məlumatla təmin edir, təşkilati və psixoloji dəstək verir.			
6	Bütün dərs ərzində şagirdlərin fəal dərkətmə mövqeyinin saxlanması üçün müəllim təfəkkürünün formallaşmasına əsaslanır.			
7	Suallar və tapşırıqlar müxtəlif təfəkkür növlərinə (məntiqi, tənqidli, yaradıcı) aid olur.			
8	Həyati məqsədlərə nail olmaq üçün müəllim biliklərin praktiki və yaradıcı tətbiqi üçün tapşırıqlar verir.			

Nö	Fəal dərsin xüsusiyyətləri	1 heç vaxt	2 hərdən bir	3 çox zaman
9	Müəllim şagirdlərin müstəqil fikir yürütülməsi və sərbəstliyinin stimullaşdırılması üçün şərait yaradır.			
10	Müəllim şagirdlərə hörmətlə və etimadla yanaşır, şagirdlər arasında da qarşılıqlı hörmət münasibətlərini dəstəkləyir.			
11	Frontal iş formaları ilə yanaşı digər iş formalarından (cütlerdən, fərdi, kiçik qruplardan) geniş istifadə edir			
12	Müxtəlif təlimin metod və vasitələrindən, tapşırıq növlərindən, məlumat mənbələrindən istifadə olunur.			
13	Təlim fəaliyyətinin təşkili və qiymətləndirilməsi üçün səmərəli vasitələrdən istifadə edilir (iş vərəqləri, təlim mühitinin təşkili, kəmiyyət və keyfiyyətin qiymətləndirilməsinin müxtəlif formaları və s.)			
	CƏMI			

Fəal (interaktiv) təlimin əsas üstünlüyü - **real idrak motivasiyasının (biliklərə yiylənmək həvəsinin) yaranmasıdır**. Bu da idrak fəaliyyətinin gedişində şagirdlərin təfəkküründə gerçek ziddiyətlərin həlli imkanlarına əsaslanır. Real ziddiyətlərdən yaranan emosiyalar əqli ehtiyatların səfərbəriyini təmin edir, idrak fəaliyyətini şövqləndirir, diqqəti uzun müddət cəmləməyə imkan yaradır. Bilgiler “hazır” şəkildə deyil, onların müstəqil surətdə kəşfi prosesində mənimsənilir, yəni mənimsəmə prosesi passiv deyil, fəal xarakter daşıyır.

Təlim prosesində təfəkkürün feallaşdırılması nəticəsində həmçinin:

- bilikləri daha müstəqil, sərbəst qavranılır və mənimsənilir,
- məntiqi, tənqidli və yaradıcı təfəkkür, habelə problemlərin həlli və qərar qəbul edilməsi üzrə vərdişlər formalasdırılır,
- elmi -tədqiqat vərdişləri formalasdırılır,
- qarşılıqlı hörmət hissi və əməkdaşlıq vərdişləri aşilanır.




Təlimin səmərəliliyi (daha qısa müddətdə daha çox informasiyanı mənimsəmək imkanı) xeyli artır. Bunun aşağıdakı səbəblərini göstərmək olar:

- şagirdlərin idrak fəaliyyəti və təlim motivasiyası hesabına;
- təfəkkürə əsaslanaraq biliklərin müstəqil, məhsuldar və yaradıcı şəkildə əldə edilməsi və mənimsənilməsi sayesində.

**Əgər şagird öz istəyinə və öz fəaliyyətinə əsasən yeni bilikləri kəşf edirsə, onda o, dərsə yaradıcı və maraqla yanaşır, əldə etdiyi bilikləri uzun müddətə və möhkəm mənimsəyir.**

Təlimin səmərəliliyinin artırılmasının səbəb-nəticə əlaqələri aşağıdakı sxemdə göstərilir.



Fəal(interaktiv) təlimin üstünlüklerinə baxmayaraq, müəllim ənənəvi (izahedici-illüstrativ və reproduktiv) metodlardan istifadəsindən tam imtina etməməlidir. Təlimin məqsədindən, məzmunundan, şagirdlərin hazırlığından asılı olaraq müəllim öz seçimini etməlidir. Məsələn, müəllim bacarıq və vərdişlərin formallaşması məqsədini qoyursa, o daha çox reproduktiv (təkrarlama və model üzrə iş) metodu üstün tuta bilər. Əgər təlimin məzmunu çox mürəkkəbdirsə, çoxlu sayıda yeni anlayış və məlumatları bilməyi tələb edirsə bu zaman ənənəvi izahedici-illüstrativ metod daha şox səmərə verə bilər.

## Fəriyyə yarat!

**TAPŞIRIQ 10:** Fəal təlimin ənənəvi təlimdən fəqli hansı xüsusiyyətləri var?

Bu suala cavab vermək üçün cədvəli doldurun. Özünüüzü yoxlamaq üçün Əlavə 4-ə baxın.

«Ənənəvi təlim»

«Fəal (interaktiv) təlim»



II HISSE  
II HISSE

FƏAL(INTERAKTİV) TƏLİMİN  
KEÇİRİLMƏSİ ÜÇÜN GÖSTƏRİŞLƏR



# 1 Fəal dərsi səmərəli keçirmək üçün müəllim nəyi bacarmalıdır?

## 1.1. Planlaşdırma bacarığı

Fəal dərsin səmərəliliyinin ən mühüm şərtlərindən biri onun səylə **planlaşdırılmasıdır**. Fəal dərsin yaradıcı xarakterinə baxmayaraq, onun uğuru ilk növbədə dərsin bütün mərhələlərinin öncədən “ölçülüb-biçilməsindən” asılıdır. Dərsə hazırlıq üçün yeterincə səy və vaxt sərf etmiş müəllim dərsin keçirilməsi zamanı qədər az əziyyət çəkəcəkdir.

Planlaşdırma təlimin məqsədlərinin müəyyənləşməsindən başlanır. Dərsin səmərəliliyini təmin edən ən başlıca və mühüm amil **təlim məqsədlərinin düzgün müəyyənləşdirilməsidir**. Təlim məqsədlərinin bir neçə təsnifatı mövcuddur. Ən tanınmış təsnifatlar aşağıdakılardır:

1. Müəllimin fəaliyyətinin xarakteri üzrə: *öyrədici, inkişafedici, tərbiyəedici* (**bax: Əlavə 5A və 5B**);
2. İdrak sahəsində əldə olunan nəticələrin səviyyəsi üzrə (*Blumun taksonomiyası*): *bilik, anlama, tətbiq, analiz, sintez, qiymətləndirmə* (**bax: Əlavə 6A və 6B**);
3. İdrak proseslərin səviyyəsi üzrə: *hafızənin və təfəkkürün müxtəlif* (*məntiqi, tənqidi və yaradıcı növləri*) (**bax: Əlavə 7A**);

Azərbaycanda müəllimlər əsasən birinci təsnifat ilə tanışdırırlar. Təcrübə göstərir ki, müəllimlər çox zaman təlimin məqsədlərinin müəyyən edilməsinə əhəmiyyət verirlər və ya onu etməyi bacarmırlar. Tez-tez rast gələn səhvvlərdən biri təlimin məqsədi kimi **yalnız öyrədici məqsədləri** müəyyən etməkdir. Inkişafedici və tərbiyəedici məqsədlər isə kölgədə qalır və müəllimin fəaliyyətini istiqamətləndirmir. Təlim məqsədlərini müəyyən edərkən müəllim eyni zamanda aşağıdakı amilləri nəzərdə tutmalıdır:

- tədris materialının xüsusiyyətini,
- bu dərsin keçilən mövzu üzrə dərs silsiləsində tutduğu yeri və
- sinfin hazırlıq səviyyəsini .

Planlaşdırma zamanı müəllim 4 əsas suala cavab verməlidir:

- Nə öyrədilməli?
- Necə öyrədilməli?
- Hansı şəraitdə?
- Nəticələri necə qiymətləndirmək olar?

Ənənəvi olaraq bu suallara cavab kimi təlim-tərbiyə prosesinin strukturu şərti olaraq aşağıdakı tərkib hissələrindən ibarət sistem kimi təsvir edilir:

1. Tədris plan və programları və ya təlimin məzmunu (Nə öyrədilməli?);
2. Təlim metodları (Necə öyrədilməli?);
3. Təlim-tərbiyə prosesinin təşkili (Hansı şəraitdə?);
4. Şagirdlərin nailiyyətlərinin qiymətləndirilməsi (Nəticələri necə qiymətləndirmək olar?).

Lakin ənənəvi təlim modelində və real təlim prosesində bu komponentlərin hər birinin əhəmiyyəti və xüsusi çəkisi arasında ciddi uyğunsuzluq vardır. Xüsusilə, bu sistemin **təlim-tərbiyə prosesinin təşkili** kimi mühüm tərkib hissəsinə adətən az əhəmiyyət verilir, çünkü təlimin təşkilinin ancaq formal cəhətləri nəzərə alınır. Müşahidəmiz göstərir ki, müəllimin işində də şagirdə çatdırılmalı dərsin məzmunu (yəni hansı bilik öyrənilməlidir?) üstün tutulur. Lakin bununla müəllim təlim-tərbiyə

prosesinin əsas tərkib hissələrinin yalnız birini nəzərdə tutur və təlim prosesində əhəmiyyət daşıyan digər amilləri (necə, hansı şəraitdə) nəzərdən qaçırır.


Bu nöqsanları aradan qaldırmaq məqsədilə biz xüsusi təlim modelini yaratdıq. **Təlim modelinin 4 əsas komponenti** var:

1. Təlimin məzmunu
2. Təlimin metodları
3. Öyrədici mühit
4. Qiymətləndirmə

Hər bir sistemin müvəffəqiyyətlə işləməsi üçün onun bütün tərkib hissələrinin qarşılıqlı əlaqəsi təmin edilməlidir. Məsələn, təlimin məzmunundan asılı olaraq təlim metodları, öyrədici mühit və qiymətləndirmə üsulları da müvafiq olaraq seçilməlidir. Təlim sisteminin komponentləri arasında əlaqə yaranan ünsürlər təlim prosesinin iki əsas istiqamətini (məqsədini) gösətrir:

1. **Şagirdlərin idrak proseslərinin** (təfəkkür, hafizə, diqqət, təxəyyül proseslərinin və bunlarla əlaqədar əsas bilik, bacarıq və vərdişlərinin) inkişafı.
2. **Şagirdlərin şəxsiyyətinin** inkişafı (şagirdin sosial-psixoloji, emosional-iradi inkişafı).

## Təlim modelinin sxemi



**Bu iki amil təlim-tərbiyə prosesinin uğurunun əsas meyarı olmalı və həmin prosesin qurulmasının istiqamətini müəyyən etməlidir.** Bu nöqtəyi-nəzərdən hər bir komponent bu iki istiqamətə yönəlməlidir və onların arasında eks əlaqə və uyğunluq yaranmalıdır.

Bununla, təklif olunan təlim modeli müəllimə tədris prosesini qurmaq üçün əsas örnəklər verir:


1. Müəllim ilk növbədə dərsi planlaşdıraraq nəzərdə tutmalıdır ki, məqsədlərin planlaşdırma mərhələsində təlim prosesinin bütün 4 əsas komponenti nəzərə alınmalıdır.
2. Təlim modelinin hər bir tərkib hissəsi təlimin üç əsas məqsədinin - öyrədici, inkişafedici və tərbiyədici - həyata keçirilməsinə xidmət etməlidir.
3. Göstərilən sxemin əsasında müəllim təlim məqsədlərini qoyarkən şagirdlərin **idrak proseslərinin və şəxsi xüsusiyyətlərinin inkişafına** seçilən **tədrisin məzmununun, təlim metodlarının, öyrədici mühit və qiymətləndirmənin meyar və üsullarının necə təsir göstərəcəyini** nəzərə almalıdır.

Bütün bunları (**təlim prosesinin tərkib hissələrinin qarşılıqlı əlaqəsinin təmin edilməsi və təlim məqsədlərinin müəyyənləşdirilməsi**) nəzərə alan müəllim təlim-tərbiyə prosesinin səmərəsini təmin etməsində uğur qazanacaq.

Dərsin məqsədlərini müəyyənləşdirəndən sonra müəllim artıq fəal(interaktiv) təlimin quruluşuna əsasən dərsi mərhələlər üzrə planlaşdırır. Buna dair növbəti **«Fəal(interaktiv) dərsin mərhələlərinin həyata keçirilməsi qaydaları və yolları»** fəsilində siz daha dəqiq göstərişlər tapa bilərsiniz.

#### FƏAL DƏRSİN İŞLƏNİB HAZIRLANMASI PLANI

1. Dərsin məqsədlərini müəyyən etmək.
2. Dərsin növünü (induktiv və ya deduktiv tədqiqat) müəyyən etmək.
3. Dərsin motivasiyasını işləyib hazırlamaq.
4. Tədqiqat sualını qısaça ifadə etmək.
5. Tədqiqat aparma mərhələsini planlaşdırmaq və bunun üçün aşağıdakıları müəyyən etmək:
  - ✓ Tədqiqat üçün tapşırıqları və üsulları;
  - ✓ İş formalarını;
  - ✓ Məlumat mənbələrini;
  - ✓ Tədqiqatın aparılması üçün planı;
  - ✓ İş vərəqlərini.
6. Fasilitasiya üçün suallar hazırlamaq.
7. İnformasiyanın təşkilinin mümkün üsullarını müəyyən etmək.
8. İdeyaları və çıxarılmalı olan nəticələri qısaça ifadə etmək.
9. Dərsin hər mərhələsinə sərf olunan vaxtı müəyyən etmək.
10. Qiymətləndirmənin metod və üsullarını müəyyən etmək.
11. Dərs üçün lazımlı olan ləvazimat və təchizatı müəyyən etmək.
12. İşin gedişinin (müəllim və şagirdin fəaliyyətinin) səmərəli təşkilinin yollarını müəyyən etmək.



Dərsi planlaşdırarkən müəllim dərsin hansı növünə malik olduğunu da müəyyənləşdirir. Fəal (interaktiv) dərsin 2 əsas növü var: induktiv və deduktiv tədqiqat. Məlum olduğu kimi, induktiv tədqiqat xüsusi biliklərdən ümumi biliklərə doğru irəliləyir, deduktiv tədqiqat isə - əksinə. (Bax Əlavə 11). Dərsin **induktiv** və ya **deduktiv** növünün seçilməsi dərsin məqsədindən asılıdır:

- Induktiv tədqiqat daha çox yeni mövzunun keçirilməsi zamanı istifadə olunur;
- Deduktiv tədqiqat daha çox mövzunun möhkəmləndirilməsi və dərinləşdirilməsi məqsədi ilə istifadə olunur.

Fəal dərsin induktiv və deduktiv tədqiqat növləri adətən ardıcı şəkildə, bir-birindən sonra keçirilir: induktiv tədqiqat deduktiv tədqiqata keçə bilər və əksinə.

Dərsin növündən asılı olaraq onun quruluşu da bir qədər fərqlənəcək.

### İNDUKTİV TƏDQİQATIN GEDİŞİ

#### 1. Motivasiya.

Sualların verilməsi.

Yeni problemin qoyulması.

Fərziyyələrin irəli sürülməsi.

### DEDUKTİV TƏDQİQATIN GEDİŞİ

#### 1. Motivasiya.

Keçmiş dərsdə kəşf olunmuş ümumiləşdirilmiş biliyin yada salınması və ya yeni biliyin (ümumiləşdirmənin) təqdim olunması. Bu bilikləri yeni faktlarla təsdiq etmək üçün tədqiqat suallarının qoyulması və fərziyyələrin irəli sürülməsi.

#### 2. Tədqiqat.

Yeni məlumatların təqdim olunması, qoyulan suala cavabın tapılması və fərziyyələrin yoxlanılması üçün tədqiqat zamanı faktların axtarılması.

#### 3. Məlumat mübadiləsi.

Tapılan faktların təqdimi.

#### 4. Məlumatın müzakirəsi və təşkili.

Məlumatın müəyyən xüsusiyyətinə görə təsnifatı və ya başqa yolla təşkili.

#### 5. Məlumatın əlaqələndirilməsi:

müxtəlif qrup məlumatların arasında olan əlaqələrin tapılması («körpülərin» salınması) və ümumi ideyanın axtarışı.

#### 6. Nəticənin (ümumiləşdirmənin) çıxarılması.

Yeni fərziyyələrin tapılması, onların müzakirəsi və ümumi ideyanın irəli sürülməsi.

#### 7. Biliyin tətbiq edilməsi.

#### 2. Tədqiqat.

Yeni məlumatların təqdim olunması və ümumi ideyanı (fərziyyəni) təsdiq etmək üçün yeni faktların axtarılması.

#### 3. Məlumat mübadiləsi.

Tapılan faktların təqdimi.

#### 4. Məlumatın müzakirəsi və təşkili

Məlumatın müəyyən xüsusiyyətinə görə təsnifatı və ya başqa yolla təşkili.

#### 5. Məlumatın əlaqələndirilməsi:

yeni faktlar ümumi ideya ilə müqayisə edilir, əlaqələndirilir və onun təsdiq edilib-edilməməsi haqqında müzakirələr aparılır.

#### 6. Nəticənin çıxarılması.

Fərziyyə kimi çıxış edən ümumi ideyanın təsdiq olunub olunmaması haqqında qərar çıxarılır.

#### 7. Biliyin tətbiq edilməsi.

## 1.2. Fasilitasiya bacarığı

Fəal(interaktiv) dərsin aparılması üçün ən mühüm amillərdən biri müəllimin bələdçi rolunu həyata keçirməsi bacarığıdır. Yuxarıda (2.1. bəndində) qeyd etdiyimiz kimi fasilitasiya fəal(interaktiv) təlim prosesində müəllimin mövqeyini eks etdirir. Fasilitasiya özü çoxşaxəli bir fəaliyyətdir və özündə bir sıra bilik, bacarıq, vərdiş və şəxsi keyfiyyətləri birləşdirir. Bu prosesdə müəllim şagirdlərin **fikrini təhrik etməli, onlara psixoloji, informasiya və təşkilati dəstək verməlidir.**

### ÖZÜNÜ YOXLA!

Aşağıda göstərilən fasilitasiyanın amillərini diqqətlə oxuyun və dərsi başlamazdan əvvəl fikirləşin: siz bu amilləri yarada biləcəksinizmi?

#### Fasilitasiya aşağıdakılara əsaslanır:

- ✓ Müəllim və şagirdlərin əməkdaşlığına;
- ✓ Onların qarşılıqlı hörmət və etibarına;
- ✓ Şagirdlərin olduqları kimi qəbul edilməsinə və onların müəllim tərəfindən daim dəstək almasına;
- ✓ Müəllimin şagirdlərin qabiliyyətlərinə olan inamına;
- ✓ Təfəkkürün stimullaşdırılmasına;
- ✓ Şagirdlərdə idrak motivasiyasının yaradılmasına;
- ✓ Müəllimin sinifdəki mühitlə bağlı xüsusi həssaslığına.

Müəllimin fasilitasiya prosesini daha dəqiq anlaması və öyrənməsi üçün biz xüsusi tövsiyələr hazırlamış və bunları qaydalar şəklində ifadə etmişik.

## FASİLİTASIYA QAYDALARI

### Fikrin təhrik edilməsi qaydaları:

1. Motivasiya mərhələsində şagirdləri dərsin mövzusunun müəyyənləşdirilməsinə cəlb edin.
2. Dərsə şagirdlərin məntiqi, tənqid, yaradıcı təfəkkürü və elmi-tədqiqat vərdişlərini inkişaf etdirən tapşırıqları daxil edin.
3. Qapalı suallardansa, açıq suallardan daha çox istifadə edin. Qapalı suallara «Siz bunu bilirsinizmi?», «Nə?», «Harada?», «Nə vaxt?» misal ola bilər. Bu cur suallara yalnız bir konkret cavab almaq olar: «Hə» və ya «Yox». Açıq suallar bir yox, bir neçə mümkün cavabı nəzərdə tutur. Çalışın sualları «Nə üçün?», «Nəyə görə?», «Hansi yolla?», «Necə?» və s. sözlərlə başlayın. Açıq sualların nümunəsi: «...haqqında nə bilirsiniz?», «Nə üçün bu haqda daha çox bilmək istərdiniz?», «Bu necə baş verir?»
4. Şagirdlər tərəfindən ifadə olunan fikirləri anlamağa çalışın və öyrəndiyiniz, oxuduğunuz, yaratdığınız fikirləri zorla qəbul etdirmeyin.

5. Fasilitasiya zamanı konkret misallardan, müqayisə və tutuşdurma üslubundan, analogiyalardan istifadə edin, konkret yönü və məqsədi olmayan sualları az verin.
6. Mənaca yaxın olan yönəldici suallardan istifadə edin, lakin bilavasitə yönəldici suallardan istifadə etməyin. Həmçinin, əvvəlcədən şübhəli fikirdən ibarət olan çasdırıcı suallardan istifadə edə bilərsiniz. Bu suallar şagirdləri sizin fikirlərinizi təkzib etməyə təhrik edəcək və onu lazımlı olan istiqamətə yönəldəcək.
7. Şagirdin deyə biləcəyi sözü və ya fikri onun əvəzinə ifadə etməyin. Mətndə əsas fikri müəyyən etmək və onu öz sözləri ilə ifadə, ümumiləşdirmə, öz fikrini ifadə və yenidən ifadə etmə bacarığı üzərində işləyin. Şagirdləri öz fikirlərini daha dəqiq ifadə etməyə təhrik edin və onlara köməklik göstərin. Bunun üçün sərf etdiyiniz vaxta təəssüflənməyin! Bu prosesi nümayiş etdirin və şagirdlərin diqqətini buna cəlb edin!
8. Şagirdlərin əvəzinə onların məhsulunu izah etməyin, hər bir şagirdə digər şagirdlərin işinə öz fikir və münasibətlərini ifadə etməyə imkan yaradın.
9. Uşaqların cavablarını formal ("quş qoymaq" üçün) dinləməkdən çəkinin. Onların başlıca fikirləri xülasə edilməli və bütün uşaqların nəzərinə çatdırılmalıdır.
10. Fasilitasiya prosesində uşaqların cavablarını dəqiqləşdirin və şərh edin (qiymətləndirmədən, məzmuna əsasən), problemli vəziyyətlərdə uşaqları bu sualların həlli işinə cəlb edin.

## Fərziyyə yarat!

### TAPŞIRIQ 11. NƏTİCƏ ÇIXAR!

Fikrin təhrik edilməsi qaydalarına əsasən müəllimin hansı əsas bilik, bacarıq, vərdiş və keyfiyyətinin olmasını vacib sayırsız?

- 1.
- 2.
- 3.
- 4.
- 5.



### Psixoloji dəstəkləmənin qaydaları:

1. Müsbət dil ifadələrindən istifadə edin, müzakirədə və qrup içinde iştirak etmələrinə görə şagirdlərə öz minnətdarlığını bildirin (pozitiv münasibət və hörmət).
2. Danışanlara diqqətlə qulaq asın. Hər bir şagirdə öz fikrini söyləməyə imkan yaradın. Qrupun yalnız yüksəkdən danışan şagirdlərini dinləməyinizi yox, bütün qrupun şagirdlərini diqqətlə dinləməyə hazır olduğunuzu nümayiş etdirin («fəal dinləmə» vərdişi).
3. Şagirdlərlə birlikdə işləyib hazırladığınız qaydalara riayət edin. Unutmayın ki, dərs zamanı Siz davranış nümunəsi kimi çıxış edirsiniz (müəllim davranış modeli kimi).
4. Şagirdlərə adları ilə müraciət edin və onların gözlərinə baxın (fərdi yönəlmə).

5. Konstruktivliyi dəstəkləyin, qarşıdurmaya şərait yaratmayın.
6. Şagirdlərin fikirləri ilə səmimi maraqlanın.
7. Yalnız liderlərin və ən fəalların deyil, bütün şagirdlərin nöqtəyi-nəzərinə eyni dərəcədə diqqətlə yanaşın.
8. Hər hansı bir fikrin qiymətləndirilməsinə, məzəmmət və lovğalığı imkan verməyin.
9. Lazımsız olaraq qrupun işini qiymətləndirməyin. Müəllimin qiyməti onun şəxsi fikrini eks etdirməməlidir və qiymətləndirmə üçün yox, fasilitasiya üçün bir vasitə olmalıdır! O, şagirdlərin fikirləri ilə razı olmadıqda, bunu onlarla müzakirə etməyi təklif etməlidir. Lakin müəllim işi mütləq qiymətləndirməli olduqda, o, bunu meyarlar əsasında həyata keçirməlidir.

## Fərziyyə yarat!

### TAPŞIRIQ 12. NƏTİCƏ ÇIXAR!

Psixoloji dəstəkləmənin qaydalarına əsasən müəllimin hansı əsas bilik, bacarıq, vərdiş və keyfiyyətinin olmasını vacib sayırsız?

- 1.
- 2.
- 3.
- 4.
- 5.



### Məlumatla təmin etmə qaydaları:

1. Fasilitasiyaya başlamazdan önce özünüzdə zəruri informasiya mənbələrinin və şagirdlərdə lazımi biliklərin olub-olmadığını yoxlayın.
2. Şagirdlərin şüurunda dərsin dəqiq «şəklini» formalaşdırın.
3. Dərsdə təkcə dərslikdə olan materialdan yox, həm də müxtəlif sənədlər, məlumat ədəbiyyatı, şagirdlərin öz təcrübə və müşahidələrindən istifadə edin.
4. Materialın qavranılmasının müxtəlif üsullarını (görmə, eşitmə, toxunma, duyma və s.) tətbiq edin.
5. Sual və cavabları mümkün qədər qısa, ləkonik və şagirdlərin səviyyəsinə uyğun söyləyin.
6. Başqa şagirdlərin söylədikləri yeni anlayışları, habelə sualın və ya mülahizənin yanlış anlamını vaxtında izah və təhlil etməyə çalışın.
7. Şagirdləre bütün dərs ərzində problemin həlli yolunda əldə etdikləri nailiyyətləri haqqında məlumatı və eks əlaqəni verməyi unutmayın.

## Fərziyyə yarat!

### TAPŞIRIQ 13. NƏTİCƏ ÇIXAR!

Məlumatla təmin etmə qaydalarına əsasən müəllimin hansı əsas bilik, bacarıq, vərdiş və keyfiyyətinin olmasını vacib sayırsız?

- 1.
- 2.
- 3.
- 4.
- 5.



### Təşkilati dəstək qaydaları

1. Diskussiyanın təşkili üçün hər bir şagirdə hiss etdirin ki, onun fikir və rəyi yeni biliyin, həqiqətin aşkarlaşdırılması üçün vacibdir. Bunun üçün şagirdləri bu cür suallarla işə qoşun: "Bu ideya haqqında nə düşünürsünüz?", "Bu fikirlə kim razıdır, kim yox?", "Bunu başqa şəkildə necə söyləmək olar?" və s.
2. Şagirdlərdə öz fəaliyyətlərini planlaşdırmaq və təşkil etmək bacarığını formalaşdırın.
3. Lövhədə və ya kağız üzərində qrup işi zamanı müəyyən edilən əsas halları qeyd etmək məqsədə uyğundur. Unutmayın ki, qrup işinin nəticələri sonrakı mərhələdə məlumatın müzakirəsi və təşkili üçün lazımdır («körpülərin» quraşdırılması).
4. Öz razılığını və ya narazılığını ifadə etmək üçün şagirdlərə xüsusi işarələr təklif edin (məsələn, baş barmağın yuxarı və ya aşağı vəziyyəti) və onlarla müzakirə zamanı əks əlaqəni verməyə təhrik edin.
5. Destruksiya cəhdlərinin, artıq danışmağın, qeyri-adəkvat və ya məqsədə uyğun olmayan söhbətlərin qarşısını alın. Bunun üçün şagirdi mədəni surətdə dayandıraraq, ona öz fikirlərini qısa və məzmunlu uyğun çatdırmaq qaydasını xatırladın. Diskussiyanın lideri olun!

## Fərziyyə yarat!

### TAPŞIRIQ 14. NƏTİCƏ ÇIXAR!

Təşkilati dəstək qaydalarına əsasən müəllimin hansı əsas bilik, bacarıq, vərdiş və keyfiyyətinin olmasını vacib sayırsız?

- 1.
- 2.
- 3.
- 4.
- 5.



# Fəal(interaktiv) dərsin mərhələlərinin həyata keçirilməsi qaydaları və yolları

2

Müəllim ilk növbədə müasir təlim prinsiplərinə riayət etməsinə hazır olduqda fəal(interaktiv) təlimə başlaya bilər. Bu hazırlığı öyrənmək üçün özünüzdən aşağıdakı bir neçə suali soruşun:

- Mən şagirdləri şəxsiyyət kimi qəbul etməyə, onlara hörmət və etimadla yanaşmağa hazırlamışam?
- Mən demokratik tərzdə şagird-müəllim münasibətləri qura bilərəm?
- Mən təlimi təfəkkürün inkişafı əsasında qura biləcəyəm?
- Mən fasilitasiya qaydalarına riayət etməyə hazırlamışam?

Əgər bütün bu suallara Siz müsbət cavab verirsinizsə, dərsin hər bir mərhələsi üzrə həyata keçiriləsi qaydalar və yollarla tanış ola bilərsiz.

## Mərhələ 1. Motivasiya, problemin qoyuluşu



Motivasiyanın həyata keçirilməsi prosesində müəllim motivasiyanı işləyib hazırlanmaq və qiymətləndirmək bacarığı və vərdişlərinə malik olmalıdır.

### Motivasiyanın yaradılmasına təsir edən amillər

Fəal dərsin ən mühüm və mürəkkəb mərhələlərindən biri motivasiyadır. Dərsin bütün sonrakı gedişi məhz motivasiyanın nə dərəcədə uğurla yaradılması və həyata keçirilməsindən asılıdır. Artıq yuxarıda deyildiyi kimi **bir sıra fərziyyələri törədən problemlı vəziyyət** idrak motivasiyasının meydana gəlməsinə təsir göstərən əsas faktordur. Bundan əlavə bir sıra başqa faktorlar mövcuddur ki, onların nəzərə alınması da motivasiyanın uğurla yaradılmasına kömək edir:

- Motivasiya qismində istifadə olunan materialın xüsusiyyətləri cəlbedicidir, qeyri-adidir, müəmmalıdır, gözlənilməzdır, marağlı və müstəqil təfəkkürü şövqləndirməyə qabildir;
- Materialın təqdim olunma üsulları və formaları;
- Fərziyyələri yoxlama və təqdimat aparma imkanının mövcudluğu;
- Yaradıcılıq imkanı;
- Müəllim tərəfindən düzgün fasilitasiya (yonəldici suallar, fərziyyələrin irəli sürülməsi zamanı həvəsləndirmə və dəstəkləmə);
- Əvvəlki məşğələlərdə fərziyyələrin irəli sürülməsi ilə bağlı müsbət emosiyalar təcrübəsi.

### Motivasiyanın yaradılması yolları

Motivasiyanın yaradılmasının bütün mümkün yollarını 3 əsas qrupa bölmək olar:

**1. Rəmzi (simvolik) materialın şərhi** (bu, rəsm, foto-şəkil, simvol, təranə (melodiya), ədəbi əsərdən parça, əşya, rəvayət, tapmaca, qrafik, sxem və s. ola bilər). Müəllim bu materialı təqdim edərkən, şagirdlərə aşağıdakı suallara cavab verməyi təklif edir: "Bu nəyi bildirir? Bunun bizim öyrəndiyimiz mövzuya nə kimi aidiyiyəti var?")

**2. Sual verməyə həvəsləndirmə.** Təfəkkür prosesinin aktuallaşdırılan sualların 3 növü mövcuddur:

- Öyrənilən mövzu üzrə naməlum olan məsələləri müəyyənləşdirən suallar:

“...haqqında biz nəyi bilirik və nəyi bilmirik?... haqqında daha nələri bilmək istərdik?” Sual vermə zamanı müəllim fasilitasiyanın köməyi ilə şagirdlərin təfəkkürünü lazımi məcraya yönəldir. Suallar verilib qurtardıqdan sonra onların arasından mövcud tədqiqata uyğun olanlarını seçib ayıırlar. Müəllimə yalnız bu qalır ki, tədqiqat sualını dəqiqləşdirmək üçün şagirdləri bu sualı daha dürüst ifadə etməyə yönəlsin.

- Açıq suallar, yəni iki və daha çox cavab variantı olan suallardan istifadə olunur. (bax səh.46)
- Öyrənilən mövzuya aid suallar açar sözlərin köməyi ilə verilir («açar» sözlər: xassələr, xüsusiyyətlər, funksiya, növlər, tiplər, rol, əhəmiyyət, səbəb, nəticə, əlaqə, qarşılıqlı əlaqə, qüsür və üstünlük, struktur, qayda və s.).

**3. Problemin müxtəlif yollarla həll edilməsi** (məsələn, müxtəlif yollarla təsnif edilməsi; məsələnin müxtəlif üsullarla uğurlu həlli, yaxud həlli imkanı; hansısa hadisənin bir neçə bərabərdəyərli səbəbinin olması).

## Fərziyyə yarat!

**TAPŞIRIQ 15.** Hər hansı mövzu üzrə motivasiyanın 3 növündən hazırlayın.

1.

2.

3.



## Motivasiyanın qiymətləndirilməsi

Motivasiyanın düzgün yaradıldığını qiymətləndirmək üçün aşağıdakı meyarlardan istifadə oluna bilər:

- Motivasiya nəticəsində müxtəlif fərziyyələrin meydana çıxması. Bunlar peyda olmadığı halda belə nəticəyə gəlmək olar ki, motivasiya düzgün yaradılmayıb.
- Tətbiq olunan motivasiya üsulunun məqsədə uyğunluğu. Motivasiyanın yaradılması zamanı öyrənilən materialın xarakteri və onun şagirdlərin bu sahədəki bilik səviyyəsinə uyğunluğu nəzərə alınmalıdır.
- Müxtəsərlik, vaxta qənaət- motivasiyanın həyata keçirilmə müddəti 5-7 dəqiqədən çox olmamalıdır (lakin açıq suallardan istifadə etməklə motivasiyanı 1 dəqiqə ərzində keçirmək olar).
- Motivasiyanı yaratmaq üçün müəllim nə qədər vaxt və güc sərf etmişdir.Çox zəhmət tələb edən motivasiya heç də həmişə ən yaxşısı olmur.
- Qoyulmuş problemin şagirdlər tərəfindən dərk edilməsinin asanlıq dərəcəsi. Problem uşaqların inkişaf səviyyəsinə və onların yaş imkanlarına uyğun olduğunu, təfəkkür prosesini şövqləndirir, əks təqdirdə o, təfəkkürün süstləşməsinə və blokadasına səbəb ola bilər.

## MOTİVASIYA ZAMANI BURAXILAN SƏHVLƏR

**Səhv 1. Müəllim motivasiya qismində real problem əvəzinə bir həll variantı olan çalışmadan istifadə edir.**

Yadda saxlamaq vacibdir ki, idrak motivasiyasını doğuran mexanizm - problemdir. Heç bir vəchle adı çalışmanın (bir həll variantı olan) problemlə yəni, müxtəlif fərziyyələri və həll variantlarını doğuran ziddiyetlə) qarşıq salmaq olmaz. Mehz çalışma və problem arasında bu böyük fərqi görə bilməmək son nəticədə motivasiyanın yaranmasına gətirib çıxarır.

**Səhv 2. Müəllim motivasiya qismində real problem əvəzinə həvəsləndirici informasiyadan (maraqlı, cəzbedici) və ya onun təqdimatı üsullarından (oyun, rəngbərəng şəkil) istifadə edir.**

Həvəsləndirici material şagirdlərdə nə qədər maraq oyatsa da, o yalnız şagirdlərin qeyri-iradi diqqətini cəlb etməyə xidmət edir, lakin təfəkkürü oyada və fəallaşdırma bilmir. Hətta çox da cəzbedici olmayan, lakin problem xarakteri daşıyan material cəzbedici görünən, lakin yalnız qeyri-iradi diqqəti şövqləndirən cəzbedici material ilə müqayisədə idrak motivasiyasını daha çox fəallaşdırmağa və bütün dərs ərzində lazımi səviyyədə saxlamağa qabildir.

## Mərhələ 2. Tədqiqatın aparılması

Tədqiqatın aparılması zamanı müəllim aşağıdakı bilik, bacarıq və vərdişlərə malik olmalıdır:

- Tədqiqatın aparılması üzrə metodların (texnikanın) seçiminə,
- İşin qrup şəklində və digər formalarda təşkili və aparılmasına,
- Tədqiqatın aparılması üçün tapşırıqların və bilik mənbələrinin seçilməsinə,
- İş vərəqlərinin hazırlanmasına.



### Tədqiqatın aparılması üzrə metod və texnikanın seçimi

Fəal(interaktiv) təlimin həyata keçirilməsi üçün onlarla metodiki üsullar və ya texnikalar mövcuddur (tanış olmaq üçün 53-cü səh. cədvəl 3-ə bax). Onların çoxluğu və müxtəlifliyi bir tərəfdən müəllimə öz məqsədinə çatmaq və dərsi zənginləşdirmək üçün geniş imkanlar verir, o biri tərəfdən isə metodların məqsədəməvafiq seçilməsi problemi yaradır. Müəllim «Hansı meyarlara əsasən texnikalar seçilməlidir?» sualına cavab verməli olur.

Ədəbiyyatda fəal(interaktiv) təlim texnikalarının qəbul olunmuş təsnifatı olmadığına görə biz bir neçə təsnifat növü tərtib etmişik ki, onları oxucuya təklif edirik.

Hazırladığımız təsnifat növləri 2 meyar əsasında qurulub:

- **Metodun məqsədləri üzrə təsnifat.** Müəllim metodun hansı məqsədə yönəlməsini tam şəkildə təsəvvür etməlidir və müvafiq seçim aparmalıdır.
- **Metodun əsasını təşkil edən fəaliyyət üzrə təsnifat.** Həyata keçirilən fəaliyyətə görə bir sıra texnikalar çox oxşar olur, baxmayaraq ki, onların özünə müvafiq xüsusiyyətləri vardır. Bu texnikalar birləşib ümumi bir metod növünü təşkil edir.

## METODUN MƏQSƏDLƏRİ ÜZRƏ TƏSNİFLAR

Cədvəl 1. Blumun taksonomiyası\* üzrə təsnifat

TƏLİMİN MƏQSƏDLƏRİ	METOD VƏ TEXNİKALAR
Bilik	“Əqli hücum”, Klaster, Təqdimat, Müşahidə
Anlama	Diskussiya, Suallar
Tətbiq	Rollu oyun, Problemin həlli
Analiz	Debatlar, Modelləşdirmə, Kub
Sintez	Yaradıcılığı stimullaşdırın üsullar
Qiymətləndirmə	Meyar üzrə qiymətləndirmə

Cədvəl 2. Hafizə və təfəkkür növlərinin inkişafı üzrə təsnifat

TƏLİMİN MƏQSƏDLƏRİ	TEXNİKALAR
Hafizə	Ümumi sorğu, “Əqli hücum”, Klaster, Söz assosiasiyaları
Məntiqi təfəkkür	Diskussiya, Modelləşdirmə, Situativ praktikum, Sosioloji tədqiqat, Alqoritm üzrə təsvir, "ən mühümü"
Tənqidli təfəkkür	Rollu oyun, Diskussiya, Modelləşdirmə, Situativ praktikum, Debatlar, Meyar üzrə qiymətləndirmə
Yaradıcı təfəkkür	“Əqli hücum”, Rollu oyun, Modelləşdirmə, Morfoloji qutu, Proqnozlaşdırma, Layihələr

\* Amerika psixoloqu B.Blum tərəfindən 1956-cı ildə üç sahə üzrə (koqnitiv, affektiv və psixomotor) pedaqoji məqsədlərin taksonomiyası hazırlanıb. Taksonomiya - iyerarxiya əsasında qurulmuş əlaqəli sistemdir. Bu sistem müəllimin fealiyyətinin keyfiyyətini qiymətləndirmək üçün əlverişli vasitədir. Taksonomiya göstərir ki, hansı səviyyədə uşaqları öyrətmək olar ve hansı səviyyədə onları öyrədirilər.

**Cədvəl 3.** Metodun əsasını təşkil edən aparıcı fəaliyyət üzrə təsnifat

Nö	METOD	TEXNİKALAR
1	Beyin həmləsi	<ul style="list-style-type: none"> <li>«Beyin həmləsi» və ya «Əqli hücum» (Brainstorming)</li> <li>BiBÖ (KWL)</li> <li>Auksion (Auction)</li> <li>Klaster (Cluster)</li> <li>Suallar (Questioning)</li> <li>Anlayışın çıxarılması</li> <li>Söz assosiasiyaları</li> <li>Sinektika</li> </ul>
2	Müzakirələr	<ul style="list-style-type: none"> <li>Diskussiya (Discussion)</li> <li>Çarpaz müzakirə (Debate)</li> <li>Müzakirə xəritələri (Discussion map)</li> <li>Klassik dialoq (Sokrat dialoqu)</li> <li>"Akvarium"</li> <li>Açıq iclas (Forums)</li> <li>Dairəvi müzakirə</li> </ul>
3	Rollu oyunlar	<ul style="list-style-type: none"> <li>Rollu oyun (Role play)</li> <li>Modelləşdirmə (Simulation)</li> <li>İşgüzər oyunları (Business play)</li> <li>Səhnələşdirmə (Dramatize)</li> </ul>
4	Prezentasiyalar	<ul style="list-style-type: none"> <li>Təqdimatlar (Demonstration)</li> <li>Ekspert qrupu (Panels)</li> <li>Esse (Esse)</li> </ul>
5	Tədqiqatın aparılması	<ul style="list-style-type: none"> <li>Problemin həlli (Problem solving)</li> <li>Kublaşdırma (The cube)</li> <li>Konkret hadisənin araşdırılması (Case study)</li> <li>Venn diaqramı (Venn diagram)</li> <li>Layihələrin hazırlanması (Projects)</li> <li>Sosioloji sorğu (Sorğu vərəqləri)</li> <li>Müsahibə (Interview)</li> <li>"Qərarlar ağacı"</li> <li>"İdeyalar xalısı"</li> <li>Refleksiya (Reflection)</li> </ul>
6	Məntiqi təfəkkür proseslərinin inkişafına yönəldilmiş metodlar	<ul style="list-style-type: none"> <li>«Alqoritmin çıxarılması - analizdən sintezə»</li> <li>«Ən mühümü»</li> <li>«Tapşırıqlar qrupu üçün süjet əsasının yaradılması»</li> <li>Qaydalara əsasən oyunlar: oyun-tapmaca, oyun-yarış.</li> <li>Alqoritm üzrə təsvir (zəncirlər)</li> </ul>

№	METOD	TEXNİKALAR
7	Tənqid təfəkkür proseslərinin inkişafına yönəldilmiş metodlar	<ul style="list-style-type: none"> <li>Meyar üzrə qiymətləndirmə</li> <li>Ambivalent qiymətləndirmə</li> <li>Cisim və ya hadisəyə müxtəlif nöqtəyi-nəzərdən baxılması (Viewpoint)</li> </ul>
8	Yaradıcılığa yönəldilmiş metodlar	<ul style="list-style-type: none"> <li>Yaradıcı əsərlərin yaradılması</li> <li>Əşyaların qeyri-adi istifadəsi</li> <li>Proqnozlaşdırma (Prognosis)</li> <li>Atalar sözleri üzrə iş</li> <li>Fantaziyanın binomu</li> <li>Sərbəst prefiks (ön şəkilçi)</li> <li>Fantaziyanın polinomları</li> <li>Fokal obyektlərin metodu</li> <li>Morfoloji qutu (morphology analysis, təkmilləşdirmə)</li> <li>Sinektika</li> </ul>
9	Təşkilati metodlar	<ul style="list-style-type: none"> <li>Ziqzaq və ya Mozaika (Jigsaw Puzzle)</li> <li>Karusel (Carousel)</li> </ul>
10	Qruplara bölünmə	<ul style="list-style-type: none"> <li>«Say».</li> <li>«Ad günləri sırası üzrə say»</li> <li>«Ümumi xüsusiyyət»</li> <li>«Püşkatma»</li> <li>«Mozaika»</li> <li>Sosimetrik üsul</li> <li>«Mahni axtarışında»</li> </ul>
11	Fəallaşdırma	<ul style="list-style-type: none"> <li>Müsbət iş iqliminin yaranmasına imkan yaradan oyunlar (Climate setters)</li> <li>Buz əridən oyunlar (Ice breakers)</li> <li>Fəallaşdırma oyunları (Energizers)</li> </ul>

Nəzərə almaq lazımdır ki, müxtəlif təlim məqsədlərinə yönəlmış bir sıra metod və texnikalar mövcuddur. Tədqiqatın aparılması üçün hansı metodun lazım olduğunu müəyyən etmək üçün müəllim texnikanın əsas xüsusiyyətlərini diqqətlə öyrənməli və **dərsin məqsədlərinə** uyğun seçməlidir. Metodu seçərkən, habelə müəllimin **formalaşdırmaq və inkişaf etdirmək istədiyi bacarıq və vərdişlərin** müəyyənləşdirilməsi vacibdir. Yəni hər bir təlim məqsədini qoyarkən müəllim bu məqsədə daha müvafiq olan üsulu da seçməlidir.

Texnikanın seçimində digər vaçib meyarlardan aşağıdakılari qeyd etmək olar:

- **texnikaya sərf olunan vaxt;**
- **keçilən dərsin məzmununun vaciblik dərəcəsi;**
- **dərsin mərhələsi .**

## Tədqiqatın aparılması üçün tapşırıqların və bilik mənbələrinin seçilməsi

Metodun seçimi kimi, tədqiqatın aparılması üçün tapşırıqların və bilik mənbələrinin seçimi də təlimin məqsədlərindən asılıdır. Tapşırığın özü texnoloji cəhətdən şagirdlərin hər hansı bir **fəaliyyət** növünün (məsələn, təsvir et, qiymətləndir, hesabla, uydur və s.), idrak kateqoriyasını səciyyələndirən “açar” sözün (məsələn, növ, əhəmiyyət, neticə, quruluş, təsvir və s.) və öyrənilən sahəyə aid **idrak predmetinin** (məsələn, heyvan, say, atom, janr, iqlim və s.) qarışığından ibarətdir. Bununla yanaşı, tapşırıq birmənalı şəkildə göstərməlidir ki, şagird öz bacarıq, vərdiş və idraki nailiyyətlərini hansı formada nümayiş etdirməlidir. Yəni, tapşırıq nəticələrin nümayiş etdirilməsi formasını və ya təqdimat formasını nəzərdə tutmalıdır.

### TAPŞIRIQ =

**Fəaliyyət növü + “Açar” söz + İdrak predmeti + Təqdimat forması**

Beləliklə, tapşırığın tərtibi texnologiyasını aşağıdakı alqoritm şəklində təsəvvür etmək olar:

Təlimin məqsədlərini müəyyən etmək: məntiqi, tənqid, yaradıcı təfəkkürü, yaddaşı inkişaf etdirmək.

1. Təlimin məqsədlərinə uyğun olan fəaliyyət növünü seçmək.
2. Tədris predmetinin vəzifəsinə uyğun olaraq “açar” sözü və idrak predmetini seçmək.
3. Gözlənilən nəticəni və onun təqdimat formasını müəyyən etmək.

Təlimin məqsədləri	Fəaliyyət növü	“Açar” sözlər	İdrak predmeti	Tapşırıq nümunələri, nəticələrin təqdimatı ilə birgə
Yaddaş	Müəyyən etmək	Olma yeri	Ölkə	Kontur xəritədə ölkənin olma yerini müəyyən edin.
Məntiqi təfəkkür	İzah etmək	Məna	Tolerantlıq	Tolerantlıq (dözümlülük) anlayışının mənasını izah edin ( <b>şifahi</b> ).
Tənqid təfəkkür	Tapmaq	Üstünlük-lər və qüsurlar	Qaçqınlar haqqında qanun	Qəbul edilmiş qanunun üstünlüklerini və qüsurlarını <b>meyar cədvəlinin köməyiylə tapın.</b>
Yaradıcı təfəkkür	Uydurmaq	Həll üsulu	Sosial münaqişələr	Mövcud münaqişənin başqa həlli üsulunu səhnəciyin köməyiylə uydurun və nümayiş etdirin.

Aşağıda təlimin məqsədinə uyğun olaraq fəaliyyət növünün müəyyən edilməsi cədvəli təqdim edilmişdir.

Hafizə	Məntiqi təfəkkür	Tənqidli təfəkkür	Yaradıcı təfəkkür
Öyrən. Əzbərlə. Yadına sal. Xeyalında canlandır. Yadında saxla.	Təsvir et. Müqayisə et. Oxşarlıqları və fərqləri tap. Təsnif et.	Müxtəlif baxış nöqtələrindən qiymətləndir. Əhəmiyyətini, rolunu qiymətləndir.	Uydur: • Hekayə • Situasiya • Nağıl • Musiqi • Üsul
Danış. İfadə et.	Qur. Dəyişdir. Hesabla. Sadələşdir.	Meyarları müəyyən et. Meyar cədvəlini tərtib et.	Tərtib et, uydur: • Maket • Model • Sxem • Qrafik • Kitab
Tap. Siyahını tərtib et. Sadala.	Müəyyən et. Öz tərifini ver. Əlaqəni aşkar et.	Səhvleri tap. Faktları uydurmadan seçib ayıır. Mübahisəli məqamları aşkar et.	Proqnoz ver. Müqayisə et və analoqu tap. İxtira et, yarat. Başqa obyektə döndər. Yeni tətbiq üsulunu tap.
Təsdiqini tap (əsaslandır).	Sxem, qrafik, cədvəl düzəlt. Tərtib et. Davam et.	Tənqidli yanaş. Düzgün olanı seç.	Dəyişikliklər et, yarat, yenidən tərtib et. Dəyişikliklər etməklə yarat. Quraşdır.
Düsturun köməyilə hesablayıb tap. Hesabla.	Təhlil et. İzah et. Şərh et. Nəticə çıxar.	Ən mühüm predmetləri və hadisələri müəyyən et, əhəmiyyətini sübut et.	Yeni əsaslar üzərində təsnif et. Yeni şəraitə uyğun hala getir. Tətbiq et (yeni şəraitdə).
Hər hansı bir kateqoriyaya aid et. Göstər.	Səbəbi tap (səbəb, nəticə).	Öz ideyanı əsaslandır (sübut et).	Öz şəxsi izahını ver Problemi müəyyən et, fərziyyələr irəli sür.
Modelin əsasında tərtib et.	Ümumiləşdir. Əsas ideyanı seçib ayıır.	Ən səmərəli yolu tap.	Mübalığə et. Minimuma endir.
Tərif ver.	Mahiyyətini, mənasını ifadə et.	Məsləhət ver.	Simvol (rəmz) şəklində təsvir et.

## Kiçik qruplarda işin təşkili

**Tədqiqat** mərhələsində qrup işinin təşkili və aparılması zamanı öncədən 3 əsas şərtin olması vacibdir:

1. Müəllim və şagirdlər kiçik qrupdakı işin əsas prinsiplərini bilməlidirlər (fəallıq, ümumi məqsədin əldə edilməsinə can atma, əməkdaşlıq, qarşılıqlı hörmət);
2. Müəllim qrup işinin gedişində öz vəzifəsini bilməlidir;
3. Şagirdlər qrup işinin qaydalarını bilməlidirlər.

### I. Qrup işinin təşkili zamanı müəllimin vəzifələri (funksiyaları)

Qrup işinin uğurla həyata keçirilməsi üçün müəllim aşağıdakı qaydalara riayət etməlidir.

#### Təşkilati aspektləri:

- İşin təşkilini dəqiq ölçüb-biçmək: məqsədləri, planı və işin müddətini müəyyən etmək;
- Qrup işi üçün zəruri materialları (qrup işi üçün tapşırıqlar; iş vərəqləri və s.) hazırlamaq;
- Qruplara bölmə üsulunu dərsin məqsədlərinə uyğun olaraq öncədən müəyyən etmək;
- İştirakçıları qruplara bölmək və yerləşdirmək;
- Qrup üzvlərinin vəzifələrini düzgün bölmək;
- İşin yerinə yetirilməsi üzrə dəqiq təlimat vermək və bunu lövhədə yazmaq;
- İşin yerinə yetirilməsi vaxtını müəyyən etmək;
- Qrup işinin qaydalarını müəyyən etmək (yada salmaq);
- Qrup işinin nəticələrinin mübadiləsi mərhələsi üçün şərait yaratmaq;
- Qiymətləndirmə meyarını iştirakçıların diqqətinə çatdırmaq.

#### Davranış aspektləri:

- Qrupların işini müəyyən etmək və ona nəzarət etmək;
- Zərurət yarandıqda şagirdlərin işinə müdaxilə etmək; qrup işi prosesində yaranan problemləri vaxtında aşkar etmək, şagirdlərin diqqətini buna cəlb etmək və həmin problemlərin həllinə köməklik göstərmək;
- Şagirdlərə yönəldici suallar vermek, onları axtarışa istiqamətləndirmək;
- Şagirdlərin suallarına cavab vermek, zəif şagirdlərə daha çox diqqət yetirmək;
- Qrup üzvlərinin suallarına cavab vermek, çətinlik olanda kömək etmək;
- Şagirdlərin və qrup işinin gedişinin müsbət və mənfi cəhətlərini qeyd etmək və qiymətləndirmə zamanı bunu müzakirə etmək. Şagirdlərə kömək göstərmək.

### II. Şagirdlər üçün qrup işinin qaydaları

#### Təşkilati aspektləri:

- Qrup üzvlərinin vəzifələrini düzgün bölmək;

- Qrup liderini düzgün müəyyən etmək;
- Vaxtdan səmərəli istifadə etmək.

#### Davranış aspektləri:

- Qrup işi zamanı fəal olmaq;
- Götürülmüş öhdəliyi yerinə yetirmək və öz davranışına görə məsuliyyət daşımaq;
- Bir-birlərini diqqətlə dinləmək;
- Birgə işləmək, əməkdaşlıq etmək, bir-birlərinə kömək etmək, dəstək vermək;
- Kollektiv surətdə qrupun öz məqsədlərinə uğurla nail olmasına kömək etmək;
- Öz nöqtəyi-nəzərini söyləmək;
- Bir-birlərinin ideyalarına hörmətlə yanaşmaq;
- Öz fikirlərini, ideyalarını biliklə (faktlarla) təsdiq etmək;
- Xoş münasibətlər mühitinin yaradılmasına kömək etmək, şəxsi tənqidə, neqativ şərhlərə və təhqiqlərə yol verməmək;
- Münaqişəyə yol verməmək, sözün müsbət mənasında rəqabət aparmaq;
- Problemin həlli zamanı kompromis yollar axtarmaq;
- Kənar söhbətlərə yol verməmək, müəllimin verdiyi mövzu üzrə danışmaq.
- İş zamanı səs salmamaq, intizama riayət etmək
- Qrup işi qaydalarına tabe olmaq

### İş vərəqlərinin hazırlanması

**İş vərəqi** kiçik qruplarla fəal təlim zamanı şagirdlərin tədqiqat işini təşkil edən mühüm vasitələrdən biridir. İş vərəqindən istifadənin müsbət təsiri aşağıdakılardan ibarətdir:

- Rəngarənglik şagirdlərin feallaşmasına gətirib çıxarır, bununla da təlimin əlavə motivasiyası yaranmış olur;
- Tədqiqat prosesində kiçik qrupların fəaliyyətinin dürüst təşkilinə kömək edir;
- Müəllimin giriş sözü və təlimat üçün ayırmalı olacağı vaxta qənaət edilir;
- Şagirdlər işlərin nəticələrini müxtəlif formalarla təqdim etməyi öyrənirlər.

#### İş vərəqinin hazırlanması zamanı nələri nəzərə almaq lazımdır?

- Tapşırığın həcmini (sualların sayını və tapşırığın icra vaxtını),
- Sualların növü və mürəkkəblik səviyyəsini,
- Tərtib qaydalarını.

#### İş vərəqinə dair tələblər

1. Kiçik qruplar qarşısında qoyulan problem və onun həllinin nəticələri tapşırıqlarda əks etdirilməlidir;

2. Tapşırıqların məzmunu dərsin məqsədlərinə və uşaqların inkişaf səviyyəsinə uyğun olmalıdır;
3. Qoyulmuş məqsəd və sual konkret və aydın olmalıdır;
4. Məzmun və tərtibat cəlbedici olmalıdır.

### **İş vərəqinin hazırlanması üzrə məsləhətlər**

#### **1. Dərsin məqsədi:**

- Dərsin mövzusuna və məzmununa uyğun olmalıdır;
- Formalaşdırılmalı olan bilik, bacarıq və vərdişləri eks etdirməlidir (məsələn, məntiqi və ya tənqidi təfəkkürü, yaradıcılıq qabiliyyətlərini, müstəqil işləmək bacarığını, elmi-tədqiqat bacarıqlarını, estetik qavramını və s.).

#### **2. Tapşırığın dürüst ifadə edilməsi:**

- Dərsin məqsədlərinə uyğun olmalı və qarşıya qoyulmuş tədqiqat işinin həllinə yönəldilməlidir (təfəkkür növü üzrə, informasiya mənbəyi üzrə, nəticələrin təqdimat forması üzrə və s.);
- Şagirdin yaşına, bilik səviyyəsinə və intellektinə, bacarıq və maraqlarına uyğun olmalıdır;
- Dövlət programına və milli dəyərlərə əsaslanmalıdır;
- Şagirdlərin bugünkü real həyatı və təcrübəsi ilə əlaqədar olmalıdır;
- Maraqlı, cazibəli olmalı; tətbiq etmək, “kəşf etmək” arzusunu şövqləndirməlidir;
- Müxtəlif tipli olmalıdır (bir iş vərəqində məntiqi, tənqidi və yaradıcı təfəkkürün, digər bacarıq və vərdişlərin inkişafına yönəldilmiş müxtəlif tapşırıqlar ola bilər).

#### **3. Müxtəlif informasiya mənbələrindən istifadə etmək:**

- çap;
- əyani;
- maddi;
- təcrübi (məsələn, təcrübənin aparılması) və s.

#### **4. Nəticələrin təqdimat formalarını düşünüb tapmaq; bunlar konkret və rəngarəng olmalıdır, məsələn:**

- ifadə yazıları, təsvirlər, əsərlər, şeirlər, esselər;
- sxemlər, cədvəllər, qrafiklər;
- illüstrasiyalar, kitablar, qəzetlər;
- nağıllar, tapmacalar, atalar sözləri, zərb məsəllər, uydurmalar, yanılmaclar;
- təcrübələr, eksperimentlər;
- maketlər, modellər, rəmzlər;
- layihələr;
- qaydalar, qanunauyğunluqlar;
- səhnələşdirmələr;
- kollajlar;

- faktlar və nümunələr kataloqu;
- nəgmələr, musiqilər;
- referatlar;
- krossvordlar, rebuslar, bağlamalar və s..

### **5. İş vərəqinin tərtibi göstərilən kimi olmalıdır\*:**

- səliqəli,
- yiğcam (tapşırıq dəqiqliq verilməlidir),
- estetik,
- əyani,
- rəsmi məlumatları (məsələn, tarixi, sinif, qrup iştirakçılarının siyahısı və.) əks etdirən olmalıdır.

## **TƏDQİQAT İŞİ ZAMANI BURAXILAN SƏHVLƏR**

**Səhv 1. Müəllim hələ də belə bir köhnə mif üzrə hərəkət edir ki, fəal təlim və qrup işi eyni şeydir. Bunun da nəticəsində bütün məşğələlər qrup işi formasında keçilir.**

Əslində isə qrup işi yalnız dərsin keçilməsi formalarından biridir (doğrudur, əsas formasıdır). Dərsin məqsəd və vəzifələrindən, materialın və digər faktorların əhəmiyyət dərəcəsindən asılı olaraq müəllim bütün siniflə birgə, cütlük şəklində, habelə fərdi iş üçün təlim forması seçə bilər. Yadda saxlamaq lazımdır ki, fəal təlim metodunun başlıca mexanizmləri saxlanıldıqda, fəal dərsə xas olan interaktiv xarakter təlimin bütün formalarında təzahür edir.

**Səhv 2. Müəllim problem qoymadan dərhal qrup işini təşkil edir.**

Qrup işi qarşısında tədqiqat sualının qoyulmaması şagirdləri tamdəyərli və müstəqil tədqiqat işinin həyata keçirilməsi üçün zəruri olan oriyentirdən məhrum edir. Onlar yalnız müəllimin təklif etdiyi çalışmanın yerinə yetirirlər və aydın dərk edə bilmirlər ki, qrup müzakirəsində hansı yeni biliyi hasilə getirməlidirlər. Bu səhv həmçinin sonrakı qrup müzakirələrinə də öz neqativ təsirini göstərir.

**Səhv 3. Müəllim uşaqları qrup şəklində birləşdirir, lakin onun verdiyi çalışma müxtəlif nöqtəyi-nəzərlərin yaranmasını nəzərdə tutmur və ya həvəsləndirmir, deməli, onları kollektiv müzakirəyə sövq etmir. Nəticədə uşaq çalışmanızı müstəqil həll edir.**

Qrup işinin məqsədyönlü xarakter daşımıası şagirdlərin işini pozur, belə ki, müzakirə üçün sualdan məhrum olduqlarına görə bir-birləri üçün yalnız əngelə çevirirlər.

**Səhv 4. Müəllim tədqiqat və problemin həlli üçün zəruri şəraiti yarada bilmir, yəni:**

- ✓ yönəldici suallardan istifadə etmir;
- ✓ zəruri informasiya mənbələrini təqdim etmir;
- ✓ tədqiqat işini düzgün qurmur;
- ✓ idrak fəaliyyətini, yaradıcı təxəyyülü şövqləndirmir;
- ✓ şagirdləri psixoloji cəhətdən dəstəkləmir.

*Fəal dərs qarşılıqlı əlaqədə olan faktorlar sistemindən ibarətdir. Fəal dərsin alınması üçün onun bütün mühüm mexanizm və aspektlərindən istifadə edilməlidir.*

\* iş vərəqlərin nümunələrinə səh. 140-145 bax.

### Mərhələ 3. İnfərmasiya mübadiləsi

Tədqiqat üçün ayrılmış vaxt bitdikdən sonra müəllim tapşırığın icrasının başa çatdığını bildirir. Bundan sonra şagirdlər infərmasiyanın təqdimatına başlayırlar. Bu mərhələnin əsas məqsədi **bütün şagirdləri yeni faktlar və tapıntılarla tanış etməkdir**. İnfərmasiya mübadiləsi yalnız o zaman səmərəli ola bilər ki, sinif fəal dinləməyə və əks-əlaqə yaratmağa köklənmiş olsun. Bunun üçün müəllim:

- nizam-intizamın yaradılmasına nail olur,
- əgər bu, qrup işidirsə, bütün iştirakçılarından xahiş edir ki, üzlərini təqdimatın keçirildiyi yerə döndərsinlər,
- onları təqdimata öz münasibətlərini, razılıqlarını və ya razı olmadıqlarını bildirməyə sövq edir ,
- ardıcılılığı müəyyən edir və təqdimatın keçirilməsi, rəylər mübadiləsi və infərmasiyanın təsdiqlənməsi qaydalarını bəyan edir.

Əgər bu, qrup təqdimatıdırsa, o zaman qrupun bütün üzvlərinin (tərkibində 5 şagirddən çox olan böyük qruplar istisna edilməklə) iştirakı yerinə düşərdi. Bunun üçün hələ tədqiqatın başlanğıc mərhələsində şagirdlərə təqdimat mərasimindəki vəzifə bölgüsü barədə təlimat verilməlidir. Qrupların tədqiqat materialı oxşar olarsa, digər qruplara birinci qrupun təqdimatına yalnız əlavələr etməyi tapşırmaqla, vaxta qənaəət etmək olar.

Daha çox şagirdin fəal iştirakını təmin etmək üçün onlara təqdimati keçirənlərə sual verməyi təklif etmək olar. Ən yaxşı sualı hansısa şəkildə mükafatlandırmaq olar.

**Təqdimatın mühüm tələblərindən biri də əsas faktların və ideyaların lövhədə qeyd edilməsidir.** İnfərmasiyanın ifadə edilməsinin mürkkəbliyindən asılı olaraq, bunu həm şagirdlər, həm də müəllim edə bilər. Yaxşı olar ki, infərmasiya sxematik, yiğcam formada (sxemlər, cədvəllər, qrafiklər, rəsmlər, siyahılar və s.) qeyd edilsin. Buna görə təqdimatın nəticələrinin qeyd edilmə formalarını müəllim tərəfindən öncədən planlaşdırılmalıdır. Əgər təqdimat zamanı iş vərəqlərindən istifadə edilirsə, bunlar lövhədən asılmalıdır.

Beləliklə, mövcud mərhələnin sonunda təqdimatların əks edildiyi bütün iş vərəqləri lövhədən asılmalı və ya tapılmış əsas faktlar orada qeyd edilməlidir. Bu, sonrakı mərhələnin - infərmasiyanın müzakirə və təşkilinin - ilkin məcburi şərtidir.



## TƏQDİMATIN KEÇİRİLMƏSİ ZAMANI SƏHVLƏR

**Səhv1. Təqdimat zamanı müəllim diqqəti yalnız çıxış edənlərə yönəltmiş olur.**

Müəllim, bütün sinfi diqqət dairəsində saxlamalı, çıkış edənlərin fikirlərini, elcə də digər şagirdlərin dinləmə prosesini izləməyə çalışmalıdır. Bu, müəllimə sinifdə nizam-intizamı qorumağa kömək edər.

**Səhv2. Müəllim vaxta qənaət etmək məqsədilə bütün təqdimatlara dalbadal qulaq asır, fikir mübadiləsi üçün vaxt və imkan vermir.**

Yadda saxlamaq lazımdır ki, hər bir təqdimat şagirdlərin şüurunda iz buraxmalı və bununla da sonrakı təhlil üçün material olmalıdır. Bütün şagirdləri fəal dinləməyə sövq etmək üçün onlara öz fikirlərini sözlə deyil, jestlərin köməyi ilə ifadə etməyi təklif etmək, bir-iki nəfərə isə təqdim edilmiş informasiyaya əlavələr və düzəlişlər etmək imkanı vermək olar.

**Səhv3. Təqdimat zamanı qrupun üzvləri iş vərəqlərini lövhədən asır və lövhənin önündə toplaşaraq arxaları sinfə tərəf öz qeydlərini ucadan oxuyurlar. Bu halda müəllim də arxasını sinfə çevirməyə məcburdur ki, iş vərəqi ilə tanış olsun. Bunun nəticəsində qalan şagirdlərin diqqəti və informasiyanı qavraması pozulur.**

Təqdimat zamanı iş vərəqlərini iştirakçı və müəllim, elcə də bütün sinif aydın görə bilməlidir. Buna görə vərəqləri əldə tutmaq (iri plakat vərəqələri istisna edilməklə) və təqdimat başa çatdıqdan sonra lövhədən asmaq lazımdır.

**Səhv4. Müəllim təqdimata bir növ rəsmiyyət xatırınə qulaq asır, ifadələrin yiğcamlığı və aydınlığı üçün düzəlişlər etməyə çalışır, yəni təqdimat mədəniyyətini formalaşdırmağa səy göstərmir.**

Yadda saxlamaq lazımdır ki, həm şagirdin təfəkkür və nitqinin fərdi inkişafi, həm də informasiyanın daha yaxşı qavranılması, mənimsənilməsi və tərtibi üçün təqdimat mədəniyyəti ən vacib şərtlərdən biridir.

**Səhv5. Hər bir təqdimatdan sonra müəllimin özü onu şərh edir, qiymətləndirir və ya tapılmış faktlara öz münasibətini bildirir.**

Şagirdlərə digər iştirakçılarının işləri barədə öz fikir və münasibətlərini bildirmək imkanı verilməlidir. Fikir mübadiləsi prosesində müəllimin rolü aparılmış tədqiqat haqqında öz fikrini söyləmək deyil, informasiyanın şagirdlər tərəfindən daha yaxşı qavranılması və başa düşülməsi üçün optimal şəraiti təmin etməkdən ibarətdir. Bu zaman müəllim keçirilən təqdimatın keyfiyyəti barədə öz qiymətverici rəyini söyləyə bilər (eks-əlaqə yaradır).

## Mərhələ 4. İformasiyanın müzakirəsi və təşkili

Mövcud mərhələnin məqsədi yeni faktlar əsasında bilişləri sistemləşdirmək və tədqiqatın sualına cavab tapmaq üçün başlıca əlaqəni üzə çıxarmaqdır. Müəllimin işləməli olduğu material pərakəndə faktlar yığınından ibarətdir. O, əsas birləşdirici ideyanı və ya qanunauyğunluğu aşkar etmək üçün bu dağınıq faktlar arasında əlaqə yaratmağa çalışmalıdır. Bu zaman müqayisə, təhlil və sintezdən istifadə olunacaqdır.

“Bütün bu faktları necə qruplaşdırmaq olar?” sualına şagirdlərin cavab verə bilməsi üçün müəllim öncədən təsəvvür edə bilməlidir ki, informasiyanın müqayisəsi, təşkili və yenidən qurulmasını hansı üsulla, hansı meyarın köməyi ilə həyata keçirmək olar. Seçim materialın məzmunundan və tədqiqatın məqsədindən asılıdır.

Təsnifatın aparılması zamanı şagirdlərə təklif edilir ki, bütün faktları müqayisə etsinlər, oxşarlıqları və fərqləri tapsınlar, oxşar məlumatları hansısa əlamətlər üzrə qruplar şəklində birləşdirsinlər və bu qruplara müvafiq adlar versinlər.

Müzakirənin gedişi və nəticələri müəllimin fasilitasiyanı həyata keçirmek və şagirdlərin düşüncəsinə lazımi məcra ya yönəltmək bacarığından birbaşa asılıdır. Müzakirə prosesində müəllim şagirdləri diskussiyaya təhrik edir, onların ideyalarını dinləyir və şagirdlərin köməyilə əsas tezisləri qısa və dürüst ifadə edir. Bununla yanaşı, müəllim öz nöqtəyi-nəzərini şagirdlərə zorla qəbul etdirməməlidir. Müzakirənin sonunda hansısa əsas üzrə qruplaşdırılmış informasiya lövhədə qeyd edilir. Müəllim informasiyanın təşkili üsulundan asılı olaraq hansısa söz və məqamları xüsusi nəzərə çarpdırmaqla, strukturlaşdırılmış tezisləri ucadan oxuya bilər. Bu, sonradan məlumatları əlaqələndirmək və ümumiləşdirməni yığcam ifadə etməkdə şagirdlərə kömək edə bilər.

## İNFORMASIYANIN MÜZAKİRƏSİ VƏ TƏŞKİLİ MƏRHƏLƏSİNDE SƏHVLƏR

**Səhv1. Müəllim informasiyanın təşkili üçün öz şəxsi mülahizəsini zorla qəbul etdirir, şagirdlərin təklif və ideyalarını isə diqqətdən kənardə qoyur. Halbuki, bəzən şagirdin nəzərə alınmayan ideyası müəllimin öz ideyasından daha səmərəli və maraqlı olur.**

Mütəqənni anlamaq lazımdır ki, şagirdlər hansı ideyanı işləyib hazırlayıblar. Əgər, müəllimin fikrincə, bu ideya az səmərəlidirsə, onda yönəldici sualların köməyilə başqa mülahizə yolunu təklif etmək olar. Yox, əgər əksinədirsə, yəni bu ideyada diqqəti çekən nəsə varsa, onda həllin bu yolunu da müzakirə etməyə imkan vermək lazımdır. İstənilən halda şagirdlərin diqqəti cəlb edən hər bir ideyası qeyd edilməli, mövcud və ya geləcək dərsdə müzakirəyə qoyulmalıdır.

**Səhv2. Müəllim yönəldici suallardan istifadə edir və bununla da şagirdlərin özlərinin həll yolunu tapmasına imkan vermir.**

Mövcud mərhələnin uğuru bilavasitə müəllimin düzgün fasilitasiyasından və xüsusilə onun təfəkkürü şövqləndirmə qaydalarına riayət etməsindən asılıdır (Bax: Fasilitasiya qaydaları).

**Səhv3. Müəllim diskussiyanın axarını başlı-başına buraxır, onu lazımi məcra ya yönəltməyə çalışır. Nəticədə vaxt itkisinə yol verilir, müzakirə öz başlıca məqsədindən yayınır və, necə deyərlər, kələfin ucu itirilir.**

Fasilitasiyanın mənası yalnız təfəkkürü şövqləndirmək deyil, həm də onu ümumiləşdirməyə yönəltməkdir. Buna görə müəllim müzakirənin gedişini daim nəzarətdə saxlamalı və çalışmalıdır ki, diskussiya verilmiş sual məcrasında aparılsın.

**Səhv4. Uşaqların irəli sürdükləri ideyalar müzakirə zamanı müəllim tərəfindən fərqləndirilmir və heç bir şəkildə qeyd edilmir.**

Şagirdlərin əsas fikirlərini xülasə etmək yolu ilə sonrakı ümumiləşdirmə üçün vacib olan əsas ideyaların tam mənzərəsini yaratmaq mümkündür.



## Mərhələ 5. Nəticələr, ümumiləşdirmənin dürüst ifadəsi

Müəllim şagirdlərdən əvvəlki mərhələdə qeyd edilmiş bütün fikirləri bir ümumi ideya halında birləşdirməyi və ümumiləşdirməyi xahiş edir. "Körpülərin salınması" gözlə görünən olmalıdır. Bunun üçün müəllim lövhədə müzakirə üçün informasiyanı qrafik şəklində təsvir edə və bu suallara cavab verməyi xahiş edə bilər:

"Bütün bu fragmentləri hansı fikir və ya ideya birləşdirir?", "Bu fikrin sübuta yetirilən fərziyyəyə hansı aidiyyəti vardır?". Ümumiləşdirmədən sonra, formalasdırılmış ideyani tədqiqat sualı ilə (o bu suala cavab verirmi?) və ilkin fərziyyələrlə (bunların arasında düzgün olanları varmı?) müqayisə etmək lazımdır.

### ÜMUMİLƏŞDİRİMƏ MƏRHƏLƏSİNDE SƏHVLƏR

**Səhv1. Müəllim problem qoyur və özü də onu həll edir və ya şagirdlərin əvəzinə özü nəticə çıxarıır.**

Mövcud halda fəal təlimin başlıca mexanizmlərindən biri pozulur: müəllim şagirdi müstəqil şəkildə həqiqəti kəşf etmək və tədqiqatçı olmaq imkanı və sevincindən məhrum edir.

**Səhv2. Müəllim şagirdlərin dərsin axırında çıxardıqları nəticələri və etdikləri ümumiləşdirmələrlə ilkin fərziyyələr və tədqiqat sualı arasında əlaqə yaratmağa çalışır.**

Dərsin məntiqi strukturunu qoruyub saxlamaq, şagirdlərə kəşf sevincini duymağa imkan vermek, habelə axıra qədər tədqiq edilməmiş və ya bundan sonra baxılmağa ehtiyacı olan məsələləri aşkar çıxarmaq üçün son dərəcə zəruridir.

Fəal (interaktiv) təlim zamanı bir sıra problemlər qarşıya çıxa bilər. Hər müəllim işə başlamazdan əvvəl bu problemlərin mahiyyəti, səbəbləri və həlli yolları ilə yaxından tanış olmalı və öz işində nəzərə almalıdır (Bax əlavə 8,9,10).



# 3

## Fəal (interaktiv) təlimin metod və texnikaları

Fəal(interaktiv) təlimi həyata keçirən çoxlu sayda müxtəlif metodlar vardır. Hər bir metodun öz **variantları (texnikaları)** da mövcuddur. Dərsin səmərəsini artırmaq üçün metodlardan düzgün və səmərəli istifadə çox vacibdir. Bu prosesi sadələşdirmək üçün biz müəllimlərə metodları daha yaxşı dərk etməyə kömək edə biləcək metodun və ya texnikanın təsvirini və ya «pasportunu» tərtib etmişik. «Pasportun» tərkib hissələrinə aşağıdakılardır:

1. Məqsəd
2. Alqoritm və ya işin gedışı
3. Şərtlər
4. Vasitələr
5. Yarana biləcək problemlər

Müəllim metodun seçimini edərkən texnikanın əsas xüsusiyyətlərini diqqətlə öyrənməli və **dərsin məqsədlərinə** uyğun seçməlidir. Biz ümid edirik ki, fəal(interaktiv) təlimin müxtəlif metod və texnikalarının «pasportu» vasitəsi ilə müəllimlər onlardan geniş istifadə edib təlim/tədris prosesini daha da zənginləşdirəcəklər.

Aşağıda fəal(interaktiv) təlim metod və texnikalarının təsviri verilib. Onların bir gismini biz həmin «pasport» halında sizə təqdim etmişik.

### I. "Beyin həmləsi" metodları

#### 1. «Beyin həmləsi» («Əqli hücum»)

**"Beyin həmləsi" metodu ("əqli hücum")** (*ingl. brain storming*) - 1953-cü ildə Amerika psixoloqu A.Osborn tərəfindən ideyaların yaradılması (cəmləşməsi, yiğilması) və məsələlərin həlli vasitəsi kimi təklif edilmişdir.

##### Məqsəd:

- Problemin həlli yollarının araşdırılmasını öyrətmək: müəyyən situasiyalarda çıxış yolları tapmaq, onları təhlil etmək, daha səmərəli həll yollarının təpiləsi ilə bağlı qərar qəbul etmək qabiliyyətini inkişaf etdirmək;
- Şagirdlərin sərbəstliliyini, fikir azadlığını inkişaf etdirmək;
- Şagirdlərdə məntiqi təfəkkürü inkişaf etdirmək, yaradıcılığı stimullaşdırmaq;
- Şagirdlərdə özünə inam hissini stimullaşdırmaq və həmçinin insanlar arasında əlaqələri yaxşılaşdırmaq. Biz başa düşürük ki, ətrafımızdakı insanlar nəzakətli, dəyərli və çox mühüm ola bilərlər;
- Şəxsi ifadə tərzlərini istiqamətləndirərək, müstəqil düşüncəni inkişaf etdirmək.

##### Alqoritm:

1. Müəllim həll olunmalı problemi elan edir.
2. Aparıcı («ideyaların generatoru» - ideyaların axtarışına yönəldən) müəyyən edilir. Bu rolda həm müəllim, həm də şagird ola bilər.

3. Təlimat verilir ki, şagirdlər problemin həlli üçün bütün ilk ağıla gələn ideyaları sürətlə, qısaca və konkret ifadələrlə bildirsinlər. Bu ideyalar fantastik, aqlasığın, qeyri-adi, absurd, hətta zarafatyanə və ya uzaqgörən ola bilər. Şagirdlər öz həmyaşidlarının şərhlərinə istinad edə bilər, tənqid etmədən bu şərhləri tamamlayıb başqa formaya sala bilərlər. Təkliflər qiymətləndirilmir və tənqid edilmir.
4. Bütün qrup bu problemin həllinə cəlb olunur. Əsas məqsəd: mümkün qədər çox fikir toplamağa nail olmaq.
5. Qısa vaxt ərzində verilən bütün fikir və təkliflər aparıcı-«generator» tərəfindən qeyd olunur (kağızda, lövhədə, video və ya audiokasetdə və s.).
6. Yerinə yetirilmiş işin nəticəsində bütün deyilən fikirlər təhlil edilir. Bunun üçün aparıcı qəbul edilmiş və irəli sürülmüş ideyaları təşkil etmək üçün onların təsnifatını edə bilər. Bu zaman meyarlar müəyyənləşdirir; meyar kimi ümumi kateqoriyalar, simvollar, əsas sözlər, təsvirlər və s. çıxış edə bilər. Bu iş üçün aparıcı 5-10 dəqqiqə vaxt ayırır və bütün siniflə birlikdə işləyir.
7. Aparıcı ideyaları bir daha yekunlaşdırır: şagirdlər artıq bildirilmiş ideyaları tənqid etmək təhlil edir, qiymətləndirir, mübahisə və əks-mübahisə aparır. Şagirdlər müzakirə olunan problemin mümkün həlli üçün orijinal və ya ən yaxın ideyaları seçirlər. Bu ideyalardan irəli gələn mümkün risk və ziddiyətlər barəsində sərbəst müzakirə apaiırlar.
8. Bu mərhələ kiçik qruplarda da aparıla bilər. Müəyyənləşdirilmiş meyarlar əsasında qrup yardımçı qruplara bölünür. Hər bir yardımçı qrup öz nəticələrini göstərir və onları həmyaşidları ilə bölüşür. Onlar bunu sözlərlə, bütöv ifadələrlə, kollajlarla, təsvirlərlə, rəsmlərlə, mahnilarla və ya rollu oyunlarla təqdim edə bilər.

#### Şərtlər:

- İlk mərhələdən beyin həmləsi «generator» tərəfindən aparılmalıdır;
- İdeyaların yaradılması (cəmləşməsi) üçün beyin həmləsinə ayrılmış vaxta riayət etməklə hər hansı ideyaları sərbəst şəkildə irəli sürülməsi təmin olunmalıdır;
- Beyin həmləsi zamanı hər hansı bir tənqid qadağandır: ideyalar heç bir sübut olmadan irəli sürülür;
- Həmlə iştirakçıları arasında əvvəlcədən müsbət münasibətlər olmalıdır;
- İkinci mərhələdə ideyaların ekspertizası (baxılması) aparılır. Bu zaman bütün (həmçinin səhv və ciddi olmayan) ideyalar əsaslı şəkildə nəzərdən keçirilir;
- Tam azad iqlimdə qrup işinin təşkili. İdeyaların sərbəst yaradılması (cəmləşməsi, yiğilması) üçün şərait yaratmaq. Müəllim şagirdləri öz ideyalarını irəli sürməyə ruhlandırmaqla, müdaxilələrin qarşısını almaqla və ideya axınıni stimullaşdırmaqla fəaliyyətin əsl katalizatoru olmalıdır;
- **İş forması:** böyük və kiçik qruplarla iş;
- **Vaxt:** maksimum 10 - 15 dəqiqə;
- Dərsin əsasən motivasiya və ümumiləşdirmə mərhələlərində istifadə oluna bilər.

**Vasitələr:** lövhə, marker, kağız.

**Yarana biləcək problemlər:** vaxtin uzanması, şagirdlərdə mövzu ilə bağlı məlumatın azlığı; aparıcının «generator» rolu üçün lazımı qabiliyyətinin olmaması.

## **2. BİBÖ (KWL)**

**BİBÖ - Biz artıq nəyi bilirik/ nəyi bilmək istəyirik/ nəyi öyrənmişik və nəyi hələ də öyrənməliyik**

### **Məqsəd:**

- Şagirdlərə əvvəlki bilik və təcrübə və yeni biliklər arasında əlaqə yaratmağa imkan verməklə şagirdin düşünməsini optimallaşdırmaq;
- Şagirdlərin mövzu barəsindəki əvvəlki təcrübəsini nəzərdən keçirməyə və dərsdəki cavablarına əsasən sualları formalaşdırmağa imkan verir.

### **Alqoritm:**

- Şagirdləri cüt-cüt bölrək mövzu barəsində əvvəlki biliklərinə dair siyahı tərtib etmək.
- Şagirdlər siyahı üzərində işləyərkən müəllim lövhədə 3 sütundan ibarət cədvəl qurur və aşağıdakı bölmələri qeyd edir: «Biz artıq nəyi bilirik», «Biz nəyi bilmək istəyirik», «Biz nə öyrəndik və hələ nə öyrənməliyik».

**Biz artıq nəyi bilirik**

**Biz nəyi bilmək istəyirik**

**Biz nə öyrəndik və hələ nə öyrənməliyik**

- Cütlərdən yazdığı məlumatı təqdim etməyi xahiş edilir və sol sütunda bütün qrupun razılaşdığı məlumat qeyd edilir.

### **4. Həmin metodlardan istifadə edərək şagirdlər suallar siyahısı üzərində birgə işləməlidir.**

Şagirdlər bu mövzu ilə yaranan biləcək suallar siyahısı müəyyənləşdirir. Müəllim onların suallarını ikinci sütunda qeyd edir. Bu suallar şagirdlərin mövzu ilə bağlı nə bilmək istədiklərini göstərir.

### **5. Şagirdlər mətni oxuyur.**

- Şagirdlər mətni fərdi şəkildə və ya öz cütü ilə birgə oxuyurlar, və ya müəllim mətni oxuyur və şagirdlər onu izləyir.
- Mətni oxuduqdan sonra müəllim ikinci sütundakı suallara qayıdır; əgər mətndə sualların cavabları verilibsə, onları üçüncü sütunda qeyd edin.

### **6. Şagirdlər verdikləri sualları təhlil edərək mövzu ilə bağlı artıq malik olduqları bilikləri yeni əldə etdikləri biliklərlə müqayisə edirlər.**

- Şagirdlər oxumamışdan əvvəl malik olduqları bilikləri (birinci sütunda qeyd edilmiş məlumatı) yeni öyrəndikləri biliklərlə (öyrənilmişlər sütunundakı məlumatla) müqayisə edirlər. Şagirdlər həmçinin cavab verilməli sualları müəyyənləşdirirlər. Onlara cavab vermək üçün tələb olunan məlumatı hara yerləşdirəcəyinizi şagirdlərlə müzakirə edilməlidir. Onların suallarından bəzilərinin cavabları olmaya bilər və ya yeni suallar yarada bilər. Bu halda şagirdlərin sualları şəxsi tədqiqat üçün başlangıç nöqtəsi ola bilər.
- Müəllim üçüncü sütundakı məlumatları müxtəlif kateqoriyalara qruplaşdırıra bilər.

### **Şərtlər:**

- Şagirdlərə BİBÖ - nün mahiyyəti və məzmunu haqqında məlumatın verilməsi;
- Hansı mövzular üzrə əlaqə yaranmasının müəyyənləşdirilməsi;

- BİBÖ cədvəlinin kağız və lövhə üzərində təsviri;
- **İş forması:** böyük, kiçik qruplarla və cütlərlə iş;
- Auditoriyanın bilik səviyyəsini nəzərə almaq, şagirdlərin köhnə və yeni biliklərinin xüsusiyyətlərini bilmək;
- **Vaxt:** maksimum 10 - 15 dəqiqə;
- **Dərs tipi:** yeni bilik öyrədən dərs, ümumilləşdirici dərs;
- Motivasiya və yekunlaşdırma mərhələlərində istifadə oluna bilər.

**Vasitələr:** lövhə, marker, kağız, ədəbiyyat.

**Yarana biləcək problemlər:** vaxtin uzanması, şagirdlərdə mövzu ilə bağlı məlumatın azlığı.

### 3. Auksion

#### Məqsəd:

- Cisim və hadisələrin xüsusiyyətlərini öyrənmək;
- Bilik və anlamanı müəyyənləşdirmək;
- Bilikləri aktuallaşdırmaq;
- Təhlil proseslərini inkişaf etdirmək;
- Qiymətləndirmə prosesini inkişaf etdirmək;
- Dinləmə mədəniyyətini inkişaf etdirmək;
- Şagirdlərin keçmiş biliklərini müəyyənləşdirilmək;
- Qaydaları izah etmək.

#### Alqoritm:

1. Müəllim öyrənilən cisim və ya hadisəni müəyyən edir;
2. Şagirdləri auksionun keçirilmə qaydaları haqqında təlimatlandırır:

- Öyrənilən cisim və ya hadisənin xüsusiyyətlərini ardıcıl şəkildə adlandırmaq;
- Hamı növbə ilə cisim və ya hadisə haqqında fikir söyləyir: hər bir fikirdən sonra müəllim söyleyir: "Bir, iki....". Bu zaman başqa iştirakçı tez təklif verə bilər;
- Sonuncu təklif qalib sayılır (Axırıncı cavabı verə udur);
- Fikirlər bir-birini təkrarlamamalıdır. Bunun üçün hamı bir-birini dinləyir.

#### MİSAL:

M.: Lampanın xüsusiyyətlərini adlandırın!

Ş.: - İşiq saçır!

- Şüşə və metaldan düzəldilib!
- Üstünə vursan, səslənir!
- Formasına görə armuda oxşayır!
- Şəffafdır!

M.: Şəffafdır bir, Şəffafdır iki, və s.

Ş.: - Sınır!

M.: Sınır bir, sınır iki, və s.

#### Şərtlər:

- **İş forması:** böyük qrupla;
- Auditorianın bilik səviyyəsi cisim və ya hadisə haqqında məlumatlılığı;
- **Vaxt:** 5-7 dəqiqə;
- Dərs tipi ümumilləşdirici, yeni bilik verən;
- **Dərs mərhələsi:** motivasiya, nəticələrin çıxarılması.

**Vasitələr:** qonq, hədiyyə (müvafiqdirlər, əşyanın özü).

#### Yarana biləcək problemlər:

- Səs-küyü;
- Mövzudan yayınmaq və yayındırmaq;
- Vaxtin uzanması;
- Təkrarlanması.

## 4. Klaster (şaxələndirmə)

#### Məqsəd:

- Şagirdləri mövzu haqqında açıq və sərbəst düşünməyə sövq etmək;
- Verilmiş əsas anlayışa aid şagirdləri bacardıqları qədər söz assosiasiyaları (anlayışlar, hadisələr, xüsusiyyətlər və s.) tapmağa və ideyalar arasında əlaqələr barədə düşünməyə istiqamətləndirmək;
- Şagirdlərin mövzu barəsindəki əvvəlki təcrübəsini nəzərdən keçirmək. Yeni assosiasiyaları stimullaşdırmaq, bilikləri sistemləşdirmək və əhatə dairəsini genişləndirmək;
- Lügət tərkibini zənginləşdirmək.

#### Alqoritm:

1. Müqayisə olunacaq subyekt və obyektləri müəyyənləşdirmək.
2. Mərkəzi anlayışı və ya ifadəni kağızın və ya lövhənin ortasına yazıb şagirdlərə təlimat vermək. Öyrənilən mövzu ilə bağlı başlıca sözü (və ya sözləri) lövhədə yazın.
3. Klasterin yaradılması (şaxələndirmə):

- Bu anlayış ilə bağlı ağlığınıza gələn söz və ya ifadələri təklif edin (və ya yazın). Fikirlərin keyfiyyəti haqqında narahat olmayın;
- Mərkəzi sözdən başlayaraq hər növbəti söz əlaqəli olan sözlə xətlərlə birləşdiriləcək və nəticədə «hörümçək toru»na oxşar qrafik şəkil alınacaq;
- Vaxt bitənə qədər mümkün qədər çox fikir yazın və əlaqələndirin. Fikirlərin sayını, axınıını və əlaqələri məhdudlaşdırmayın.

4. Vaxt bitəndən sonra alınan klasteri müzakirə etmək və ümumiləşdirmə aparmaq.

#### Şərtlər:

- Böyük və kiçik qruplarda, həmçinin cütlərdə və fərdi aparıla bilər;
- Mövzu şagirdlərə tanış olmalıdır. Auditorianın cisim və ya hadisə haqqında məlumatlılığı vacibdir;
- **Vaxt:** maksimum 5-7 dəqiqə;

- **Dərsin tipi:** ümumilləşdirici;
- **Dərsin mərhələsi:** motivasiya.

Bu metoddan həm mövzunun öyrənilməsinin əvvəlində - şagirdlərin bu haqda nə bildiklərini aydınlaşdırmaq, həm də dərsin axırında - onların təzə nə öyrəndiklərini aşkara çıxarmaq məqsədi ilə istifadə edilə bilər.

**Vasitələr:** lövhə, marker, iş vərəqi, əlavə ədəbiyyat və materiallar.

**Yarana biləcək problemlər:**

- Vaxtin uzanması;
- Məlumatın həddindən artıq olması və ya az olması;
- Fikirlərin «keyfiyyəti» haqqında düşünülməsi.

## 5. Suallar

**Məqsəd:**

Şagirdlərdə idrak fəallığının artırılması və həmçinin təfəkkürün inkişafında, *biliyin əldə edilməsində və xüsusən tədqiqatın aparılmasında sualların böyük əhəmiyyəti* var. Onlar, tədqiqat zamanı işə təkan verən amil kimi çıxış edir.

Dəqiq sualı vermək və alınan məlumatları tutuşdurmaq bacarıqları məntiqi və tənqidi təfəkkürü formalaşdırır.

Sual verməyin keyfiyyətini bilmək üçün aşağıdakı meyarlardan istifadə etmək olar:

1. Sualların sayı;
2. Məntiqi ardıcılılığı;
3. Orijinallığı;
4. Təsviri və ya «dəerin» suallar;
5. Sualın məzmununun əhəmiyyətliliyinin dərəcəsi.

Bu tapşırıqları yerinə yetirərkən Siz sualların təlim prosesində olan əhəmiyyətini daha da aydın hiss edəcəksiniz və sualların arasında fərqi dərk edəcəksiz, çünki sualların çətinlik dərəcəsi fərqlidir. Hər tapşırığı yerinə yetirəndən sonra sizə verilən qiymətləndirmə meyarları əsasında onların yerinə yetirilməsinin səviyyəsini müəyyənləşdirə bilərsiniz.

**Tapşırıq 1.** Sən nə öyrənmək istərdin?

**Təlimat:** Hansı suallara cavab tapmaq istərdin?

**Qiymətləndirmə meyarları:**

- 1) **Aşağı:** Sualların az miqdarı. Suallar stereotipdir (oxşar və təkrarlanan);
- 2) **Orta:** Sualların çox olması. Suallar xüsusiyyətlərə, funksiyalara, növlərə və s. aiddir. Suallar faktoloji xarakter daşıyır: «Nə?», «Harada?», «Nə zaman?»;
- 3) **Yüksək:** Sualların çox olması. Suallar əşyalar və hadisələr arasında əlaqələrin seçilib ayrılmasına yönəlib («Necə?», «Nə cür?», «Nəyə görə?», «Hansı əlaqə var?»).

**Tapşırıq 2.** Açıq sözlərin köməyi ilə sual ver.

**Təlimat:** «Hansısa bir əşya və ya hadisə seç və bu əşya və ya hadisə haqqında hansısa yeni bir şey öyrənmək üçün açıqların köməyi ilə sual ver».

*Qiymətləndirmə meyarları:*

- 1) Aşağı:** Suallar mənasızdır, təsadüfi qurulub;
- 2) Orta:** Açıar sözləri az istifadə olunur;
- 3) Yüksek:** Suallar açıar sözləri ilə qurulur, mənalıdır.

**Tapşırıq 3.** Şəkil üzrə sualları ver.

**Təlimat:** «Şəklə bax və bu şəkil üzrə hekayə qurmaq üçün sualları ver».

*Qiymətləndirmə meyarları:*

- 1) Aşağı:** Suallar xaotik xarakter daşıyır;
- 2) Yüksek:** Suallar şəklin əsas anlarını qeyd edir.

**Tapşırıq 4.** Sualları başqa cür ifadə et.

**Təlimat:** «İllkin sualı necə dəyişdirmək olar?»

**Məsələn:** Siz yağışa necə yanaşırsınız?

*Qiymətləndirmə meyarları:*

- 1) Aşağı:** Tapşırığın mənasını başa düşmür;
- 2) Yüksek:** «Yağış yağanda Sizdə hansı hissələr oyanır?», «Yağış zamanı Siz özünüüz necə hiss edirsiniz?» kimi suallar verir.

**Tapşırıq 5.** Sualların yaradıcı şəkildə dəyişdirilməsi.

**Tə'limat:** «Qapalı» sualı «açıq» suala çevir.

*Qiymətləndirmə meyarları:*

- 1) Aşağı:** Açıq suala çevirərək mənasını itirir;
- 2) Yüksek:** Sualın mənasını saxlamaqla açıq suala çevirir.

**Tapşırıq 6.** Tədqiqata yönələn suallar. «Bu nədir?»

**Tə'limat:** «Fotoşəklə baxın. Bunun nə olmasını başa düşmək üçün suallar verin.

Daha çox müxtəlif suallar verməyə çalışın».

*Qiymətləndirmə meyarları:*

- 1) Aşağı:** «Bu nədir?», «Harada?», «Nə zaman?», «Haraya-Haradan?», «Necə?», «Niyə?», «Nəyə görə?» sualları sistemlisiz, xaotik şəkildə və ya əşyaların əsas olmayan əlamətlərini (xüsusiyyətlərini) qeyd edir;
- 2) Orta:** «Bu nədir?», «Necədir?», «Harada?», «Nə zaman?», «Haraya-Haradan?», «Necə?», «Niyə?», «Nəyə görə?» suallar sxemi üzrə verilir və həmçinin əşyaların əhəmiyyətli əlamətlərini qeyd edir;
- 3) Yüksek:** Suallar tədqiqati və ümumiləşdirilmiş xarakter daşıyır, açıar sözlərlə bağlıdır.

**Məsələn:**

- Hansı növ hadisələrə aiddir?
- Hansı xüsusiyyətlərə malikdir?

- Hansı məna daşıyır?
- Harada istifadə olunur?
- Necə dəyişir?
- Nəyə görə dəyişir?
- Nəyə təsir göstərir?
- Başqa hadisələrlə necə bağlıdır?

**Təşşiriq 7.** Problemi ifadə et.

**Təlimat:** «İnsanda təbiətlə bağlı yaranan bir neçə problemi adlandır».

**Qiymətləndirmə meyarları:**

**1) Aşağı:** Problemlərin miqdarı çox deyil, standart məzmunludur;

**2) Yüksək:** Standart olmayan, orijinal problemlərin daxil edilməsi ilə onların miqdarı çox və müxtəlifdir.

**Təşşiriq 8.** Sərbəst mövzuya yönələn sualların verilməsi

**Təlimat:** «Açarları və mövzunu sərbəst seçərək «açar sözləri» istifadə edib sual qur.»

**Qiymətləndirmə meyarları:**

**1) Aşağı:** Mövzu ilə əlaqədar açarların xaotik istifadə olunması. (Mövzunun həm məlum, həm də naməlum aspektlərini eks etdirirlər.)

**2) Yüksək:** Mövzunun əhəmiyyətli aspektlərini eks etdirən sualların sistem şəklində verilməsi.

## 6. Anlayışın çıxarılması

**Məqsəd:** Yeni anlayışların müstəqil olaraq çıxarılması.

Hər hansı vacib anlayışın dərk edilməsi müəllimdən çox zaman böyük zəhmət tələb edir. Təklif olunan metod anlayışın çıxarılması və daha dərindən mənimsənilməsini təmin edir. Bu metod oyun-tapmaca formasında keçirildikdən şagirdlərdə həmişə yüksək fəallığ yaradır və onların həm məntiqi, həm də tənqidi təfəkkürünü fəallaşdırır.




**Alqoritm:**

**Addım 1.** Lövhədə 3 müxtəlif rəngli dairevi kartoçka asılır. Müəllim gizlənilmiş anlayışların altında onlara aid 2 və ya 3 yönəldici söz (anlayışların xüsusiyyətləri) yazar.


**Müəllim:** «Bu kartoçkaların arxa tərəflərində 3 anlayış yazılıb. Siz bu sözləri tapmalısınız. Sizə kömək etmək üçün mən hər bir anlayışa məxsus olan 1 xüsusiyyət yazıram.»

Anlayışlar müvəqqəti olaraq ya nömrələnir, və ya bir öyrənilən anlayış olduqda «bəli» və ona eks olan anlayışı «xeyr» sözləri ilə adlandırılır.

**1-ci variant:**



**2-ci variant:**



**Addım 2.** Şagirdlərdə ilk fərziyyələrin yaranması.

**Müəllim:** «Bu xüsusiyyətlərin əsasında siz gizlətdiyim sözləri tapa bilərsinizmi? Sizdə hər hansı fərziyyələr yarandı?»

**Addım 3.** Müəllim tərəfindən gizlənilmiş anlayışlara aid yeni xüsusiyyətlərin təqdim edilməsi və şagirdlər tərəfindən onların təsnifatı (anlayışlara aid edilməsi).

Müəllim şagirdlərin cavablarını dinləyəndən sonra yeni xüsusiyyətləri səsləndirir və xahiş edir ki, şagirdlər bu xüsusiyyətləri öz fərziyyələrinə uyğun olaraq dairələrin (anlayışlarının) birinə aid etsinlər.

**Addım 4.** Şagirdlərdə yeni fərziyyələrin yaranması.

Müəllim bu sözlərin düzgün aid edilib-edilməməsini qiymətləndirdikdən və şagirdlərin vasitəsi ilə onları lazımı dairələrə aid etdiqdən sonra yenə bu anlayışların tapılması xahiş edir və fərziyyələri dinləyir.

**Addım 5.** Şagirdlər tərəfindən anlayışa (fərziyyəyə) uyğun olan yeni xüsusiyyətlərin təklif edilməsi və müəllim tərəfindən düzgün olub-olmamasının qiymətləndirilməsi.

Müəllim seçilən anlayışlara-fərziyyələrə aid olan daha çox yeni xüsusiyyətləri təklif etməyi şagirdlərdən xahiş edir.

**Addım 6.** Şagirdlər tərəfindən anlayışın çıxarılması və müzakirəsi.

Şagirdlər öz xüsusiyyətlərini dedikdən sonra müəllim bu tapmacanın tapılıb-tapılmamasını hamiya çatdırır və kartoçkalarda yazılın sözləri açır.

**Addım 7.** Anlayışın müəllim tərəfindən təsdiq və ya daxil edilməsi, onun tərifinin verilməsi. Şagirdlər tərəfindən anlayışlara aid misalların verilməsi.

Müəllim xahiş edir ki, şagirdlər bu anlayışlara daha da geniş tərif vermək üçün onlara aid olan yeni xüsusiyyətlər və misallar əlavə etsinlər.

**Şərtlər:**

- Anlayışlar təxminən şagirdlərə tanış olmalıdır, lakin onların tam tərifi aydın olmamalıdır;
- Müəllim tərəfindən seçilən xüsusiyyətlər şagirdlərə fərziyyələri irəli sürməyə imkan verməlidir, lakin anlayışı birbaşa tapmağa qoymamalıdır;
- **Vaxt:** təxminən 10-15 dəqiqə;
- **İş forması:** bütün siniflə aparılır.

**Vasitələr:** Rəngli dairəvi kartoçalar, anlayışın açıqlaması üçün xüsusiyyətlər.

**Yarana biləcək problemlər:**

- Səs-küy;
- Anlayışın çətin olması;
- Müzakirənin uzanması.

## 7. Söz assosiasiyaları

### Məqsəd:

- Mövzunu öyrənməyə başlayarkən şagirdlərin bu mövzu haqqında nə bildiklərini aydınlaşdırmaq.
- Dərsin (ya da mövzunun) sonunda şagirdlərin yeni öyrəndiklərini aşkara çıxarmaq.

### Alqoritm:

Bu üsul həm şifahi, həm də yazılı formada tətbiq edilə bilər.

1. Öyrənilən mövzu ilə bağlı başlıca sözü (və ya söz birləşmələri) lövhədə yazın.
2. Şagirdlərə tapşırın ki, bu sözü gördükdə və ya eşitdikdə ağıllarına gələn digər sözləri də dərhal yazıya alınsınlar. Bunun üçün ən çoxu 1-2 dəqiqə vaxt verilir.
3. Dərsin məqsədi ilə daha çox bağlı olan sözləri yaxud fikirləri seçin.
4. Bu sözləri əlaqələndirmək və ümumiləşdirməklə bunlardan anlayış, fikir və yaxud ideya formalaşdırın.
5. Bu anlayış və ideyanı yeni dərsin əsas məqsədləri ilə əlaqələndirin.
6. Bu əlaqə əsasında yeni materialın öyrənilməsinə (eyni zamanda motivasiyanın yaradılmasına) keçin.
7. Dərsin və ya mövzunun öyrənilməsinin sonuna yaxın hər bir şagirddən mövzu ilə əlaqədar düşündüyünü və ya hiss etdiyini cəmi bir sözlə ifadə etməyi xahiş edin. Tapşırın ki, şagirdlər bu mövzuya aid söyü misal göstərsinlər.
8. Dərhal sonra bu sözlərin siyahısı tərtib edilməlidir. Bunu etməyə bir və ya iki şagirddən xahiş edin. Şagirdlər o sözləri yerlərində də kağızlara yaza bilərlər.

**Şərtlər:** Şagirdlər verilən mövzu ilə bağlı müəyyən biliklərə malik olmalıdır.

**Vasitələr:** vatman kağızı və markerlər.

### Yarana biləcək problemlər:

- Səs-küy;
- Anlayışın çətin olması;
- Müzakirənin uzanması.

## 8. Sinektika

«Sinektika» yunan dilindən müxtəlif elementlərin birləşməsi (cəmləşməsi) deməkdir. Sinektika klassik əqli hücumun, yəni nizamlanmış kollektiv müzakirənin nəticəsində nəticələrin alınma texnikasının şəkli dəyişmiş variantıdır. Sinektikanın texnologiyası 1961-ci ildə Vilyam Qordon tərəfindən təqdim edilmişdir. Sinektika kollektiv yaradıcılığın təşkilatı usullarından biridir. Sinektika peşəkarlar qrupu tərəfindən problemin həlli üçün və həmcinin ekspertiza zamanı xüsusi prinsiplə qurulmuş əqli hücumu prosesində bütün ideyaların məntiqi yekuna çatdırılması prosesidir. Sinektik prosesi özündə aşağıdakıları nəzərdə tutur:

- Məlumun naməluma çevrilməsi;

- Naməlumun məluma çevrilməsi.

Məlumun naməluma çevrilməsi problemi yeni nöqteyi nəzərdən yeni formada baxmağa imkan yaradır.

Müəllif məlumun naməluma çevrilməsinin **operativ** və **qeyri-operativ** mexanizmlərini müəyyənləşdirir:

- Qeyri-operativ mexanizmlərə intuisiya, oyun, məsələyə aidiyyəti olmayanın istifadəsi kimi abstraksiyalardaxildir. Bütün bu mexanizmləri öyrətmək mümkün deyil, çünki onlar konkret deyil.
- Operativ mexanizmlərə düzgün (bilavasitə), şəxsi, simvolik və fantastik analogiyalar hər bir insanın dərki səviyyəsində istifadə etdiyi psixoloji vasitələr daxildir. Operativ mexanizmlərə öyrətmək olar.

Metafora ilə oyun, müəllifin fikrincə, məlumu naməluma çevirməkdə ən məhsuldar mexanizmlərdən biri kimi istifadə oluna bilər. Metaforanın ən məşhur növləri - analogiya və müqayisədir. Analogiya intellektual, müqayisə isə emosional hərəkət yaradır.

**Məqsəd:** Cisim və proseslərin təkmilləşdirilməsi prosesində yaradıcılıq qabiliyyətinin inkişafı.

#### **Alqoritm:**

Sinektika prosesində məsələlərin həlli aşağıdakı şəkildə baş verir:

1. Məsələ həlli tanışlıqla başlayır «problem, qoyulduğu kimi». Heç vaxt başqaları tərəfindən formalasdırılmış məsələni inamlı qəbul etmək olmaz.
2. Problemi məsələyə anlaşıldığı şəkildə çevirirlər.
3. Məlumu naməluma və əksinə çevrilməsinə əsaslanan həll aparılır. Bu zaman əqli hücumun qaydaları ilə ideyaların sərbəst irəli sürməsi baş verir.

Konkret problemin həlli iki mərhələdə aparılır:

- Əvvəlcə naməlumu məluma çevirirlər,
  - Daha sonra əks hərəkət - məlumu naməluma çevrilməsi baş verir.
4. Həll 4 analogiya növündən birinin köməyi ilə qurulur.
- Şəxsi analogiya.** Subyektiv analogiya sinektorun cari problemin əlaqədə olduğu obraz və ya texnikanın obyektinə alışdırmağı nəzərdə tutur. Emosiyalar teatrı (empatiya üsulu) ilə birbaşa əlaqəlidir, məsələni həll edən şəxs təkmilləşdirilmiş obyektin obrazına öyrəşərək, «mən-belə ağacam, mən rəngim dəyişmək istəyən ağ qarğayam» kimi yaranmış hissələri izah etməyə çalışır.

**Birbaşa (bilavasitə) analogiya.** Bilavasitə analogiya layihələşdirilən qurğunun artıq mövcud obyektlərlə qarşılaşdırılmasını və «Belə məsələlər necə həll olunur?» sualına cavabı nəzərdə tutur. Nəzərdən keçirilən obyekt texnikanın başqa sahəsinin obyekti, və ya canlı təbiətin obyekti ilə müqayisə olunur.

**Simvolik analogiya.** Problemin məğzini qısa və metaforik (poetik, alleqorik) təsvirini nəzərdə tutur. Ümumiləşdirilmiş mücərrəd analogiya əşyanın əsas əlamətinə görə assosiasiya yaradılır, qalanları atılır.

**Fantastik analogiya.** Sinektoru problemi mövcud olmayan varlıqların mövqeyindən nəzərdən keçirməyə və ya onun həllində fantastik elementin istifadəminə məcbur edir. Məsələnin həllinə nağıl əlamətləri daxil edirlər- kiçik adamları, canlı suyu, salamanrları, Maskvelin demonlarını və s. Vaxt getdikcə onların adları real həyatından əmələ gəlir.

5. Konkret analogiyani qrup rəhbəri seçir.

6. Sinektikanın nəticəsinin qiymətləndirilməsi aşağıdakı səmərəlilik meyarları əsasında aparılır:

- Praqmatik meyar - «Bu işləyirmi?»
- Sabitlik meyarı - problemin həlli mexanizmlərin təkraredici olması.

## II. Müzakirə metodları

**Müzakirə** - seçilmiş mövzu və ya məsələ ətrafında ideyaların, məlumatların, təəssüratların, tənqidin və təkliflərin qarşılıqlı və struktur mübadiləsidir. Müzakirə fəal təlimdə ən çox istifadə olunan metoddur və onun bir neçə növü var.

Hər növ müzakirənin aşağıdakı **əsas vəzifələri** var:

- Problemi təhlil etmək, həlli yolunu tapmaq, qərar qəbul etmək bacarığının formalaşdırılması;
- Müzakirə etmək bacarığının formalaşdırılması, tolerantlığın aşilanması;
- Fəal dinləmə mədəniyyətinin formalaşdırılması;
- Mənbələrlə işləmək bacarığının formalaşdırılması:
  - lazımı məlumatı seçmək;
  - mövqeyə uyğun ardıcıl, dolğun qurmaq (arqumentləşdirmək);
- Mövqeyi məntiqi təqdim etmək bacarığının formalaşdırılması;
- Məntiqi və tənqidini təfəkkürün inkişaf etdirilməsi;
- Fərdi, cütlərlə, qruplarla işləmək bacarığının formalaşdırılması;
- Şifahi nitqin inkişafı.

### 1. Diskussiya

**Məqsəd:**

İştirakçılar müzakirə olunan məsələyə dair öz fikirlərini başqalarına çatdırır, onları təsdiq etməyə çalışır, faktları təhlil edir, problemin həlli yollarını təklif edirlər.

**Müzakirə aşağıdakı məqsədlərə nail olmaq üçün aparılır:**

- Anlayış və ideyaların yoxlanılması və aydınlaşdırılması,
- Məlumat və ideyaların təşkil olunması və birləşdirilməsi,
- Analoqların, oxşarlıqların, fərqlərin tədqiq olunması və alternativ həll yolları olan problemlərin həll olunması ,
- Razılığa gəlməyə nail olunması.

**Müzakirənin bəzi üstün cəhətləri aşağıda göstərilmişdir:**

- müxtəlif nöqtəyi-nəzərlərin söylənilməsinə imkan verir;
- şagirdləri sadə görünən situasiyaların mürəkkəbliyindən xəbərdar edir;
- qarşılıqlı ünsiyyətə yardım göstərir;
- müəllim-şagird münasibətini yaxşılaşdırır;
- sinifdə demokratik mühit yaradır;
- dialoq aparma bacarığını təcrübədən keçirməyə imkan verir.

Qrup şəklində müzakirə zamanı iştirakçılar bir-birini dinləməyi (aktiv dinləmə), ardıcılıqla danışmağı, başqalarının fikirlərinə hörmətlə yanaşmayı, reqlamentə riayət etməyi öyrənirlər.

### **Alqoritm:**

1. Şagirdlərə müzakirə qaydalarını xatırlamaq.
2. Şagirdləri yarımdairəvi və ya dairəvi şəkildə otuzdurmaq.
3. Müzakirə mövzusunu aydın şəkildə və şagirdlərin öz ideyalarını ifadə edə biləcəkləri tərzdə təqdim etmək.
4. Müzakirəni inkişaf etdirəcək suallar verməklə və şagirdlərin cavablarını nəzərdən keçirməklə müzakirəni tənzimləmək. Müzakirə zamanı məsləhət olunur ki:
  - «Bəli» və ya «xeyr» cavablı suallar əvəzinə açıq suallar verilsin,
  - Mövzunu daha dərindən başa düşmək üçün müəllim belə sual verə bilər: «Nə üçün siz belə düşünürsünüz?»,
  - Müzakirəni mövzuya və ya təhlil olunan situasiyaya səmərəli yanaşmağa imkan verəcək istiqamətdə aparmaq üçün müxtəlif suallar verilsin, məsələn: Nə baş verdi? Nə üçün bu baş verdi? Bu, başqa cür baş verə bilərdimi? Necə? Siz bu vəziyyətdə nə edərdiniz? Sizin fikrinizcə həmin obraz nə hiss etdi? Siz bu şəraitdə nə hiss edərdiniz? Bu, düz idimi? Nə üçün?

### **Şərtlər:**

- Diskussiyalar həm bütün siniflə (böyük qrupda), həm də kiçik qruplarda aparıla bilər.
- Şagirdlərə kifayət qədər vaxt verilməlidir ki, öz cavabları haqqında düşünsünlər və onları təşkil etsinlər.
- Bütün şagirdlərin müzakirədə iştirak etmək hüquqlarının olduğunu hiss etdikləri təhlükəsiz bir mühit yaratmaq üçün müəllim şagirdlərin hamısının başa düşə və hörmət edə biləcəyi müzakirə qaydaları siyahısı tərtib etməlidir. Bu siyahı dərs ilinin əvvəlində hazırlanıa bilər; müəllim və şagirdlər gələcəkdə lazım olduqca dəyişdirilə bilən ümumi qaydalar barəsində razılığa gəlirlər. Qrup halında müzakirələrin (diskussiyaların) keçirilməsi qaydaları qrupda qarşılıqlı fəaliyyət zamanı istifadə edilən davranış qaydaları ilə eynidir.
- İmkan vermək olmaz ki, utanmayan uşaqlar müzakirələrdə üstünlük təşkil etsinlər və ona görə də utancaq uşaqları müzakirələrdə iştirak etməyə ruhlandırmaq lazımdır.
- Təhlil, sintez və situasiya ilə bağlı elementlərin qiymətləndirilməsini tələb edən suallar verilməlidir.
- Şagirdlərin cavablarındakı düzgün cəhətlər xüsusi vurğulanmalıdır.

**Vasitələr:** Müzakirə üçün əvvəlcədən hazırlanmış suallar, müxtəlif məlumat mənbələri.

### **Yarana biləcək problemlər:**

- Ünsiyyət ilə bağlı problemlər (bir-birini dinləməmək, şəxsi rəqabətin işə təsiri və s. )
- Müzakirənin uzanması,
- Artıq səs-küy, aqressivlik,
- Tolerantlığın olmaması,
- Mövzudan yayınmaq və yayındırmaq,
- Şagirdlərdə mövzu ilə bağlı məlumatın azlığı,
- Düzgün nəticənin çıxarılması çətinliyi.

## 2. Debatlar (çarpaz müzakirə)

Debatlar (çarpaz müzakirə) hər bir kəsin müzakirədə iştirakının təmin edilməsi ilə nəticələnən xüsusi sxemdən istifadə edən strategiya formalarından biridir.

### Məqsəd:

Diskussiyanın yalnız bir-birlərinə opponentlik (etiraz) edən tərəflərin arasında keçdiyi mübahisə, müzakirə, rəy mübadiləsi kimi məlum formalarından fəqli olaraq, debatlar opponentini deyil, üçüncü tərəfi inandırma prosesini nəzərdə tutur. Üçüncü tərəfin vəzifəsi hər bir tərəfin mövqeyini dinləyib, öz seçimini etməkdir. Bu seçim yalnız bir şeyə “Bu tərəf məni inandırdı!” təsdiqinə əsaslanır. Beləliklə, debatlarda iştirak edən tərəflərin əsas məqsədi dəlil və sübutlarının köməyi ilə üçüncü tərəfi öz mövqeyinin düzgünlüyünə inandırmaqdır. Bu prosesin yekunları əsasında ona həmçinin qərarların qəbulu kimi baxmaq olar.

### Debat prosesində şagirdlər aşağıdakı bacarıq və keyfiyyətlərə nail ola bilərlər:

- mövzunun araşdırılması;
- əsas anlayışlarla iş;
- dəlillərlə iş;
- “çarpaz sualların” hazırlanması;
- natiqlik məharəti;
- hakimlik və ya qərarları necə qəbul etməli.

### Alqoritm:

1. **Mövzunun müəyyənləşdirilməsi.** Çarpaz müzakirə mətndə qaldırılan məsələni açıqlayan, birmənalı cavab tələb edən sual (yəni elə bir sual ki, ona müsbət və ya mənfi cavab verilə bilər) hazırlanmasını tələb edir. “Debatlarda” mövzu sual yox, təsdiq formasında ifadə edilir.
2. **Rolların müəyyənləşdirilməsi (“A” və “B” spiker komandaları, hakim, “taym-kipper”).** Debat iştirakçıları və ya debatçılar çıxış zamanı spiker adlanırlar. Debatlar üçüncü tərəfi təmsil edən hakimlər qarşısında spiker komandaları (“A” mövqeyi və “B” mövqeyi) arasında keçirilir.
  - a) Təsdiqedici “A” mövqeyinin spikerləri debatların mövzusunu onun ifadə edildiyi kimi təsdiq edirlər.
  - b) Təkzibedici “B” mövqeyinin spikerləri” “A” mövqeyini təkzib etməyə borcludurlar, bu onların başlıca vəzifəsidir. Həm də onlar təkzibetmədən sonra öz meyar və dəlillərini təklif edirlər.
  - c) Hakimin vəzifəsi bu mövqelərdən hansının daha inandırıcı olduğunu öz şəxsi mövqeyindən asılı olmayaraq müəyyən etməkdir.
  - d) Debatlar prosesində çıxışlarının vaxt rejimini təmin edən “taym-kipperlər” iştirak edirlər.

3. **Dəlillərin hazırlanması.** Arqument (dəlil) faktlar əsasında çıxarılan nəticədir; mövzunun tədqiqinin nəticəsidir. İştirakçılar-spikerlər (cütlər və ya kiçik qruplar) sualın müzakirəsinə başlayır və əvvəlcə müsbət, sonra isə mənfi cavabları əsaslandıran 4-5 dəlil göstərilər. Tərəflər öz mövqelərinin müdafiəsi üçün ən güclü arqumentləri toplamalıdır. Hər qrupa özlərinin ən yaxşı arqumentlərini müəyyən etmək üçün 7-8 dəqiqə vaxt ayırılır.

### Arqument üzərində iş prosesi aşağıdakı hərəkətlərdən ibarətdir:

- arqument irəli sürülür;
- arqument izah edilir;
- arqument sübut edilir;

- nəticə çıxarılır.

Hər iki cavaba dair dəllillərin siyahıları tamamlandıqdan dərhal sonra qrupların hər biri digər qrupla öz siyahılarını tutuşdurur və hər iki qəbildən olan dəllilləri nəzərdən keçirirlər.

4. **Debat və çarpez suallar.** Sonra iştirakılardan öz dəqiq mövqelərini müəyyən etmək və iki böyük qrupa bölünmək xahiş edilir. Hər 2 tərəf arasında polemika (müzakirə) aparılır. Debatlar zamanı bir mövqeyin spikerlərinin suallarından və digər mövqeyin spikerlərinin cavablarından ibarət olan və xüsusi fərqləndirilən raunddur. Debatların spikerləri argumentləri irəli sürərkən, sübut-dəllilləri, onların mövqeyini təsdiq edən faktları, statistik göstəriciləri, mütəxəssislərin ekspert rəylərini də təqdim etməlidirlər.
5. **Nəticə çıxarma və qiymətləndirmə.** Hakim daha inandırıcı mövqelərdən çıxış edən komandanı seçir. O yalnız eşitdikləri əsasında nəticə çıxarıır və öz seçimini edir. Çox vacibdir ki, o öz seçimini əsaslandırma bilsin. Verilən sualların və alınan cavabların keyfiyyəti iştirakçıların debatların mövzusunu nə dərəcədə dərinindən və hərtərəfli mənimmsədiklərdən asılıdır. Bu zaman spikerin alınmış cavabları nə dərəcədə ustalıqla, opponentin mövqeyini zəiflətmək və öz mövqeyini gücləndirmək üçün istifadə edə bilməsi də qiymətləndirilir.

#### Şərtlər:

- Qrupda şagirdlərin sayı 20 nəfərdən çox olmamalıdır.
  - Mövzu qısaca ifadə edilən zaman aşağıdakı prinsiplərə riayət olunmalıdır:
    - mövzu aktual olmalıdır;
    - mövzu maraqlı olmalıdır;
    - mövzu “münaqişəli” olmalıdır, məsələn, əgər A mövqeyi mövcuddursa, bu o deməkdir ki, əks fikir də (B mövqeyi) mövcuddur;
    - mövzu elə ifadə edilməlidir ki, heç bir mövqeyin üstünlüyü hiss edilməsin;
    - mövzu nə çox dar, nə də çox geniş olmalıdır. Məsələn, “Evtanaziya xərçəng xəstəliyinə tutulmuş insanlar üçün leqallaşdırılmalıdır”, bu məhdud mövzudur, “Təhsil rəsmi dövlət dilində olmalıdır” isə geniş mövzudur.
  - Hazırlıq prosesində debatçılar idrak prosesinin mühüm ünsürlərindən olan sualların ifadə texnikası və məharətinə yiyələnməlidirlər.
  - Şagirdlərin mənbələrlə işləyə bilməsi, dəstək və sübutların məntiqi, mövzuya və problemə uyğun seçiləməsi vacibdir.
- Vasitələr:** Müzakirə üçün əvvəlcədən hazırlanmış suallar, müxtəlif məlumat mənbələri.
- Yarana biləcək problemlər:**
- Ünsiyyət ilə bağlı problemlər (bir-birini dinləməmək, şəxsi rəqabətin işə təsiri və s. )
  - Müzakirənin uzanması,
  - Artıq səs-küy, aqressivlik,
  - Tolerantlığın olmaması,
  - Mövzudan yayınmaq və yayındırmaq,
  - Şagirdlərdə mövzu ilə bağlı məlumatın azlığı,
  - Hakimin qərar çıxarma bacarığının zəifliyi.

### 3. Müzakirə xəritələri

#### Məqsəd:

Bu metoddan daha çox humanitar fənlərdə istifadə edilir. Müzakirə xəritəsi debat üçün hazırlıq rolunu oynaya bilər. Arqument təhlili şagirdlərə müzakirə olunan məsələ barəsindəki mövqeləri haqqında düşünmək imkanı verir.

#### Alqoritm:

1. Mövzunu müəyyənləşdirmək. Mövzu ziddiyətli yanaşmalardan istifadə etməyə imkan verməlidir.
2. Mövzuya dair problemin üzə çıxarılması, ziddiyətli sualın qoyulması.
3. Mövqelərin müyyənləşdirilməsi (fərdi).
4. Mövqelərin təsdiqi (mənbələrlə iş, arqumentlərin, fakt və sübutların tapılması).
5. Şagirdlər arqumentləri müəyyənləşdirirlər. Ləhinə və əleyhinə arqumentlərin siyahılaşdırırlar.
6. Uyğun mövqelərin cütlükdə birləşdirilməsi, arqumentləri təhlili, oxşar və fərqlərin üzə çıxarılması. Şagirdlər cüt-cüt işləyərək iki ən uzun “**ləhinə**” və “**əleyhinə**” siyahısı tərtib edir.
7. Hər bir cüt başqa cütlə birləşərək siyahıdakı bəndləri bir-birinə əlavə edirlər.
8. Sınıf bu arqumentlər barəsində düşünür və ləhinə, yaxud da əleyhinə qərar qəbul edir.
9. Bir mövqelərin (cütlərin) qruplarda birləşməsi, arqumentlərin dəqiqləşdirilməsi.
10. Problemə dair mövqelərin dinlənilməsi (siniflə).
11. Müzakirənin aparılması (siniflə), arqumentlərin təhlili.
12. Qərarın qəbul edilməsi.
13. Ümumiləşdirmə.

#### Şərtlər:

- **İş forması:** cütlərdə və bütün siniflə;
- Auditoriyanın səviyyəsi:
  - Bılık dairəsi;
  - Mənbələrlə işləmək bacarığı;
  - Müzakirə, dinləmə bacarığı;
  - Tədqiqat aparmaq bacarığı;
- Problemin düzgün qoyulması;
- Problemin aktuallığı;
- Şagirdlərin cəlb olunması;
- Problem həll oluna bilməsi ;
- Şagirdlərin mövqelərini, qısa, konkret, məntiqi, çatdırıa bilməsi.

**Vəsaitlər:** kağız, marker, məlumat mənbəyi.

### **Yarana biləcək problemlər:**

- Ünsiyyət ilə bağlı problemlər (bir-birini dinləməmək, şəxsi rəqabətin işə təsiri və s. ),
- Müzakirənin uzanması,
- Artıq səs-küy, aqressivlik,
- Tolerantlığın olmaması,
- Şagirdlərdə mövzu ilə bağlı məlumatın azlığı,
- Düzgün nəticənin çıxarılması çətinliyi.

### **3a. Digər variant: debatla müşayiət olunan müzakirə xəritəsi**

#### **Məqsəd:**

Güman edilən aspektlər barəsində mübahisə etməklə mövzuya daha dərindən yanaşma.

#### **Alqoritm:**

1. Müzakirə mövzusu barəsində qərarın qəbul edilməsi. Müəllim/təlimatçı arqument dəstəyi tələb edən «bəli» və ya «xeyr» sualı verir.
2. İştirakçılar arqumentləri müəyyənləşdirirlər:
  - a. Hər bir şagird/istirakçı lehinə və əleyhinə arqumentlər siyahısı tərtib edir,
  - b. Şagirdlər cüt-cüt işləyərək iki ən uzun “lehinə” və “əleyhinə” siyahısı tərtib edir.
3. Şagirdlər lehinə və ya əleyhinə cavab seçirlər.
4. Təlimatçı sinfi iki əks qrupa bölür:
  - a. Bir qrupdakı şagirdlər arqumentləri nəzərdən keçirir və nəticəyə gətirib çıxaracaq qərar verir.
  - b. Qərarsız şagirdlər digər qrupu təşkil edir.
5. Şagirdlər müzakirə olunan mövzu barəsində mübahisə edir:
  - a) Bir qrup dəstəkləyici arqument verərək öz mövqeyini bildirir. Digər qrup əks-arqument irəli sürür;
  - b) Digər qrup da bunu etməyə dəvət olunur.
6. Mübahisə aşağıdakı təlimatlara əsasən arqument və əks-arqumentləri dəyişərək davam etdirilə bilər:
  - Hər qrup oponentlərin fikrinə diqqətlə yanaşmalıdır;
  - İştirakçı əks tərəfin arqumenti ilə inandırılırsa, o, istənilən vaxt qrupunu dəyişə bilər;
  - Qrup üzvləri ən çox inandırıcı arqumentləri qeyd etməlidirlər.

#### **Şərtlər:**

- **İş forması:** cütlərdə və ya qruplarda.
- Şagirdlərin optimal sayı 20 nəfərdir.
- Fəaliyyət zamanı istirakçılar öz rollarına uyğun olaraq onların aşağıdakı vəzifələrini bilməlidirlər:
  - a) **APARICI:**
    - Mövzunu təklif edir və ya mövzunun seçilməsinə nəzarət edir.
    - Qrupların təşkil olunmasına nəzarət edir.
    - İştirakçılarla birgə mübahisənin qaydalarını müəyyənləşdirir və ya sadəcə olaraq şagirdləri mövcud qaydalardan xəbərdar edir.

- Mübahisələrdə iştirak edir və lazım gəldikdə müdaxilə edir.
- Şagirdlərin əldə etdiyi nəticə və ya həll yollarını birləşdirir.

**b) ŞAGİRD:**

- Lehinə və əleyhinə arqumentləri müəyyənləşdirir.
- Qruplardan birinə qoşulur.
- Müzakirənin hər bir səviyyəsində fəal iştirak edir.
- Əməkdaşlıq edir və ünsiyyət saxlayır.

**Vəsaitlər:** kağız, marker, məlumat mənbəyi.

**Yarana biləcək problemlər:** Bax: “müzakirə xəritələri”

#### 4. Klassik dialoq (Sokrat dialoqu)


Klassik dialoq və ya Sokrat dialoqu debatlar ilə demək olar ki, oxşar alqoritm üzrə aparılır.

**Məqsəd:**

Klassik dialoqun əsas məqsədi problemin həlli üçün ən səmərəli yolu müəyyən etməkdir.

**Alqoritm:**

Debatda olduğu kimi buradada xüsusi sxemdən istifadə edilir:



Sxemdən görünür ki, klassik dialoqda 3 tərəf (iddiaçı, opponent və vasitəçi) iştirak edir. Onlardan 3 komanda təşkil edilə bilər, lakin dialoq zamanı komandaların yalnız nümayəndələri iştirak edir. Debatdan fərqli olaraq, klassik dialoqda iddiaçının və onun opponentin müzakirəsində üçüncü tərəfi inandırma deyil problemin həlli üçün vasitəçi şəxsə əsaslı dəlillər təqdim etməkdir. Üçüncü tərəfin vəzifəsi isə hər bir tərəfin mövqeyini dinləyib, bu mövqelərdə olan faydalı ideyaları müəyyən edib kompromiss və daha səmərəli yolu tapmaqdır.

Bu üsulun **şərtləri, vasitəleri və yarana biləcək problemləri** debat üsulundakı ilə oxşardır.

## 5. “Akvarium”

**Məqsəd:** Diskussiya vərdişlərini inkişaf etdirmək. Burada qrupların vahid fikrə gəlməsi önəmli deyil. Başlıcası - problemin müzakirəsində irəliləmək və düzgün diskussiya aparmaq vərdişlərini nümayiş etdirməkdir.

### **Alqoritm:**

“Akvarium”un keçirilməsinin 1-ci variantı:

1. Şagirdləri 2 qrupa bölgülər. Bir qrup stillarda əyləşərək daxili dairə təşkil edir: bu iştirakçılar müəllimin təklifi etdiyi problemi müzakirə edəcəklər. Digər qrup xarici dairədə stillarda otur: onlar diskussiyani müəyyən qaydalar üzrə keçib-keçmədiyini müşahidə edəcəklər.
2. Müəyyən olunmuş mövzu üzrə birinci qrup diskussiya aparır.
3. 15-20 dəqiqədən sonra diskussiya dayandırılır, ”xarici dairənin” iştirakçıları diskussiyanın gedisini qiymətləndirir və qruplar yerini dəyişərək bu və ya digər problemin müzakirəsini davam etdirirlər.

### **“Akvarium”un” keçirilməsinin 2-ci variantı:**

1. ”Daxili dairənin” iştirakçıları müəllimin təklifi etdiyi problemi müzakirə edirlər. ”Lehine” olan dəlilləri irəli sürürler.
2. Digər qrupun üzvləri xarici dairədə stillarda əyləşirlər: onlar dəlilləri dinləyir, yazıya alır, təhlil edir, öz əks dəlillərini hazırlayırlar.
3. 15-20 dəqiqədən sonra diskussiya dayandırılır, xarici və daxili dairədən olan şagirdlər öz yerlərini dəyişirlər. İndi onlar diskussiya apararaq, əvvəlki iştirakçıların dəlillərini təkzib etməlidirlər.

**Şərtlər:** Bütün qaydalar diskussiyadan önce ciddi şəkildə müəyyən edilməlidir (bax ”Diskussiya”)

**Vasitələr:** kağız və markerlər.

**Yarana biləcək problemlər:** bax: ”müzakirə xəritələri”

### III. ROLLU OYUNLAR METODLARI

#### 1. Rollu oyun (rollu dialoq)

**Rollu oyun** hər hansı bir problemə müxtəlif nöqtəyi- nəzərdən yanaşmalardan ibarətdir. İştirakçılar müxtəlif rolları öz üzərlərinə götürürlər və hər hansı bir hadisəni bu mövqelərdən qiymətləndirirlər.

##### Məqsəd:

Bu metod şagirdlərin yalnız birbaşa təcrübəsindən deyil, həm də simulyasiya edilmiş təcrübədən öyrənə bilməsinə əsaslanır. **Simulyasiya** - immitasiya, təqlid etmək, fəaliyyət və hadisələri yalandan yaratmaq deməkdir. Əsas məqsəd şagirdlərə onlarınından fərqli fikir, vəzifə, maraq, hobbi və motivasiyaları olan həmyaşıdlarını başa düşməkdə kömək etmək üçün tanış olmayan şərait yaratmaqdan ibarətdir. Məlumudur ki, biz çox vaxt rastlaştığımız insanların oynadıqları «rolları» lazımı səviyyədə qiymətləndirmirik. Eyni zamanda, biz «öz layihəmizə başımız qarşıdırda» «rollarımızın» müxtəlif variantlarını və alternativlərini görə bilmirik. Bu baxımdan rollu oyunlar:

- Şagirdlərə özləri və ətrafdakılar haqqında incəsənət yolu ilə məlumat əldə etməyə, problemə digər adamın gözü ilə baxmağa, vərdiş edilmiş stereotiplərdən uzaqlaşmağa və yeni davranış modellərinə yiyələnməyə imkan verir;
- Rola girmək və ifadə etmə bacarıqlarının formalaşdırır;
- Tənqid və yaradıcı təfəkkürü inkişaf etdirir və üzə çıxarır;
- Əməkdaşlığı, tolerantlığı inkişaf etdirir;
- Hisslərə şərik olmayı inkişaf etdirərək uyğunlaşa bilmə səviyyəsini və qarşılıqlı ünsiyyəti yaxşılaşdırır.

Oyun prosesində uğurlu təlim həyata keçirilir: uşaqlar məlumatı qeyri-iradi qavrayır və yadda saxlayırlar. Şagirdin bu oyundan əldə etdiyi başlıca keyfiyyət - emosional təəssüratdır. Emosional təəssürat isə dərsin gedişində informasiyanı və ya oyunun mövzusunu inkişaf etdirən söhbətin qavranması üçün əsas rol oynayır. Buna görə hətta oyun arzuedilməz istiqamətdə getdikdə də, onu baş tutmamış hesab etmək olmaz.

##### Alqoritm:

- 1. Motivasiya.** Əldə etmək istədiyiniz məqsədləri oyunun mövzusunu/məğzini və oyunda iştirak edəcək obrazları müəyyənləşdirmək.
- 2. Rolları paylamaq.** Rolların təsviri olan kartlar hazırlayıın. Şagirdlərinizlə kimin şərh edəcəyini, kimin müşahidə aparacağıını, qrupların necə (qruplar kimi, yoxsa bütövlükdə sinif kimi) fəaliyyət göstərəcəyini qərara alın.
- 3. Tapşırıqların verilməsi** (hər qrupda verilir). Oyunun gedişini müəyyənləşdirin:
  - Məzmunu və müxtəlif obrazların rolunu təqdim edən hekayəçi ilə hekayə;
  - Obrazların ünsiyyət saxladığı və oyun davam etdikcə dialoqların qurulduğu səhnə;
  - Rəsmi prosedurun riayət olunduğu proses.

- 4. Qruplarda iş** (və ya bütün siniflə iş). Tapşırığın izahı. Qrupu rollu oyunlar üçün hazırlayın. Əgər qrup əvvəllər rollu oyunlarda iştirak etməyiblər, onları məzmunla tanış etmək üçün asan bir situasiya təklif edin (məsələn, deyin ki, onlar indicə böyük məbləğdə pul udublar və soruşun ki, bu halda onlar nə edərdilər). Situasiyanı təhlil etmək və fəaliyyəti hazırlanmaq üçün bir neçə dəqiqə vaxt verin.
- 5. Təqdimat.** Şagirdlər səhnəni şərh edirlər. Tamaşa zamanı siz aktyorları dayandırıb, şagirdlərdən nə baş verdiyini soruşmalısınız (səhnə münaqişənin həlli qızğın bir nöqtəyə çatırsa, siz şagirdlərdən problemi sülh yolu ilə həll etməyi xahiş etməlisiniz.)
- 6. Qiymətləndirmə.** Nəhayət, şagirdlərdən xahiş etməlisiniz ki, bu fəaliyyət barəsində düşünsünlər və ona təlim təcrübəsi kimi yanaşınlar. Oyunu «aktyorlarla» və «tamaşaçılarla» birgə qiymətləndirin.

#### Onlardan aşağıdakıları soruşun:

- Oynanılan rollar/situasiya ilə bağlı nə hiss edirsiniz?
- Bu, həyatla bağlı bir oyun idimi?
- Məsələ həll edildimi? Əgər edildisə, necə? Əgər edilmədisə, niyə?
- Bu tamaşada nə fərqli ola bilərdi? Siz başqa mümkün sonluq düşünə bilərdinizmi?
- Siz bu təcrübədən nə öyrəndiniz?
- Əgər oyunda məqsədə nail olunmadısa, şagirdlərdən yaxşılaşma təkliflərinin verilməsini xahiş edin.

#### Şərtlər:

Hekayə, hekayəçi, ssenari, səhnə, rəsmi prosedurun riayət olunduğu proses, vaxt, qrupla iş,

#### Vasitələr:

Səhnə, atributlar, butaforiya, iş vərəqləri, qarderob və s.;

#### Yarana biləcək problemlər:

- Mövzu və məqsəd aydın olmur;
- Rola girmək problemi (emosional);
- Söz ehtiyatının azlığı;
- Vaxtin düzgün bölüşdürülməməsi;
- Vasitələrdən düzgün istifadə edilmir;
- Yaradıcı yanaşılmır.

## 2. Modelləşdirmə

**Modelləşdirmə** - ciddi problemi qoyan hər hansı bir mücərrəd və ya uydurma hadisənin canlandırılması və bunun vasitəsilə problemin həlliidir. Bu hadisə çox zaman real həyatda baş verən hadisənin sadələşdirilmiş, lakin canlı nümunəsi olur. Problemi həll etmək üçün iştirakçılar həyatda və bu hadisədə rast gəldikləri müəyyən rolları ifa edirlər. Lakin rolların ifası tam sərbəstdir və onun nəticəsində alınan problemin həllini heç kəs əvvəlcədən proqnozlaşdırı bilmir. Nəticələr rolun ifasından asılıdır. Modelləşdirmə zamanı şagirdlərə bu rolun ifasında öz nöqtəyi-nəzərindən çıxış etməyə icazə verilir.

### Məqsəd:

- yaradıcı qabiliyyətləri və təxəyyülü inkişaf etdirmək üçün şagirdləri zəruri əsaslarla təchiz etmək;
- cütlük şəklində öz baxışlarını və dəyərləri müzakirə etmək üçün şagirdlərə sərbəst diskussiya təklif etmək;
- şagirdləri problemi tapmağa və onu real həyatı modelləşdirən şəraitdə həll etməyə həvəsləndirmək;
- şagirdlərə təhlil aparmaq və alternativ hərəkətləri qiymətləndirmək bacarığını aşılamaq;
- şagirdləri ictimai və ya qrup fəaliyyətinin tərkib hissəsi olan qərarların qəbul edilməsi prosesinə cəlb etmək;
- məşğələ ərzində qəbul edilmiş qərarlara yenidən baxmaq və təhlil etmək, habelə uydurma situasiyanı gerçek vəziyyətlə müqayisə etmək üçün şagirdlərə imkan yaratmaq.

Modelləşdirməni əyləncəli və maraqlı edən onun qeyri-müəyyənliyi və məchulluğudur. Çünkü ən yaxşı halda da nəticələri qabaqcadan yalnız qismən müəyyən etmək olur. Məhz bu bilinməzlik əsl həyata daha çox oxşayır, onu daha çox xatırladır ki, bu da nəticələri qəti müəyyən edilmiş tamaşalar və ya oyunlarla müqayisədə modelləşdirmənin xeyrinə çox əsaslı dəlil ola bilər.

### Alqoritm:

1. Şagirdlər qarşısında ciddi dilemma və problem qoyulur. Onlara təklif olunur ki, bu problemi təklif edilmiş şəraitdə - sınıf yoldaşları ilə birlikdə, gerçek həyatda rast gəlinən müəyyən rolları oynamaqla həll etsinlər.
2. Hadisə bölünmüş rollar vasitəsilə inkişaf etdirilir. Beləliklə, sınıf bir növ miniatür və ciddi tamaşaçaya çevrilir. Modelləşdirmədə müəyyən mənada oyunun və tamaşanın bir çox cəhətləri müşahidə olunur. Lakin oyundan və həqiqi tamaşadan fərqli olaraq, modelləşdirmənin maraqlı cəhəti qeyri-müəyyənlik faizinin yüksək olmasıdır. Modelləşdirmə bu mənada daha sərbəstdir, belə ki, heç kəs əsl həqiqətdə son nəticəni görə bilmir, heç kəs deyə bilməz ki, əhvalat nə ilə bitəcək, çünkü son nəticə əsasən rolların necə oynanılacağından asılı olur. Modelləşdirmə yalnız eskizi, rolun qısa təsvirini təklif edir, rolun ifaçısı bu müxtəsər məlumatla əsaslanaraq öz həyat duyumunu yaratmalı, öz nöqtəyi-nəzərini inkişaf etdirməlidir.
3. Alınan tamaşanın müzakirəsi.
4. Nəticələrin çıxarılması və problemin həlli yollarının ümumiləşdirilməsi.

### Şərtlər:

- Mübahisə və diskussiyalar üçün mövzunu özündə daşıyan əhvalat seçilməlidir;
- Modelləşdirmə gerçek həyatı eks etdirən problem üzərində cəmlənməlidir;

- Mövzunu seçdikdən sonra bir neçə problemi müəyyənləşdirmək lazımdır, əks halda oyun maraqlı olmaması səbəbindən öz mənasını itirər;
- Oyun onun yerli şəraite uyğunlaşdırılması, rolların artırılması və ya ixtisar edilməsi, problemin əvəzlənməsi yolu ilə dəyişdirilə bilər.

#### **Vasitələr:**

Əvvəlcədən hazırlanmış hadisələrin misalları. Bu cür əhvalat nümunələrini cari reportajlarda, sənədlərdə, tədqiqatlarda və digər mənbələrdə tapmaq olar.

#### **Yarana biləcək problemlər:**

- Şagirdlər modelləşdirməyə başlayarkən, inanırlar ki, konkret məqsədə nail ola biləcəklər, lakin çox vaxt başları oyuna qarışlığından ilkin məqsədi unudur, qarşılara yeni məqsədlər qoyurlar;
- Rolların zəif oynanılacağı ehtimalı.

### **3. Səhnələşdirmə**

**Səhnələşdirmə** prosesində hər hansı həyat vəziyyəti və bu vəziyyətdə baş verən hadisələr və insanların davranışları oynanılır. Bu zaman şagird bütün təcrübəsini, bılık və bacarıqlarını səfərbər edib, basqa şəxsin surətini və hərəkətlərini anlamalı, vəziyyəti qiymətləndirməli və düzgün davranış yolunu tapmalıdır. Rollu oyundan fərqli olaraq səhnələşdirmə hazır ssenari əsasında keçirilir. Səhnəcik sonu məlum olan real vəziyyət və hadisələrin modeli kimi çıxış edir. Bu cür hadisə nümunələri cari reportajlarda, sənədlərdə, tədqiqatlarda və digər mənbələrdə tapmaq olar.

#### **Məqsəd:**

- müxtəlif həyat şəraitlərdə baş verən hadisərlərlə tanış olmaq,
- digər insanların imkanlarını, maraq və tələbatlarını nəzərə alaraq, onlarla ünsiyyət qurmaq, onların fəaliyyətlərinə təsir etməyi öyrənmək,
- öz və digər insanların davranışına obyektiv qiymət vermək,
- yaradıcı təxəyyülü inkişaf etdirmək.

#### **Alqoritm:**

1. Dərsdən qabaq mövzu ilə bağlı ssenari hazırlanır. Ssenaridə konkret hadisə, əsas iştirakçılar, onların vəzifə, hüquqları və məqsədləri müəyyən olunur. Lakin həqiqi ssenaridən fərqli olaraq burada konkret dialoqlar olmur. İştirakçılar öz rollarını oynadıqları hissənin qısa təsviri əsasında qururlar.
2. Müəllim rolları paylayır (burada könüllük prinsipi işləyə bilər). Səhnələşdirmədə iştirak etməyən şagirdlərə müşahidə üçün suallar verilir.
3. Şagirdlər tamaşa göstərir. Tamaşada müzakirə, mübahisə və diskussiyalar üçün mövzunu özündə daşıyan gerçək həyatı əks etdirən əhvalat əks olunur.
4. Səhnələşdirmədən sonra göstərilən problemləri, bacarıqları və həlli yollarını təhlil etmək üçün qrup müzakirələri keçirilir.

### **Şərtlər:**

Mövzunu seçdikdən sonra bir neçə problemi müəyyənləşdirmək lazımdır, əks halda oyun maraqlı olmaması səbəbindən öz mənasını itirər. Oyun onun yerli şəraitə uyğunlaşdırılması, rolların artırılması və ya ixtisar edilməsi, problemin əvəzlənməsi yolu ilə dəyişdirilə bilər.

### **Vasitələr:**

Səhnə, atributlar, butaforiya, iş vərəqləri, qarderob və s.;

### **Yarana biləcək problemlər:**

- Mövzu və məqsəd aydın olmur;
- Rola girmək problemi (emosional);
- Söz ehtiyatının azlığı;
- Vaxtın düzgün bölgündürülməməsi;
- Vasitələrdən düzgün istifadə edilmir;
- Yaradıcı yanaşılmır.

## **IV. Prezentasiya metodları**

### **Təqdimat (prezentasiya)**

Təqdimatlar fəal (interaktiv) təlim metodları ilə aparılan dərslərin mühüm elementlərindən biridir. Bu zaman şagirdlər tədqiqat fəaliyyətinin nəticələrini təqdim edirlər. Təqdimat şifahi, yazılı, vizual, rollu və s. formalarda ola bilər.

#### **Məqsəd:**

- Şagirdlərə tədqiqat fəaliyyətinin nəticələrini müxtəlif yollarla təqdim etməyi ;
- Öz fikirlərini dəqiq ifadə etməyi;
- Mükəmməl nəticə çıxarmağı öyrətmək.

Formalaşmış ünsiyyət vərdişlərinə malik olan şagirdlərin təqdimatı öz dəqiqliyi və yaxşı təşkil olunması ilə fərqlənir.

Təqdimat zamanı şagirdlər bu və ya digər təqdimat formasının keçirilməsi üzrə qaydalara və ümumi normalara riayət edirlər.

Yaxşı təşkil edilmiş təqdimat onun növündən asılı olmayaraq, şagirdlərin biliklərinin və əqli vərdişlərinin yüksək səviyyəsini göstərir.

#### **Alqoritm:**

1. Müəllim təqdimatın növünü və onun keçirilmə şəraiti və şərtlərini şagirdlərlə birgə müəyyən edir.
2. Şagirdlərin özü təqdimatın elə bir üsulunu seçə bilər ki, gördüyü iş barədə səmərəli şəkildə danışmaq və öz biliklərini bölgündürmək üçün şərait və imkanı olsun.
3. Təqdimatlar keçirilən zaman ona müvafiq şərhlər verilir.
4. Təqdimatlar müzakirə olunur və meyar cədvəli əsasında qiymətləndirilir.

### **Şərtlər:**

- Şagirdlər təqdimatı fərdi şəkildə və ya qrup halında keçirə bilərlər.
- Şagird öz biliklərini və əqli vərdişlərini başqalarına ötürə bilmək üçün zəruri ünsiyət vərdişlərinə malik olmalıdır. Ünsiyətin ən vacib ünsürlərindən biri şagirdin öz fikirlərini dəqiq və aydın ifadə edə bilməsidir.
- Şərhin aydınlığı informasiyanın təşkilində asılıdır. Yaxşı təşkil edilmiş təqdimatın zəruri şərtləri: 1) problemin mahiyyəti üzərində fikri cəmləyə bilmək bacarığı; 2) faktiki informasiyaya əsaslanan başlıca ideya və nəticələrə dəstək verən münasib nümunə və misalların mövcudluğudur.
- Təqdimatın hər bir növünün müəllimin nəzərə almalı olduğu özünəməxsus qaydaları və ənənələri vardır. Məsələn, şifahi təqdimat keçirilərkən, səsdən, jestlərdən, foto-video və digər əlavə materiallardan bacarıqla istifadə, illüstrasiyaların, fotosəkillərin seçimi və sair faktlar nəzərə alınır.

### **Vasitələr:**

Hər tədqiqat növünə müvafiq ləvazimatlar.

### **Yarana biləcək problemlər:**

- Materialın dəqiq şərh edilməməsi;
- İformasiyanın təşkili, illüstrasiya və nümunələrin seçilməsi, nəticələrin çıxarılması bacarıqlarının zəif inkişafı.

## **2. Esse**

**Esse** - hər hansı problem haqqında şagirdlərin müstəqil düşüncələrini əks etdirən yazılı işidir, "etuddur". Essenin həcmi bir səhifədən çox olmamalıdır. Şagirdlər essenin aşağıdakı plana əsasən yazmalıdır:

1. Problem üzrə öz fikirlərinin izahı.
2. Arqumentlər, faktlar və mənbələrdəki məlumatlarla fikrin əsaslandırılması.
3. Ümumiləşdirilmiş nəticələr.

## **V. Tədqiqatın aparılması metodları**

### **1. Problemin həlli**

Problem həlli evristik və cəlbətmə potensialına görə ən faydalı metodlardan biridir. Bu ziddiyyətli, münaqışəli vəziyyətin təhlili üçün qanunları tətbiq etmək və sınaqdan keçirməklə, qoyulan problemin həlli yollarını araşdırmağa yönəldir. O, şüurlu strukturları birləşdirir, sorğu-sual mühitini stimullaşdırır, aktiv iş üslubu yaradır, fərdi fikirlərin bildirilməsini ruhlandırır.

#### **Məqsəd:**

- İdrak fəallığı yaratmaqla problemi yaranan ziddiyyətləri aşkar edib, onun həllinin səmərəli yolunu tapmaq.
- Bütün qrupu tədqiqata cəlb etmək.
- Məlumatı sistemləşdirmək.
- Yaradıcılığı stimullaşdırmaq.

- Qiymətləndirmə proseslərinin inkişafı.

Bu metoddan istifadə şagirdlərin şəxsiyyətini, onların intellektual, emosional və iradi xüsusiyyətlərini inkişaf etdirir.

#### **Alqoritm:**

1. Problem situasiyanın yaradılması. Başlanğıc nöqtənin və məqsədin müəyyənləşdirilməsi.
2. Problemi yaradan ziddiyət və onun səbəblərinin aşkarılması.
3. Problemin həlli yollarını tapmaq məqsədilə faktları, dəlil və təklifləri toplamaq (dialog).
4. İlkin vəziyyətin dərindən tədqiqi və məlumatın seçilməsi.
5. Məlumatın təşkil olunması.
6. Mümkün həll yollarını müəyyənləşdirmək.
7. Təklifləri ümumilləşdirib problemin həllinin səmərəli yolunu əsaslandırmaq.
8. Nəticəni ümumilləşdirmək.
9. Seçilmiş həll yolları və nəticələrin qiymətləndirilməsi və yoxlanılması.

#### **Şərtlər:**

- Bütün siniflə və ya kiçik qruplarda iş;
- Auditoriyanın bilik səviyyəsi;
- 30 dəqiqə vaxt;
- İdrak marağının və fəallığın dərs boyu saxlanması, şagirdin stimullaşdırılması.

#### **Vasitələr:**

Mənbələr, şəxsi məlumatlar və təcrübə, lövhə, markerlər, iş vərəqləri.

#### **Yarana biləcək problemlər:**

- Ziddiyətlərin aşkarılmışında çətinlik,
- Şagirdlərin fərdi keyfiyyətləri (qarşılıqlı dinləmə, dözümlülük),
- Vaxt çatışmazlığı,
- Səs-küy.

## **2. Kublaşdırma**

**Kublaşdırma** (Kovan E. və Kovan C., 1980) mövzunun hərtərəfli öyrənilməsi məqsədilə şagirdləri onu təsvir və müqayisəyə, əlaqələndirməyə, təhlilə, tətbiq və mübahisəyə istiqamətləndirir.

#### **Məqsəd:**

- Mövzuya müxtəlif cəhətlərdən nəzər salmağın asanlaşdırılması;
- Məntiqi və tənqidi təfəkkürün inkişafı;
- Cisim və ya hadisəyə hərtərəfli baxışın formalaşdırılması;
- Qiymətləndirmə bacarığının formallaşdırılması;
- Təhlil prosesinin inkişaf etdirilməsi;
- Əməkdaşlıq vərdişlərinin formalaşdırılması;

Bu metod müəllim mövzunu, situasiyanı və s. tədqiq etmək istədikdə istifadə olunur. Bununla da şagirdlər mürəkkəb və integrativ yanaşmalar üçün tələb olunan bacarıqları inkişaf etdirmək imkanı əldə edirlər.

#### **Alqoritm:**

1. Kub düzəltmək (kiçik, 15-20 sm., kağızdan hazırlanır).
2. Kubun hər üzünə verilən altı qısa göstərişdən birini yazmaq: *Təsvir et; Müqayisə et; Əlaqələndir; Təhlil et; Tətbiq et; Lehinə, yaxud əleyhinə mübahisə et.*

				5. Tətbiq et
1. Təsvir et	2. Müqayisə et	3. Assosiasiya yarat	4. Təhlil et	
				6. Mübahisə et (lehinə və ya əleyhinə arqumentlər)

3. Müzakirə olunan cisim və ya hadisəni müəyyənləşdirmək.
4. Sinfı 6 qrupa bölmək və tapşırıq mövzularını vermək. Hər qrup kubun 1 göstərişi üzrə iş aparır.
5. Şagirdləri təlimatlandırmaq (nümunə, hər bir addımın izahatı).
6. Şagirdlər təsvir, müqayisə, əlaqələndirmə, təhlil, tətbiq, mübahisə edir:
  - a) Təsvir etmək: rənglər, formalar, ölçülər və s.
  - b) Müqayisə etmək: oxşar və fərqli cəhətlər hansılardır?
  - c) Əlaqələndirmə (assosiasiya yaratmaq): Bu sizi nə haqda düşünməyə vadar edir?, Nəyi xatırladır?
  - d) Təhlil etmək: onun nədən və necə hazırlanlığını təsvir et.
  - e) Tətbiq etmək: Sən onunla nə edə bilərsən?, Sən ondan necə istifadə edə bilərsən?
  - f) Onun lehinə və ya əleyhinə çıxış et və öz mövqeyini dəstəkləmək üçün arqumentlər təqdim et: O, yaxşıdır yoxsa pisdir?, Niyə?
7. Təqdimat edirlər. İştirakçılar mövzu haqqında sonradan təqdim edəcəkləri bir-iki paraqraflıq təqdimata daxil edə biləcəkləri yeni ideyalar axtara bilərlər. İştirakçılar yekun paraqrafla təqdimat zamanı bölüşə bilərlər.
8. Nəticə çıxarırlar, ümumiləşdirmə aparırlar.
9. Yekun iş lövhədən və ya sınıf otağının divarlarından asılı bilər.

#### **Şərtlər:**

- Kiçik qruplar və bütün sınıfla aparılır;
- Bilik və bacarığının səviyyəsinin mövcudluğu;
- 20 - 25 dəqiqə (materialdan və ya səviyyəsindən asılı olaraq);
- Ümumiləşdirmə, integrativ blok dərs;
- Dərsin mərhələləri: tədqiqat mərhələsində.

### **Vasitələr:**

lövhə, markerlər, iş vərəqləri, kağız, paylayıcı materiallar, tablolar - anlayışları açmaq üçün, ensiklopediya, dərslik, əlavə ədəbiyyat, maqnitofon, audiokaset, şəkillər, videofilm, qutular.

### **Yarana biləcək problem:**

- Vaxt çatışmazlığı;
- Nəticə çıxarılmasında problemlər;
- Tam əhatə olunmaması.

## **3. Konkret hadisənin araşdırılması (situativ praktikum)**

### **Məqsəd:**

Konkret hadisənin araşdırılması hadisənin təhlili, qavranılması, səhvlerin müəyyənləşdirilməsi və həlli vasitəsilə tənqid təfəkkürü stimullaşdırın tədqiqata əsaslanmış bir metoddur. Problem həllində aktiv və səmərəli iştirak etmək ideyasını vurğulamaq üçün real situasiyalardan istifadə olunur. Müəllim şagirdlərə həyatda tez-tez baş verən maraqlı situasiyaları və ya sinifdə ciddi müzakirəyə ehtiyacı olan problemləri nəzərdən keçirməyi təklif edə bilər.

Bu metodun vasitəsilə aşağıdakı bacarıqların formalaşdırılmasına nail olunur:

- Hadisənin səmərəli həlli yollarını araşdırmaq;
- MənTİqi və tənqid təfəkkürü inkişaf etdirmək: təhlil etmək, səhvleri müəyyənləşdirmək;
- Hadisənin səbəbinin həlli vasitəsilə tənqid təfəkkürü inkişaf etdirmək;
- Tədqiqatçı bacarıqlarını aşılamaq;
- Məlumatı sistemləşdirmək;
- Nəticə çıxarmaq və əsaslandırmaq.

### **Alqoritm:**

1. Müəllim tərəfindən hadisənin seçilməsi.
2. Müəllim nəzərdən keçirilən problemə dair situativ praktikumu hazırlamalıdır. O, müzakirə üçün hər bir problemlə vəziyyətə dair məqsədyönlü sualları öncədən düşünməli və hazırlamalıdır.
3. Vəziyyətlərdən hər biri ayrıca kartda yazıla bilər.
4. Şagirdləri hər biri 4 - 5 nəfərdən ibarət qruplara bölürər. Hər qrup təklif edilən vəziyyətlərdən birini müzakirə etməlidir.
5. Şagirdlər hadisəni tədqiq edir və öz münasibətini bildirir. Şagirdlərə kömək etmək üçün aşağıdakı sualları verin: Nə baş verdi? Kim iştirak edirdi? Mühüm elementlər hansılar idi? Faktların təqdimatında çatışmayan bir şey var idimi? Nə üçün maraqlı tərəflər bu cür hərəkət edirlər?
6. Bu mərhələdə iştirakçılar öz şəxsi və subyektiv qavrayışlarına əsasən həll yollarını ifadə edirlər. Şagirdlərdən ilk təəssüratlarını söyləmələrini xahiş edin. Hər şagird hadisənin həlli yollarını göstərir. Bu həll yollarına hadisənin bütün elementləri daxil olmur. Bu səbəbdən də fikirlər müxtəlif və bir-birinə zidd ola bilər.
7. Müəllim konkret hadisəyə yenidən qayıdır, problemlə bağlı bütün məlumatları nəzərdən keçirir,

onu konseptləşdirir ümumiləşdirir, qaydaya salır və sistemləşdirir. Hadisənin həlli yolunda meydana çıxan lehinə/ əleyhinə olan arqumentlərə münasibəti aydınlaşdırır. Müəllim belə suallar verə bilər: Lehinə və əleyhinə olan cəhətlər hansılardır? Siz hansı arqumentləri dəstəkləyirsiniz? Digerinin nəticəsi nə ola bilər? Alternativlər hansılardır? Şagirdlər öz arqumentlərini gətirərək konkret hadisəyə istinad edir.

8. Şagirdlər konkret hadisə ilə bağlı son qərarı verməlidirlər. Əgər onların qərarı rəsmi həll ilə üstünlükoxdur, eybi yoxdur.
9. Qruplar öz işlərini bitirdikdən sonra sinifdə ümumi müzakirə başlanır. Bu konseptləşdirmə mərhələsində müzakirələr aşağıdakı istiqamətlərə yönəldilməlidir:
  - Konkret hadisənin şəraiti və məzmunu ilə bağlı «arxaya baxmaq»;
  - Ümumiləşdirilə biləcək əməliyyat prinsipləri üçün «aşağı baxmaq»;
  - Başqa oxşar situasiyalar üçün «ətrafa baxmaq»;
  - Bu cür hadisələri səmərəli şəkildə həll etmək istəyiriksə, öz şəxsi münasibətimizi dəyişmək üçün «irəli baxmalıyıq».
10. Sonda şagirdlər hadisənin həlli üzrə son qərar verirlər, başqa situasiyalar üçün də yararlı olan nəticələrə gəlirlər.

#### **Şərtlər:**

- **İş forması:** bütün siniflə iş;
- Auditoriyanın bilik səviyyəsi (hadisənin haqqında məlumat);
- **Vaxt:** 35 dəqiqə;
- **Dərsin mərhələsi:** tədqiqat, nəticənin çıxarılması (bütün mərhələlərdə).
- Konkret hadisə meyarlara əsasən seçilir. Heç də bütün situasiyalar konkret hadisə olmur. Konkret hadisə olması üçün situasiyanın aşağıdakı xüsusiyyətləri olmalıdır:
  - Gerçək olmalıdır;
  - Dərhal müdaxilə tələb etməlidir: maraq doğura biləcək problemi vurğulamalıdır;
  - Qrupların maraqları ilə əlaqəli olmalıdır ki, hadisəni həll etməyə çalışan iştirakçılar lazımi informasiyaya malik olsunlar və həll yollarını tapsınlar;
  - Tam olmalıdır. Onun təqdimatında həlli üçün tələb olunan bütün detallar eks olunmalıdır.

#### **Vasitələr:**

Lövhə, iş vərəqləri, kağız, flomaster, video, televizor (motivasiya mərhələsi üçün).

#### **Yarana biləcək problemlər:**

- Hamının iştirak etməməsi;
- Arqumentlərin inandırıcı olmaması;
- Arqumentlərin qanunla əsaslanmaması;
- Düzgün nəticə çıxarılmaması.

## 4. Venn diaqramı

### Məqsəd :

- Cisim və ya hadisələri müqayisə etmək və onların oxşar və fərqli cəhətlərini müəyyənləşdirmək;
- Biliklərin aktuallaşması;
- Təhlil proseslərinin inkişafı;
- Qiymətləndirmə prosesinin inkişafı.

### Alqoritm:

1. Müqayisə olunacaq cisim və hadisələrin müəyyənləşdirilməsi.
2. Kəsişən dairələrin çəkilməsi (ortada yazmaq üçün yer saxlamaq).
3. I və II dairədə müqayisə olunacaq obyektləri qeyd etmək.
4. Şagirdlərə təlimat vermək (təlimatda nəyin müqayisə olunacağı və dairələrdə oxşar və fərqli cəhətlərin necə qeyd olunacağı barədə deyilir).
5. Müqayisə olunan obyektlər təsvir olunur: fərqli cəhətlər sol və sağ tərəfə, oxşar cəhətlər kəsişmə dairəsində qeyd olunur.
6. Müqayisə nəticəsində şaqırdlər ümumilləşdirmə aparırlar.

### Şərtlər: (hər cür ola bilər)

- **İş forması:** böyük və kiçik qruplarda və cütlərdə;
- Auditoriyanın bilik səviyyəsi müqayisə olunacaq cisim və ya hadisələrin xüsusiyyətləri haqqında biliklər olmalıdır;
- **Vaxt:** maksimum 15 dəqiqə (materiallardan asılı olaraq);
- **Dərs tipi:** ümumilləşdirici dərs, bilik və bacarıqların formalasdırılması;
- Dərs mərhələsi yeni materialın təqdimati motivasiyada, tədqiqat mərhələsində, nəticələrin çıxarılmasında, tətbiq etmədə.

### Vasitələr:

Lövhə, flomaster, kağız, əlavə ədəbiyyat və material.

### Yarana biləcək problemlər:

- Ümumi cəhəti müəyyənləşdirməkdə çətinlik;
- Vaxtin uzanması;
- Nəticənin çıxarılmasında çətinlik.

## 5. Layihələrin hazırlanması

Layihələrin hazırlanması müxtəlif mövzuların müstəqil şəkildə tədqiq edilməsidir. Şagirdlər öz layihələrini təqdim etməzdən önce uzun müddət onun üzərində işləyirlər.

### Məqsəd:

Layihələr şagirdlərin elmi-tədqiqat vərdişlərinin, biliklərə müstəqil yiyələnmə bacarıqlarının formalaşmasında mühüm rol oynayır:

- Ayrı-ayrı faktlar və hadisələrin məktəb təliminin predmetləri və xarici aləmlə əlaqəsini görməkdə şagirdlərə kömək edir;
- şagirdlərə müstəqil şəkildə öz fəaliyyət proqramlarını qurmağa, habelə öz vaxtını və işini qrafik üzrə planlaşdırmağa kömək edir;
- şagirdlərə müəllimin rəhbərliyi altında təlim prosesini idarə etməyə imkan verir;
- şagirdlərin bir-birləri ilə, eləcə də məktəbdən kənarda müxtəlif adamlarla qarşılıqlı əlaqəsi üçün imkan yaradır;
- şagirdlərə hadisələrin hər hansı bir aspektini daha dərindən anlamağa imkan verir, əlavə ədəbiyyatdan istifadə etməyi öyrədir;
- onlara sosioloji tədqiqat və yaradıcı vərdişləri aşılıyır;
- şagirdlərin öz tədqiqatlarının nəticələrini və öz rəylərini açıq şəkildə təqdim və müdafiə etmək vərdişlərinə yiyələnməsinə kömək edir ki, bu da müstəqil düşünən şəxsiyyət üçün çox mühüm keyfiyyətdir.

### Alqoritm:

1. Mövzu və ya problemi müəllim müəyyən edir və sınıf seçmək imkanı verilir. Bunlar həmçinin sinif tərəfindən “əqli hücum” metodu ilə seçilə bilər. Problem konkret olmalıdır ki, şagirdlər onun içində “itməsinlər”.
2. Şagirdlərə layihə üzərində iş üçün hansısa xüsusi metodu təklif oluna bilər.
3. Müəllim və şagirdlər müəyyən etməlidirlər ki, layihə üzərində iş nə vaxt başlayacaq, o nə qədər vaxt aparacaq, hansı əyani vasitələrdən (ədəbiyyat, mənbələr, təsviri vasitələr və s.) istifadə olunacaq, bunları haradan almaq mümkündür, şagirdlər fərdi şəkildə, yaxud qrup şəklində məşğul olacaqlar və s. Bu mərhələdə layihənin necə başa çatdırılması məsələsinin müzakirəsi mühüm əhəmiyyət kəsb edir.
4. Layihə üzərində iş prosesində müəllim suallara cavab vere və ya yol göstərə bilər, lakin öz işlərinin icrasına görə şagirdlərin özləri məsuliyyət daşıyırlar.
5. Tədqiqatın nəticəsi hesabat, müzakirə, təsviri vasitələr (xəritə, illüstrasiya, fotosəkillər, cədvəllər, qrafiklər) formasında ifadə oluna bilər. Yaxşı olar ki, təqdim edilən iş yalnız şagirdlərin araşdırmalarının nəticələrini deyil, həm də onların layihə üzərində işinin müxtəlif mərhələlərini, habelə şagirdlərin mövzuya şəxsi münasibətini eks etdirmiş olsun.
6. Layihənin qiymətləndirilməsi.

Layihələrin hazırlanmasının bütün mərhələlərində ən başlıcası şagirdlərə öz fəaliyyətlərinə, təhsillərinə görə özlərinin cavabdehlik daşımاسına imkan yaratmaqdır.

### **Şərtlər:**

Layihənin qiymətləndirilməsi yalnız akademik meyarlar üzrə verilməməli, tətbiq edilmiş müxtəlif vərdiş və bacarıqlar da qiymətləndirilməlidir.

### **Vasitələr:**

Müxtəlif bilik mənbələri; əvvəlcədən hazırlanmış mövzular.

### **Yarana biləcək problemlər:**

Mövzu və məqsəd aydın olmur; elmi-tədqiqat vərdişlərin zəif inkişafı, vaxtin düzgün böülüsdürülməməsi.

## **6. Sorğu vərəqləri və müsahibə.**

Sorğu vərəqləri və müsahibə sosioloji tədqiqat metodunun ən maraqlı növlərindən biridir.

Anket soruşulanların göstərilmiş qayda üzrə müstəqil doldurduqları sorğu vərəqidir. Anket obyektin və təhlil predmetinin kəmiyyət-keyfiyyət xarakteristikalarının aşkarılmasına yönəldilən və vahid bir niyyət ətrafında birləşmiş suallar sistemidir.

Müsahibə hər hansı fakt, hadisə, münasibət və fikirlər haqqında məlumat almaq vasitəsidir.

### **Məqsəd:**

Araşdırılan məsələ ilə bağlı faktlar və hadisələr haqqında hər hansı insanlar qrupunun ictimai rəyi barədə məlumat almaq məqsədilə aparılır:

- Şagirdlərlə tez bir zamanda əks-əlaqə yaratmaq;
- Məntiqi və tənqidi təfəkkürün formalasdırılması;
- Elmi-tədqiqat vərdişlərin aşılanması;

### **Alqoritm:**

İstənilən sosioloji araştırma özündə bir neçə mərhələni ehtiva etməlidir:

1. Tədqiqatın hazırlanması və təşkili.

2. Məlumatların toplanması:

- Sorğunun keçirilməsi üçün şagirdlərə suallardan ibarət müəyyən vərəqlər verilir;
- Onlar bu suallara cavab verməlidirlər. Şagirdlərə öz fikirlərini, hissələrini, təkliflərini və arzularını ifadə etmək imkanı verilir.

3. Əldə edilmiş məlumatların işlənib hazırlanması.

4. Təhlil və ümumiləşdirmə.

### **Şərtlər:**

- Anketdə suallar dəqiq və konkret olmalı və maksimum bitəref yönədə ifadə edilməlidir.
- Suallar açıq və qapalı (alternativ cavab variantları olan) ola bilər.
- Müsahibə aparmaq üçün şagirdləri məqsədə uyğun suallar tərtib etməyə və müsahibənin

nəticələrinin təhlilini həyata keçirməyə yönəltmək lazımdır.

#### **Müsahibə üsulu ilə aparılan sorğuya dair əsas tələblər:**

- sualların tədqiqat mövzusuna uyğunluğu;
- soruşulanların cavablarının dəqiq qeydə alınması;
- soruşulanların xüsusiyyətlərinin qeydiyyatdan keçirilməsi.

### **MÜSAHİBƏNİN KEÇİRİLMƏSİ ÜÇÜN GÖSTƏRİŞLƏR**

Müsahibə aparmazdan önce bir neçə məsələ üzərində düşünmək lazımdır. Məsələn:

- Sən nəyi aydınlaşdırmaq isteyirsən?
- Sualları tərtib et. Çalış ki, suallar sadə və aydın olsun.
- Öncədən müəyyən et ki, kiminlə müsahibə aparmaq isteyirsən.
- Öz suallarının cavablarına diqqətlə qulaq as.
- Cavabları yazıya al.
- Nəticələri təhlil et və ümumiləşdirmə apar.

#### **Vasitələr:**

Əvvəlcədən hazırlanmış suallar, çap olunmuş anket vərəqləri.

#### **Yarana biləcək problemlər:**

Ünsiyyət problemi, nəticə çıxarılmasında çətinlik; elmi-tədqiqat vərdişlərinin zəif inkişafı, vaxtin düzgün bölüşdürülməməsi.

## **7. “Qərarlar ağacı”**

“Qərarlar ağacı” texnikası Con Patrik və Riçard Remi (ABŞ) tərəfindən təklif olunmuşdur.

#### **Məqsəd:**

- Çətin və birmənalı olmayan vəziyyətlərdə qərar qəbul etmək üçün problemlərin bir necə həlli yollarını tapmaq;
- Qərarların qəbul edilməsi zamanı rəhbər tutulan səbəblərin təhlilini və anlamını asanlaşdırmaq;
- Mübahisəli baxışları və qərarları yaxınlaşdırmaq, şagirdlərin biliklərini cəlbedici formada ümumiləşdirmək və onları qiymətləndirmək üçün imkan yaratmaq;
- Bu üsuldan istifadə etməklə şagirdlər mümkün qərarların bütün variantlarını, habelə bu variantlarla əlaqədar müsbət və mənfi cəhətləri (plus və minus) ətraflı təhlil edirlər. Bununla qərarın qəbul edilməsi asanlaşır, düşünülmüş qərar qəbul etmək bacarığı formalaşır;
- Şagirdlərin bilik səviyyəsini və materialın hansı dərəcədə mənimsənilməsini müəyyən etmək.

### **Alqoritm:**

Bu texnikanı aşağıdakı qaydada həyata keçirmek olar:

1. Çalışmadan önce müəllim müzakirə problemini izah edir və onun həlli yollarının bir neçə variantını şagirdlərlə müəyyənləşdirir. Təklif olunan variantların hamısı eyni dərəcədə real və bərabər əhəmiyyətli olmalıdır ki, onların arasında “lider” variantı olmasın.
2. Müəllim şagirdləri 4 - 6 nəfərdən ibarət qruplara bölür. Hər qrupa iş vərəqləri və markerlər verilir. Müəllim tapşırığın yerinə yetirilmə müddətini müəyyən edir: 10-20 dəqiqə.
3. Məşğələ zamanı qruplar iş vərəqlərində aşağıdakı sxem üzrə tərtib edilmiş cədvəli doldururlar.

### **Problem:**

**1-ci variant**

**2-ci variant**

**3-cü variant**

+

-

+

-

+

-

**Qərar:**

4. Şagirdlər qruplarda çalışaraq, cədvəlləri doldurur, problemin həlli yollarının hər variantın üstünlüklerini və qüsurlarını təhlil edir, müvafiq xanaları doldurur və problemin həlli üsulu haqqında qərar qəbul edirlər. Seçilmiş variant qərar cədvəlin aşağı hissəsində yazılır.
5. Çalışma yerinə yetirildikdən sonra qrupların nümayəndələri öz işlərinin nəticələri haqqında növbə ilə danışırlar. Təqdimat zamanı qərar yazılan hissəsi örtülür, qrupların nümayəndələri xanalarda olan yazıları oxuyur, amma qərarı bildirmir.
6. Müəllim başqa qruplardan xahiş edir ki, qrupun qeyd etdiyi müsbət və mənfi cəhətləri nəzəre alaraq onun hansı variantı seçdiyini tapsınlar. Şagirdlər öz fikirlərini söylədikdən sonra cədvəldə “qərar” xanası açılır.
7. Bütün qruplar öz işlərini təqdim etdikdən sonra, müəllim əldə olunmuş nəticələri müqayisə edir, bu və ya digər hallarda qrupların nə üçün eyni, yaxud fərqli qərarlar qəbul etdiyini və hansı daha əsaslı olduğunu müzakirə edir, şagirdlərin suallarına cavab verir.

### **Şərtlər:**

- Şagirdlər verilən mövzu ilə bağlı müəyyən biliklərə malik olmalıdır;
- Şagirdlər qabaqlayıcı ev tapşırığı qismində problem üzrə informasiya və faktları toplaya bilərlər.

**Vasitələr:** vatman kağızı və markerlər.

### **Yarana biləcək problemlər:**

- Təcrübə göstərir ki, çox hallarda şagirdlər tapşırığı alarkən elə o dəqiqə qərar qəbul etməyə və variantlardan hansısa birini seçməyə cəhd göstərirlər. Onlara elə gəlir ki, cavab aydındır, başqa variantların müzakirəsi isə artıq vaxt aparır. Belə hallarda şagirdlərə yenə də xatırlamaq lazımdır ki, yalnız bütün variantların müzakirəsindən sonra qərar qəbul etmək lazımdır;
- Bəzi şagirdlərə hansısa bir variantı seçmək çətin olur və onlar bir neçə variantı birləşdirməyə çalışırlar. Bəzən isə onlar yeni variant təklif edirlər. Onlara izah edilməlidir ki, tapşırığın şərti variantlardan yalnız birini seçməyə nəzərdə tutur. Ancaq təqdimatdan sonra problemin başqa həlli yollarını göstərməyə çalışan şagirdlərin fikirləri ilə bağlı müzakirə aparmaq olar. Əgər bu cür hallar tez-tez verərsə, onda müəllim tapşırığa yenidən baxa və problemin həlli variantlarında düzeliş edə bilər.

## 8. “İdeyalar xalısı”

### Məqsəd:

Diskussiya vərdişlərini inkişaf etdirmək. Burada qrupların vahid fikrə gəlməsi önəmli deyil. Başlıcası - problemin müzakirəsində irəliləmək və düzgün diskussiya aparmaq vərdişlərini nümayiş etdirməkdir.

### Alqoritm:

1. Müəllim şagirdləri 4-5 nəfərlik qruplara bölür.
2. Dərsin əvvəlində (ya da dərsdən bir gün əvvəl) müəllim dərsdə həll ediləcək problemi elan edir. Problemi vatman kağızına yazmaq və lövhədən asmaq olar.
3. Müəllim hər qrupa vatman kağızı, eyni rəngdən (məsələn, qırmızı) olan 6 kağız zolağı, yapışqan və marker paylayır. Qruplara təklif olunur ki, verilən problemin səbəblərini aşkarla çıxarsınlar (nəyə görə bu problem mövcuddur?) və bu səbəbləri kağız zolaqlarına yazsınlar. Hər kağız zolağında yalnız bir səbəb yazılımalıdır.
4. Qruplar kağız zolaqlarını yazıb qurtardıqdan sonra müəllim təklif edir ki, doldurulmuş zolaqlar vatman üzərində yerləşdirilsin. Şagirdlər zolaqları istədikləri qaydada yerləşdirə bilərlər. Əsas məsələ odur ki, yazılımı oxumaq mümkün olsun.
5. Qruplar işlərini qurtardıqdan sonra müəllim onlara yazdıqlarını oxumağı təklif edir.
6. Növbəti mərhələdə müəllim hər qrupa indi başqa rəngdən olan (məsələn, mavi) daha 6 kağız zolağı paylayır. Şagirdlərdən xahiş olunur ki, bu zolaqlarda problemin həlli üçün nə etmək lazımdır olduğunu yazsınlar. Hər kağız zolağında problemin yalnız bir həlli yolunu qeyd etmək olar. Bu zolaqlar da vatman vərəqi üzərində yerləşdirilir.
7. Təqdimat zamanı plakatlar divardan asılır, hər qrupun nümayəndəsi yazılımı oxuyur.
8. Növbəti mərhələdə müəllim hər şagirdə yapışqan kağız vərəqi paylayır. Müəllim onlardan xahiş edir ki, problemin həlli üçün nə etdiklərini və ya nə etməyə hazır olduqlarını vərəqin üzərində yazsınlar. Şagirdlər yazdıqlarını oxuyur və vərəqləri öz qrupun “xalısı” üzərinə yapışdırırlar.
9. İşin sonunda müəllim kiçik müzakirə keçirir. Müzakirə zamanı qrupların işində problemin ən çox təkrarlanan səbəbləri və həlli yolları müəyyənləşdirilir. Müəllim şagirdlərə problemin ən səmərəli (real, orijinal və s.) həlli yolunu seçməyi təklif edə bilər.
10. Bu üsulla qrupların işinin tərtibatı da əhəmiyyətlidir. Müəllim şagirdləri fantaziyalarına güc verməyə həvəsləndirməlidir. Qoy şagirdlərin işlədiyi vatman kağızı rəngarəng “ideyalar xalısına” çevrilisin.

**Şərtlər:** Şagirdlər verilən mövzu ilə bağlı müəyyən biliklərə malik olmalıdır.

**Vasitələr:** Vatman kağızı, kağız zolağı, yapışqan və markerlər

### Yarana biləcək problemlər:

- Bəzən bu üsulla iş uzun çəkir. Əgər müəllim dərsin yaxşı təşkil olunmasını və vaxt itkisinin olmamasını istəyirsə, əvvəlcədən lazımı materialları hazırlamalıdır, hər qrupda vatman kağızı, kağız zolaqları, yapışqan və markerlərin olmasına nəzarət etməlidir;
- Bəzi qruplar problemin mütləq 6 səbəbinin (və ya həlli yollarının) yazılımasında çətinlik çəkirələr. Belə hallarda müəllim şagirdləri məcbur etməməlidir, onlar az sayda zolaq yaza bilərlər (məs. 4 və ya 5).

## 9. Refleksiya

**Refleksiya** (yekunlaşdırma) yalnız interaktiv məşğələnin deyil, həm də hər bir məşğələnin mühüm hissəsi sayılır. Refleksiyadan **məqsəd** təhsil prosesinin bütün iştirakçılarının məşğələdə görülən işlərin mahiyyətini və bunların şagirdlər üçün əhəmiyyətini dərk etməsidir.

Düzgün qurulmuş yekunlaşdırma bir konkret məşğələyə istinad etməklə mövcud mövzu üzrə bir çox məsələləri əhatə etməyə, ümumiləşdirməyə və təkrarlamağa, habelə, sonrakı mövzu ilə əlaqə yaratmağa imkan verir. Refleksiya həm də bütün iştirakçıların məşğələni qiymətləndirməsi üçün imkanlar yaradır. Ola bilsin ki, bezi dərslər müəllimin yekun qiymətləndirməsini nəzərdə tutmur və orada qiymət vermək məsləhət görülmür. Belə hallarda müəllimin refleksiya vasitəsilə şagirdlərin öz-özünə qiymətvermə metodundan istifadə etməsi faydalıdır. Bu zaman yekunlaşdırma müzakirə və söhbətlər formasında aparıla bilər.

Yekunlaşdırmanın ən sadə üsulu hər bir şagirdin mövcud dərs üzrə öz rəyini söylədiyi "dairəvi" söhbətdir.

Biz aşağıda bu cür müzakirənin variantını təklif etmişik. Belə müzakirə hətta ən zəif çıxışın (məşğələnin) müsbət cəhətlərini aşkarla çıxarmağa və öz yoldaşlarının, yaxud müəllimin qüsurlarını birbaşa tənqid etməməyə imkan verir.

Bu üsullardan istifadə inkar yönü sualları istisna edir, bütün iştirakçıları müsbət ruhda kökləyir və onlara özləri üçün konstruktiv nəticələr çıxarmağa imkan yaradır. Şagirdlər və müəllimlər dairəvi əyleşir və suallara cavab verirlər:

- Yoldaşlarınızın çıxışlarında sizin ən çox xoşunuza nə gəldi?
- Bunlardan gələcəkdə necə istifadə etmək istərdiniz?
- Bunlardan nəyi başqa cür edərdiniz? (bu suala cavab həmin iştirakçının nələrdən xoş gəlmədiyini müəyyən etməyə imkan verir).

**Növbəti 3-cü bölmədə məntiqi, tənqidli və yaradıcı təfəkkür prosesslərinin inkişafına yönədilmiş texnikalar verilib. Bu texnikaların böyük qismi TRİZ - pedaqogikada işlənilib.\***

## VII. Məntiqi təfəkkür proseslərinin inkişafına yönədilmiş texnikalar

### 1. «Alqoritmin çıxarılması - analizdən sintezə»

#### 1.1. Əşyanın təsviri alqoritminin çıxarılması

**Məqsəd:** Əşyanın əsas fiziki xüsusiyyətlərini bildirən kateqoriyaların (anlayışların) çıxarılması. Bu metodun ibtidai sinifdə aparılması məsləhətdir. Müəllim şagirdlərdən «O necədir?» sualına cavab verəcək əşyanı təsvir etməyi xahiş edir və əşyanın əsas fiziki xüsusiyyətlərinin çıxarılması məqsədilə fasilitasiyanı keçirir (xüsusiyyətin anlayışa, ümumiləşdirilmiş kateqoriyaya, misal üçün rəng, forma, ölçü, uzunluq, temperatur, həcm və s.), sonra onları «gül» şəklində qurur (hər bir kateqoriya ayrı ləçəkdə).

\* TRİZ-pedaqogika elmi və pedaqoji istiqamət kimi 70-ci illərdə Bakı şəhərində yaranmışdır. Onun əsasını Qenrix Altşullerin ixtira məsələlərin həlli nəzəriyyəsi (*теория решения изобретательских задач* - TRIZ) təşkil etmişdir. TRİZ-pedaqogikanın məqsədi müxtəlif fəaliyyət sahələrində mürekkeb problemləri həll etməyə hazır olan, inkişaf etmiş təfəkküre və yaradıcı qabiliyyətlərə malik olan şəxsiyyətin yetişdirilməsidir. Onun digər problemlə təlim nəzəriyyələrdən əsas fərqi - ixtira məsələlərin həllində dünyada toplanmış təcrübədən istifadəsi və pedaqoji məqsədlərə uyğunlaşdırılmasıdır. TRİZ-pedaqogika ilk növbədə yaradıcı təfəkkürü stimullaşdırın və inkişaf etdirən usulları və alqoritmələri ilə dünyada məşhurdır.

**Sual 1:** Verilən əşyanı «Necədir?» sualına cavab verərkən təsvir edin. Cavablar cədvəldə qeyd olunur (aşağıda baxın).

**Sual 2:** Hansısa bir xüsusiyyət seç və həmin xüsusiyyətlə bağlı əşya adlandır. Hansı xüsusiyyət onlarda eynidir? Onu bir sözlə necə adlandırmaq olar?

ƏŞYA	XÜSUSİYYƏT				
Top	Dairəvi	Qırmızı	Kiçik	Rezin	
Lampa	Dairəvi	Ağ	Kiçik	Şüşə	
	Forma	Rəng	Ölçü	Faktura	

Ümumiləşdirilmiş kateqoriyalar adlandırıldıqdan sonra, bu kateqoriyalarla gül çekilir.

**Sual 3:** Bu kateqoriyalara əsaslanaraq, hansısa bir əşyanı təsvir et.

### 1.2. Təsnifat alqoritminin çıxarılması

İş kiçik qruplarda aparılır. Müəllim hər bir qrupa müxtəlif çoxluqların misallarını paylayır (məsələn, insanlar, saatlar, avtomobilər, heyvanlar, bitkilər, nəqliyyat və s.) və xahiş edir ki, şagirdlər bu çoxluqları hansısa qruplara bölsünlər. Qruplar tapşırıqları həll etdikdən sonra, işlərin nəticələrini təqdim edirlər. Müəllim qrupların tapşırıqlarını dəyişərək, hansı əlamətə görə təsnifatın keçirilməsini tapmağa xahiş edir.

**Təsnifatı keçirdikdən və refleksiya vasitəsi ilə onun əsasını tapdıqdan sonra belə alqoritm çıxarılır:**

1. Təsnifatı keçirmək üçün obyekt çoxluğunun müəyyənləşdirilməsi;
2. Təsnifatın əsası kimi hansısa bir əlamətin çıxarılması;
3. Çıxarılan əlamətə görə verilən obyekt çoxluğunun qruplara bölməsi;
4. Alınan qrupların hansısa bir adla adlandırılması.

### 1.3. Tapmacaların qurulma alqoritminin çıxarılması

Tapmacanın tərifini necə vermək olar? Tapmaca nəyinsə tamamlanmamış təsviridir və bu nəsə mətnində adlandırılmışdır.

Hər hansı təsviri tapmaca adlandırmaq olarmı? Onun öz funksiyası var - onu tapmalıdır. Tapmacanın qısa mətnində əşyanın tapılmasının mümkün olması üçün təsviri həm lazımi qədər dəqiq və ətraflı olmalıdır, həm də cavabı aydın-aşkar olmaması üçün təsviri çox yiğcam vermək lazımdır. Məhz bunun üçün tapmaca obyektin ən mühüm və ya ən qeyri-adi tərəflərini aşkar edir. Tapmacanı qurmaq üçün əşyanı əlamətlərinə görə təsvir etməyi, ağılda obyektin müxtəlif xüsusiyyətlərini cəmləşdirməyi və onlardan ən mühüm olanları seçməyi bacarmaq lazımdır.

1.Lövhədə plan. Gəlin onun əsasında tapmacanı quraq.

Nəyə oxşayır?

Ondan nə ilə fərqlənir?

Balerinaya

Cansız

Çətirə

Yağışdan qorumaz

Göbələyə

Yeməli deyil

### Misal - kiçik stolüstü fırınca haqqında tapmaca.

«Balerina kimi, amma cansız; çətir kimi, amma yağışdanqorumaz; göbələk kimi, amma yemək olmaz. Bu nədir?»

**Qeyd 1.** Tapmacanı quranda, iştirakçıların diqqətini hər hansıa yox, vacib və mühüm fərqlərin tapılması lazımdır.

Bir neçə tapmaca təhlilinin misalında tapmaca alqoritmini araşdırmaq.

1. Nəyə oxşayır?

2. Nə ilə fərqlənir?

3. Əks etdirmə ilə müqayisə

2.Lövhədə - yeni plan.

Necədir?

Ona oxşar nədir?

İşıq saçır

Lampa

Əriyir

Qar

Damcılanır

Yağış

### Misal - şamdan tapmaca.

Hər bir söz cütlüyünü «amma»,... «deyil» bağlayıcısı ilə ayırib, tapmaca quracağıq. «İşıq saçır, amma lampa deyil; əriyir, amma qar deyil; damcılanır, amma yağın deyil».

#### Tapmacanın alqoritmi:

- Xüsusiyyətlər üzrə təhlil, xüsusiyyətlər parçalanır (Necədir?, Nə edir?).
- Alınan şəkil başqa obyektlərlə müqayisə olunur (Ona oxşar nədir?).
- Əks etdirmək ilə müqayisə.

#### Tapmacaların qurulması üçün 4 üsul:

1. Təsvir;
2. İnkər (elədir, lakin o deyil);

3. Metafora;
4. Sadə müqayisə : həmişə nə iləsə (əlaqələndirici ilə) fərqləndirmək.

#### **Tapmacanın tərkib hissələri:**

1. Əşyanın təsviri;
2. Sirli və ya gizli mənə (metafora, müqayisə, keçirilmə);
3. Şeirlə və ya proza ilə ifadə etmək;
4. Cavabını vermək.

## **2. «Ən mühümü»**

**Məqsəd:** Cisim və hadisələrin əsas əlamətlərinin çıxarılması

### **2.1. Nəsiz olmur?**

Hansısa obyektlər sinfini xarakterizə edən və onu dəqiqliklə öyrənməyə imkan verən əsas əlamətləri tapmaq lazımlı olan hallarda keçirilir. Misal üçün, «Nəsiz nağıl olmur?»

Nağılı necə körləməq olar? Bir neçə süjet körlayandan sonra iştirakçılar «Nağıl nəsiz olmur?» sualına cavab verə biləcəklər və nağılin süjetinin quruluşunu müəyyənləşdirəcək, onu özləri qurmağı öyrənəcəklər.

### **2.2. Dağıılma (parçalanma)**

**Təlimat:** «Obyekti (bütovlüyü) dağıdın. Bunu necə etmişsiz izah edin».

Obyekti dağıdanda, biz əslində onun ən mühüm, ən zəruri əlamətlərini öyrənirik. Məsələn, şeiri «dağıdanda», biz onun qafiyə və ritminin əhəmiyyətini qiymətləndirə bilərik. Bu zaman müəllimin vəzifəsi tədqiqat üçün elə misallar seçməkdir ki, onları «dağıtdıqda» heyif silənməsin.

### **2.3. «Ağıldan çıx” əməliyyatı»**

Bu tapşırıq obyektin hər hansı bir əlamətin vacibliyini müəyyənləşdirməyə imkan verir. Mühüm əlamətlərin, funksiyaların və ya sistemin hissələrinin müəyyənləşdirilməsi üçün çox zaman yalnız sistemin qeyd olunan əlamətinin və ya hissəsinin ləğv edilməsi və bu halda onun mövcud olub-olmamağını yoxlamaq kifayətdir .

### 3. «Tapşırıqlar qrupu üçün süjet əsasının yaradılması»

#### 3.1. «Tapmacalar Ölkesi» 1-ci variant

**Məqsəd :**

- Xüsusiyyətlər və cisimlər arasında əlaqə yaratmaq.
- Verilmiş xüsusiyyətə görə cismi tapmaq, bəzi xüsusiyyətlərinə görə cisimləri sistemləşdirməyi öyrənmək.

**M:** *Biz Tapmacalar Ölkesi haqqında nə bilirik? Əvvəla, bu, ölkədir, deməli, hər bir ölkədə olduğu kimi, burada dağlar, çaylar, şəhərlər, yollar var. Daha dəqiq sehirli dağlar, sehirli çaylar, sehirli dənizlər... Və yaxud: dağ-tapmacalar, çay-tapmacalar... Bəs görəsən çay-tapmaca nə deməkdir? Bəlkə bu elə çaydır ki, o həm var, eyni zamanda da yoxdur? Bu problemi iştirakçrla həll etməyi sizə həvalə edirik, biz isə başqa bir yola (o da tapmacalıdır), Tapmacalar Şəhərinə gedən yola dönürük. Bu şəhərdə sirli (daha doğrusu tapmacada düşünləmiş) cisimlər məskən salmışdır. Tapmacalar Ölkesinin sakinləri bizim qarşımıza yalnız o zaman çıxırlar ki, biz onları tapaq (açaq), qalan vaxt isə onlar öz evciklərində gizlənir və oradən bizə özləri haqqında tapmacalar söyləyirlər.*

Səyahət **Ən Sadə Tapmacalar Şəhərindən** başlayır. Burada 4 küçə var: «Forma», «Rəng», «Ölçü», «Maddə». Lövhədə küçələrin adını yazaq, mərkəzdə isə Mərkəzi meydanı yaradaq.

Bu şəhərdə olan cismi tapmaq üçün, onun formasını, rəngini, ölçüsünü (başqa cisimlərlə müqayisədə) və nədən hazırlanlığını göstərmək lazımdır.

**Məsələn:** «Düzbucaklıdır, qəhvəyi rəngdədir, divardan kiçik, pəncərədən isə böyükdür, ağacdan hazırlanıb» - lövhə. Əsil tapmacalar qurmaqdan qabaq isə, gəlin şəhərin küçələrini gəzək.

#### «FORMA» küçəsi

##### Tapşırıq 1.

- *Bax, bu evdə dairəvi və yastı cisimlər yaşayır. Tapın görək bu evin sakinləri kimdir? Hansı komanda (şagirdlər sırası) evə daha çox sakin yerləşdirə bilər?*

Say çöplərinin köməyi ilə sayıraq.

##### Tapşırıq 2

- *Növbəti evin qapısını döyürük, bizə isə cavab verirlər: «Bu evdə yaşayan cisimlərə sizin sinifdə təsadüf olunur, və onların formasında düzbucaqlı var. Qoy iştirakçrları bizi gözləri bağlı vəziyyətdə yada salsınlar.» Diqqət: mən ona qədər sayanadək gözlərimizi bağlayıb fikirləşirik. Sonra mən toxunduğum adam gözlərini açmadan cavab verir.*

Bu küçədə, həmçinin sadə həcmli fiqurlarla da tanış olmaq olar: silindr, konus, kub.

#### «RƏNG» küçəsi

- *Növbəti evin qapısını döyürük, bizə isə cavab verirlər ki: «burada yaşayan cisimlərin rəngi var. Qoy hər bir uşaq gözlərini bağlayaraq bizi yada salsın». Diqqət:: mən 10-a qədər sayanadək gözlərimizi bağlayıb fikirləşirik. Sonra mən toxunduğum adam gözlərini açmadan cavab verir.*

Rənglərin çalarları və adları barədə söhbət aparırıq. Göy qurşağı və onun rəngləri haqqında danışmaq və həmin rənglərin fırıldanın fırlanması zamanı ağı rəngə çevrilidiyini göstərmək olar.

## «ÖLÇÜ» küçəsi

İştirakçılar «uzunluq», «en», «hündürlük», anlayışları ilə tanış olur, ölçüləri müqayisədə təsvir etməyi öyrənir (məsələn, kitabdan enli, amma stulun oturacağından ensiz). Əks xüsusiyyətlərə malik cisimlər cütü haqqında söhbət etməyə başlamaq çox faydalıdır (qalın-nazik, enli-ensiz, hündür-alçaq).

### Tapşırıq 1.

- Tapmacanı tapın: Əvvəlcə böyüklə, sonra kiçiklə nə baş verir? (Bulka, konfet, çayın içərisindəki qənd....) Bəs əvvəlcə kiçiklə, sonra böyüklə nə baş verir? (İnsan, ağac, sabun qovuqcuğu, xəmir, böyükən hər bir şey)

- Bəs, gah böyüklə, gah da balaca ilə nə baş verir? (Hava ilə doldurulan oyuncak, yiğilan mebel, qələm-göstərici...)

Biz burada təxəyyülün inkişafında ilk addımları atırıq.

### Tapşırıq 2.

- Cırdan bize qonaq gəlib. Cırdan nəhəng adam olmaq istəyir. «Ölçü küçəsində bu mümkündür, bunun üçün yalnız iştirakçıların köməyi lazımdır. Cırdanın böyüməsi üçün hamiya danışmaq lazımdır ki, cırdan yalnız nəhəng adamın etdiyi hansısa işləri görə bilir. Cırdan birdən-birə deyil, yavaş-yavaş böyümək istəyir. Beləliklə, başladıq: «Cırdan elə böykdür ki, sizin kimi parta arxasında otura bilir». Sonra kim deyər? «Cırdan tavana çata bilər», «Cırdan quşu yuvasından götürə bilər», «... 9 mərtəbəli evi yıxa bilər», «... bütöv gölü içə bilər», «...planetdən planetə addımlaya bilər», «Cırdana bizim Yer qlobus kimi görünür» və s.

Axırda cırdan öz nəhəng boyundan qorxur və yenidən balaca olmasına xahiş edir. «Cırdan indi elə balacadır ki, açaq deşiyindən keçə bilir», - mən başladım, iştirakçılar isə davam edir: «Cırdan elə balacadır ki, gölməçə ona okean kimi görünür», «...onun başına çörək qırıntıları töküldənə, o ağladı, elə bildi ki kərpicdir», «... onu heç mikroskop vasitəsi ilə də görmək olmaz», və nəhayət, «Cırdan elə balacadır ki, o heç bir iş görə bilmir».

## «MADDƏ» küçəsi

Biz burada maddənin aqreqat halı haqqında təsəvvür yaradırıq. Bunun üçün TRİZ-də olan Kiçik Adamlar Metodu (KAM) modelindən istifadə edirik.

- Təsəvvür edək ki, bizi əhatə edən bütün cisimlər, maddələr, canlı və cansızlar balaca-balaca adamlardan ibarətdir. Adamlar özlərini müxtəlif cür aparır. Bərk maddələrin adamları (daş, ağac) bir-birinin əllərindən bərk yapışdır. Onların əlləri möhkəmdir nə açılır, nə də bükülür. Elə buna görə də bərk maddə formasını dəyişmir. "Maye" adamlar əl-ələ tutmayıb: bir-birinin yanında durub, ayağının birini götürüb o birini qoyur. Buna görə də maye formasını saxlamır. Amma əgər stəkana «maye» adamları doldursaq, onda yeni sakinləri ora əlavə edə bilmərik, çünkü adamlar bir-birinə sıx dayanıb və onlar arasında boş yer yoxdur. Qaz maddələrinin adamları var. Bu dinclik bilməyən adamlar bir-birindən uzaqda yerləşir, həmişə bir-biri ilə alın-alına toqquşaraq bir yerdən digərinə qaçışır. Amma "qaz" adamları ilə dolu olan stəkana yenə bir o qədər adam əlavə etmək olar (yadımıza salaq: adamlar arasında məsafələr böyükdür. Stəkana hava üfürsək, adamlar sıxlışacaq, vəssalam.)

Lövhəyə çıxan bir neçə uşaq böyük məmnuniyyətlə kiçik adamların bərk, maye və qaz maddələrdə davranışını təsvir edir. «Yumşaq» adam anlayışını vermək olar: Onlar əl-ələ tutub, əlləri isə asanlıqla əyilir (parça, polietilen, kağız adamlar).

Sonra bizim şəhərdə balaca adamlarla əlaqədar tapmacalar əmələ gəlir.

### Tapşırıq 1.

- Tapın görək, burada nə çəkilib: xaricdə bərk adamlar, daxildə - bərklə mayenin qarışığı, mərkəzdə isə - yenə bərk. (Bu, gilas və ya gavalının en kəsiyi, və ya göl: mərkəzdə - böyük ada, sahilə yaxın - kiçik adalar ola bilər).

İştirakçılar tapmacanın həllinin bir neçə variantını tapa bilər.

### Tapşırıq 2.

- Özünüz balaca adamlara aid tapmaca qurun və onun şəklini çəkin. (Variant: iştirakçılar qrupu tapmaca qurur və balaca adamları təsəvvür edərək səhnəcik göstərir).

Şəhərin bütün küçələrini tədqiq etdikdən sonra onların kəsişdiyi Mərkəzi Meydana çıxırıq. Burada elə tapmacalar yaşayır ki, cisimlərin forma, rəng, ölçü və maddəsini hamisini təsvir etmək lazımlı. Daha çətin tapmacaların qurulması başlanır. Bu mərhələdə müəllimin müxtəlif sadə əşyaları olmalıdır: təbaşir, penal, güzgü, qlobus, göstərici, banka və s. (Heç də bütün cisimlər üçün «forma-rəng-ölçü-maddə» planına əsasən tapmaca demək rahat olmur).

### 3.2. «Tapmacalar Öləksi» 2-ci variant

**Məqsəd :** Hiss orqanlarının köməyi ilə təyin edilən xüsusiyyətlər haqqında təsəvvür yaratmaq.

Beş Hiss Şəhərinə düşmək üçün Bağlı Gözlər Darvazasından keçmək lazımdır. Bələdçi-şagird seçib, gözlərini bağlayırıq. Çantadan zinqirov və ya tütek, ətir şüşəsi, bankaların içərisində üyüdülmüş qənd və duz çıxardırıq. Səs, qoxu, toxunma, dada görə bələdçi ona təklif edilən şeyləri təyin etməlidir. İştirakçılar cismi təyin edərkən hansı hissin onlara kömək etdiyini başa salmalıdır.

Nəticə çıxarıraq. İnsana məxsusdur:

5 hiss	5 hiss orqanı ilə nəyi işə aşkar etmənin 5 üsulu	Hansı xüsusiyyətləri təyin etmək olar
Görmə	Göz-görmək	Rəng, forma, ölçü və s.
Eşitmə	Qulaq-eşitmək	Səs
Hiss etmə (toxunma)	Dəri əl ilə yoxlamaq	Möhkəmlik, maddə(faktura), temperatur,və s.
Qoxu	Burun - iyələmək	Qoxu
Dad	Dil dadını bilmək	Dad

## 4. Qaydalara əsasən oyunlar: oyun-tapmaca, oyun-yarış.

### 4.1. Oyunlar-tapmacalar

#### ✓ 4.1.1. «Hə - Yox» oyunu

Oyunun məzmunu aparıcı tərəfindən təqdim edilmiş hər hansı bir sırrın açıqlanmasından ibarətdir (aparıcı rolunu bir və ya bir neçə şagird yerinə yetirə bilər). Bu məqsədlə iştirakçılar aparıcıya suallar verə bilərlər. Yeganə məhdudiyyət: sual elə qurulmalıdır ki, aparıcı yalnız «hə» və ya «yox» cavabı verə bilsin. Oyunun adı da buradandır. Misal üçün: «Mən bizim qəhrəmanın xəzinə gizlətdiyi yeri fikrimdə tutmuşam. Mənə suallar verin - mən yalnız «hə» və ya «yox» cavabı verirəm. Maraqlıdır, siz tez bir zamanda bunu tapa biləcəksinizmi?»

İlk anlarda dinləyicilər (yaşlarından asılı olmayaraq) lazımı sualları çətinliklə qura bilirlər, lakin artıq bu, lazım olan məlumatı əldə etmək üçün dəqiq suallar qoymaq bacarığına yönəlmış tapşırığın bir hissəsidir.

Aparıcı ona verilən suallara aşağıdakı cavabları verə bilər:

- «hə»
- «yox»
- **Həm «hə», həm də «yox»** (əgər iştirakçılar ziddiyətlə üzləşiblərse). Bu tipli cavablar xeyirlidir, çünkü onlar ziddiyəti aşkar edirlər, bu isə məsələnin həlli üçün səmərəli açardır.
- **«Bu, əsas deyil»** (mətnin açıqlanması üçün verilmiş sual vacib deyil). Bu cavab variantından müəllim məsələnin həlli prosesini idarə etmək üçün istifadə edə bilər. Bəzən o, bir o qədər də vacib olmayan məlumatı verməklə məsələnin həllini çətinləşdirə bilər. Digər hallarda bu istiqamətdə təhlilin davam etdirilməsinin əhəmiyyətsiz olduğunu bu sual vasitəsi ilə şagirdlərə göstərməklə onların isini qısaldı bilər.
- **«Bu barədə məlumat yoxdur»** - Bu cavab o hallarda verilir ki, ya aparıcının həqiqətən məlumatı yoxdur və ya təlim məqsədi ilə məsələni qəlizləşdirmək istəyir. Real problemləri bir çox hallarda məlumatın çatışmazlığı şəraitində həll etmək lazım gəlir. Dinləyiciləri bütün təlim dövrü ərzində buna öyrətmək lazımdır.

«Hə - yox» oyununun prosesi suallar verə bilmək bacarığını öyrətməkdən ibarətdir. Bu, təsnifat etmə vərdişlərini formalaşdırır, çünkü, xüsusiyyətlərə əsasən təsnifatı aparmaqla, biz mümkün ola bilən bütün xüsusiyyətləri seçməyərək, onların qrupları ilə işləyirik və bu zaman məsələnin həlli üçün vacib olmayan xüsusiyyətləri tək-tək yox, bütöv qruplarla kənarlaşdırı bilirik. Beləliklə, «hə-yox» oyunu problemin həlli zamanı daha bir vacib vərdiş formalaşdırmağa imkan verir - ümumiləşdirmə və qruplaşdırma vərdişi - çoxlu sayıda xüsusiyyət və obyektləri təsnif etmə vərdişi.

### 4.1.2. Dialoji tapmaca

**Məqsəd:** obyektləri təsnif etmək üçün vacib olan vərdişlərin formalaşdırılması:

- Xüsusiyyətlərin adlarını və onların mənasını müəyyən etməklə təsnifat aparmaq, onlara əsasən təsnifatı aparılan obyektləri qruplara ayırmak;
- Təsnifatın aparılma algoritminin müəyyən edilməsi.

Aparıcı təqdim olunmuş qrupdan hər hansı bir obyekti fikrində tutur. Digərləri konkret, mümkün qədər qısa cavab tələb edən («hə-yox» dan fərqli) sual verməklə tapmacanı tapmalıdır. Ən yaxşı suallar təsnifat variantlarını müəyyən etməyə imkan verəcək. Bu məqsəd üçün iştirakçılar tərəfindən irəli sürülmüş xüsusiyyətlərdən biri seçilir və çoxluqdan olan bütün obyektləri həmin xüsusiyyətə görə qruplara ayırmak təklif edilir.

### 4.1.3. «Koma» oyunu

**Materiallar:** Müxtəlif obyektlərin şəkilləri, misal üçün: gitara, çaydan, ev, çanta, ağaç, alma, karandaş və s. Hər uşaqa - bir şəkil.

**Oyuna giriş:** «Koma» nağılı yada salınır və nağılı dəyişilmiş halda oynamaq təklif edilir.

**Oyunun algoritmi:**

**1-ci variant:**

Hər uşaq öz şəklini alır və çəkilmiş obyekt rolunu oynayır. Aparıcı iştirakçılarından birini koma sahibi

kimi seçir, digərləri növbə ilə komaya (koma şərti olaraq şkaf, xalça və ya sadəcə olaraq evin bir hissəsi ola bilər) yaxınlaşır və koma sahibi ilə aşağıdakı dialoqu keçirir.

**- Tak-tak, komada kim yaşayır?**

**- Mən, (misal üçün, gitara özünü adlandırır). Sən kimsən?**

**- Mən, (misal üçün, alma özünü adlandırır). Məni komaya buraxarsanmı?**

**- Əgər desən ki, sən mənə nəilə oxşayırsan, onda buraxaram.**

Qonaq hər iki şəkili müqayisə etməli, ümumi xüsusiyyətləri müəyyən etməli və onları adlandırılmalıdır. Misal üçün, həm gitarada, həm də almada çubuq var. Bundan sonra, qonaq komaya girir, digər iştirakçı sahibə müraciət edir. Beləliklə hamı komanın içərinə girir. Əgər iştirakçılarından kimse koma sahibinə cavab verə bilmirsə, digərləri ona köməklik edə bilər.

### **2-ci variant:**

Birinci variantda olduğu kimi, lakin koma sahibi daim dəyişir - içəri daxil olan qonaq koma sahibi olur, əvvəlki sahib isə «hörmətli şəxs» kimi dincəlməyə gedir. Beləliklə, oyunun bütün iştirakçıları bu prosesdə iştirak edir.

### **3-ci variant:**

İndi isə bir neçə koma və onların sahibləri olacaq. Qonaqlar isə növbə ilə hər bir komaya gedirlər.



#### **4.1.4. «Oğrunu tut» oyunu**

**Məqsəd :** analitik təfəkkürü məşq etdirmək, müqayisə yolu ilə fərqli xüsusiyyətləri ayıra bilmək bacarığını formalaşdırmaq.

**Əvvəlki mərhələ:** «Koma» oyunu.

Həmin oyundan fərqli olaraq bu oyunda yalnız bir muqayisə əşyasını görmə dəstəyi edilir, digərini fikrən təsəvvür etmək lazımdır.

**Material:** müxtəlif obyektlərin şəkilləri, misal üçün: gitara, çaydan, ev, çanta, ağaç, alma, karandaş və s. Hər bir uşaqa bir şəkil. Oğrunun bəzi xüsusiyyətlərini bilərək onu tapmağa çalışaq.

### **Oyunun alqoritmi:**

#### **1-ci variant:**

Hər uşaqqarşısında şəkil saxlayır və çəkilmiş obyekt rolunu yerinə yetirir. Aparıcı 3-4 uşağı axtarış qrupuna təyin edir və onları otaqdan kənarlaşdırır. Otaqda qalanlar püşk və ya sayma yolu ilə «oğrunu» müəyyən edirlər və iştirakçılar onun xüsusiyyətlərini sadalayırlar (misal üçün, çaydan, naxışlı, qulpu var, boş). Sonra xəfiyyələr otağa qayıdır, aparıcı onlara oğrunun xüsusiyyətlərini elan edir və deyir: «Oğrunu tut!».

Digər iştirakçılar oturur, dayanır və ya qaçırlar. Xəfiyyələr iştirakçılar arasında qaçaraq onların şəkillərinə baxırlar və oğrunu müəyyən etməyə çalışırlar. Hər bir xəfiyyə kimisə saxladıqda aparıcı «stop!» deyir və hər bir hərəkət dayandırılır. Saxlanılanlar nəzərdən keçirilir.

Əgər əsil oğru saxlanılıbsa, aparıcı nəzərdən keçirmə qaydasını müəyyən edərək, onun axıra saxlamağa çalışır. Birinci xəfiyyə saxladığı iştirakçıya aid deyir: «Bu, ogrudur, ona görə ki ... ( ona məlum olan xüsusiyyəti deyir, misal üçün, «qulpu var»)». Saxlanılan, əgər o oğru deyilsə hansı digər xüsusiyyətlərə görə ogrudan fərqləndiyini deyir: «Yox, mən oğru deyiləm, ona görə ki.... (misal üçün, əgər «çanta» saxlanılıbsa, o deyir: «Oğru özündə çay saxlayır, mən isə kitablar»). Əgər saxlanılan fərqləri qeyd edə bilmirsə, onu oğru kimi aparırlar. Beləliklə oyun bütün saxlanılanlar nəzərdən keçirilənədək davam edir. Əgər əsil oğru saxlanılıbsa, o, könüllü olaraq oğru olduğunu boynuna alır. O, «oğurladığını» verməli və bundan sonra azadlığa buraxılmalıdır. Xəfiyyələri mükafatlandırmaq olar.

## **2-ci variant:**

Birinci variantda olduğu kimidir, lakin hər xəfiyyəyə müəyyən edilmiş xüsusiyyətlərdən yalnız biri deyilir. Belə olduqda oğrunu tapmaq çətinləşir.

## **4.2. Yarış oyunları**



### **4.2.1.«Kim daha çox?»**

#### **Məqsəd 1. Əşyaların xüsusiyyətləri haqqında olan bilikləri aktuallaşdırmaq**

Bir obyektin (karandaşın, bitkinin və s.) mümkün qədər çox xüsusiyyətini qeyd etmək. Bu tapşırığı həm şifahi (eğer hər kəs öz əşyasını təsvir edirsə), həm də yazılı yerinə yetirmək olar (hamiya eyni tapşırıq verilir). Daha çox xüsusiyyət qeyd edən qalib gəlir.

#### **Məqsəd 2. Müqayisə yolu ilə ümumi olanı və fərqi tapmaq**

Mürəkkəb mətnlə iş, şəkildə olan obyektlər (mətndə olan yeni sözlər arasında) və sinifdə, otağınızda olan əşyalar, tanış adamlar arasında və s. mümkün qədər çox oxşarlıq və fərqləri müəyyənləşdirməkdən başlanır. Bu tapşırığın daha çətin variantı yenini həmin növdən olan digər obyektlərlə müqayisə etməkdir.

#### **Məqsəd 3. Müqayisə yolu ilə oxşar olanı (əks olanı) müəyyən etmək**

İştirakçılara mümkün qədər çox oxşar nağıl və ya oxşar qəhrəmanlar tapmaq, onların oxşarlığını izah etmək tapşırığı verilir. Eyni qayda ilə «Əks olanı tapmaq» tapşırığı yerinə yetirilə bilər, yəni iştirakçılara daha çox əks olan, oxşar olmayan qəhrəmanlar tapmaq tapşırığı verilir.



### **4.2.2. Kim daha cəld? (təfəkkürün çevikliyini formalaşdırır)**

#### **Tapşırıq 1. Qrup şagirdləri dairəvi otururlar. Müəllimin əlində top var.**

**Təlimat:** «Təsəvvür edin ki, bu (müəllim topu göstərir), portağaldır. İndi biz onu bir-birimizə ataraq onun necə olduğunu deyəcəyik. Diqqətli olun! Çalışın portağalın söylənilən xüsusiyyətləri təkrarlanması və hamı oyunda iştirak etsin».

Müəllim təsəvvür olunan portağalın hər hansı bir xüsusiyyətini söyləyərək, misal üçün «şirin» - deyib, işə başlayır. Tapşırığı yerinə yetirən zaman müəllim «Gelin daha cəld işləyək!» deməklə şagirdləri daha cəld işləməyə təhrik edir.

#### **Tapşırıq 2. Qrup şagirdləri dairəvi oturublar. Müəllimin əlində top var.**

**Təlimat:** «İndi biz topu bir-birimizə atacaqıq. Bu zaman biz hər hansı bir rəngi, topu tutduqda isə bu rəngdə olan obyekti deyəcəyik. Diqqətli olun: söylənilən rəng və obyektləri təkrarlamayaq və hər bir iştirakçıya oyunda iştirak etmək imkanı verək».

#### **Tapşırıq 3. Qrup şagirdləri dairəvi oturublar. Müəllimin əlində top var.**

**Təlimat:** «İndi biz topu bir-birimizə atacaqıq. Topu atan üç sözdən birini deyir: «Hava», «yer» və ya «su». Əgər «hava» sözü deyilirsə topu tutan şəxs quş adı, ikinci halda («yer») heyvan, «su» dedikdə isə balıq adı deyir. Cavabı mümkün qədər tez vermək lazımdır.»

## 5. Alqoritm üzrə təsvir (zəncirlər)

### 5.1. «Təəssuratlar torbası»

**1-ci variant:** İştirakçılara şəklə «daxil olmaq» və «Görürəm...Eşidirəm...Hiss edirəm...» planı üzrə bir cümlə (hər kəs ayrı) yazmaq təklif olunur. Sonra iştirakçılar bir-biri ilə bunları bölüşür. Hər kəs yoldaşlarının dediklərindən bir-ikisini yazar və beləliklə balaca «təəssuratlarla dolu torba» alınır.

**2-ci variant:** Həmin tapşırıq, amma bu dəfə «Görürəm...Eşidirəm...Hiss edirəm...» planı üzrə inşa yazılır.

### 5.2. Zəncirvari ümumiləşdirilmiş təsvir

Şagirdlərdən biri fiziki hadisəni adlandırır, o biri hadisənin hansı fiziki xüsusiyyətlərə malik olduğunu, üçüncüsü hansı funksiyaları yerinə yetirir, dördüncüsü harda yerləşir... Və beləliklə oyun bir zəncir şəklində davam edilir.

### 5.3. Analogiyalar zənciri (Gölə atılan daş)

Sualda bir neçə anlayış tipi və ya fikir işlədikdə, cavabları zəncir şəklində qurmaq olar: əşya - xüsusiyyət - əşya - xüsusiyyət və s.

**1-ci variant:** Müəllim iştirakçılara sözlərdən - hər bir söz vaqon olur - uzun bir zəncir qurmağı təklif edir. Vaqonlar, sözlər kimi, bir-biri ilə bağlı olmalıdır. Demək, hər bir söz arxasında gələn sözü çəkməlidir.

**Məsələn:** Qış necədir? - Qarlı, soyuq. - Daha nə soyuq olur? - Dondurma, buz, qar, külək.

Bəs külək necə olur? - Şimal, güclü. - Kim güclü ola bilər? və s.

**2-ci variant:** Əşya - müəyyən xüsusiyyətlə hansı əşyalar qrupuna aiddir? və s.

Çətir - su buraxmayan qrupundan! - Su buraxmayan obyekt - qurbağanın dərisi! - Qurbağanın dəri - «canlıının hissəsi» qrupundan! - «Canlıının hissəsi» - ağacın yarpağı! - «Ağacın yarpağı» - yaşıllar qrupundan! - «Yaşıllar qrupunda» - qarız - və s.

### 5.4. Analitik zəncir

**Məqsəd:** şəkinin təhlil alqoritminin formallaşması.

*Şəkinin təhlili ilə işləmək üçün addımlar:*

*Addım 1. Şəkinin tərkibi.*

*Addım 2. Obyektlər arasında əlaqələr və qarşılıqlı əlaqələr.*

*Addım 3. Obyektlərin və hərəkətlərin xarakteristikası.*

*Addım 4.* Obrazlı xüsusiyyətlərin söz ehtiyatının zənginləşməsi.

*Addım 5.* Keçmiş və növbəti hadisələr.

*Addım 6.* Müxtəlif nöqtəyi - nəzərlər.

## 5.5. «Yalançı tapmaca»

**M.**: Mən lampanın bir xüsusiyyətini fikirləşmişəm. Kim tapa bilər, bu hansı xüsusiyyətdir?

**Ş.**: Şuşədəndir.

**M.**: Xeyr, mən başqa xüsusiyyəti fikirləşmişəm.

**Ş.**: Sınan.

**M.**: Xüsusiyyət düzgün deyilib, amma mən başqasını fikirləşmişəm.

*Tapşırığın mənası ondan ibarətdir ki, müəllim əslində heç bir xüsusiyyət fikirləşməyib!*

O, lazımlı bildiyi qədər soruşa bilər və istədiyi zaman oyunu «xoşuna» gələn cavabda dayandırıra bilər.

Oyunun başqa bir variantı onun şagird tərefindən aparılmasıdır. Şagirdin öz cavab variantları var və onun sinif qarşısında çox «qalmaq» arzusu iştirakçıları ən ekzotik variantları fikirləşməyə vadər edir. Bu da əsas məqsədə, yəni verilən məsələyə dair biliklərin aktuallaşmasına çox kömək edir.

## VII. Tənqid təfəkkür proseslərinin inkişafına yönəldilmiş texnikalar

### 1. Meyar üzrə qiymətləndirmə

**Məqsəd:** Qiymətləndirmənin meyar əsasında aparılması anladılması.

Bu üsul bütün siniflə keçirilir. Müəllim şagirdlərin istəyi ilə hər hansı hadisəni meyar üzrə qiymətləndirir. Meyarlar şagirdlərlə birləşdə əvvəlcədən "Niyə hadisə pis və ya yaxşıdır?" sual ilə müəyyənləşdirilir. Cavablar aşağıdakı meyar cədvəlinde yazılır. Cavabları «+» və ya «» işarəsilə qeyd etmək olar.

Qiymətləndirilən hadisələr	Meyarlar (Niyə hadisə pis və ya yaxşıdır?)					Nəticə (cəmi)
1.	1.	2.	3.	4.	5.	
2.						

Sonra hadisələr həm ayrı-ayrılıqda, həm də müqayisədə qiymətləndirilir. Ümumi nəticəni çıxarmaq üçün «+» və ya «» işarələrinin sayı kömək edir.

## 2. Ambivalent qiymətləndirmə

### Məqsəd:

- Hər hadisənin həm müsbət, həm də mənfi cəhətlərə malik olmasının anladılması.
- Cisim və ya hadisənin müsbət və mənfi tərəflərinin qiymətləndirilməsi.

### ✓ «Yaxşı - Pis» oyunu

Debat metodu ilə aparılır.

İştirakçılar 3 komandaya bölünür: 1-ci komanda «+», 2-cisi isə «-»ları adlandırır.

3-cü komandanın iştirakı oyunu daha da mürəkkəbləşdirir. Bu komanda «+» və «-»ların arasında olan ziddiyətləri həll etməyə çalışır, onları əlaqaləndirir.

## 3. Cisim və hadisələrə müxtəlif nöqteyi-nəzərdən baxılması

### Məqsəd:

- qiymətə təsir edən amillərin müəyyənləşdirilməsi;
- qiymətləndirmənin həmişə subyektiv və müxtəlif amillərdən (xarici və daxili) asılı olduğunu anladılması;
- yeni vəziyyətə uyğunlaşmağ bacarığının formalaşdırılması (empatiya);
- obyektdə olan ehtiyatları dəqiqliklə etmək, obyektin xüsusiyyətlərini ondan ayırb özünə və ya başqa obyektdə keçirmək bacarıqlarının formalaşdırılması.

### ✓ 3.1. Xarici amillərin təsiri

#### Cisimlərin müxtəlif nöqteyi-nəzərdən baxılması

İştirakçılar qruplara bölünür və hər qrupa kartoçkada bir əşya şəkli verilir. Qruplar bir-birinin şəkillərini görməməlidir. Şagirdlərə təklif olunur ki, onlar hər hansı bir əşyanın şəklini müxtəlif rakurslardan (yuxarıdan, yandan və s.) çəksinlər. Sonra qruplar çəkilən şəkilləri başqa qruplara verərək xahiş edirlər ki, onların hansı əşyanın olduğunu tapsınlar.

### ✓ 3.2. Daxili amillərin təsiri

**Təlimat:** İnsanların nöqteyi-nəzərləri çoxlu müxtəlif təsəvvürlərdən formalaşır : sənət, milli, din, yaş və s.. Lakin biz ən sadədən başlayacaqıq: nöqteyi-nəzərin insanın halından, əhval-ruhiyyəsindən asılılığından.

Daxili amillərin insanın nöqteyi-nəzərinə təsirinin öyrənilməsi üçün iştirakçılar 3 qrupa bölünür və hər qrup ayrı-ayrı tapşırıqları yerinə yetirir. Hər 3 qrup tapşırığı yerinə yetirmək üçün 2 altqrupa bölünür.

### ● A. «Nöqteyi nəzər» rollu oyunu

İştirakçılar 2-4 nəfərlik kiçik qruplara bölünür və onlara tanış olan hər hansı bir hadisəni bu hadisənin intirakçısı və ya şahidi olanların nöqteyi-nəzərindən təsvir etmək tapşırığı verilir. Bu tapşırığı yerinə yetirmək üçün obyektin elə bir xüsusiyyətini, əlamətini seçmək lazımdır ki, bu onu başqa obyektlərdən fərqləndirir, onun özünəməxsusluğunu təmin edir və buna görə bu hadisəyə spesifik nöqteyi nəzəri formalaşdırır.

Bu özünəməxsusluğu seçərkən, iştirakçılar qeyri-ixtiyari olaraq həmin obyektin çoxlu sayıda xüsusiyyətini təhlil etməyə məcbur olurlar.

### ● B. «Danışan əşyalar» rollu oyunu

#### 1. Cansız obyektlərin adından hekayə yazmaq və səhnələşdirmək, məsələn:

- mətbəxdə, sinif otağında, şkafda, penalda və s. yerlərdə olan əşyaların adından;
- qəndqabındakı, yağlı bulkanın üstündəki, masaya səpələnmiş şəkər tozu adından və s.

**2. Monoloq:** «Hamınız ətrafiniza nəzər salın və bu otaqda olan hər hansı bir əşyani seçib, onun adından qısa monoloq deməyə hazırlaşın. Bütün iştirakçılar hazır olanda biz başlayacaq və ardıcılıqla monoloqları dinləyəcəyik. Narahat olmayın ki, kimsə sizin əşyanızın monoloqunu deyəcək.»

### ● C. Səhnələşdirmə və vəziyyətin müxtəlif nöqteyi-nəzərdən qiymətləndirilməsi

Hər hansı bir nağıl və ya ədəbiyyat əsərindən bir səhnə və ya parça seçilir və səhnələşdirilir. Burada hər personajın eyni personaja müxtəlifi yanaşmalarını əks etdirmək vacibdir.

## VIII. Yaradıcılığa yönəldilmiş texnikalar

**Məqsəd:** Çeviklik və orijinallığı inkişaf etdirmək

Tapşırıqlar bütün siniflə, kiçik qruplarda, cütlərdə və ya fərdi formada keçirilə bilər.

### 1. Yaradıcı əsərlərin yaradılması

**Yaradıcı əsərlərə** şeirlər, hekayələr, şəkillər, maketlər və s. daxil ola bilər.



**Alqoritm üzrə inşa** (Bütün siniflə aparılır.)

Qrupun şagirdləri dairəvi şəkildə otururlar. Onların əlində kağız və qələm var.

**Təlimat:** «Size indi verəcəyim tapşırığı yazılı şəkildə yerinə yetirmək lazımdır. Vərəqin yuxarı hissəsində 4 hərfi qeyd edin: B, G, H, Y. Mənim işarəmlə işə başlayacaq və mümkün qədər çoxlu cümlə yazacaqsınız. Bir məsələni nəzərinizdə saxlayın ki, yazdığınız bütün cümlələrin I sözü - B, II sözü - G, III

sözü - H, IV sözü isə - Y hərfləri ilə başlanmalıdır. Məsələn, «Bu gün hava yaxşıdır». Bu tapşırığı yerinə yetirmək üçün 3 dəqiqə vaxtınız var. Başlayın.»

Üç dəqiqədən sonra müəllim sıra ilə bütün iştirakçılarından neçə cümlə yazdıqlarını sorusur və öz seçimlərinə əsasən yazdıqları cümlələrdən birini oxumağı xahiş edir. Bu, iştirakçının ən uğurlu hesab etdiyi cümlə ola bilər. İşin nəticələri ilə tanışlıq zamanı iştirakçılar cümlələrin qurulması zamanı istifadə edilməmiş uslub, məzmun və başqa imkanları özləri üçün aşkar edirlər. Bu da onların motivasiyasını artırır və növbəti işin nəticələrinə pozitiv təsir göstərir.

Müəllim təklif edir ki, növbəti 3 dəqiqə ərzində cümlə qurmaqdə davam etsinlər. Vaxt bitdikdən sonra iştirakçılar yenidən neçə cümlə qurduları barədə məlumat verir və öz seçimləri ilə onların birini oxuyurlar.

Sonra müəllim təlimatı davam etdirir: «İndi hər bir şəxs bizim qrup haqqında hekayə yazacaq. Bu hekayəni təşkil edən cümlələrdəki sözlərin sayı müxtəlif ola bilər, amma onlar bu hərflərlə başlamalıdır: B, G, H, Y, B, G, H, Y, B, G, H, Y və s. Durğu işarələri istənilən yerdə qoyula bilər. Bu tapşırığı yerinə yetirmək üçün sizin 5 dəqiqə vaxtınız var». (Hekayəni yazmaq üçün mövzu verilməyə də bilər).

İş yekunlaşdırıldıqdan sonra iştirakçılar öz hekayələrini oxuyur. Hekayənin məzmunu qiymətləndirilmir, müzakirə və şərh edilmir.

Tapşırıq təfəkkürün dəqiqliyinə, cəldliyinə və çevikliyinə yönəldilmişdir.

## 2. Əşyaların qeyri-adi istifadəsi

**Əşyaların qeyri-adi istifadəsi** hər hansı əşyanın yeni funksiyada işlənilməsi deməkdir.



**Qeyri-adi istifadə** (Bütün siniflə aparılır.)

Iştirakçılar dairəvi şəkildə əyləşirlər. Müəllimin əlində top var.

**Təlimat:** «İndi mən topu atıb kimə isə əşya adı çəkməklə növbəti işimizə başlayacağam. Top çatan şəxs həmin əşyadan istifadənin 3 qeyri-adi üsulunu söyləməlidir. Məsələn, topu ataraq mən deyəcəyəm, «çəkic». Əsas (birbaşa) vəzifəsindən başqa çəkicdən masanın üstündəki kağızların dağılmasının qarşısını almaq məqsədilə press-papye (basma) kimi; ona ip bağlayaraq inşaat işlərində dik yamac kimi də istifadə edilə bilər.

Əvvəldən razılaşaq ki, cavablarda əksər əşyaların istifadəsi üçün mümkün olan universal üsullar ilə(məsələn, bütün əşyaların şəklini çəkmək, onlara toxunmaq, onları iyləmək, hədiyyə etmək mümkündür) istifadə etmək lazımdır.

Beləliklə, topu atdığını şəxs ona düşən əşyanın istifadəsində 3 qeyri-adi və qeyri-ənənəvi üsulu söyləməli və başqa bir əşyanın adını çəkərək topu növbəti şəxsə atmalıdır. Diqqətli olaq və çalışaq ki, top hamiya verilsin».

## 3. Proqnozlaşdırma

**Proqnozlaşdırma** - gələcəyə proqnozların qurulması.



### A. «Nə olardı, əgər...» (proqnozlaşdırma) (cütlərdə aparılır)

- Günsəs itsə nə olardı?
- İştirakçılar məktəbdə oxumasalar nə olardı?
- Çəkməli Pişik yalnız özü haqqında fikirləssə, pəhləvan isə xeyirxah olsa idi nə olardı?

Bu mövzuda inşa yazmaq və ona şəkillər çəkmək.



### B. Sonra nə oldu? Ardını fikirləş.

Şagirdlərə təklif edilir ki, bədii əsəri öz variantları əsasında davam etdirsinlər. Bunun üçün aşağıdakı suallardan istifadə edilə bilər:

- Siz necə fikirləşirsiniz, sonra nə olacaq?
- Hadisələr necə cərəyan edəcək? Bu situasiya necə sona çatacaq?
- Qəhrəmanın başına hansı işlər gələcək?

Şagirdlərə təklif etmək olar ki, öz variantlarını qeyd etsinlər və əsər oxunub qurtardıqdan sonra öz fərziyyələrinin nə dərəcədə doğrulduğuna baxsınlar.



### C. Əşyaların canlandırılması

Şagirdlərə təklif edilir ki, canlandırılmış əşyalarla (məsələn, çaydan, çətir, sabun və s.) bağlı əhvalat fikirləşsinlər.

## 4. Atalar sözləri üzrə iş

**Variant 1.** Öyrənilən əsər üzrə atalar sözü və ya məsəl seç (müqayisələr, metaforalar)

**Variant 2.** Atalar sözü və ya məsəl qur.

## 5. Fantaziyanın binomu

**Bu və aşağıda verilən digər yaradıcılığa yönəlmış metodlar TRİZ-pedaqogika tərəfindən təklif olunub.**

**Məqsəd:**

Yaradıcı təfəkkürün inkişafı

Tapşırıqlar bütün siniflə, kiçik qruplarda, cütlərdə və ya fərdi formada keçirilə bilər.

Fantastik ideyanı 2 obyektin kombinasiyası, uyğunlaşdırılması nəticəsində almaq mümkündür. Məsələn: «it» və «şkaf». İdeyalar: it şkafda, şkaf itin üstündə, şkaf itin içində, itin şkafi, itdən şkaf. Bu kombinasiya binomu təkil edir.

Binomların variantları:

- |                              |   |
|------------------------------|---|
| 1. «əşya + əşya»             | binomu (misallar: su pəri, kentavr);            |
| 2. «əşya + proses»           | binomu (misallar: danışan saat);                |
| 3. «proses + proses»         | binomu (misallar: həyacan zamanı işıq saçma);   |
| 4. «xüsusiyyət + xüsusiyyət» | binomu (misallar: ağırlıq+ətir= ağır qoxu);     |
| 5. «qanun + qanun»           | binomu (misallar: inersiya+gərginliyin artması) |

**İki plan üzrə iş aparılır:**

1. Binom ilə əhvalat, hekayə qurmaq. Bu tapşırıq bütün şagirdlərə verilir.
2. Belə kombinasiyada obyektin mümkün olmasını və bunun üçün hansı şərtlərin olmasını, fikirləşmək. Bu tapşırıq onun öhdəsindən gələnlərə verilir.

## 6. Sərbəst prefiks (ön şəkilçi)

**Məqsəd:**

Yaradıcı təfəkkürün inkişafı (*Bütün siniflə aparılır.*)

Binomda ikinci elementin əvəzinə xəyalı obyektin dəyişilməsinə istiqamət verən müxtəlif ön şəkilçiləri (prefiksler) istifadə edilə bilər.

**Məsələn:** **Yarım**-bıçaq, **Mini**-begemot, **Maksi**-yorğan, **Vitse**-şagird, **Poli**-portfel, **Super**-kibrit

**Bu cür obyektdə hansı yeni xüsusiyyətlər, cəhətlər olacaq?**

Söz və ön şəkilçilərdən yaranmış birləşmələr əvvəldən razılışdırılır, suallar verilir (O necə olacaq?, Nə edəcək?, Onunla nə edəcəklər?, Necə yaşamalı?). Onunla əvvəl cümlələr, sonra isə hekayə qurulur (ana dili, riyaziyyat, ətraf mühitlə tanışlıq dərslərində istifadə edilə bilər).

## 7. Fantaziyanın polinomları

**Məqsəd:** Yaradıcı təfəkkürün inkişafı (*Bütün siniflə aparılır.*)

**I variant:** Uşaqların masalarının üstündə ən rəngarəng əşya və hadisələr eks edilmiş şəkillər üzüashağı şəkildə qoyulmuşdur. Müəllim ardıcılıqla hər bir şəkilə suallar verir (Kim idi?, Harada idi?, Nə edirdi?, Nə dedi?, İnsanlar nə dedi?, Nə ilə bitdi (sona çatdı?)). Uşaqlar isə müəyyən ardıcılıqla şəkilləri çevirir və hər növbəti suala həmin şəkillərin təsvirinə əsaslanaraq cavab verməyə çalışırlar. Çətinlik çəkənlərə qonşuları kömək edir. Oyunun sonunda uşaqların cavablarından istifadə edərək hamı üçün bir hekayə fikirləşmək olar.

**II variant:** Uşaqlar 3 hərfdən ibarət bir söz tapırlar. Yenə əşya şəkilləri əks edilmiş kartoşkalardan istifadə etmək olar. Məsələn, uşaqlar deyir “top”. Onu səslərə bölmə və yalnız həmin səsə uyğun sözlər fikirləşirik:

“T”- tort, tülkü, tüstü, təyyarə...

“O” - ot, od, ordu, odun, otaq...

«P»- pendir, pəncərə, pərdə, pələng...

Tapılmış sözlər lövhədə hər bir hərfin altında müəyyən sütunlarda qeyd edilir, simvollarla işaret edilir və ya şəkillər bərkidilir. Sonra hər bir sütundan bir təsadüfi söz seçilir və həmin sözlərlə cümlə qurulur. Bu cümlə (eləcə də başqa cümlələr) hekayənin qurulmasında əsas cümlə ola bilər.

**III variant:** II variantın şərtinin mürəkkəb forması (çətinləşdirmə)

«T» - əşya bildirən sözlər seçilir (tank, telefon, televizor...)

«O» - sıfət bildirən sözlər seçilir (ortaböylü, onmərtəbəli, operativ...)

«P» - hərəkət bildirən sözlər seçilir (oturur, oxuyur, oynayır...)

## 8. Fokal obyektlərin metodu

**Məqsəd:**

Yaradıcı təfəkkürün inkişafı (*Bütün siniflə aparılır.*)

Metodun əsas məğzi ondan ibarətdir ki, intuisiyaya əsasən, seçilmiş bir neçə obyekt - prosesin (məsələn, pələng) əlamətləri fokal adlandırılmış (məsələn, qələm) başqa mükəmməl obyekt-prosesin üzərinə köçürürlər. Belə birləşmələr yaranır: zolaqlı qələm, yırtıcı qələm, iridiş (dişli) qələm. Bəxtə-bəxt (fikirləşmədən) nə qədər çox obyekt götürülürse, fokal obyekt bir o qədər orijinal olur.

**Alqoritm:**

1. Dəyişiləsi (fokal) obyekt və ya hadisəni, dəyişilmə məqsədini seçmək.
2. Bir neçə təsadüfi obyekti qeyd etmək (onları lügət, kitab və qəzetlərdən seçmək olar).
3. Seçilmiş təsadüfi obyektlərin əlamət və xassələrinin siyahısını tərtib etmək.
4. Tapılmış əlamət və xassələri fokal obyekṭə aid etmək.
5. Üaranmış ideyaları qiymətləndirmək və daha faydalı, daha sadələrini fərqləndirmək.

İdeyaların gələcək inkişafı üçün yaradıcı təfəkkürün inkişafı metod və üsullarından istifadə etmək mümkündür.

## 9. Morfoloji analiz (morpholoji qutu)

Morfoloji analiz və ya morfoloji qutu İsvəçrə astrofizi Svinki tərəfindən təqdim edilmişdir. Bu üsul əşyaların təkmilləşdirilməsi əsasında şagirdlərdə yaradıcı təfəkkürü inkişafına zəmin yaradır.

**Təkmilləşdirmə dedikdə** - yaxşılaşdırma, hər hansı obyektin yeni ideyalarla zənginləşdirilməsi nəzərdə tutulur.

Morfoloji analiz bütün siniflə aparılır. Əvvəlcə xəyalı şaquli oxun üzərində mükəmməl (ideal) obyektin və ya onun hissələrinin əsas xassələri göstərilir (qeyd edilir). Üfüqi oxun üzərində isə onların dəyişikliklərinin əsas evristik yolları, onları həyata keçirmənin mümkün konkret variantları verilir. Oxlar üzrə elementlərin qeydiyyatını etdikdən və müxtəlif elementlərin kombinasiyalarını tapdıqdan sonra çoxlu sayda bütün mümkün təkmilləşdirmə variantlarını almaq olar. Həlli evristik üsulları xassələrin çarpanlaşması kombinasiyasını təsvir etməklə, səhvələr və sınamalar yolu ilə axtarırlar. Bu zaman ağıla təsadüfən gələ biləcək bəzi gözlənilməz birləşmələr də diqqət mərkəzinə düşə bilər.

#### **Evristik dəyişmələrin priyomları:**

- *Inversiya (əksinə etmə);*
- *Böyüdülmə (şisirtmə) - kiçildilmə;*
- *Tezləşdirmə (sürətləndirmə) - ləngitmə;*
- *Əlavə etmə - çıxılma;*
- *Zamanın dəyişməsi (aksentin dəyişməsi);*
- *Canlanma;*
- *Əlaqələrin dəyişməsi;*
- *Kombinasiya.*

**Tapşırıq:** Morfoloji qutudan istifadə edərək nağılı təkmilləşdir.

- Süjet
- Janr
- Zaman
- Yer
- Personaj
- Qəhrəmanın xarakteri

Oxun şaquli istiqamətində obyektin həm xüsusiyyətini, həm də quruluşunun bir hissəsini dəyişmək (təkmilləşdirmək) olar.

## **Nağıllar üzrə iş:**

### **«Nağılı dəyiş» oyunu**

Tapşırıqdan əvvəl şagirdlərə yaradıcılıq düsturlarını (əlavə, çıxma, «aksentin dəyişdirilməsi», əvəz etmə (elementləri, yer və ya zamanı), yerdəyişmə, hiperbolizasiya (şişirtmə, artırma), kombinasiya) xatırlatmaq məqsədə uyğun olardı.

**Sual:** Nağılı necə dəyişmək olar?

Müəllim lövhədə qruplar üçün tapşırıqlar yazır:

### **Aşağıdakı yollarla nağılı dəyiş:**

1. Süjetdəki hadisələri, hərəkətləri dəyişməklə (Zoluşka öz cindir paltarlarında şənliyə (bala) gəlir);
2. Janrı dəyişməklə (Bu hadisəni ... detektivə, savaş süjetə, fantastik hadisəyə və s. çevir);
3. Bir neçə əhvalatı qatmaqla («nağılı salatı» - müxtəlif nağılların tanınmış personajlarını bir yere toplamaqla);
4. Personajın xarakterini (xasiyyətini) eks istiqamətə dəyişmək və ya ona yeni bir xarakter verməklə (inversiya (yerdəyişmə) üsulu - «Əksinə» oyunu);
5. Qəhrəmanların məkanını dəyişməklə;
6. Özünü (və burada Mən ortaya çıxdım) və ya yeni qəhrəmanları (məs: başqa nağıllardan) getirməklə;
7. Zaman üzrə əlamətləri dəyişməklə (nağılı müasirləşdirmək, köhnə nağılı yeni tərzdə yazmaq);

Şagırlar cütlərə bölünürlər və seçilən nağılı üsulun bir növünə əsaslanaraq dəyişirlər.

## **IX. Təşkilati metodlar**

Bu qrup metodlarının ümumi cəhəti bundan ibarətdir ki, onlar adətən ənənəvi şəkildə keçilən böyük və vacib mövzunu interaktiv təlim şəklində səmərəli formada təşkil etməyə imkan verirlər. Qrup işinin xüsusi formada təşkili şagirdlərə imkan verir ki, onlar dərsdə verilən hər bir mövzunu dərinlən və fəal şəkildə mənimsəsin.

### **1. Ziqzaq və ya mozaika**

**Ziqzaq və ya mozaika** müəllimin sinfi bir neçə qrupa bölərək şagirdlərin işini koordinasiya edəcəyi təlim metodudur.

#### **Məqsəd:**

- Qısa vaxt ərzində interaktiv şəkildə mövzunu əhatəli keçməyə imkan verir. Hər bir şagird bütün məsələlərin hellində iştirak edir;

- Şagirdlərdə özünə inam hissini stimullaşdırır;
- Mübahisə, ünsiyyət və qrupdaxili qarşılıqlı əlaqə hissələrini inkişaf etdirir;
- Məntiqi, tənqidi və müstəqil düşünməni inkişaf etdirir;
- Fərdi və qrup məsuliyyətini inkişaf etdirir.

### **Alqoritm:**

#### **Mərhələ 1.**

Sinfi dörd nəfərdən ibarət müxtəlif qruplara bölün. Şagirdlərdən 1-dən 4-dək saymalarını xahiş edin ki, qrupdakı hər bir şagirdin öz nömrəsi olsun. Hər bir qrup üzvünə məzmunun bir hissəsi (məsələn, məqalədən bir fragment) göstərilən kartlar verilir. Məqalə qrupların sayına uyğun gələn hissələrə bölünür və hər bir qrup məqalənin bir hissəsini alır.

Müəllim qısaca olaraq məqalənin adını və məzmununu müzakirə edir və bildirir ki, şagirdlərin vəzifəsi onu başa düşməkdən ibarətdir. Dərsin sonunda hər bir iştirakçı məqaləni başa düşməlidir. Dərs zamanı qruplar verilmiş hissəni necə başa düşdüklərini göstərməlidirlər.

Müəllim şagirdlərin diqqətinə çatdırır ki, məqalə dörd hissəyə bölünüb.

#### **Mərhələ 2 .**

Bütün 1 nömrəli şagirdlər birinci hissəni; 2 nömrəli şagirdlər ikinci hissəni alacaqlar və s. Müəllim izah edir ki, 1,2,3 və 4 nömrəli qrupdakı şagirdlər (yəni qrupdakı bütün 1 nömrəli şagirdlər, qrupdakı bütün 2 nömrəli şagirdlər və s.) ekspert adlanır. Onların vəzifəsi verilmiş məzmunun öyrənilməsindən ibarətdir. Məzmunu daha yaxşı başa düşmək üçün onlar eyni nömrəli şagirdlərlə tapşırığı oxumalı və müzakirə etməlidirlər. Eyni nömrəli şagirdlər tədris məzmununun tərzi barəsində razılığa gəlməlidirlər. Daha sonra onlar öz əvvəlki qruplarına qayıdırılar və qrup üzvlərinə yeni məzmunu öyrətməlidirlər. Ekspertlər tədris strategiyaları və materialları barəsində razılığa gəlirlər. Öz məlumatlarını oxumaq, müzakirə etmək və tədris strategiyaları üzərində birgə işləmək üçün ekspertlərə vaxt tələb olunur.

#### **Mərhələ 3.**

Ekspertlər qrupu müzakirələri bitirdikdən sonra hər bir şagird öz ilkin qrupuna qayıdır və onlara həmin məzmunu öyrədir.

Müəllim şagirdlərə xatırladır ki, hər bir ekspert bütün məqalənin məzmununu başa düşməlidir. Şagirdlər məqalənin istənilən hissəsi ilə əlaqədar yaranın biləcək sualları yazar və sonra həmin sualla bu hissəyə görə cavabdeh olan ekspertə müraciət edir. Əgər hələ də suali olan şagirdlər varsa, onlar bu sualla bütün ekspertlər qrupuna (məsələn, bütün 1 nömrəli ekspertlərə) müraciət edə bilər. Əgər hələ də suallar qalıbsa, onları aydınlaşdırmaq üçün tədqiqat aparmaq lazımdır.

Sonda müəllim şagirdlərə mövzunu və məqalənin hissələrini xatırladır və onlardan xahiş edir ki, şagirdlər ekspertlərin təqdimatından necə başa düşüblərsə məqalənin hər bir hissəsini şifahi şəkildə artan qayda ilə danışınlar.

Müəllim mövzunun məntiqi birliyini yoxlayır.

### **Şərtlər:**

- Bu metod üçün tələb olunan vaxt mövzunun mürəkkəbliyindən asılı olaraq ibtidai və orta təhsil üçün iki saat, yaşılı öyrənənlər üçün isə dörd saat ola bilər.

- Müəllim test keçirməklə şagirdlərin qavrama, analiz və sintez bacarıqlarını yoxlayan sualar verə bilər. Müəllim şagirdlərin iştirakını, əməkdaşlığını, cəlb olunmasını stimullaşdırmalıdır.

**Vasitələr:** Mətnlərin hissələri (kartoçkalarda ola bilər), plakat vərəqləri, flomasterlər, mövzunun öyrənilməsi üçün vacib olan digər vasitələr.

#### **Yarana biləcək problemlər:**

Şagirdlərin sayı çox olanda, onların təşkilində problem yarana bilər və sizə iki müəyyən nömrəli qrup lazım ola bilər. Və ya əger sinifdə şagidlərin sayı çoxdursa, yarısı mətnlərin hissələri ilə məşqul olduqları vaxt, digərlərinə başqa tapşırıq vermək olar.

## **2. Karusel.**

#### **Məqsəd:**

- Qısa vaxt ərzində interaktiv şəkildə mövzunu əhatəli keçməyə imkan verir. Hər bir şagird bütün məsələlərin həllində iştirak edir;
- Məntiqi, tənqid və müstəqil düşünməni inkişaf etdirir;
- Fərdi və qrup məsuliyyətini inkişaf etdirir;
- Ünsiyyət və qrupdaxili qarşılıqlı əlaqə hissələrini inkişaf etdirir.

#### **Alqoritm:**

1. Müəllim öyrənməli mövzuya dair 4 və ya 5 açıq sual və ya tapşırıq seçir.
2. Sınıf 4 və ya 5 qrupa bölür və hər qrupa 1 suala aid cavab yazmağa tapşırıq verir. Vaxt müəyyən olur (təxminən 5 dəqiqə).
3. Vaxt qurtardıqdan sonra hər qrup öz yazdıqları iş vərəqini yanındakı, (saat əqrəbi istiqamətində) qrupa ötürür. Hər qrup bu iş vərəqlərində olan yazıları nəzərdən keçirir və öz əlavələrini edir.
4. Bu proses o vaxta qədər təkrarlanır ki, bütün qruplar bütün iş vərəqlərini nəzərə keçirib əlavələr edir.
5. Sonda iş vərəqi ilkin qrupa qaytarılır, təqdimatlar və onların müzakirəsi başlanır.
6. Şagirdlər ümumiləşdirmələr aparır.

#### **Şərtlər:**

- Seçilən suallar və ya tapşırıqlar mövzunu əhatəli keçməyə imkan verməlidir. Buna görə bu saallar ən vacib məsələlərə toxuna bilər.
- Müəllim vaxtı məhdudlaşdırılmalı və ötürmə prosesinin eyni zamanda olduğunu nəzərdə saxlamalıdır.
- İş vərəqləri böyük vərəqdə yazılmalıdır ki, hər qrupa yazmaq üçün məkan olsun.

**Vasitələr:** iş vərəqləri, flomasterlər, mövzunun öyrənilməsi üçün vacib olan digər vasitələr.

**Yarana biləcək problemlər:** vaxt çatışmazlığı, şagirdlərdə mövzu ilə bağlı məlumatın azlığı, zəif təşkilatlılıq.

## X. Qruplara bölünmə texnikaları

Fəal(interaktiv) təlimdə qruplarda iş formasından daha çox istifadə edilir. Müəllimlərdə tez-tez suallar yaranır: sinfi kiçik qruplara necə bölmək olar?

Qruplara bölünməyi şagirdlərin öz ixtiyarına verdikdə, bu qruplar adətən dost və həmkarlardan ibarət olur. Bu da, şagirdlərin sinfin digər nümayəndələri ilə qarşılıqlı fəaliyyət təcrübəsini əldə etmək imkanı yaratır.

Şagirdləri **kiçik qruplara** bölməyin müxtəlif **yolları** var.

Aşağıda onlardan bəziləri qeyd olunub:

- **«Say».** Şagirdlərdən «1»-dən «5»-ə kimi saymaq xahiş olunur. Eyni rəqəmli iştirakçılar (bütün «birlər», bütün «ikilər» və s.) bir qrupda birləşirlər.
- **«Ad günləri sırası üzrə say».** Əvvəl şagirdlərə təklif olunur ki, onlardan yanvar və dekabr aylarında doğulanlar lövhəyə çıxınsınlar. Sonra başqalarından xahiş olunur ki, onlar öz ad günlərinə müvafiq olaraq yanvar və dekabr arasında olan aylar üzrə ardıcılıqla bir sıraya düzülsünlər. Sonda alınan sıradə şagirdlər «1»-dən «5»-ə kimi sayırlar. Eyni rəqəmli iştirakçılar (bütün «birlər», bütün «ikilər» və s.) bir qrupda birləşirlər.
- **«Ümumi xüsusiyyət».** Şagirdləri adlarının başladıcıları ilk hərfə, anadan olduqları il, ay, bürc və s. görə qruplarda birləşdirmək olar. Lakin bu metodun bir nöqsanı var. Kiçik qrupların təşkili zamanı bu yollardan istifadə etməzdən əvvəl, müəllim şagirdlər haqqında müəyyən məlumat toplamalıdır. Əks halda, qruplar eyni sayıda təşkil olunmaz. (Misal üçün, Sizdə 8 «Şir» və 1 «Qız» ola bilər!).
- **«Püşk atma».** Müəllim şagirdlərin adlarını balaca vərəqlərdə yazır, qatlayır, paketə qoyur, qarışdırır və paketdən çıxararaq şagirdlərin sayına görə hər masanın üstünə qoyur. Kağızlar açılır və şagirdlərin adları oxunur.

Həmin qayda ilə şagirdlər paketdən müxtəlif rəngli vərəqləri çıxara bilər. *Rənglərin sayı və hər rəngdən olan vərəqlərin sayı qrupların sayına və kiçik qrupun nümayəndələrinin sayına görə planlaşdırılır.*
- **«Mozaika».** 4 ədəd poçt kartoçkası (ayrı-ayrı rəngli şəkillər) bir neçə hissəyə bölünür. Kartoçkaların sayı və hissələr qrupların sayına və kiçik qrupun nümayəndələrinin sayına görə planlaşdırılır. Bütün hissələr qarışdırılaraq bir qaba qoyulur. Bundan sonra hər şagird kartoçkanın bir hissəsini çıxarıır. Bir kartoçkanın hissələrini çıxaran şagirdlər qrupda birləşirlər.
- **Sosiometrik metod.** Qrupların sayına görə bir neçə iştirakçı çağırılır (məsələn 4-5 nəfər). Hər iştirakçı özünə bir nəfər qrup yoldaşı seçilir. Öz növbəsində hər təzə çıxan şagird öz qrupuna bir nəfər seçilir.
- **«Mahni axtarışında».** Şagirdlərə hamiya tanış olan 4-5 mahnının adları yazılmış kiçik vərəqlər paylanılır (hər vərəqdə 1 mahni). Hər kəs öz mahnısını dodağlarını açmadan astadan oxuyur (zümrümə edir) və otaqda gəzişib həmin mahnını oxuyan digərlərini axtarır. Eyni adlı mahni düşən şagirdlər bir qrupun iştirakçısı olur.



## XI. Fəallaşdırma texnikaları

### Sərbəstləşdirmə (buz əridən) oyunları

#### 1. «Əşya yiyəsindən danışır»

Hər bir iştirakçı ona aid olan əşyanı əlinə götürüb, bu əşyanın adından onun yiyəsi haqqında danışır. Başqa «əşyalar» danışana onun yiyəsi haqqında istənilən sual verə bilərlər.

#### 2. Qarşılıqlı təqdimatlar

İştirakçılar qruplara bölünür. Onlara özləri barədə bir-birindən daha ətraflı və hərtərəfli məlumat almaq üçün 6 dəqiqə vaxt verilir. Sonra qarşılıqlı təqdimatlar aparılır. İştirakçılar ən mühüm və onlara maraqlı olan məlumatlardan istifadə edib öz müsahibinin portretini yaradırlar.

#### 3. Qeyri-verbal hədiyyə

Hərəkətlər və mimika vasitəsi ilə «mehriban» hissələri və ya hədiyyəni təsvir edib, dairə şəklində onları ötürmək.

#### 4. Pəncərə

Sizin aranızda heç bir səs buraxmayan çox qalın şübhəsi olan pəncərə var. Siz yoldaşınıza nə isə demək istəyirsiz. Hər kəs əvvəlcədən yoldaşına nə demək istədiyini müəyyən etməlidir. Bunun üçün öz dodaqlarınızla hərəkət edib, səs çıxara bilərsiniz, barmaqlarınızla başa sala bilərsiniz. Yoldaşınız başa düşməlidir və eyni qayda ilə cavab verməlidir.

### Fəallaşdırma oyunları

#### 1. «Müsahibə»

**Təlimat:** Otaqda gəzişin və hər hansı iştirakçıya yaxınlaşaraq ondan müsahibə götürün. Xüsusi blankda qeyd olunmuş fikirlərin hansı adamlarda mövcud olduğunu tapın. Bir adamın yanına 2 dəfə yaxınlaşmaq olmaz.

#### 2. «Molekul və atomlar»

Bütün iştirakılara ayağa qalxmaq və otaqda xaotik şəkildə gəzişmək təklif edilir. Aparıcının şərti işarəsinə (el çalma) və təlimatına əsasən iştirakçılar cütlükler (üçlüklər, dörtlüklər və s.) təşkil etməklə (üç, dörd və s.) birləşirlər. Təlimatı çox tez yerinə yetirmək lazımdır. Cütlüklərdə birləşə bilməyən və ya təlimata görə düzgün birləşməyən iştirakçılar uduzmuş hesab olunurlar.

#### 3. «Yerlərinizi dəyişdirin»

İştirakçılar dairə üzrə əyləşirlər. Mərkəzdə stul qoyulur və iştirakçılarından biri bu stulda əyləşir (birinci mərhələdə təlimçi özü bunu etsə daha yaxşı olar).

Həmin iştirakçı hər hansı bir xüsusiyyətə görə digər iştirakılara yerlərini dəyişmələrinə dair göstəriş verir. Məsələn:

- Ağ ayaqqabısı (pencəyi) olanlar;
- Təbiəti (ev heyvanlarını) sevənlər;
- Özlərini xeyirxah (döyümlü) sayanlar və s.

Nəticədə ayaq üstə qalan iştirakçı mərkəzdə qoyulmuş stulda əyləşir və növbəti göstərişi verir.

#### 4. «Xüsusiyyətlərlə dolu portfel»

İştirakçılar dairə üzrə ayaq üstə dayanırlar. Onlardan biri mərkəzdə durur. Dairədə olanlar ardıcıl

olaraq mərkəzdə dayanan şəxsin bir keyfiyyətini qeyd etməlidirlər. Bütün iştirakçılar mərkəzdə dayananın hər hansı bir keyfiyyətini qeyd etdikdən sonra mərkəzə növbəti iştirakçı dəvət olunur.

## 5. Müsahibə yolu ilə tanışlıq

Bütün iştirakçılara otaqda gəzişərək iştirakçılarından yalnız birinə yaxınlaşmaqla 3 dəqiqə ərzində bir-biri haqqında mümkün qədər çox məlumat toplamaq təklif edilir.

## 6. «Dolaşdırılmış zəncirlər»

İştirakçılar dairə şəklində düzülür, gözlərini bağlayır və sağ əllərini qabağa uzadırlar. Toqquşaraq əllər bir-birinə dolaşır. Sonra iştirakçılar sol əllərini uzadaraq yenə də özlərinə partnyor axtarırlar. Aparıcı əllərin birləşdirilməsinə kömək edir və hər kəsin iki adamın əlini tutmasına diqqət yetirir (fikir verir). İştirakçılar gözlerini açırlar. Onlar əllərini açmadan azad olmalıdır. Onların oynaqlarının burxulmasının qabağını almaq üçün, «şarnirlərin çevrilməsi», yəni əllərini açmadan biləklərinin vəziyyətini dəyişdirməyə icazə verilir. Bunun nəticəsində aşağıdakı variantlar mümkündür:

- ya dairə alınır;
- ya calaşdırılmış bir neçə dairə alınır;
- ya bir neçə müstəqil dairə və ya cüt alınır.

## 7. Qarışılıq

Hamı zəncirvari şəkildə bir-birinin əlindən tutur. Birinci duran iştirakçıların əlləri altından hərəkət edəcək, zənciri dolaşdırmağa başlayır. Bu vaxta qədər arxa tərəfdə duran aparıcı, iştirakçıların əllərini ayırmadan, zənciri açmalıdır.

## 8. Hava ilə doldurulan gəlincik

Aparıcı «nasos» rolunu oynayır: o nasosun işini təqlid edərək (yamsılayaraq), əlləri ilə hərəkət edir və xarakterik səslər çıخارır. İştirakçılar əvvəlcə zəiflənmiş halda kreslolarda oturlar, başlarını aşağı salıb, əllərini bədənlərinin yanına buraxırlar. «Nasosun» hər bir hərəkəti ilə «rezin» gəlinciklər dolmağa başlayır: iştirakçıların bədəni düzəlir, onlar başlarını qaldırır, əllərinə güc yığırlar, sonda isə əllərini uzadaraq, ayaqlarını aralı qoyurlar. Bir neçə saniyədən sonra aparıcı «gəlincikdən» tıxacı çıxarıır və oyuncular fışılı ilə zəifləyib yavaş-yavaş çöməlmiş vəziyyətdə oturlar.


## 9. Korlanmış telefon

Bu oyunda hansısa bir mətn qrupun bir üzvündən o birinə çatdırılır, o birindən sonra gələn adama və s., o vaxta qədər ki, axırıncı iştirakçıya çatıb təlimciyə bildirilir.

Başqa variant hərəkətə əsaslanan məşqə və ya əyani obraza (şəklə) bağlıdır.

**Təlimat:** «Hər biriniz növbə ilə soldakı qonşunuza (saat əqrəbi istiqamətində) hədiyyə verin. Hədiyyəni sakitcə («qeyri-verbal» şəkildə) «vermək» lazımdır. Bunu elə etməlisiniz ki, qonşunuz sizin nə hədiyyə etdiyinizi başa düşə bilsin. Hədiyyəni alan şəxs ona nə verildiyini başa düşməyə çalışmalıdır. Hamı hədiyyəni alana qədər heç bir şey deməli deyil. Hər şeyi sakitcə edirik.» Sonra iştirakçılar aldığı hədiyyəni şərh edir, ona öz münasibətini bildirir.

ΘLAVΘLΘR



## Əlavə 1

### TAPŞIRIQ 2. Bu üç məsələdən hansı problemlə vəziyyəti yaradacaq?

«Payız» mövzusu, 2-ci sinif

**Məqsəd:** Şagirdləri payızın xüsusiyyətləri ilə tanış etmək.

1. Müəllim lövhəyə şəkil asır. Şəkildə arasında ox işarəsi olan yaşıl və sarı yarpaqlar çəkililib. Müəllim soruşur: «Uşaqlar, siz bu şəkildə nə görürsünüz? Burada əks olunmuş dəyişmə hansı fəslə aiddir?»

**Bu məsələ həm düşündürücü deyil (axtarışa cəlb etmir), həm də maraqlı, cəlbedici deyil.**

2. Müəllim payız meyvələri yiğilmiş səbəti stolun üstünə qoyur. Uşaqlardan soruşur: «Uşaqlar, səbətdə olan meyvələr hansı fəsildə yetişir?» «Payızın daha hansı xüsusiyyətləri var?»

**Bu nümunədə yanaşma uşaqlar üçün maraqlı, cəlbedicidir, lakin yaxşı problemlə vəziyyət yarada bilməz.**

3. Müəllim şagirdlərə yay və daha çox payız meyvələrini əks etdirən şəkilləri təqdim edir və onlardan soruşur: «Bu meyvələr nə vaxt olur? Siz onları hansı qruplara böle bilərsiniz? Şagirdlər meyvələri təsnif edir və onların hansı fəsillərdə yetişdiyini deyir. "Hansı qrup daha böyük oldu?" sualına onlar payız meyvələrinin daha çox olduğunu qeyd edirlər. Sonra müəllim bunu müzakirə edir və "Payızın digər xüsusiyyətləri hansılardır?", "Onun digər fəsillər ilə hansı fərqi var?" suallarını verir.

**Bu məsələ düşündürücü, cəlbedici və maraqlıdır.**

## Əlavə 2

### DİALOJİ TƏLİMİN ÜSTÜNLÜKLƏRİ

Dialoji təlimi «müəllim-şagird» dialoqundan imtina edilməsini və «müəllim - qrup - şagird» üçlük münasibətlərinə keçilməsini nəzərdə tutur. Dialoji iş zamanı şagirdlərin fəaliyyətinin birgə xarakter daşımıası onları nəinki müxtəlif problemləri birgə həll etməyə öyrədir, həm də:

- hər bir şagirdin idrak prosesinə daimi qoşulmasını təmin edir;
- hər bir şagirdə öz fikirlərini söyləməyi və başqalarını dinləməyi öyrədir;
- problemin həllində müxtəlif nöqtəyi-nəzərlərin, yanaşmaların və üsulların olmasına göstərir;
- öz şəxsi və qrup üzvlərinin imkanlarının dərk edilməsinə imkan yaradır;
- onlarda empatiya, fəal dinləmə, müsbət qarşılıqlı fəaliyyət, dözümlülük vərdişləri formalaşdırır.

Bu işə tədris prosesində bütün iştirakçılara öz qabiliyyətlərini gerçəkləşdirmək, özlərinə inam əldə etmək, özlərini dəyərli şəxsiyyət kimi dərk etmək, problemin həlli üçün vacib olan fərdin və qrupun qarşılıqlı tamamlama prinsipinin mənimsənilməsi imkanının yaradılması hesabına insanın şəxsiyyət kimi inkişafını təmin edir.

## Əlavə 3

### FƏAL VƏ ƏNƏNƏVİ DƏRSİN QURULUŞUNDA FƏRQLİ CƏHƏTLƏR

- Fəal dərsin quruluşu tədqiqat prosesinin mərhələlərini xatırladır (mərkəzi təlim prosesi - tədqiqatdır), ənənəvi dərs illüstrativ-izahedici xarakter daşıyır (mərkəzi təlim prosesi - mühazirədir).
- Əgər ənənəvi dərsdə yeni məlumatlar dərsin əvvəlində müəllim tərəfindən şagirdə çatdırılırsa, fəal dərsdə bu məlumatlar dərsin axırında şagirdin öz vasitəsi ilə (tədqiqat nəticəsində) əldə edilir.
- Hər iki dərsdə tətbiq etmə mərhələsi axırda olur, lakin fəal dərsdə bu mərhələ daha yaradıcı xarakter daşıyır.
- Fəal dərsin fərqli mərhələlərindən biri refleksiya mərhələsidir. Refleksiyanın nəticəsində şagird öz tədqiqat fəaliyyətinin əsas mərhələlərini dərk etmiş olur.

## Əlavə 4

«Ənənəvi təlim»	«Fəal(interaktiv) təlim»
Hafizəyə (yaddaşa) əsaslanma	Məntiqi, tənqidi və yaradıcı təfəkkürə əsaslanma
Monoloji təlim	Dialoji təlim
Tədrisdə avtoritar üslub (müəllim «reprodukтор»)	Demokratik tədris üslubu (müəllim «bələdçi»)
Tədrisin forma və metodlarının sərtliyi, müəllimin və dərsliyin biliyin əsas mənbəyi olması	Tədrisin forma və metodlarının çevikliyi, bilik mənbələrinin müxtəlifliyi
Şagirdlərin passivliyi, bilikləri hazır formada mənimsemələri	Şagirdlərin fəallığı, müstəqil olaraq bilikləri əldə edib mənimsemələri
Şagirdin emosional-şəxsi keyfiyyətlərinə istinad olunmaması	Şagirdin emosional-şəxsi keyfiyyətlərindən fəal istifadə edilməsi
Öz imkanlarını gerçəkləşdirməkdə, azadlıq və təşəbbüskarlıqda məhdudiyyətlər	Öz qabiliyyətlərini gerçəkləşdirməkdə, azadlıq və təşəbbüskarlıqda geniş imkanlar
Biliklərin təklif olunan model üzrə tətbiqi	Biliklərin yeni şəraitdə, yaradıcı tətbiqi

## Əlavə 5a

### Təlimin məqsədləri : müəllimin fəaliyyətinin xarakteri (istiqaməti) üzrə

1. **Öyrədici** məqsədin həyata keçirilməsi bu vəzifələrin həllinə yönəlmüşdir:

- tədris materialının məzmunu və həcminin mənimsənilməsinin təmin edilməsi;
- alınmış biliklərin müvafiq tətbiqi üçün şəraitin yaradılması və s.

2. **İnkişafedici** məqsədin həyata keçirilməsi şagirdin aşağıda göstərilən potensial imkanlarını aşkara çıxarmaq üçün bütün psixi funksiyalar kompleksinin inkişafına yönəlmış tədris materialı və metodlarından istifadə edilməsi ilə təzahür edir:

- İntellektual qabiliyyətlər;
- Yaradıcılıq qabiliyyəti;
- Fərdi keyfiyyətlər;
- Tədqiqat və praktiki iş vərdişləri;
- Təlim fəallığını planlaşdırmaq vərdişləri və s.

3. **Tərbiyədici** məqsədin həyata keçirilməsi aşağıdakılara yönəldilmişdir:

- ümumbəşəri və vətəndaş dəyərlərinin formalaşmasına (sosial kamillik);
- şagirdin mənəvi keyfiyyətlərinin, yüksək davranış mədəniyyətinin tərbiyə olunmasına (mənəvi kamillik);
- təlim prosesinə uyğun psixoloji mühitin, bilikləri əldə etmək həvəsinin, özünəhörmətin (şəxsi-emosional kamillik) formalaşmasına;
- elmi dünyagörüşü və estetik təfəkkürün inkişafına.

## Əlavə 5b

### Təlimin məqsədləri : müəllimin fəaliyyətinin xarakteri (istiqaməti) üzrə

Öyrədici	Tərbiyədici	İnkişafedici
<p>1.1 Baza təlim materialının məzmun və həcminin qarvanılmasıın təmin edilməsi;</p> <p>1.2 Təlim fənləri üzrə əsas bilik, bacarıq, vərdişlərin formalaşdırılması;</p>	<p>1.1 Uşağın şəxsiyyətinin formalasdırılması: Mən-konsepsiyası, özünəhörmət, (emosional-şəxsi yetkinlik), müstəqillik, yaradıcılıq, azadlıq, məsuliyyət;</p> <p>1.2 Öyrənmə prosesində müsbət psixoloji iqlimin, optimal öyrənmə motivasiyasının, biliyin əlde edilməsində idrak maraqlarının və təlabatlarının formalaşdırılması;</p>	<p>Şagirdlərin öyrənmə prosesinə kömək edən intellektual-idraki, emosional-iradi və şəxsi keyfiyyətlərinin inkişafının fəallaşdırılması:</p> <p>1.1 İntellektual-məntiqi bacarıqlarının,</p> <p>1.2 yaradıcı qabiliyyətlərinin,</p> <p>1.3 davranışının emosional-iradi tənzimedilməsinin,</p> <p>1.4 şəxsi keyfiyyətlərinin.</p>
<p>2.1 Şagirderdə ümumi təlim bacarıq və vərdişlərinin formalaşdırılması;</p> <p>2.2 Təlim fəaliyyətinin planlaşdırılması və təhlili vərdişlərinin formalaşdırılması;</p> <p>2.3 Müstəqil təlim fəaliyyəti vərdişlərinin formalaşdırılması «öyrənməyi öyrətmək»;</p>	<p>Əxlaqi tərbiyə:</p> <p>2.1 Ümumbəşeri və vətəndaş dəyərlərinin (sosial yetkinlik) formalaşdırılması;</p> <p>2.2 Şagirddə mənəvi keyfiyyətlərin, yüksək davranış mədəniyyətinin tərbiyə edilməsi (əxlaqi yetkinlik);</p>	<p>İnkişaf:</p> <p>2.1 Ümumi intellektual bacarıqlarının bütün kompleksinin (müqayisə, səbəb və nəticələrin, struktur element və funksiyalar arasında qarşılıqlı elaqələrin və s. müəyyən edilməsi);</p> <p>2.3 Şagirdin potensial imkanlarını realize edən psixi funksiyalarının (yadda saxlama, nitq, diqqət, məntiqi, tənqidi, yaradıcı təfəkkür, təxəyyəl);</p>
<p>3.1 Əldə olunan biliklərin adekvat (tam uyğun) tətbiqi üçün zəminlərin yaradılması (biliklərin, bacarıqların yeni şəraitdə keçirilməsi bacarıqlarının, yaradıcı dəyişdirmələrin formalaşdırılması).</p>	<p>3.1 Elmi dünyagörüşünün formalaşdırılması;</p> <p>3.2 Estetik dünya qavrayışının formalaşdırılması.</p>	<p>3.1 Elmi-tədqiqat və təcrübə iş vərdişlərinin formalaşdırılması;</p> <p>3.2 Problemin həll olunması vərdişlərinin formalaşdırılması.</p>

## Əlavə 6a

### Təlimin məqsədləri : İdrak sahəsində əldə alınan nəticələrin səviyyəsi üzrə (Blumun taksonomiyası)

#### Tədris məqsədlərinin səviyyəsi

#### Şagirdlərin həmin səviyyəyə nail olmalarını sübut edən konkret fəaliyyəti

##### 1. Bılıklar

Bu kateqoriyaya öyrənilmiş materialın - konkret faktlardan bütöv nəzəriyyələrə qədər yadda saxlanması və ifadə edilməsini göstərir.

Terminlərin, konkret faktların, metod və prosedurların, əsas anlayış, qayda və prinsiplərin ifadə edilməsi.

##### 2. Dərkətme

Öyrənilmiş materialın bir ifadə formasından digərinə dəyişdirilməsi, materialın şərh edilməsi, hadisələrin geləcək gedişi barədə fərziyyələr dərkətmənin göstəricisi kimi çıxış edə bilər.

- Faktları, qaydaları, prinsipləri izah edir.
- Sözlü materialı riyazi ifadələrlə dəyişir.
- Mövcud olanlardan çıxış edə biləcək geləcək nəticələri təsvir edir.

##### 3. Tətbiqetmə

Bu kateqoriya öyrənilmiş materialı konkret şəraitlərdə və konkret situasiyalarda tətbiq etmək bacarığını müəyyən edir.

- Qanunları, nəzəriyyələri, konkret situasiyalarda tətbiq edir.
- Anlayış və prinsipləri yeni şəraitlərdə tətbiq edir.

##### 4. Təhlil

Bu kateqoriyaya materialın tərkib hissələrə bölünməsini və nəticədə onun strukturunu aydınlaşdırmaq bacarığını göstərir.

- Tamın hissələrini ayıır.
- Onlar arasında əlaqəni aşkar edir.
- Tamın təşkilolunma prinsipini müəyyən edir.
- Mütaliədə səhvleri və çatışmazlıqları görür.
- Fakt və nəticələr əsasında müxtəlifliyi müəyyən edir.
- Mövcud olanların əhəmiyyətini qiymətləndirir.

##### 5. Sintez

Bu kateqoriya elementləri kombinə edərək yeniliyə malik olan tam yarada bilmək bacarığını müəyyən edir.

- İnşalar, çıxışlar, məruzələr, referatlar yazır.
- Eksperiment və ya digər fəaliyyətlərin keçirilməsi planını təklif edir.
- Məsələlərin sxemlərini tərtib edir.

##### 6.Qiymətləndirmə

Bu kateqoriya bu və ya digər materialın əhəmiyyətini qiymətləndirmək bacarığını müəyyən edir.

- Yazılı mətnin qurulmasının məntiqini qiymətləndirir.
- Nəticələrin mövcud olanlarla uyğunluğunu qiymətləndirir.
- Bu və ya digər fəaliyyət məhsulunun əhəmiyyətini qiymətləndirir.

## Əlavə 6b

### Məqsədə nail olmaq üçün uyğun təlim fəaliyyətləri və tədris strategiyası (Blumun taksonomiyasına əsaslanan)

Səviyyələr	Təsvir	Təlim fəaliyyətləri	Texnikalar
BİLİK	İnformasiyanı və faktları səhvsiz və dəyişiklik etmədən yadda saxlama və xatırlama bacarığı	Sadalamaq Əzbərləmək Ardiciliqlə sadalamaq Təkrarlamaq	Mühazirə Oxuma
ANLAMA	Nə deyildiyini anlamaq və materialdan digər materiallara əlaqə yaratmadan istifadə etmək bacarığı	Təsnifat Təsvir Müzakirə İzahat	Mühazirə Sualları cəmləşdirmək və kiçik qrup müzakirəsi zamanı cavab vermək
TƏTBİQ	Nəticə çıxarmaq, əlaqə yaratmaq, yaxud da xüsusi situasiyanı izah etmək üçün ümumi ideyaları tətbiq etmək bacarığı	Tətbiq etmək Seçmək İşlətmək Şərh etmək	Müzakirə Rollu oyunlar Nümunələr Situasiyanın şərhi Qrup/fərdi layihələr
ANALİZ	İnformasiyanı hər bir hissəsi anlaşıqlı və yaxud əlaqələrin dəqiq qalma şərti ilə tərkib hissələrinə ayıra bilmə bacarığı	Təhlil Müqayisə Ziddiyət Hesablama	Suallar - (müqayisə, ziddiyət, məger nə? , nə üçün?) Qrup müzakirəsi Rəylər
SİNTEZ	Umumini formalasdırmaq üçün mövcud olanları birləşdirmə bacarığı. Yeni nümunə və struktur yaratmaq üçün hissə və bölgülərlə işləmək.	Quraşdırmaq Yaratmaq İnkışaf etdirmək Formalaşdırmaq	İnşa yazmaq Təqdimat Qrup müzakirəsi
QİYMƏTLƏNDİRİMƏ	İnformasiyanın dəyəri və onun müəyyən kriteriya uyğunluğu haqqında fikir yürütəmə bacarığı.	Əsaslandırmaq Qiymətləndirmək Mühakimə yürütəmə Müdafia etmək	Yazılı/Şifahi Rəylər Mövqe vərəqləri Debatlar Qiymətləndirmə

### Vərdişlər

Bu sahə fiziki vərdişlərin inşafına aiddir	Dəqiq alətlərin istifadəsi və yaxud ümumi və gözəl hərəki vərdişləri (məsələn, rəqsədə bədənin istifadəsi və ya atletik ifa) göstərilmə bacarığı.	Həyata keçirmək Fikri tutmaq İdare etmək Fəaliyyət göstərmək	Laboratoriya işi Studiyada iş
--	---	---	----------------------------------

### Münasibətlər

Bu sahə emosiyalara, münasibətlərə və qiymətlərə aiddir	Münasibətləri, marağı, diqqəti, münasibəti və məsuliyyəti, dinləmək və başqaları ilə qarşılıqlı əlaqə yaratmanın eks etdirən davranışını nümayiş etdirmə bacarığı.	Qiymətləndirmək Qəbul etmək Dəyişmək Bölüşdürmək Dəstəkləmək	Qrup layihəsi Qrup müzakirəsi Mövqe vərəqləri
---	--	--	---

## Əlavə 7a

### Təlimin məqsədləri : İdrak proseslərinin səviyyəsi üzrə Məqsədə nail olmaq üçün uyğun təlim fəaliyyətlər və tədris strategiyası

Səviyyələr	Təsvir	Təlim fəaliyyətləri	Texnikalar
HAFİZƏ	İnformasiyanı və faktları səhvsiz və dəyişiklik etmədən yadda saxlama və xatırlama bacarığı. Nə deyildiyini anlamaq və materialdan digər materiallara əlaqə yaratmadan istifadə etmək bacarığı.	Əzberləmək Ardıcılıqla sadalamaq Təkrarlamaq Təsvir etmək Tərif etmək	Mühazirə Oxuma
MƏNTİQİ TƏFƏKKÜR	Nəticə çıxarma, əlaqə yaratma, yaxud da xüsusi situasiyanı izah etmək üçün ümumi ideyaları tətbiq etmək bacarığı. İnformasiyanı hər bir hissəsi anlaşıqlı və yaxud əlaqələrin dəqiq qalması şərti ilə tərkib hissələrinə ayıra bilme bacarığı.	Müəyyən etmək Təsnif etmək İzahat etmək Şərh etmək Təhlil etmək Əlaqələr tapmaq	Müzakirə (grup müzakiresi) Venn diaqramı Kublaşdırma Algoritmin çıxarılması Suallar Konkret hadisənin tədqiqi
TƏNQİDİ TƏFƏKKÜR	İnformasiyanın dəyəri və onun müəyyən kriteriya uyğunluğu haqqında fikir yürütmək bacarığı.	Müqayisə etmək Ziddiyət tapmaq Səhvleri tapmaq Meyarları müəyyən etmək Səmərəli yol tapmaq	Debat, diskussiya Problemin helli Situasiyayanın şəhəri Suallar - (müqayisə, ziddiyət, məger nə?, Nə üçün?) Rəylər
YARADICI TƏFƏKKÜR	Umumini formalasdırmaq üçün mövcud olanları birləşdirmə bacarığı. Yeni nümunə və struktur yaratmaq üçün hissə və bölgülərlə işləmək.	Yeni şəraitdə tətbiq etmək Yeni yol və üsullarla işlətmək Dəyişmək İcad etmək Proqnozlaşdırmaq Quraşdırmaq	Qrup/fərdi layihələr Rollu oyunlar Prognozlaşdırma Morfoloji qutu Yaradıcılığı stimullaşdırın texnikalar

## Əlavə 8

### Kicik qruplarda iş zamanı qarşıya çıxan problemlər, onların səbəbləri və həlli yolları

PROBLEM	PROBLEMİN SƏBƏBİ	PROBLEMDƏN ÇIXIŞ YOLLARI
Müəllim	Müəllim	Müəllim
<ul style="list-style-type: none"><li>Qruplara bölmək əsaslarını bilmir,</li><li>Teşkilati proseslər dərsin vaxtını alır,</li><li>Səs-küyü aradan qaldırmaq mümkün olmur,</li><li>Bütün sinfi idarə etmək üçün diqqətini paylaşdırıbilmir,</li><li>Bəzi uşaqlar digərləri ilə birlikdə işləmek istəmirler,</li><li>Sinfi tənzim edə bilmir,</li><li>Qrup iştirakçılarında iş əməkdaşlıq əsasında qurulmur,</li><li>Şagirdlər işi düzgün istiqamətdə aparmırlar,</li><li>Şagirdlər işi əyləncə kimi qavrayırlar,</li><li>Çoxlu sayıda kağız istifadə olunur,</li><li>Qrup işi üçün materialların qitliği.</li></ul>	<ul style="list-style-type: none"><li>Təşkilati çətinliklər,</li><li>Bilik və vərdişlərin məhdudiyyəti,</li><li>Maddi səbəblər.</li></ul>	<ul style="list-style-type: none"><li>Uşaqlarla birgə qrupda işin qaydalarını hazırlamaq,</li><li>Qruplara bölünmə üçün müxtəlif əsaslar seçmək,</li><li>Tapşırıqları hazırlayarkən uşaqların təfəkkür səviyyələrini nəzərə almaq,</li><li>Qrup işinin qiymətləndirilməsini sınıf vasitəsi ilə həyata keçirmek.</li></ul>

PROBLEM	PROBLEMİN SƏBƏBİ	PROBLEMDƏN ÇIXIŞ YOLLARI
Şagirdlər	Şagirdlər	Şagirdlər
<ul style="list-style-type: none"><li>Məqsədyönlü işləyə bilmirlər, fikirləri dağılır,</li><li>İşlə qısa müddətdə həyata keçirə, vaxta qənaət edə bilmirlər,</li><li>Passiv olmağa vərdiş ediblər,</li><li>Həddindən artıq fealdır: digərlərini dəf edir,</li><li>Şagirdi qrupa qəbul etmirlər, qrup işindən kənar qalır,</li><li>Şagirdlər əməkdaşlıq edə bilmirlər,</li><li>Bir-birilərini dəf edirlər, tənqid edirlər,</li><li>Bir-birilərinə qulaq asmırlar.</li></ul>	<ul style="list-style-type: none"><li>Birgə işləyə bilmirlər ,</li><li>Bir-birilərinə təzyiq göstərir, qulaq asmir və bir-birilərini tənqid edirlər,</li><li>Uşaq eyni qrup və rollarda iştirak edir,</li><li>Həddindən artıq fealdır: digərlərinə fikir söylemək imkanı vermir.</li></ul>	<ul style="list-style-type: none"><li>Müəllim ilə birgə qrupda işin qaydalarını hazırlayırlar,</li><li>Müəllim qrupları və uşaqlar tərəfindən yerinə yetirilən rolları dəyişir,</li><li>Şagirdlərdən biri cavab verdikdə, digərəri öz dəftərlərində onlarda yaranan sualları və əlavələri qeyd edirlər,</li><li>Şagird-liderə əlavə mürəkkəb tapşırıq verilir,</li><li>Şagird-lider müəllimin köməkçisi kimi çıxış edir.</li></ul>

## Əlavə 9

### Fəal (interaktiv) təlim zamanı qarşıya çıxan problemlər və onların səbəbləri


PROBLEM	PROBLEMIN SƏBƏBİ
<ul style="list-style-type: none"><li>● Təşkilati çətinliklər,</li><li>● Səs-küy,</li><li>● Sinif çox fəaldır: cavab verəni seçmək çətindir,</li><li>● Vaxt məhdudiyyəti (dərsin çərçivələri),</li><li>● Əlavə vaxt və enerjinin sərf edilməsi ,</li><li>● Nəisə soruşduqda uşaqlarda cavab verə bilməmək qorxusu,</li><li>● Uşaqların motivasiya problemi (misal üçün: intellekt səviyyələri müxtəlif olan uşaqlar),</li><li>● Bəzi uşaqlar digər uşaqlar ilə işləmək istəmirlər,</li><li>● Çoxlu sayıda kağız istifadə olunur,</li><li>● Şagirdlərin valideynləri ilə problemlər (üsulu anlamaması),</li><li>● Məktəb müdürüyyəti ilə problemlər.</li></ul>	<ul style="list-style-type: none"><li>● Fəal təlim üsulu ilə yaxşı tanışlığın olmaması,</li><li>● Müəllim və şagirdlərdə lazımi vərdişlərin olmaması,</li><li>● Maddi səbəblər (ləvazimatın, şəraitin lazımi səviyyədə olmaması),</li><li>● Tədris materiallarının qıtlığı,</li><li>● Təlimin iştirakçıları arasında əməkdaşlıq ənənələrinin olmaması,</li><li>● Yanlış yönəlişlər.</li></ul>

## Əlavə 10


### Fəal (interaktiv) təlim zamanı təlim iştirakçılarının qarşısına çıxan problemlər və həlli yolları

PROBLEMLƏR		HƏLLİ YOLLARI	
<b>Şagird</b>	<b>Şagird</b>		
<ul style="list-style-type: none"><li>Passiv olmağa öyrəşib,</li><li>Mübahisə etməyə və suallar verməyə qorxur (həmyasıdlar, müəllim),</li><li>Təfəkkürün aşağı səviyyəsi,</li><li>Xəsteliyin mövcudluğu,</li><li>Ailə problemlərini müəllim və ya sınıf qarşısında aşkar etmək qorxusu (utancaqlıq),</li><li>Ünsiyyət vərdişlərinin olmaması,</li><li>Qrupa qəbul etmirlər,</li><li>Birlikdə işləyə bilmirlər,</li><li>Dəf edirlər, tənqid edirlər, qulaq asmırlar,</li><li>Uşaqqın eyni qrup və rollarda iştirak edir,</li><li>Müstəqil işləyə bilmirlər,</li><li>Həddindən artıq fəaldır: digərlərini dəf edir.</li></ul>	<ul style="list-style-type: none"><li>Lazım olduqda psixoloqa müraciət etmək,</li><li>Müəllimlə birgə qrup qaydalarını işləmək,</li><li>Müəllim qrupları və uşaqların yerinə yetirdikləri rolları dəyişir,</li><li>Uşaqlardan biri cavab verdikdə digər şagirdlər dəftərlərində yaranan sualları və əlavələri qeyd etməlidirlər,</li><li>Şagird-lidəre əlavə, mürəkkəb tapşırıq verilir,</li><li>Şagird-lider müəllimin köməkçisi kimi çıxış edir.</li></ul>		
<b>Valideynlər</b>	<b>Valideynlər</b>		
<ul style="list-style-type: none"><li>Uşağın suallarına cavab vere bilmirlər,</li><li>Uşaqların dərsdə nə ilə məşğul olmaları və bunun nə üçün lazım olduğu aydın deyil,</li><li>Uşaqlarda çətinliklə razılaşmalı olan şəxsi fikir yaranır,</li><li>Uşaqların həddindən artıq yüklənməsinə dair şikayət.</li></ul>	<ul style="list-style-type: none"><li>Valideyni köməkçi kimi sinfə dəvət etmək ,</li><li>Ehtiyac olduqda, uşaqların yeni təlim metodları zamanı əldə etdiyi nailiyyətlər və çətinliklər haqqında valideynlər ilə iclasda söhbət aparmaq,</li><li>Söhbətlər vasitəsilə uşaqların valideynlərini suallar ilə bezdirməyi, həmçinin «böyüklerin problemlərinə» dair öz fikirlərini söyləmələri ilə bağlı olan stereotipləri valideynlərdə dəyişmək (valideynləri əvvəlcədən buna hazırlamaq). Bu ibtidai sınıf üçün daha aktualdır.</li></ul>		
<b>Müəllim</b>	<b>Müəllim</b>		
<ul style="list-style-type: none"><li>Təşkilati çətinliklər,</li><li>Sinif çox fəaldır: cavab verəni seçmək çətindir,</li><li>Vaxt limiti (programın çərçivəleri),</li><li>Əlavə vaxtin və enerjinin sərf edilməsi,</li><li>Uşaqların suallarına cavab vere bilməmək qorxusu,</li><li>Uşaqların motivasiya problemi (misal üçün müxtəlif intellekt səviyyəsi olan uşaqlar),</li><li>Dərs zamanı səs-küyün olması,</li><li>Bəzi uşaqlar digərləri ilə işləmək istəmirler,</li><li>Çoxlu sayıda kağız istifadə olunur.</li></ul>	<ul style="list-style-type: none"><li>Dərsi əvvəlcədən planlaşdırmaq (məqsədlər, məsələlər, motivasiya, bilavasitə görüləcək iş, refleksiya) və paylamaq üçün material hazırlamaq,</li><li>Nəyə nə qədər vaxt ayrılaçğını əvvəlcədən müəyyən etmək,</li><li>Dərsdə vaxt kartları, jestlər, pantomimikadan istifadə etmək,</li><li>Uşaqlarla birləkdə qrupda işin qaydalarını formalasdırmaq,</li><li>Qruplara bölünmə zamanı müxtəlif əsaslar seçmək,</li><li>Uşaqları təfəkkür səviyyələrini nəzərə almaqla qruplara bölmək,</li><li>Qrup işinin qiymətləndirilməsi bütün siniflə həyata keçirilir,</li><li>Differensialşdırılmış qiymətləndirilmədən istifadə etmək,</li><li>Şagirdlərin nailiyyətlərinə dair müşahidə, qeydlər aparmaq (portfolio),</li><li>Qrupda iştirakçıların rollarını dəyişmək,</li><li>Bir neçə mövzunu bir məşğələdə birləşdirmek və qoşa dərs saatlarından istifadə etmək,</li><li>Passivliyin səbəblərini müəyyən etmək.</li></ul>		
<b>Müdiriyət</b>	<b>Müdiriyət</b>		
<ul style="list-style-type: none"><li>Müəllim programdan geri qalır və ya onunla ayaqlaşa bilmir (jurnallardan, başqa dərsliklərdən, əlavə materiallardan istifadə edir),</li><li>Sinifdə səs-küy olur,</li><li>Uşaqlar sinifdə hərəkət edirlər.</li></ul>	<ul style="list-style-type: none"><li>Müdiriyəti yeni iş metodları və formaları ilə, onların ənənəvi təlim proqramları ilə müqayisədə üstünlükleri ilə tanış etmək,</li><li>Müəllim mövzuları program saatları çərçivəsində böülüsdürməyi bacarmalıdır (bəzi mövzuları birləşdirərək yaradıcılıq dərslərinə vaxt ayırmadı).</li></ul>		


## Fəal (interaktiv) təlim metodu




İnduktiv tədqiqat



Deduktiv tədqiqat



## İş vərəqlərin nümunələri



## İş vərəqi № 1

### Mətn üçün göstəriş vərəqi

Mətni oxumazdan əvvəl suallarım

Sual 1

Sual 2

Sual 3

Sual:

Mətni oxuyarkən yaranan suallarım

Sual 1

Sual 2

Sual 3

Sual:

Suallarına cavab verməyə kömək edən məlumatın icmalı

Sual 1

Sual 2

Sual 3

Sual:

Mən oxuyan digər maraqlı məlumatlar

Ümumi nəticə:

Oxunan mətnə mənim münasibətim

## İş vərəqi № 2

### Əsas ideyanın dərk edilməsi

#### ƏSAS İDEYA

Əsas ideyanı təsdiq edən fakt


Əsas ideyanı təsdiq edən fakt

Əsas ideyanı təsdiq edən fakt

Əsas ideyanı təsdiq edən fakt




## İş vərəqi № 3

### Faktı şəxsi fikirdən ayır



## İş vərəqi № 4

### Səbəblər və nəticələr




## İş vərəqi № 5

Muqayisə et, oxşar və fərqli cəhətləri tap

A obyekti haqqında məlumat

B obyekti haqqında məlumat



# Ədəbiyyat

1. İnsan hüquqlarının tədrisi. Müəllimlər üçün metodik vəsait. Bakı, Norveç Qaçqınlar Şurası, 2003.
2. Fəal təlim. Təlimatçılar və müəllimlər üçün vəsait. Azərbaycan Respublikası Təhsil Nazirliyi/Təhsilin İnkişafı Mərkəzi, Bakı - 2003.
3. Fəal təlim üzrə nümunəvi dərslerin toplusu. Dərs vəsaiti. I cild. UNICEF.Bakı - 2001.
4. Fəal təlim üzrə nümunəvi dərslerin toplusu. Dərs vəsaiti. I: cild. UNICEF.Bakı - 2002.
5. Zülfiyə Veysova. Pilot təhsil müəssisələrində təlim konsepsiyasının əsas istiqamətləri, Bakı, 1999 Təhsil sahəsində islahat layihəsi.
6. Zülfiyə Veysova. Məktəb müdürüyyəti üçün fəal təlim metodlarına giriş kursu. Məşqçilər üçün metodik tövsiyyə. UNICEF. Bakı,2000
7. Zülfiyə Veysova. Pedaqqi universitetlərin və müəllimlərin təkmilləşdirilməsi institutlarının müəllimləri üçün fəal təlim metodlarına giriş kursu. Məşqçilər üçün metodiki vəsait. UNICEF, Bakı, 2002.
8. Zülfiyə Veysova. İbtidai məktəb müəllimləri üçün fəal təlim metodları üzrə əsas kursu. Məşqçilər üçün metodiki vəsait. UNICEF, Bakı - 2002
9. Zülfiyə Veysova. Orta məktəb müəllimləri üçün fəal təlim metodlarına giriş kursu. Məşqçilər üçün metodiki vəsait. UNICEF, Bakı, 2002
10. Zülfiyə Veysova. İbtidai və orta məktəblərdə fəal təlim metodlarının tətbiq edilməsi. Məşqçilər üçün metodik vəsait. UNICEF, Bakı 2002.
11. Zülfiyə Veysova. Məktəb müəllimləri üçün fəal təlim metodlarına giriş kursu. Məşqçilər üçün metodiki vəsait. UNICEF, Bakı 2003
12. Zülfiyə Veysova. Məktəb rəhbərliyi üçün fəal təlim metodlarına giriş kursu. Məşqçilər üçün metodiki vəsait. UNICEF, Bakı - 2003
13. Zülfiyə Veysova. "Fəal təlim metodu haqqında" İnsan hüquqlarının tədrisi. Müəllimlər üçün metodiki vəsait., s. 14-26. Bakı, Norveç Qaçqınlar Şurası, 2003.
14. Zülfiyə Veysova. Məktəb müəllimləri üçün fəal təlim metodlarına giriş kursu. Təlimçilər üçün metodiki vəsait. Bakı, UNICEF, 2004
15. Zülfiyə Veysova. Fəal dərsin aparılması üzrə tövsiyyələr. Bakı, Norveç Qaçqınlar Şurası, 2004.
16. Zülfiyə Veysova. Məktəb müəllimləri üçün fəal təlim metodlarına giriş kursu. Təlimçilər üçün metodiki vəsait. Bakı, UNICEF, 2004
17. Ахметов Н.К., Хайдарова Ж.С. Игра как процесс обучения. А-А, 1985
18. Балаев А.А. Активные методы обучения. М., 1986
19. Басова Н.В. Педагогика и практическая психология. Ростов на Дону, 2000
20. Борисова Н.В., Соловьева А.А. Игра в обучении лекторов. М.: «Знание», 1989
21. Брушлинский А.В. Психология мышления и проблемное обучение. М., 1983
22. Вербицкий А.А. Активное обучение в высшей школе: контекстный подход. М.: «Высшая школа», 1991
23. Вербицкий А.А. Деловая игра как метод активного обучения// «Современная высшая школа» №3 1982
24. Выготский Л.С. Мысление и речь. Собрание сочинений в 6-ти томах. Том 2. Москва, Педагогика, 1984
25. Выготский Л.С. Проблема обучения и умственного развития в школьном возрасте. В кн.: Л.С.Выготский. Педагогическая психология. Москва, Педагогика, 1991
26. Безрукова В.С. Все о современном уроке в школе: проблемы и решения. М.,2004
27. Гибш И.А. Активность учащихся как условие необходимое для повышения качества обучения. М., 1961
28. Гузеев В.В. Методы и организационные формы обучения. М.: «Народное образование», 2001
29. Давыдов В.В. Проблемы развивающего обучения. М., 1986
30. Дақупин Использование активных методов обучения // «Вестник высшей школы» № 8,1993
31. Зимняя И.А. Педагогическая психология. М.: «Логос», 2000
32. Кавтарадзе Д.Н. Обучение и игра.Введение в активные методы обучения. «Флинта», М., 1998
33. Комплексная деловая игра. Под ред. Абрамова И.Г. и др. // «Мысль» М., 1991
34. Кириллова Г.Д. Теория и практика урока в условиях развивающего обучения. М., 1980
35. Кудрявцев В.Т. Проблемное обучение. М., 1991
36. Маршев В.И., Лукаш Е.Н. Методы активного обучения управлению. Изд.: МГУ, 1991
37. Матюшкин А.М. Проблемные ситуации в мышлении и обучении. М., 1972
38. Махмутов М.И. Проблемное обучение. М., 1975
39. Махмутов М.И. Современный урок. «Педагогика»,М.,1981
40. Платов В.Я. Деловые игры: разработка, организация, проведение. М., 1991
41. Сатыбалдина К., Тарасенко Р. Проблемное обучение как основа формирования творческого мышления студентов. А.-А., 1991
42. Сборник деловых игр, конкретных ситуаций и практических задач / Под ред. Матирко В.И. М.: «Высшая школа», 1991
43. Селевко Г.К. Современные образовательные технологии. Учебное пособие для педагогических вузов и институтов повышения квалификации. «Народное образование»,М.,1998
44. Смолкин А.М. Методы активного обучения. М., 1991
45. Стефановская Т.А. Технологии обучения педагогике в вузе. М., 2000
46. Чошаков М.А. Гибкая технология проблемно-модульного обучения: методическое пособие. М., 1996
47. Щедровицкий П. Очерки по философии образования. Москва , 1993
48. Якиманская И.С. Личностно-ориентированное обучение в современной школе. «Сентябрь», М.,1996
49. Ausubel, D. (1963): The Psychology of Meaningful Verbal Learning, Grune & Stratton, New York
50. Ausubel, D. and Robinson, F. (1969): School Learning, Holt, Rinehart & Winston, New York
51. Bonwell, C., and Eison, J. (1991) "Active Learning: Creating Excitement in the Classroom," ASHE-ERIC Higher Education Report No. 1.
52. Bruner, J. (1996): The Culture of Education, Harvard Univ. Press, Cambridge

53. Chickering, A., and Gamson, Z. (1987) "Seven Principles for Good Practice," AAHE Bulletin, 39:37, ED 282 491, 6pp, MF-01; PC-01.
54. Chickering, A., and Gamson, Z. (1987) "Seven Principles for Good Practice," AAHE Bulletin, 39:37, ED 282 491, 6pp, MF-01; PC-01.
55. Dewey, J. (1913): School and the Child, Blackie Ltd., Glasgow
56. Dewey, J. (1932): School and Society, Chicago Univ. Press, Chicago
57. Dewey, J. (1963): Experience and Education, Collier Books, London
58. Hamers, J. & Overtoom, M. (eds.) (1997): Teaching Thinking in Europe: Inventory of European Programmes, Utrecht Univ. Press, Utrecht
59. Harmin M. Inspiring Active Learning:A Handbook for teachers (1994),
60. Hart, R. (1992): Children Participation, UNICEF, Florence
61. Hedegaard, M. (1990): The zone of proximal development as basis for instruction, u Moll, L.C.(Ed.), and Education - Instructional implications and applications of sociohistorical psychology, Cambridge University Press, Cambridge, pp. 349-372
62. Ivic,I. (1976): A Draft of a Necessary Curriculum Theory, Zindovic-Vukadinovic & Krnjajic (eds.):Toward a Modern Learner-Centered Curriculum, pp. 24-46, Inst. For Educ. Research -UNICEF - UNESCO, Belgrade
63. Ivic, I. (1989): Profiles of Educators: Lav Vygotsky, Prospects, UNESCO, Vol. 19(3)
64. Ivic, I., Peshican A, Antich S. Active Learning. Manual for implementation of active learning/teaching methods. Belgrad, UNICEF, 2002
65. Johnson, D., Johnson R. &Johnson-Holubec, E. (1990): Circles of Learning - Cooperation in Classroom, Interaction Book Co., Edina
66. Johnson, D.W., Johnson, R.T., and Smith, K. (1991) Active Learning: Cooperation in the College Classroom, Edina, MN: Interaction Book Company
67. Levin, J. & Allen, V. (eds)(1976): Cognitive Learning in Children, Academic Press, New York
68. Mialaret, G. (1969): Education Nouvelle et Moderne, PUF, Paris
69. Monroe, P. (1918): A Brief Course in History of Education, The MacMillan Co., London.
70. Piaget, J. (1969): Psychologie et Pedagogie, Denoel, Paris
71. Prashning, B. (1996): Diversity Is Our Strength - The Learning Revolution in Action, Profile Books, Auckland, New Zealand
72. Prince, M. (2004) "Does Active Learning Work? A Review of the Research," Journal of Engineering Education, 93:3, 223-231
73. Torres, R., M. (1996): Without the Reform of Teacher Education There Will Be No Reform of Education, Prospects, Vol. XXVI, No. 3
74. Vos, J. and Dryden, G. (1994): The Learning Revolution, Accelerated Learning Systems Ltd., Aylesbury, UK
75. Vuyk, R. (1981,a): Overview and Critique of Piaget's Genetic Epistemology 1965-198, Volume I, Academic Press, London.
76. Vuyk, R. (1981,b): Overview and Critique of Piaget's Genetic Epistemology 1965-198, Volume II, Academic Press, London
77. Vygotsky, L. (1978): Mind in Society: The Development of Higher Psychological Processes, Harvard University Press, Cambridge, Mass.
78. Wertsch, J.V. & Stone, A. (1995): The concept of internalization in Vygotsky's account of the genesis of higher mental functions, u J.V. Wertsch (Ed.), Culture, communication and cognition: Vygotskian perspectives, Cambridge: Cambridge University Press.

# İndeks

- Açıq iclas (Forums) - 54  
"Akvarium" - 54,84  
Alqoritm üzrə təsvir (zencirlər) - 54,111-112  
«Alqoritmin çıxarılması analizdən sintezə» - 54,101-104  
Ambivalent qiymətləndirmə - 55,113  
Anlayışın çıxarılması - 54,73-74  
Atalar sözləri üzrə iş - 55,116  
Auksion (Auction) - 54, 69-70  
«Beyin həmləsi» və ya «Əqli hücum» (Brainstorming) - 54,66-67  
BİBÖ (KWL) - 54,68-69  
Buz əridən oyunlar (Ice breakers) - 55,124  
Cisim və ya hadisəyə müxtəlif nöqtəyi-nəzərdən baxılması (Viewpoint) - 55,113-114  
Cütlük səklində iş - 19  
Dairevi müzakirə - 54  
Diskussiya (Discussion) - 16, 53-54, 64, 77-78  
Debatlar və ya "Çarpaz müzakirə" (Debate) - 54, 79-80  
Debatla müşayiət olunan müzakirə xaritələri - 82-83  
Ekspert qrupu (Panels) - 54  
Esse (Esse) - 54,90  
Ənənəvi təlim 7-8, 12, 19, 23, 40, 129  
«Ən mühümü» - 54, 104  
Əşyaların qeyri-adi istifadəsi - 55, 115  
Fantaziyanın binomu - 55,116-117  
Fantaziyanın polinomları - 55,117-118  
Fasilitasiya - 15-16, 24, 44, 46-49, 62-63  
Fəal dərsin quruluşu - 18-23, 25  
Fəal dərsin növləri (induktiv və deduktiv) - 45  
Fəal dərsin keşirilməsi zamanı buraxılan səhvlər - 42, 52, 61, 63-65  
Fəal təlimin mexanizmləri - 12-17  
Fəal təlimin xüsusiyyətləri - 21, 38, 40  
Fəal təlimin tətbiqi zamanı yaranan problemlər - 136-138  
Fəal təlimin üstünlükləri - 39-40, 128  
Fəallaşdırma oyunları (Energizers) - 55,124-125  
Fokal obyektlərin metodu - 55,118  
Formativ qiymətləndirmə - 32-35  
"İdeyalar xalısı" - 54,100  
İşgüzar oyunlar (Business play) - 54  
İş vərəqi - 59-61  
Karusel (Carousel) - 55, 122  
Klassik dialoq - 54, 83-84

Klaster (Cluster) - 54, 70-71  
Komitələr (Committees or Task Force) - 54  
Konkret hadisənin araşdırılması (Case study) - 54, 93-94  
Kublaşdırma (The cube) - 54, 91-93  
Qaydalara əsasən oyunlar: oyun-tapmaca, oyun-yarış. - 54, 107-110  
Qərarlar ağacı - 54, 98-99  
Qiymətləndirmə - 17, 21-23, 31-37, 42-45, 47-48, 51  
Qruplara bölünmə texnikaları - 54, 123  
Qrup səklində iş - 19, 28-29, 36, 58-59, 62, 128  
Layihələrin hazırlanması (Projects) - 54, 96-97  
Meyar üzrə qiymətləndirmə - 55, 112  
Modelləşdirmə (Simulation) - 54, 87-88  
Morfoloji analiz (morphology cut) - 55, 118-120  
Motivasiya - 7, 20, 22, 33, 39-40, 45, 50-52, 132, 137, 138  
Müasir dövrün hüsusiyətləri - 6-7  
Müasir təlim prinsipləri - 9-10, 50  
Müsbət iş iqliminin yaranmasına imkan yaradan oyunlar (Climate setters) - 55  
Müsahibə (Interview) - 54, 97-98  
Müzakirə metodları - 54, 77  
Müzakirə xəritələri (Discussion map) - 54, 81-83  
Özünüqiyətləndirmə - 21-23  
Problemin həlli (Problem solving) - 54, 90-91  
Problemlı vəziyyət - 10-13, 15, 18, 22-23  
Proqnozlaşdırma (Prognosis) - 55, 115-116  
Refleksiya - 21-23, 129, 138  
Refleksiya (Reflection) - 54, 101  
Rollu oyun (Role play) - 54, 85-86  
Səhnələşdirmə (Dramatize) - 54, 88-89  
Sərbəst prefiks (ön şəkilçi) - 55, 117  
Sinektika - 54, 75-76  
Sosiooji sorğu (Sorğu vərəqləri) - 54, 97-98  
Söz assosiasiaları - 54, 75  
Summativ qiymətləndirmə - 32-33, 35  
Suallar (Questioning) - 54, 71-73  
«Tapşırıqlar qrupu üçün süjet əsasının yaradılması» - 54, 105-107  
Təqdimat - 20, 22-23, 54, 60, 62-63, 89-90  
Təqdimatlar (Demonstration) - 54, 89-90  
Tədqiqatın aparılması - 18-19, 22-23, 52-57, 61  
Təkmilləşdirmə - 55, 119  
Təlimin məqsədləri - 42, 52-53, 56-57, 131-135  
TRİZ - 101  
Ümumiləşdirmə - 20, 22-23, 65  
Venn diaqramı (Venn diagram) - 54, 95  
Yaradıcı əsərlərin yaradılması - 54, 114-115  
Ziqzaq və ya Mozaika (Jigsaw Puzzle) - 55, 120 - 122

## Hörmətli oxucu!

Ümid edirik ki, bu kitabı oxuyandan sonra Sizə təklif olunan materiallardan, məsləhətlərdən və tövsiyələrdən öz fəaliyyətinizdə istifadə edəcəksiniz. Kitabı oxuduğunuz və təcrübədə tətbiq etdiyiniz zaman yaranan suallar, iradlar, ümumiyyətlə rastlaşdığınız problemlər və əldə etdiyiniz nailiyyətlərə bölmək üçün bize müraciət etməniz müəllif tərəfindən minnətdarlıqla qarşılanar.

Müəlliflə əlaqə saxlamaq üçün [zveysova@yahoo.com](mailto:zveysova@yahoo.com) elektron ünvanına müraciət edə bilərsiniz.

---

## Müəllif haqqında.

Veysova Zülfiiyə Altay qızı Bakı şəhərində doğulub. Moskva Dövlət Universitetinin psixologiya fakültəsinin məzmunudur. Psixologiya elmləri namizədidir. Fəal(interaktiv) təlim üsulları üzrə 1991-ci ildən elmi tədqiqatlar aparır. Uşaq inkişafı və təhsildə şəxsiyyətə yönəlmış yanaşma üzrə tətqiqatların nəticəsində təlim prosesi üzrə xüsusi model və «Fəal təlim» konsepsiyası və metodologiyası hazırlayıb. UNİCEF-in və Dünya Bankının milli məsləhətçisi kimi müxtəlif layihələrdə fəal təlim üzrə bütün təhsil təbəqələri üçün onlarla treninglər keçirib və fəal təlim üzrə səriştəli trenerlər yetişdirib. «Fəal təlim» konsepsiyası əsasında hazırlanın bir sıra təlim materialları (metodiki və dərs vəsaitləri, dərs topluları) və trening paketləri hazırlamış və onlar UNİCEF, Dünya Bankı və Norveç Qaçqınlar Şurası tərəfindən dərs olunmuşdur.

Zülfiiyə Veysovanın xüsusi peşə maraqlarından biri istedadlı uşaqların inkişafı və təhsiliidir. 1993-ci ildən Bakı Avropa Liseyinin elmi rəhbəri, 2005-ci ildən isə Liseyin direktorudur. Bu təhsil müəssisənin “İstedadlı uşaq” təlim modelinin müəllifidir. 1993-cü ildən Bakı Avropa liseyində innovativ inkişafetdirici “Kainatın əsasları” fənlərarası təlim programını tətbiq edir.

---

# Kitabın üz qabığındakı şəkil tanqramdır.

Tanqram nədir?

Tanqram qədim Çin bulmacasıdır. Kvadrat şəkilli (100 mm x 100 mm ölçüdə) «Tanqram» bulmacasına kəsilmiş beş üçbucaq (iki böyük, bir orta və iki kiçik), iki kiçik üçbucağın əmələ gətirdiyi ölçüdə kvadrat, kvadratın sahəsinə bərabər ölçüdə paraleloqram daxildir.

«Tanqram» bulmacasını əmələ gətirən həndəsi fiqurlar vasitəsilə yüzlərlə insan, heyvan, məişət əşyaları, oyuncaq, rəqəm, hərf və s. əşyaların siluetlərini qurmaq olur.

Tanqram demək olar ki, «həndəsi konstruktur»lar sahəsində ən məşhur oyunlardan sayılır. Tanqram haqqında müxtəlif əfsanələr mövcuddur.

Hələ qədim zamanlarda iki min yarımlı bundan əvvəl Çin imperatorunun oğlu dünyaya gəlir. Bu uşaq çoxdan yolu gözlənilən varis idi. İllər keçirdi. Uşaq sağlam və dərrakəli böyüyürdü. Qoca imperatoru isə bir şey narahat edirdi: onun oğlu böyük bir məmləkətin hakimi oxumaq istəmirdi. O, bütün günü oyuncaqlarla oynayır. İmperator hüzuruna üç müdrik çağırır. Onlardan biri riyaziyyatçı, ikincisi rəssam, üçüncüüsü isə filosof kimi məşhurlaşmış şəxslər idi. İmperator müdriklərə elə bir oyun fikirləşmələrini əmr edir ki, bu oyunla oynayarkən onun oğlu riyaziyyatı öyrənsin, ətraf aləmə rəssam baxışları ilə baxa bilsin, əsl filosof kimi təmkinli olsun və mürəkkəb əşyaların çox zaman sadə əşyalardan yarandığını dərk etsin. Və üç müdrik «Tanqram» oyununu yaradırlar.

Digər bir əfsanəyə görə, 4 min il bundan əvvəl bir nəfərin əlindən büllur plitə düşərək 7 hissəyə bölünür. Əhvali pozulmuş həmin şəxs tələsik hissələri bir-birinə quraşdırmağa başlayır, lakin hər dəfə yeni bir təsvir yaranır. Bu məşguliyyət elə maraqlı olur ki, 7 həndəsi fiqurdan ibarət kvadratı Müdriklik Lövhəsi adlandırmağa başlayırlar.

Tanqram mənətiqi təfəkkürü, fəza təsəvvürlərini, vizual qavramanı, fantaziyanı və humor hissini inkişaf etdirir. İlk baxışdan oyun çox sadə görünür. Burada yalnız müxtəlif detalları (kvadratın kəsilərək yeddi hissəyə ayrılmış hissələri) bir-birinə birləşdirərək hansısa fiquru qurmaq tələb olunur.





Birləşmiş Mələtlər Təşkilatının Uşaq Fondu (UNICEF)  
Azərbaycan Nümayəndəliyi  
S. Dadaşov küçəsi 24

[www.unicef.org/azerbaijan](http://www.unicef.org/azerbaijan)

© Birləşmiş Mələtlər Təşkilatının Uşaq Fondu (UNICEF)  
Azərbaycan Nümayəndəliyi

2007